

**H.R.QURBANOV**

## **Qeyri - üzvi kimya**

- s və p elementlərin xarakteristikası.
- Məsələlər.
- Çalışmalar.
- Testlər.

*Ali məktəblər üçün dərs vəsaiti*

### **I - HİSSƏ**

**«Elmi Biliklərin İnkişafına Kömək» İctimai Birliyi tərəfindən çapa tövsiyyə edilmişdir.**

Az + 546  
Q-13 Q89

**Elmi redaktor:** Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Ümumi kimya və KTM» kafedrasının professoru, k.e.d. Ö.M.Əliyev

**Rəy verənlər:** Bakı Dövlət Universitetinin «Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru, k.e.d. M.B.Babanlı  
AMEA-nın Kimya Problemləri İstитutunun laboratoriya müdürü, k.e.d. professor İ.İ.Əliyev

**Q-13. Hüseyn Ramazan oğlu Qurbanov**  
«Qeyri-üzvi kimya» (I-hissə) Bakı-2008, 320 səh

- s və p elementlərin xarakteristikası.
- Məsələlər.
- Çalışmalar.
- Testlər.

#### *Ali məktəblər üçün dərs vəsaiti*

Kitab ali məktəblərin kimya, kimya əlavə biologiya və biologiya ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsaiti qeyri-üzvi kimyanın geniş sahələrini əhatə etdiyindən ondan ali və orta məktəb müəllimləri, magistrler, aspirantlar və başqa ali məktəblərin tələbələri də istifadə edə bilərlər.

**ISBN 978-9952-29028-4**

©H.R.Qurbanov

## GİRİŞ

Hal-hazırda elmi-texniki tərəqqi yüksək sürətlə inkişaf etməkdədir. Bu cür inkişaf Respublikamızın ali məktəbləri qarşısında da son dərəcə məsuliyyətli vəzifələr qoymaqdadır. Bu vəzifələr dərin nəzəri biliyə, praktiki bacarıq və vərdişlərə yiyələnmiş kadrların hazırlanmasından ibarətdir. Bu isə öz növbəsində keçirilən hər bir fənnin tələblərə daha dolğun və hərtərəfli öyrənilməsinə əsaslanır.

Tələbələrə «Qeyri-üzvi kimya» fənnini əsası surətdə öyrətmək və onların dərkətmə qabiliyyətini gücləndirmək üçün tətbiq edilən yollardan biri də möhz Dövri sistemin hər bir qrup elementlərinin fiziki və kimyəvi xassələrini özündə eks etdirən məsələ, çalışma və testlərin həll etdirilməsidir.

Təqdim olunan «Qeyri-üzvi kimya»  məsələlər,  çalışmalalar,  testlər adlı dərs vəsaiti programının tələblərinə uyğun şəkildə tərtib edilmişdir.

Dərs vəsaiti «Qeyri-üzvi kimya»nın əsas yarımqrup elementlərindən bəhs edir və X-fəsildən ibarətdir.

Birinci fəsil «s» və «p» elementlərinin ümumi xarakteristikasını özündə eks etdirir. Qalan fəsillərdə isə ilk önce hər bir əsas yarımqrup elementlərin qısa xarakteristikası, təbii birləşmələri, əmələ gətirdikləri turşular, elementlərin və bir sıra birləşmələrin tətbiq sahəleri haqqında məlumatlar verilmişdir. Sadalanan nəzəri məlumatlardan sonra elementlərin fiziki və kimyəvi xassələrini özündə birləşdirən cədvəl tərtib edilmişdir. Nəhayət hər bir fəslin sonunda məsələlər, çalışmalar və test nümunələri verilmişdir.

Nəşr edilmiş hər hansı bir vəsaitdə olduğu kimi Azərbaycan dilində ilk dəfə nəşr olunan «Qeyri-üzvi kimya»  məsələlər,  çalışmalar,  testlər adlı bu dərs vəsaitində də asanlıqla düzəldilə bilən bəzi çatışmayan cəhətlər ola bilər. Odur ki, dərs vəsaiti haqqında dəyərli təklif, mülahizə və tövsiyyələrini bizə yazılı şəkildə çatdırıran mütəxəssislərə və oxucu kütləsinə əvvəlcədən öz minnətdarlığını bildiririk.

Dərs vəsaitinə rəy verənlər; Bakı Dövlət Universitetinin «Ümumi və Qeyri-üzvi kimya» kafedrasının professoru, k.e.d.

M.B.Babanlı və AMEA Kimya Problemləri İnstitutunun laboratoriya müdürü professor, k.e.d. İ.I.Əliyevə təşəkkürümü bildirirəm.

Həmçinin vəsaitin əlyazmasını diqqətlə oxuyub dəyərli məsləhətlər verən və redaktəsini öhdəsinə götürüb, üzərində ciddi əmək sərf edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Ümumi kimya və KTM» kafedrasının professoru, k.e.d. Ö.M.Əliyevə təşəkkür edir və minnətdar olduğumu bildirirəm.

***MÜƏLLİF***

## FƏSİL I

### DÖVRİ SİSTEMİN S- VƏ P- ELEMENTLƏRİ

Hal-hazırda nüvəsinin yükünə görə bir-birindən fərqlənən 118 müxtəlif atom növü, daha doğrusu 118 kimyəvi element məlumdur. Bu elementlərdən 90-i təbiətdə tapılmışdır, qalan 28-i isə, o cümlədən nüvəsinin yükü 43, 61, 85, 87 olanlar və urandan (U) sonra yerləşən bütün elementlər alımlar tərəfindən süni yolla alınmışdır. Ancaq onu da qeyd edək ki, aparılmış son tədqiqatlardan süni yolla alınmış elementlərdən bəzilərinin təbiətdə çox cüzi miqdarda olduğu müəyyən edilmişdir.

D.İ.Mendeleyevin dövri qanunu və onun cədvəl forması olan elementlərin dövri sisteminin mahiyyəti kimyəvi elementlərin atomların elektron təbəqələrinin quruluşuna əsaslanan təbii təsnifatından ibarətdir. Yəni dövri sistemin quruluşu atomların energetik səviyyələrinin quruluşu əsasında müəyyən edilmişdir.

İndiyə kimi məlum olan elementlər içərisində ən mürəkkəb quruluşa malik olan element atomlarında «yeddi» energetik səviyyə vardır. Məhz, bu səbəbdəndir ki, dövri sistemdə elementlər «yeddi» dövr əmələ gətirir. Hər bir dövrün qurulması, atomda yarımsəviyyələrin elektronlarla tamamlanması ilə əlaqədardır.

Hazırda məlum olan kimyəvi elementlərin əmələ gəlməsi yalnız 4 yarımsəviyyənin elektronla tamamlanma prosesinə əsaslanır.

Bu yarımsəviyyələr «s», «p», «d» və «f» -dir.

Məhz ona görə də kimyəvi elementlərin elektron nəzəriyyəsinə əsaslanan müasir təsnifata görə mövcud kimyəvi elementlər «s», «p», «d» və «f» olmaqla «4 ailəyə» bölünür.

#### 1. S-ELEMENTLƏRİ

Növbəti axırıncı elektronun s-yarımsəviyyəyə daxil olması ilə əlaqədar olaraq meydana çıxan elementlərə «s-elementləri» deyilir.

Bildiyimiz kimi «s» yarımsəviyyəsi mövcud yeddi energetik səviyyələrin hamısında iştirak edir. Ona görə də s-elementlərin nümayəndələrinə müvafiq suretdə dövri sistemin bütün yeddi dövründə

rast gəlinir. «s»-yarımsəviyyə bir orbitala malik olduğundan, Pauli prinsipinə əsasən isə bir orbitalda maksimum iki elektron yerləşdiyindən, hər dövrde iki s-elementi olur. Məhz bu səbəbdən də hazırda s-elementlərin ümumi sayı **14**-ə bərabərdir.

Minimum enerji prinsipinə əsasən ayrı-ayrı energetik səviyyələrin həddində əvvəlcə s-yarımsəviyyə elektronla tamalanır. Buna görə s-elementlər bütün dövrlərin ilk iki elementini, başqa sözə de sək, dövri sistemin **I-IIIA** qrup elementlərini təşkil edir. Birinci dövr elə s-elementilə (**He**) ilə də qapanır. Çunki yeni təsnifata əsasən hidrogen **IA**, helium **IIA** qrupa daxil olur.

Elektron konfiqurasiyaları ilə əlaqədar olaraq, s-elementləri kimyəvi qarşılıqlı təsirdə ya adı halda (**s<sup>1</sup>**-elementlər), ya da yalnız həyacanlı halda (**s<sup>2</sup>**-elementlər) iştirak edir.

Ona görə də s-elementləri I və II-dən ibarət sabit valentli olmaqla birləşmələrdə 1 və 2 oksidləşmə dərəcələri göstərirler.

**S<sup>1</sup>**-elementləri kimyasının sadələyi ilə bütün məlum elementlərdən fərqlənir. Bu onlarda müvafiq «**təsirsiz**» qazların davamlı elektron konfiqurasiyasından əlavə (hidrogen müstəsna olmaqla) yeganə s-elektronun olması ilə əlaqədardır. Bu elementlər xarici s-elektronu asanlıqla itirərək E<sup>+</sup> -ionuna çevirilir. Əslində «**təsirsiz**» qaz atomlarına xas davamlı elektron konfiqurasiyasından ibarət olan bu ionlar başqa oksidləşmə dərəcəsinə keçə bilmir. Lakin hidrogen birləşmələrdə «+1» oksidləşmə dərəcəsi ilə yanaşı «-1» oksidləşmə dərəcəsinə də malik olur. **S<sup>1</sup>** -elementlərin yalnız bir valent elektronu olduğundan, onların six yerləşmə prinsipi üzrə kristal şəbəkə əmələgötirmə enerjisi kiçikdir. Ona görə də bu elementlər çox yumşaq olub, nisbətən aşağı temperaturda əriyir.

**S<sup>2</sup>**-elementləri reaksiyada yalnız atomun həyacanlı halında, yəni xarici qapalı **S<sup>2</sup>**-elektronların açıllaraq, onlardan birinin qonşu p-yarımsəviyyəyə keçməsindən sonra iştirak edir. Bundan başqa s<sup>1</sup>-elementlərə nisbətən müvafiq s<sup>2</sup> -elementlərinin nüvə yükünün artması sayesində atom radiusları kiçik, ionlaşma potensialı isə böyük olur.

Buna görə də s<sup>2</sup>-elementlərinin kimyəvi aktivliyi s<sup>1</sup>-elementlərindən aşağıdır. Lakin buna baxmayaraq helium müstəsna olmaqla s<sup>2</sup>-elementlərinin kimyəvi aktivliyi ümumiyyətlə yüksəkdir. Bu s<sup>2</sup>-

element atomlarının nisbətən az enerji sərfi ilə həyecanlılmış hala keçə bilməsi ilə əlaqədardır.

$s^2$ -elementlərinin kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən elektronlarının sayı  $s^1$ -elementlərindən iki dəfə çox olduğundan, onların ərimə, qaynama temperaturları və sıxlığı nisbətən yüksək olur.

## 2. P-ELEMENTLƏRİ

Atomda elektron təbəqələrinin tamamlanma prosesi p-yarımsəviyyədə gedən və ya növbəti axırıncı elektronun p-yarımsəviyyəyə daxil olması ilə əlaqədar meydana çıxan elementlərə **p-elementləri** deyilir.

p-elementlər dövri sistemin 2-6-cı dövrlərində yerləşir. 7-ci dövr hələlik p-elementlərə malik deyildir.

p-yarımsəviyyənin elektron tutumu 6-ya bərabər olduğundan, müvafiq suretdə p-elementlərinin hər bir dövr həddində əmələ getirdiyi sıra **6** elementdən ibarətdir. Ona görə də hazırda p-elementlərin ümumi sayı **30**-dur.

s-elementləri dövri sistemin **I-II A** qruplarını təşkil etdiyi kimi, p-elementlər də **III-VIII A** qruplarını təşkil edir.

Birinci və hələlik tamamlanmamış yeddinci dövr müstəsna olmaqla, qalan dövrlər s-elementlə başlayır və p-elementlə tamamlanır.

p-elementlərin valent elektronları atomun xarici s- və p-yarımsəviyyələrində yerləşir, həm də atomun normal və həyecanlı halında bəzi elementlər müstəsna olmaqla bu yarımsəviyyələrin quruluşunda müəyyən dəyişikliklər baş verir. Deyilənlərə II-dövr elementlərində aydınlıq götirək (cədvəl 1).

*Cədvəl 1.*

**İkinci dövr p-elementlərinin xarici elektron təbəqələrinin quruluşu.**

Element	Atomun normal halı				Elektron keçidi	Atomun həyecanlı halı			
	S	P				S			
B	↑↓	↑	□	□	$s^2 p \rightarrow sp^2$	↑	↑	↑	
C	↑↓	↑	↑		$s^2 p^2 \rightarrow sp^3$	↑	↑	↑	↑
N	↑↓	↑	↑	↑		↑↓	↑	↑	↑
O	↑↓	↑↓	↑	↑		↑↓	↑↓	↑	↑
F	↑↓	↑↓	↑↓	↑		↑↓	↑↓	↑↓	↑
Ne	↑↓	↑↓	↑↓	↑↓		↑↓	↑↓	↑↓	↑↓

Cədvəldən göründüyü kimi **N**, **O**, **F** və **Ne** elementlərində atomun normal halına uyğun gələn elektron konfiqurasiyası eyni ilə onun həyecanlı halına aiddir. Yəni həmin element atomlarında **B** və **C** elementləri üçün göstərildiyi kimi həyecanlı halda qapalı elektronların açılıraq, növbəli yarımsəviyyələrə keçidi baş verir. Bu, həmin elementlərdə «də» yarımsəviyyəsinin olması ilə əlaqədardır. p-elementlərə bir energetik səviyyədən növbəti yüksək energetik səviyyəyə elektron keçidi üçün ise nisbətən çox enerji tələb olunur. Məsələn, oksigen atomunda «2p» yarımsəviyyədə olan elektronlardan birinin «3s» yarımsəviyyəyə keçməsi üçün 273 kkal enerji lazım gəlir. Kimyəvi reaksiyalarda isə bu miqdarda enerji çətin əldə edildiyindən, belə keçidin ehtimalı olduqca azdır. **F** və xüsusilə **Ne**-da «3s» yarımsəviyyəyə elektron keçidi oksigende olduğundan daha çox enerji tələb edir.

Ona görə də **O** və **F** kimyəvi reaksiyalarda atomun yalnız normal halında iştirak edir və cütləşməmiş elektronlarına uyğun olaraq birləşmələrdə əsasən müvafiq surətdə «-2» və «-1» oksidləşmə dərcələrini göstərir. Deyilənləri **N** elementinə tam şəkildə aid etmək olmur, çünkü azot qrup analoqlarından fərqli olaraq, halogenlərlə

yalnız «*NH<sub>3</sub>*» tip birləşmə əmələ gətirdiyi halda, oksigenlə birləşmələrində «+3»-dən yuxarı oksidləşmə dərəcələrini də göstərir.

Dövri sistemin 3-cü dövr p-elementlərində elektronla tamamlanmayan «3d» yarımsəviyyəsi atomun həyecanlanmış hala keçməsi zamanı istifadə edilir. Yəni həmin element atomları həyecanlanmış hala keçdikdə «3s» və «3p» yarımsəviyyələrdə olan cütləşmiş elektronlar növbə ilə «3d» yarımsəviyyəsinin boş orbitallarına keçir. Ona görə də kükürd onunla eyni qrupda yerləşən oksigendən fərqli olaraq həyecanlanmış halda «+4» və «+6» oksidləşmə dərəcəsinə malik olur. Həmçinin «3d» yarımsəviyyəye malik olan xlor atomu flüordan fərqli olaraq «-1» və «+1» oksidləşmə dərəcəsi ilə yanaşı, həyecanlanmış halda «+3», «+5» və «+7» oksidləşmə dərəcələri də göstərir.

Üçüncü dövrün axırıncı p-elementi olan arqon «3s<sup>2</sup>3p<sup>6</sup>»-dan ibarət davamlı elektron konfiqurasiyasına malikdir. Hesablamaşalar arqonun atomunda elektronların  $3s^23p^6 \rightarrow 3s^23p^53d^1$  - həyecanlanmış vəziyyətə keçməsi üçün **380 kkal** enerji lazımlılığını göstermişdir. Bu qədər enerji yalnız arqonun elektromənfiliyi yüksək olan elementlərlə (**F,O**) xüsusi şəraitdə qarşılıqlı təsiri zamanı ödənilir.

p-elementlərinin valent elektronlarının atomun həyecanlı halında eyni bir energetik səviyyə həddində bir yarımsəviyyədən digər yarımsəviyyəyə keçidi «4-cü» dövrdən başlayaraq, qruplar üzrə yuxarıdan aşağıya getdikcə nisbətən çətinleşir.

Belə ki, məsələn **IIIA** qrup elementlərindən **B** və **Al** atomları həyecanlanmış hala asan keçdiyi üçün ( $s^2p^1 \rightarrow s^1p^2$ ) birləşmələrdə onların oksidləşmə dərəcəsi həmişə «+3»-ə bərabər olur. **Ga** və **In** elementlərində müxtəlif oksidləşmə dərəcələri «+1», «+2», «+3» meydana çıxır. Lakin bu elementlər üçün də «+3» oksidləşmə dərəcəsi daha xarakterikdir. **Tl**-elementini isə bütün davamlı birləşmələri atomun «+1» oksidləşmə dərəcəsinə müvafiq gəlir.

**III A** qrup elementlərinin oksidləşmə dərəcələrinə dair yuxarıda qeyd edilən qanuna uyğunluq həmçinin **IVA** və **VIA**, qismən də **VIA** və **VIIA** qrup elementlərində müşahidə edilir. Buna müvafiq olaraq **IVA** qrup elementlərindən **C** və **Si** üçün «+4» oksidləşmə dərəcəsi, əksinə **Pb** üçün isə «+2» oksidləşmə dərəcəsi daha xarakterikdir.

Yaxud *VIA* qrup elementlərindən *P*-un xarakterik oksidləşmə dərəcəsi «+5», *Bi*-un isə «+3»-ə bərabərdir.

Dövri sistemin p-elementlərinin qruplar üzrə baş kvant ədədinin artması istiqamətində yuxarı oksidləşmə dərəcələrinin davamlılığının azalması **4-6-cı** dövrlərdə onların «*d*-» və «*f*-» elementlərdən sonra yerləşməsi ilə əlaqədardır. Bunun nəticəsində **4-cü** və **5-ci** dövrlərdə p-elementlərin elektronları yerləşən «*s*» və «*p*»-yarımsəviyyələr arasına elektronla tam dolu «*d*»-yarımsəviyyə, **6-ci** dövrde isə dolu «*d*» yarımsəviyyə ilə yanaşı tamamlanmış «*f*»-ya-rımsəviyyə düşür. Bununla əlaqədar olaraq, göstərilən hallarda (xüsusi 2-ci halda) xarici «*s*»-yarımsəviyyə «ekranlanır» və «*s*»-orbitalların «*p*»-orbitallarla birlikdə «*hibridləşmə*» prosesindəki iştirakı zəifleyir. Nəticədə belə elementlər üçün kimyəvi rabitələrin yaranmasında «*s*»-elektronlardan istifadə adətən, energetik cəhətdən əlverişli olmur.

Qeyd edək ki, dövri sistemdə qruplar üzrə 4-cü dövrün «*p*»-elementlərindən **6-ci** dövrün «*p*»-elementlərinə keçdikcə «*d*» və «*f*»-orbitalların «*hibrid*» orbitallarının yaranmasındaki rolü tədricən artır. Bu isə öz növbəsində hemin istiqamətə elementlərin koordinasiya ədədinin artmasına səbəb olur. Məsələn, *III A* qrup elementlərindən *B* üçün xarakterik koordinasiya ədədi  $4(sp^3)$  olduğu halda, *Ga* üçün **6-ya** ( $d^2sp^3$ ) və *Tl* üçün isə **7-yə** ( $fd^2sp^3$ ) –bərabərdir.

## FƏSİL II

### HİDROGEN ( $H_2$ )

#### 1. Qısa xarakteristikası

XVI və XVII-əsrlərdə kimyaçılar metalların turşularla qarşılıqlı təsirindən «yanar qaz»ın ayrılmasını müşahidə etmişlər. 1766-ci ildə ingilis fiziki və kimyaçısı *Q.Kavendiş* bu qazı sərbəst halda alaraq tədqiq etmiş və onu «yanar hava» adlandırmışdır. 1783-cü ildə fransız kimyaçısı *A.Lavuazye* suyu analiz edərək onun mürəkkəb tərkibə malik olduğunu sübuta yetişdirmiştir. 1787-ci ildə isə *Lavuazye* «yanar hava»nın məhz yeni element olduğunu müəyyən etmiş və onu *hidrogenium* adlandırmışdır. Bunun da mənası latınca «su əmələ gətirən» deməkdir.

Hidrogen elementinin atomu başqa element atomlarına nisbətən sadə quruluşa malikdir. Belə ki, o, proton və elektron olmaqla cəmi iki elementar hissəciklərdən təşkil olunmuşdur. Bu hissəciklər arasında isə yalnız cəzbətmə qüvvəsi təsir göstərir. Başqa sözlə desək, hidrogen atomunun yeganə elektronu bilavasitə nüvənin təsir sferasındadır. Məhz, hidrogen atomunun elektron təbəqəsinin quruluşundakı bu fərdilik onun dövri sistemin hansı qrupuna daxil edilməsini müəyyənleşdirməyə çətinlik yaradır.

▲ **Hidrogen** – elementinin dövri sistemin **1A** qələvi metallar yarımqrupuna daxil edilməsi əsasən, aşağıdakı arqumentlərlə bağlıdır.

1. Qələvi metallar kimi hidrogen elementi də əksər birləşmələrdə **+1** oksidləşmə dərəcəsinə malik olur;

2. Qələvi metallar kimi, hidrogen də qüvvətli reduksiyaedicilik xassəyə malikdir;

3. Həm hidrogen, həm də qələvi metallar üçün qarşılıqlı sıxışdırıcı çıxarma reaksiyaları xarakterikdir.

▲ Hidrogenin **VII A** qrup elementləri olan halogenlərlə oxşarlığı isə aşağıdakılardan ibarətdir:

1. Halogenlər kimi hidrogen atomu üçün də xarici elektron təbəqəsini tamamlamaq üçün bir elektron çatışdır;

2. Hidrogen, halogenlər kimi  $-1$  oksidləşmə dərəcəsi göstərməklə oksidləşdirici xassəyə malik olur;

3. Hidrogen atomunun ionlaşma potensialının qiyməti halogenlərin ionlaşma potensialının qiymətinə yaxındır. Belə ki, məsələn, hidrogen üçün bu qiymət  $13,6$  eV, fluor üçün isə  $17,4$  eV-dur.

4. Hidrogen sərbəst halda halogenlər kimi ikiatomlu molekuldan ibarət olmaqla yanaşı, fluor və xlor kimi qaz halında olur.

Qeyd etmək lazımdır ki, hidrogenin halogen və qələvi metallardan xassəcə fərqi də çoxdur. Məsələn, atomar hidrogenin ionlaşma enerjisinin qiyməti ( $J_H \sim 13,6$  eV) qələvi metalların ionlaşma enerjisinin qiymətindən olduqca böyükdür ( $J_L \sim 5$  eV). Hidrogenin elektrona hərislik enerjisi isə halogenlərlə müqayisəde 5 dəfə azdır.

Deyilənlərə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, hidrogen elementinin ***IA*** və yaxud ***VIIA*** qrupda yerləşdirilməsi şərti xarakter daşıyır.

Məhz, ona görə də spesifik xüsusiyyətə malik hidrogenin kimyası heç bir qrupa daxil edilmədən ayrıca fəsil kimi verilməsi daha məq-sədəuyğundur.


***Hidrogen təbiətdə həm sərbəst, həm də birləşmələr halında tapılır.*** O, sərbəst halda atmosferin üst qatlarında, vulkan püskürməsi zamanı ayrılan və neft quyularından çıxan qazların, böyük planetlərin məsələn, ***Yupiterin, Saturunun*** əsas tərkib hissəsidir. Güneşdə hidrogen ***atomar*** halda (~ 90 %) olur. Kosmosda onun miqdarı oksigenin miqdardından ***2500 dəfə***, heliumdan isə ***4-5 dəfə*** artıqdır. Hidrogen birləşmə halında isə suda, neftdə, təbii qazlarda, bitki və canlı orqanizmlərdə, bir sözlə bütün üzvi birləşmələrin və eksər mineralların tərkibinə daxildir. Beləliklə, demək olar ki, kainatda ən çox yayılmış kimyəvi element məhz hidrogen elementidir.

Hidrogenin iki stabil izotopu,  ***$^1H$  (99, 984 %),  $^2H$  (0,016%)*** və bir radioaktiv  ***$^3H$***  izotopu vardır. Hidrogenin izotoplari kütlə ədədlərinə görə kəskin şəkildə fərqləndiyi üçün kimyəvi xassələrinə görə də bir-birindən müəyyən dərəcədə fərqlənirlər. Hidrogen izotoplarının məxsusi ada malik olması məhz bununla əlaqədardır.


$$\bullet \quad ^1H - protium (^1P)$$

- ${}_1^2H$  - deyterium ( ${}_1^2D$ )
- ${}_1^3H$  - tritium ( ${}_1^3T$ )


Tritium izotopu atmosferin yuxarı təbəqələrində kosmik şüaların təsiri ilə baş verən aşağıdakı nüvə reaksiyaları əsasında əmələ gelir.



Nüvə reaktorlarında isə tritium izotopu süni yolla alınır.



Tritium izotopunun yarımparçalanma dövrü  $T_{1/2} = 12,262$  -ildir. Radioaktiv parçalanma nəticəsində o,  $\beta^-$ -hissəcik itirərək aşağıdakı reaksiya üzrə kütlə ədədi üçə bərabər olan helium izotopuna çevrilir.



▲ Hidrogenin süni yolla davamsız olan  ${}^1H$  və  ${}^3H$  izotopları da alınmışdır.


▲ Hidrogen molekulu iki modifikasiyaya malikdir.

1. *Orto-hidrogen (o-H<sub>2</sub>)* – Bu halda molekulu təşkil edən protonların spinləri paralel ( $\uparrow\uparrow$ ) olur.

2. *Para-hidrogen (p-H<sub>2</sub>)* – Belə molekulda protonların spinləri antiparalel ( $\uparrow\downarrow$ ) olur.

Adı halda hidrogen bu iki modifikasiyanın qarışığından *3 hissə* orto (~75 %) və *bir hissə* para (~25 %) hidrogendən ibarət olur.

Atomar hidrogenin katalizator kimi təsiri ilə *n-H<sub>2</sub>*, *o-H<sub>2</sub>*-yə çevrilir.



Hidrogen adı şəraitdə rəngsiz, dadsız, iysiz, havadan 14,5 dəfə yüngül qazdır. Suda pis həll olur. Belə ki,  $0^\circ C$ -də 100 həcm suda 2,15 həcm,  $20^\circ C$ -də isə 1,82 həcm hidrogen həll olur. O, həmçinin spirtlərdə, efirlərdə, benzolda, xloroformda və s.-də həm də pis həll olur. *Hidrogen ən yüngül qazdır*.

Platin, nikel və palladium kimi metallarda hidrogen həll olaraq bərk məhlul əmələ gətirir. Adı şəraitdə 1 həcm *Pd*-da 900 həcm hidrogen həll olur.

Temperaturun artması ile hidrogenin demir, mis, nikel, platin metallarında həll olması artır. Bu, hidrogenin metalda atomar şəkildə həll olması ilə izah edilir. Bəzi metallarda isə (*Nb, Ta, Ti, Zr, Pd*) temperatur artıqca hidrogenin həll olması azalır.

Hidrogenin istilikkeçirmə qabiliyyəti bütün qazlara nisbətən yüksəkdir. Məsələn, onun istilikkeçirməsi havadan 7 dəfə artıqdır. Bu, onun xüsusi istilik tutumunun yüksək olmasından irəli gelir.

Qazlar qarışığında və ya kiçik məsamələri keçməkdə hidrogenin diffuziya sürəti də bütün qazlara nisbətən üstündür. Bu isə onun yüngüllüyü ilə əlaqədardır.

## 2. Hidrogen və birləşmələrin tətbiq sahələri

**▲ Hidrogen** – • ammonyakin, hidrogen-xloridin, sianid turşusunun, metanolun sintezində,

- anilinin, benzinin, aldehidlərin, doymamış və aromatik karbohidrogenlərin hidrogenləşməsində,

- maye yağların bərk yağlara çevrilməsində,
- çətin əriyən metalları əritmək, kəsmək və qaynaq edilməsində,
- **Hidrogen (maye halda)** –raket texnikasında və reduksiyaedici kimi metallurgiyada,

- $D_2O$  – nüvə reaktorlarında neytronların yavaşıdicisi kimi və dey-teriumun alınmasında,

- $H_2+CO$  – (su qazı) – yanacaq kimi,
- $CaH_2$  – quruducu maddə kimi,
- $H_2O_2$  – tibbdə dezinfeksiyaedici və qanaxmani dayandıran preparat kimi,

- texnikada tük, saman və parçanın ağardılmasında,
- məsaməli materialların (penoplast) hazırlanmasında,
- $H_2O_2$  (85-95%-li məhlul) – tez alışan maddələrlə birlikdə partlayıcı maddələrin istehsalında, reaktiv mühərriklərdə,
- $^2D, ^3T$  – atom energetikasında termonüvə yanacağı kimi istifadə olunur.

**Cədvəl 2****Molekulyar və atomar hidrogenin bəzi xassələri**

Sıra nömrəsi	1	
Elektron konfiqurasiyası	$1S^1$	
Nisbi atom külesi	1,00794	
İonlaşma potensialı $H, eV$	13,60	
Elektrona hərisliyi, $H, eV$	0,75	
Vander-Vaals radiusu, $H, \text{Å}^\circ$	1,2	
Atomlararası məsafə, $H_2, \text{nm}$ ( $H-H$ )	0,074	
Rabite enerjisi $H-H, \text{kC/mol}$	105	
Sıxlığı (maye halda), $\text{g/sm}^3, 4^\circ\text{C}-də$		
Sıxlığı (bərk halda), $\text{g/sm}^3$	0,08	
Ərimə temperaturu, ${}^\circ\text{C}$	-259	
Qaynama temperaturu, ${}^\circ\text{C}$	-253	
Maqnit nüfuzluğu, $H_2$ (qar) (el.st.v.)	$-1,97 \cdot 10^{-6}$	
Nisbi elektromənfiliyi	2,1	
Atom radiusu, nm	0,046	
İon radiusu ( $H^-$ ), nm	0,136	
Yer qabığında yayılması %-lə	Kütləcə Atom nisbəti ilə	1,0% 17%
Kritik temperatur, ${}^\circ\text{C}$	-240	
Elektrod potensialı, $H_2 - 2H^-, \text{V}$	-2,23	
Xarakterik oksidləşmə dərəcəsi	+1,-1	
$\Delta H_{(\text{dissociasiya})}, H_2, \text{kC/mol}$ ( $25^\circ\text{C}$ )	436,1	

**MƏSƏLƏ VƏ ÇALIŞMALAR****3. Hidrogen və birləşmələri**

1. Dövri sistemdəki mövqeyinə görə hidrogen atomunun quruluş sxemini və elektron formulunu tərtib edin.
2. Nə üçün hidrogen zəif elektrik cərəyanı təsirindən aktivləşir? Cavabınızı əsaslandırın.
3. Hidrogenin metal oksidlərindən metalları reduksiya etməsinin səbəbini izah edin.

4. Hidrogenin ərimə və qaynama temperaturlarının aşağı olma-sını nə ilə izah etmək olar?  $t_{\text{ərimə}}^0 = -259$ ,  $1^{\circ}\text{C}$ ,  $t_{\text{qaynama}}^0 = -252$ ,  $6^{\circ}\text{C}$ . Cavabınızı əsaslandırın.

5. Tərkibində 60% sink və 40% dəmir olan 10 q ərintinin turşuya təsirindən neçə litr (n.ş) hidrogen alınar?

*Cavab: 2,12 l*

6. Bir litr maye hidrogenin kütləsi 70 q-dir. Həmin miqdardan hidrojeni buxarlandırdıqda neçə litr həcm tutar?

*Cavab: 784 l*

7. 20%-li litium-hidroksid məhlulu almaq üçün 0,57 l həcm su ilə reaksiyada nə qədər litium metalı götürmək lazımdır?

*Cavab: 35 q*

8. Radiusu 30 m olan şarı hidrogenlə doldurmaq üçün nə qədər 20%-li natrium qələvisi və tərkibində kütlə payı 80% alüminium olan xəlitə lazımdır?

*Cavab: 113543 kq*

9. Suyun elektrolizi zamanı elektrodlardada geden prosesləri göstərin. Nə üçün bu zaman suya sulfat turşusu və ya qəlevi əlavə edilir?

10. Hidrogenin reduksiyaedicilik və oksidləşdiricilik xassələrini özündə əks etdirən reaksiya tənliklərini tərtib edin.

11. Nə üçün hidrogen və oksigen qaz halında olduğu halda, su mayedir? Cavabınızı əsaslandırın.

12. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



13. Normal şəraitdə 200 ml həcm tutan  $\text{H}_2$  və  $\text{O}_2$  qarışığının qapalı qabda partladılmasından sonra 20 ml  $\text{O}_2$  artıq qaldı. Başlangıç qarışqanda qazların həcm payını hesablayın.

*Cavab: 60%  $\text{H}_2$*

**14.** Hidrogen-peroksiddən raket mühərriklərində maye oksigen əvəzinə istifadə olunur. Tərkibində 37% $C$ , 13% $H_2$  və 50%  $O_2$  olan maye yanacağın 1 kq-nın tam yandırılması üçün nə qədər hidrogen-peroksid (100%-li hesabı ilə) tələb olunduğunu hesablayın.

**Cavab:**  $3,242 \text{ kg}$

**15.** 4,2 q kalsium-hidridin su ilə qarşılıqlı təsirindən 4 l (n.ş) hidrogen ayrılmışdır. Hidriddə qarışığın faizlə miqdarnı hesablayın.

**Cavab:**  $10,7\%$

**16.** Nə üçün hidrogen molekulu ilə suyun oksigeni arasında hidrogen rabitəsi yaranır? Fikrinizi tamamlayın.

**17.** Nə üçün hidrogen-peroksidi həm oksidləşdirici, həm də reduksiyaedici xassələr göstərir? Cavabınızı misallarla izah edin.

**18.** Hidrogenlə oksigenin bir-başa qarşılıqlı təsirindən hidrogen-peroksidə almaq olarmı? Cavabınızı əsaslandırın.

**19.** Hidrogenə görə sıxlığı 8,5 olan bir litr qarışıq hazırlamaq üçün (n.ş) hansı həcmində  $H_2$  və  $O_2$  götürmək lazımdır?

**Cavab:**  $500 \text{ ml } H_2, 500 \text{ ml } O_2$

**20.** 1000 kq 37%-li xlorid turşusu məhlulu almaq üçün hansı həcmində (n.ş) hidrogen və xlor tələb olunur?

**Cavab:**  $11,3 \cdot 10^4 \text{ l } H_2, 11,3 \cdot 10^4 \text{ l } Cl_2$

**21.** Hidrogen və azot qarışığını yandırıldıqda qarışığın həcmi 2 dəfə azalmışdır. Qazların həcmi normal şəraitdə müəyyənləşdirilmişdir. Qaz qarışığında hidrogen və azotun həcm faizlə miqdarnı hesablayın.

**Cavab:**  $50\% H_2$

**22.**  $17^\circ C$  və  $101,3 \text{ kPa}$  şəraitində 5,5 q  $CaH_2$ -in su ilə reaksiyasından neçə litr hidrogen ayrılacaqdır?

**Cavab:**  $6,23 \text{ l}$

**23.** Ağır sudan aşağıdakı maddələrin alınması reaksiyaların tənliklərini yazın.

1)  $D_2O_2$ ; 2)  $Ca(OH)_2$ ; 3)  $D_2SO_4$

**24.** Sizə məlum olan turşuların hansında kütləcə daha çox hidrogen vardır? Fikrinizi hesablaşmalarla tamamlayın.

**25.** Su molekulunda və su molekulları arasındaki rabiənin sxemini çəkin.

**26.** Aşağıdakı reaksiyaları tamamlayın.

1.  $\text{H}_2\text{O}_2 + \text{NaOH} + \text{AgNO}_3 \rightarrow \dots$
2.  $\text{H}_2\text{O}_2 + \text{Fe(OH)}_2 \rightarrow \dots$
3.  $\text{H}_2\text{O}_2 + \text{H}_2\text{SO}_4 + \text{KMnO}_4 \rightarrow \dots$

**27.** 150 ml 12%-li KOH məhluluna ( $\rho = 1,109 \text{ g/ml}$ ) 37,8 q alüminiumla təsir etdikdə neçə litr hidrogen qazı (n.ş) ayrılacekdir?

*Cavab: 11,96 l*

**28.** Metal və qeyri-metalların hidrogenli birləşməsində kim-yəvi rabiənin təbiətində fərq nədədir? Cavabınızı əsaslandırın.

**29.** Təbii suyu distille edərkən nə üçün ona kalium-perman-qanat qatırlar? Cavabınızı əsaslandırın.

**30.** 1,2 A cərəyan şiddətində və 3 saat ərzində KOH-in suda məhlulunu elektroliz etmişlər. Bu zaman katod üzərində ayrılan hidrogenin həcmi hesablayın.

*Cavab: 1,5 l*

**31.** 8,93 q qurğuşun 2-oksidini hidrogenlə reduksiya edərkən 0,54 q su alınmışdır. Bu zaman nə qədər oksidin reduksiya olunduğu hesablayın.

*Cavab: 6,696 q*

**32.** İki litr (n.ş) hidrogen almaq üçün dəmirə nə qədər 30%-li xlorid turşusu ilə təsir etmək lazımdır?

*Cavab: 21,7 q*

**33.** Hidrogeni oksigen, karbon qazı və azotdan necə fərqləndirmək olar?

**34.** Hidridin tərkibində 7,69% hidrogen vardır. Hidridin kim-yəvi formulu  $\text{XH}_2$ -dir. Hidridin tərkibində hansı elementin olduğunu müəyyən edin.

**35.** Nə üçün içməli su elektrik cərəyanını keçirir, distillə suyu isə keçirmir? Cavabınızı əsaslandırın.

**36.** Birləşmələrin tərkibinə hidrogenin  $H^+$  və  $H^-$  ionları daxil ola bilərmi? Cavabınızı əsaslandırın.

**37.** Hidrogen elementi hansı metallar və qeyri-metallarla birbaşa reaksiyaya daxil olmur?


**38.** Aşağıda verilmiş maddələrdən hansıları hidrogenin alınması üçün istifadə oluna bilər?

1. NaOH; 2.  $H_2O$ ; 3.  $H_2SO_4$ ; 4.  $H_2CO_3$ ; 5. HCl; 6. C,S,Cu,Zn,Fe,Al  
Fikrinizi reaksiya tənliklərini yazmaqla tamamlayın.

**39.** Reaksiya tənliklərini yazmaqla suyun kimyəvi xassələrini və tətbiq sahələrini göstərin.

**40.** Nə üçün hidrogenlə oksigen adı şəraitdə reaksiyaya daxil olmur? Lakin  $700^\circ C$ -temperaturda ani halda reaksiya baş verir? Cavabınızı əsaslandırın.

**41.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**42.** Tutumu  $12\ l$  olan balon  $0,96 \cdot 10^5\ Pa$  təzyiq altında  $17^\circ C$  temperaturda hidrogenlə doldurulmuşdur. Normal şəraitdə qazın tutduğu həcmi hesablayın.

*Cavab: 10,7\ l*

**43.** Həcmi  $500\ ml$ -lik qapalı qabda sıxlığı  $1,124$  olan  $50\ ml$   $25\%-li$  xlorid turşusu və  $0,5\ g$  Zn vardır. Qabdakı ilk təzyiq  $1\ atm$  olarsa, reaksiya qurtardıqdan sonra neçə olar? Qabin temperaturu  $0^\circ C$ -dir.

*Cavab: 1,34\ atm.*

**44.** Molekulyar və atomar hidrogenin kimyəvi aktivliyinin fərqini misallarla izah edin.

**45.** Metal və qeyri-metal hidridlərin hidrolizi necə gedir? Kalium-hidridin və silisium-hidridin hidroliz reaksiyaların tənliklərini tərtib edin.

**46.** Hidrogen təbiətdə nə şəkildə və hansı miqdarda tapılır? Onun qələvi metallar və halogenlərlə hansı oxşar cəhətləri vardır? Cavabınızı əsaslaşdırın.

**47.** Hidrogen peroksidin ( $H_2O_2$ ) turşu kimi dissosiasiyasının tənliyini tərtib edin.

**48.** 68 q hidrogen-peroksid almaq üçün barium-peroksidinə nə qədər sulfat turşusu ilə təsir etmək lazımdır?

*Cavab: 196 q*

**49.** 11,2 l hidrogen-xloridin 100 q suda həll edilməsindən alınan məhlula 13 q Zn daxil edilmişdir. Bu zaman ayrılan hidrogen qazının həcmini hesablayın.

*Cavab: 4,48 l*

**50.** 3 q sinkin 18,69 ml 14,6%-li HCl məhluluna ( $\rho = 1,07 \text{ q/sm}^3$ ) təsirindən ayrılan qaz közərdilmiş 4 q CuO üzərindən bura-xılmışdır. Alınmış qarışığıdan mis metalini ayırmak üçün hansı həcmde 19,6 %-li  $H_2SO_4$  məhlulu ( $\rho = 1,14 \text{ q/sm}^3$ ) lazımdır? Bu zaman neçə qram mis alınır?

*Cavab: 4,4 ml, 2,56 q Cu*

**51.** 600 ml hidrogen ilə oksigen qarışığını partlatmışlar. Qarışıçı normal şəraitə gətirdikdən sonra onun həcmi 150 ml olmuşdur. Bu şəraitdə su mayeləşmişdir. Qarışığda hidrogen və oksigenin miqdarmını hesablayın.

*Cavab: 300 ml  $H_2$*

**52.** Nə üçün guruldayıcı qazın temperaturu hidrogenin havada yanma temperaturundan yüksək olur? Cavabınızı əsaslaşdırın.

**53.** Nə üçün nitrobenzolun reduksiyası zamanı ona turşu və demir pasta əlavə edilir. Baş verən reaksiya tənliklərini yazın.

**54.** Birləşmələrdə hidrogen atomu hansı oksidləşmə dərəcələri göstərir? Fikrinizi misallarla sübut edin.

**55.** Hidrogenin izotoplarının formullarını yazın və onların bir atomunda, bir molekulunda və bir molunda olan quruluş hissəciklərinin sayını göstərin.

**56.** Suyun kondensasiya olunmasını nəzərə alıb qapalı şəraitdə elektroliz prosesində nə qədər təzyiq yaradacağını hesablayın.

*Cavab: 1866,6 atm.*

**57.** Hidrogenin oksigen artığında yandırılması zamanı qaz qarışığının həcmi 24 ml (n.ş) azalmışdır. Hidrogenin başlangıç həcmini tapın.

*Cavab: 160 ml*

**58.** İçində perhidrol olan şüşənin etiketində yazılmışdır ki. 30%-li hidrogen-peroksiddir və onun bir həcmi 100 həcm oksigen verir. Etiketdə yazılan düzdürüm? 30%-li perhidrolun sıxlığı 1,113-dür. Cavabınızı hesablama yolu ilə dəqiqləşdirin.

**59.** Diametri 8 metr olan şarı hidrogenlə doldurmaq üçün lazıim olan 45%-li sulfat turşusu məhlulunun və sink metalının kütlösünü hesablayın.


*Cavab: 782,3 kg*

**60.** Hidrogen molekulunun elektron formulunu və quruluşunu tərtib edin.

**61.** Hidrogen-peroksidin ikili-oxisləşdirici və reduksiyaedici xassələrini xarakterizə edən reaksiya tənliklərini tərtib edin.

**62.** Hidrogenin laboratoriyyada və sənayedə alınması reaksiyalarının tənliklərini yazın və hidrogenin fiziki xassələrini göstərin.

**63.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**64.** 300 ml 0,2 M  $H_2SO_4$  məhluluna 9,75 q Cu və Zn qarışığı daxil edilmişdir. Qarışqda metalların kütlə nisbəti 2:1 kimidir. Normal şəraitdə ayrılan hidrogen qazının həcmini hesablayın.

*Cavab: 1,12 l*

**65.** Hidrogenin nisbi atom kütləsi 1,00797-dir. Təbii hidrogendə neçə faiz deyterium olduğunu hesablayın. Protiumun nisbi atom kütləsi 1,00782, deyteriumun isə 2,01410-dir.

*Cavab: 0,015*

**66.** Quruluş və xassələrinə görə D.İ.Mendeleyev dövri sistemi elementlərin hidridlərini hansı siniflərə bölmək olar? Fikrinizi məsallar göstərməklə aydınlaşdırın.

**67.** Praktiki çıxımın 98% olduğunu nəzərə almaqla 5 mol  $BaO_2$ -dən nə qədər 30%-li  $H_2O_2$  (perhidrol) hazırlamaq mümkün olacağını hesablayın.

*Cavab: 555,33 q*

**68.**  $117^{\circ}C$ -də və atmosfer təzyiqi altında 160 ml hidrogen-oksigen qarışığı partladıldı. Reaksiyadan sonra artıq qalan oksigenin normal şəraitdə həcmi 21 ml oldu. Başlanğıc qarışqda qazların həcmi hesablayın.

*Cavab: 80,66 ml H<sub>2</sub>, 73,33 ml O<sub>2</sub>*

**69.** Perhidrolda turşu qarışığı olub-olmadığını bilmək üçün əvvəlcə onu su ilə durulmalıdır, içərisinə azca manqan 4-oksid əlavə edir, sonra isə məhlulu indikatorla yoxlayırlar.  $MnO_2$  əlavə edildikdə hansı hadisə baş verdiyini və onu əlavə etməyin nə üçün zəruri olduğunu izah edin.

**70.** Hidrogen və oksigenin mövcud təbii izotoplari əsasında alınan su moleküllərinin formullarını yazın və onlarda hidrogen və oksigenin kütlə paylarını faizlə hesablayın.

**71.** Sinklə dəmirin ərintisi ilə xlorid turşusuna təsir etdikdə 0,896 l, qələvi ilə təsir etdikdə isə 0,448 l hidrogen alınır. Ərintidə sink və dəmirin kütlə payını faizlə hesablayın.

**Cavab: 53,71%, 46, 29%**

72. Hidrogen-peroksidə adətən turşu kimi də baxırlar. Bunda turş mühiti adı turşuları təyin edən rəngli indikatorlarla müəyyənləşdirmək olarmı? Cavabınızı əsaslanlırin.

73. Hidrogen-peroksid nişasta məhlulu və KJ hidrolyaz kağıza ozon kimi təsir göstərir. Reaksiyanın molekulyar tənliyini yazın. Ozon və hidrogen-peroksidin kimyəvi cəhətdən oxşarlığını göstərin.

74. Şimşek çaxmaqla yağan yağış suyunun tərkibində nitrat, nitrit, sulfat turşusu və onların duzlarının olması müəyyənləşdirilmişdir. Yağış suyunda bu turşuların və duzların əmələ gəlməsini izah edin. Müvafiq reaksiyaların tənliklərini yazın.

## 4. TEST NÜMUNƏLƏRİ

**1. Hidrogen haqqında deyilənlərdən hansı səhvdir?**

A	Təbii birləşmələri zəngin olan elementlərdən biridir.
B	İstilikkeçirmə qabiliyyəti bütün qazlara nisbətən üstündür.
C	Xüsusi lampalarda oksigenlə qarışdırıb yandırıqda temperatur $3000^{\circ}\text{C}$ -yə çatır.
D	Rəngsiz, iysiz, dadsız və suda yaxşı həll olan qazdır.
E	İnsan orqanizminin 8-10%-ni təşkil edir.

**2. Hidrogen-peroksid haqqında deyilənlərdən hansı səhvdir?**

A	Molekulları arasında hidrogen rabitəsi əmələ gelir.
B	Kimyəvi reaksiyalarda həm oksidləşdirici, həm də reduksiyaedici olur.
C	Zəif ikiəsashlı turşudur.
D	Molekulunda O-O rabitəsinin enerjisi O-H rabitəsinin enerjisindən təqribən iki dəfə azdır.
E	Suda həll olmayan özlü mayedir.

**3. Cədvələ əsasən hansı reaksiya hidrogenin laboratoriya şəraitində alınmasını düzgün əks etdirmir?**

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
A	$2\text{Al} + 6\text{NaOH} + 6\text{H}_2\text{O}$	$2\text{Na}_3[\text{Al}(\text{OH})_6] + 3\text{H}_2$
B	$\text{CaH}_2 + 2\text{H}_2\text{O}$	$\text{Ca}(\text{OH})_2 + \text{H}_2$
C	$\text{Fe} + \text{H}_2\text{SO}_4$ (duru)	$\text{FeSO}_4 + \text{H}_2$
D	$2\text{CH}_4 + 2\text{H}_2\text{O} + \text{O}_2$	$2\text{CO}_2 + 6\text{H}_2$
E	$\text{Zn} + 2\text{NaOH} + 2\text{H}_2\text{O}$	$\text{Na}_2[\text{Zn}(\text{OH})_4] + \text{H}_2$

**4. Hansı cavabda  $\text{H}_2$  ilə reaksiyaya daxil olan maddələr sırası düzgün verilmişdir?**

A	$\text{SO}_2$	$\text{CO}$	$\text{MoO}_3$	$\text{C}_6\text{H}_6$	$\text{N}_2\text{O}$
B	$\text{CuO}$	$\text{NH}_3$	P	$\text{Cl}_2$	Fe
C	CO	$\text{C}_2\text{H}_4$	$\text{NaOH}$	Al	$\text{CuO}$

D	$F_2$	S	$H_2S$	$Ba(OH)_2$	$N_2O$
E	$SO_2$	$Fe_2O_3$	HCl	Li	$WO_2$

5. Cədvələ əsasən hansı cavabda verilmiş metallarda hidrogen praktiki olaraq **həll olmur**?

A	Co	Ti	W	Ta	Zn	U
B	Cu	Cd	Ag	Mo	Th	Cr
C	Hg	W	Zn	Jn	Au	Cd
D	W	Jn	Nb	Pt	Fe	Hf
E	Mo	Pt	Ta	V	Zr	Hg

6. Hidrogen haqqında deyilənlərdən **hansı doğrudur**?

- Canlı Aləmi təşkil edən müxtəlif üzvi birləşmələrin əsas tərkib hissələrindən biridir.
- Molekulu yüksək davamlılığa və kiçik polyarlaşma qabiliyyətinə malikdir.
- Atomu bütün mövcud olan element atomlarından ən mürekkebidir.
- Adı şəraitdə müxtəlif aqreqat hallarda mövcud olan birləşmələr əmələ gətirir.
- $SiH_4$  – birləşməsində +1 oksidləşmə dərəcəsi göstərir.

A) 1,3,4; B) 1,2,4; C) 2,4,5; D) 1,2,5; E) 3,4,5.

7. Cədvələ əsasən hansı reaksiya tənlikləri **doğrudur**?

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
	a d i   s ə r a i t d e	
1.	$MgO + H_2O$	$Mg(OH)_2$
2.	$H_2 + F_2$	2HF
3.	$2Al + 3H_2O$	$Al_2O_3 + 3H_2$
4.	$Mn_2O_7 + H_2O$	$2HMnO_4$
5.	$H_2 + S$	$H_2S$

A) 1,5; B) 2,3; C) 2,4; D) 3,5; E) 1,4.

8. Cədvələ əsasən hidrogenin sənayedə tətbiqinin əks etdirən reaksiya tənliklərini göstərin.

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
1.	$H_2 + Cl_2$	$2HCl$
2.	$2Na + 2H_2O$	$2NaOH + H_2$
3.	$Fe_2O_3 + H_2$	$Fe + H_2O$
4.	$2H_2 + O_2$	$2H_2O$
5.	$N_2 + 3H_2$	$2NH_3$

- A) 1,5; B) 2,4; C) 1,3,5; D) 2,3,5; E) 1,3,4.

9. Deyilənlərdən hansı **doğru deyildir**?

A	Hidrogenin qaz qarışığından və ya kiçik məsamələri keçməkdə dif-fuziya sürəti bütün qazlara nisbətən yüksəkdir.
B	Hidrogen yer atmosferində molekul şəklində, günəş və ulduzlarda isə atomlar şəklində olur.
C	Hidrogen maye halda olan maddələrdə yaxşı həll olur.
D	4000°C -dən yuxarı temperaturda hidrogen atomlar şəklində olur.
E	Hidrogen molekulu orto- və para- olmaqla iki modifikasiyaya malikdir.

10. Cədvələ əsasən hansı cavabda verilmiş metallarda hidrogenin həll olması **temperatur artdıqda artır**?

A	Fe	Ti	Hf	Cu	Pt	V
B	U	Nb	Ta	Zr	Ti	Ü
C	W	Mo	Pt	Hg	Ag	Ni
D	Cr	Jn	Cu	Th	Ta	Co
E	Mo	Ag	Ni	Cu	Cr	Pt

11. Cədvələ əsasən hansı reaksiya hidrogenin sənayedə alınmasını əks etdirmir?

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
A	$Zn + 2HCl$	$ZnCl_2 + H_2$
B	$C + H_2O$	$CO + H_2$

C	$2\text{NaCl} + 2\text{H}_2\text{O}$	$\text{H}_2 + \text{Cl}_2 + 2\text{NaOH}$ (K) (A)
	$\text{CH}_4 \xrightarrow{1000^\circ\text{C}}$	$\text{C} + 2\text{H}_2$
E	$\text{CH}_4 + \text{H}_2\text{O}$	$\text{CO} + 3\text{H}_2$

12. Cədvələ əsasən hansı reaksiyalarda hidrogen oksidləşdirici xassə göstərir?

Reaksiyaya daxil olan maddələr		Reaksiya məhsulları
1.	$\text{CuO} + \text{H}_2$	$\text{Cu} + \text{H}_2\text{O}$
2.	$\text{C}_2\text{H}_4 + \text{H}_2$	$\text{C}_2\text{H}_6$
3.	$\text{Ca} + \text{H}_2$	$\text{CaH}_2$
4.	$\text{SO}_2 + \text{H}_2$	$\text{S} + \text{H}_2\text{O}$
5.	$2\text{Na} + \text{H}_2$	$2\text{NaH}$

- A) 1,4; B) 2,3; C) 3,5; D) 2,5; E) 3,4.

13. Hansı cavabda  $\text{H}_2$  ilə bir başa qarşılıqlı təsirdə olmayan elementlər sırası verilmişdir.

A	C	K	S	P	$\text{Cl}_2$
B	Fe	Li	$\text{F}_2$	He	$\text{O}_2$
C	Al	Si	Mn	P	Fe
D	S	Ca	Na	$\text{Br}_2$	$\text{J}_2$
E	Si	$\text{N}_2$	Mg	C	Al

14. Cədvələ əsasən döñər reaksiya tənliklərini göstərin.

Reaksiyaya daxil olan maddələr		Reaksiya mehsulları
1.	$\text{Ca} + \text{H}_2$	$\text{CaH}_2$
2.	$\text{N}_2 + 3\text{H}_2$	$2\text{NH}_3$
3.	$\text{H}_2 + \text{S}$	$\text{H}_2\text{S}$
4.	$\text{H}_2 + \text{J}_2$	$2\text{HJ}$
5.	$\text{C} + 2\text{H}_2$	$\text{CH}_4$

- A) 1,3; B) 2,4; C) 3,5; D) 2,3; E) 1,4,5.

**15. Deyilənlərdən hansı doğru deyildir?**

1	Hidrogendən çətin əriyən metalları əritmək, kəsmək və qaynaq edilməsində istifadə edilir.
2	Hidrogen-peroksiddən tibbdə dezinfeksiyaedici və qanaxmanı da-yandırın preparat kimi istifadə edilir;
3	Hidrogendən məsaməli materialların (penoplast) hazırlanmasında istifadə edilir.
4	Hidrogen molekulunda hidrogen rabitəsi vardır.
5	Hidrogen maye halda rəngsiz,bərk halda isə qara oxşar ağ kütlədir.

- A) 2,3;    B) 4,5;    C) 3,4;    D) 1,4;    E) 2,3.

**16. Cədvələ əsasən X,Y,Z maddələrin atom kütlələri arasında münasibəti müəyyən edin.**

	Reaksiyaya daxil olanlar	Reaksiya məhsulları
1.	$^{14}_7\text{N} + {}^1_0\text{n}$	${}^3_1\text{H} + \text{X}$
2.	$\text{Y} + {}^1_0\text{n}$	${}^3_1\text{H} + {}^4_2\text{He}$
3.	${}^1_3\text{H}$	$\text{Z} + \beta^-$

- A)  $m_x > m_y > m_z$ ;    B)  $m_z < m_y < m_x$ ;    C)  $m_x = m_y < m_z$ ;    D)  $m_x = m_y = m_z$ ;    E)  
 $m_y > m_x > m_z$ .

**17. Cədvələ əsasən hansı halda hidridlərin adı düzgün verilmişdir?**

	İon hidridləri	Kovalent hidridləri
1.	$\text{CaH}_2$	$\text{AlH}_3$
2.	$\text{GeH}_4$	$\text{NaH}$
3.	$\text{AlH}_3$	$\text{SnH}_4$
4.	$\text{KH}$	$\text{PbH}_4$
5.	$\text{LiH}$	$\text{BaH}_2$

- A) 2,5;    B) 1,4;    C) 3,5;    D) 1,3;    E) 2,4.

**18. Hidrogenlə reaksiyaya daxil olan maddələr sırasını göstərin?**

A	CuO	Fe	$\text{Ca}_3\text{N}_2$	Hg	$\text{H}_2\text{O}_2$
B	$\text{SO}_2$	$\text{Cl}_2$	Cu	$\text{H}_2\text{S}$	$\text{CaCl}_2$
C	$\text{WO}_3$	$\text{SO}_2$	$\text{C}_2\text{H}_4$	Ag	$\text{FeS}_2$
D	Na	La	Al	Be	NaOH
E	$\text{HN}_3$	La	$\text{ReS}_2$	$\text{TiCl}_4$	$\text{Re}_2\text{O}_7$

19. Cədvələ əsasən hansı halda hidridlərin adı düzgün verilmişdir?

Əsasi xassəli hidridlər		Turşu xassəli hidridlər
1.	NbH	$\text{CaH}_2$
2.	KH	$\text{SiH}_4$
3.	$\text{SnH}_4$	$\text{HfH}_2$
4.	NaH	$\text{SnH}_4$ ( $\text{BH}_3$ )
5.	$\text{AlH}_3$	$\text{TiH}_2$

- A) 1,3;    B) 4,5;    C) 2,4;    D) 3,5;    E) 1,2.

20. Temperatur arttıkca hidrogenin həllolması azalan metallar sırasını göstərin.

A	Th	Nb	Tl	Hf	Nb	U
B	Co	Au	Ta	Ag	Mo	Cu
C	Nb	Ta	Th	U	Mo	Zn
D	W	Zn	Jn	Th	U	Pt
E	Ag	Cu	Ni	Ta	Hf	Zr

## FƏSİL III

### I A QRUP ELEMENTLƏRİ

#### 1. Qısa xarakteristikası.

D.İ.Mendeleyev dövri sisteminin birinci qrup əsas yarımqrupuna litium (*Li*), natrium (*Na*), kalium (*K*), ribidium (*Rb*), sezium (*Cs*) və fransium (*Fr*) – s elementləri daxildir. Bu elementlərə *qələvi metal-lar* deyilir. Bu da onların hidroksidlərinin hələ qədim zamanlardan qəlevi adı ilə məlum olmasından irəli gəlir. Bunlardan:


▲ *Litium* – elementini 1817-ci ildə isveçrə alimi *I.A.Arvedson* lepidolit mineralının analizi zamanı kəşf etmişdir. Elementi sərbəst halda isə 1855-ci ildə bir-birindən asılı olmayaraq alman kimyaçısı *R.Bunzen* və ingilis kimyaçısı *O.Matissen* almışlar. Litium elementinin adı *yunan* sözü olan «*litos*» sözündən götürülmüşdür ki, bunun da mənası «*daş*» deməkdir.

*Litium təbiətdə yalnız birləşmələr şəklində yayılmışdır.* Ona, həmçinin bir sıra mineral sularnda da rast gelinir. Bu cür suların bə-zilərindən hətta litium istehsalında bir mənbə kimi də istifadə edilir. Şəkər çuğunduru və tütündə litiumun olduğu müəyyən edilmişdir. Litiumun yer qabığında nisbətən az yayılan element olduğuna bax-mayaraq, indiyə kimi onun 150-dən çox mineralda olduğu təsdiq edilmişdir.

#### — Litiumun təbii birləşmələri —

- $Li[Al(SiO_3)_2]$  – spodumen
- $LiAl[PO_4]$  – ambliqonit
- $Li(Mn,F)PO_4$  – litiofilit
- $LiFe[PO_4]$  – trifilin
- $Li_2Al_2(SiO_3)_3(F,OH)_2$  – lepidolit
- $(Li,Na)Al[Si_4O_10]$  – petalit

Litiuma təbiətdə iki izotop  $^6Li$  (7,30 %) və  $^7Li$  (92,7%) şəklində rast gəlinir. Onun həmçinin süni yolla radioaktiv izotoplari da alınmışdır.  $^6Li$  – izotopundan aşağıdakı reaksiya üzrə hidrogenin *tritium* izotopunun alınmasında istifadə olunur.



Litium gümüşü-ağ rəngli, yumşaq və ən yüngül metaldır. Bu elementi adətən ağızı əridilib bağlanmış şüse qabda, vazelin və ya parafin təbəqəsi altında saxlayırlar.

▲ **Natrium** – elementini sərbəst halda **1807-ci** ildə ingilis kimyaçısı **H.Devi** natrium-hidroksidin ərintisinin elektrolizi zamanı almışdır. Elementin adı qədimdə onun yunanca “**nitron**” və ya ərəbcə “**natron**” adı altında yuyucu vasitə kimi tətbiq edilən təbii karbonatı ilə əlaqədardır.

**Natrium təbiətdə yalnız birləşmə şəklində tapılır.** Natrium planetimizdə geniş yayılmış elementlərdən biridir. Onun günəş atmosferində və kainatın ulduzlararası hissəsində də mövcudluğu müəyyən edilmişdir. Onun birləşmələrinə okean, göl və çay sularında da rast gelinir. Bitki və heyvan orqanizmlərində natriumun birləşmələrinə əsasən **NaCl** şəklində təsadüf edilir. Qanda  $Na^+$  ionu 0,32%, sümükdə 0,6%, əzələ toxumalarında isə 0,6-1,5%-dir.

#### Natriumun təbii birləşmələri

- $NaCl$  – qalit
- $Na_2SO_4$  – tenardit
- $Na_2SO_4 \cdot 10 H_2O$  – mirabilit
- $NaNO_3$  – çili şorası
- $Na_3AlF_6$  – kriolit
- $Na[AlSi_3O_8]$  – albit
- $Na_2SO_4 \cdot 3 K_2SO_4$  – qlazerit
- $NaAl(SO_4)_2 \cdot 12 H_2O$  – solfatitarit
- $Na(FeO_3) \cdot (SO_4)_2 \cdot 3H_2O$  – natroyarozit
- $NaNO_3 \cdot Na_2SO_4 \cdot H_2O$  – darapskit
- $NaF \cdot NaCl \cdot 2 Na_2SO_4$  – sulfoqalit
- $Na_2CO_3 \cdot Al_2O_3 \cdot 2SiO_2$  – nefelin
- $Na_2CO_3 \cdot NaHCO_3 \cdot 2H_2O$  – trona
- $Na_2SO_4 \cdot CaSO_4$  – qlauberit
- $Na_2SO_4 \cdot MgSO_4 \cdot 4H_2O$  – ostraxanit
- $Na_2SO_4 \cdot MgSO_4 \cdot 2 \frac{1}{2} H_2O$  – leveit
- $Na_2B_4O_7 \cdot 10 H_2O$  – boraks
- $3Na_2SO_4 \cdot MgSO_4$  – vantqoffit
- $5NaF \cdot 3AlF_3$  – xiolit
- $NaAlF/AsO_4$  – duranqit
- $NaCaAlF_6 \cdot H_2O$  – paxnolit
- $Na_2CO_3 \cdot CaCO_3 \cdot 2H_2O$  – pirssonit
- $Na_2CO_3 \cdot CaCO_3 \cdot 5 H_2O$  – natrokalsit
- $Na_2CO_3 \cdot [Al(OH)_4]_2 \cdot CO_3$  – dausonit
- $Na_2CaB_6O_{11} \cdot 7H_2O$  – franklandit
- $NaAl[Si_2O_5]$  – jadeit
- $Na_2[Al_2Si_3O_10]$  – natrolit
- $Na_3[Al_3Si_3O_10] \cdot NaCl$  – sodalit
- $Na[AlSi_2O_6] \cdot H_2O$  – analçim

- $NaFe[Si_2O_4]$  – akmit
- $Na_3[Al_3Si_3O_10]Na_2[SO_4]$  – nozean
- $Na_3[Al_3Si_3O_10](Na,Ca)[SO_4]$  – qayuin
- $Na_3[Al_3Si_3O_10]Na_2S_2$  – lazurit
- $Na_2Al_2[AlSi_3O_10](OH,F)_2$  – paraqonit
- $(Na_2Ca)[Al_2Si_4O_10] \cdot 6H_2O$  – xabazit
- $NaCa_2[Al_5Si_5O_{20}] \cdot 6H_2O$  – tomsonit

Natriumun  $^{23}Na$  (100%) olmaqla bir stabil təbii izotopu vardır.

Natrium gümüşü-ağ rəngli, biçaqla asan kəsilən yumşaq və yün-gül metaldır. Onu ya havası sovrulmuş bağlı qabda və ya ağ neft altında saxlayırlar.

▲ **Kalium**- elementini ilk dəfə 1807-ci ildə ingilis kimyaçısı H.Devi kalium-hidroksid ərintisinin elektrolizi zamanı almışdır. Elementə verilən kalium adı ərəbcə «*kili*» sözündən götürülmüşdür ki, onun da mənası «*bitki külü*» deməkdir. Elementin rus dilində «*kaliy*» adlandırılması 1831-ci ildə Q.İ.Hess tərəfindən təklif edilmişdir.


**Kalium təbiətdə yalnız birləşmələr şəklində yayılmışdır.** Onun birləşmələrinə okean, göl və çay sularında da rast gəlinir. Kaliuma həmçinin bitki külündə birləşmə şəklində rast gəlinir.

### Kalium təbii birləşmələri

- |                                                                                                                                                                                                                                                                                                                                                                            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                             |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <ul style="list-style-type: none"> <li>• <math>KCl</math> – silvin</li> <li>• <math>NaCl \cdot KCl</math> – silvinit</li> <li>• <math>K[AlSi_3O_8]</math> – ortoqlaz</li> <li>• <math>K_2SO_4</math> – arkanit</li> </ul>                                                                                                                                                  | <ul style="list-style-type: none"> <li>• <math>2KCl \cdot FeCl_2 \cdot 2H_2O</math> – duqlasit</li> <li>• <math>2KCl \cdot FeCl_3 \cdot H_2O</math> – eritosiderit</li> <li>• <math>K_2SO_4 \cdot CaSO_4 \cdot H_2O</math> – sinqenit</li> <li>• <math>K_2SO_4 \cdot MgSO_4 \cdot 2CaSO_4 \cdot 2H_2O</math> – poliqalit</li> </ul>                                                                                         |
| <ul style="list-style-type: none"> <li>• <math>K_2SiF_6</math> – şegiertit</li> <li>• <math>KNO_3</math> – kalium şorası</li> <li>• <math>K[AlSi_3O_8]</math> – leysit</li> <li>• <math>KCl \cdot MgCl_2 \cdot 6H_2O</math> – karnalit</li> <li>• <math>KCl \cdot MgSO_4 \cdot 3H_2O</math> – kainit</li> <li>• <math>K_2SO_4 \cdot 2MgSO_4</math> – lanqbeynit</li> </ul> | <ul style="list-style-type: none"> <li>• <math>K_2SO_4 \cdot MgSO_4 \cdot 6H_2O</math> – şenit</li> <li>• <math>K(AlO)_3(SO_4)_2 \cdot 3H_2O</math> – alunit</li> <li>• <math>K(FeO)_3(SO_4)_2 \cdot 3H_2O</math> – yarozit</li> <li>• <math>KAl_2[AlSi_3O_10](OH,F)_2</math> – muskovit</li> <li>• <math>KMg_3[AlSi_3O_10](OH,F)_2</math> – floqopit</li> <li>• <math>KAl(SO_4)_2 \cdot 12H_2O</math> – kalinit</li> </ul> |

- $K(Mg, Fe)_3[AlSi_3O_{10}](OH, F)_2$  – biotit
- $KCa_4F(Si_3O_{10}) \cdot 8H_2O$  – apofillip

Kaliumun iki təbii stabil  $^{39}K$  (93,10%),  $^{40}K$  (6,88%) və bir təbii radioaktiv  $^{41}K$  (0,02%) – izotopu vardır. Qeyd etmək lazımdır ki, təbii radioaktiv izotopa malik olan yüngül elementlərdən biri də məhz kaliumdur.  $^{41}K$  – izotopunun yarımparçalanma dövrü  $16,1 \cdot 10^8$  ildir. Onun yalnız 88%-i  $\beta$  parçalanmaya uğrayaraq  $^{40}Ca$  izotopuna çevrilir. Qalan 12%-i isə radioaktivliyin xüsusi növü olan «*K-zəbtetmə*» də iştirak edərək  $^{40}Ar$  izotopuna çevirilir.



Məhz, yer atmosferində  $^{40}Ar$  izotopunun nisbətən çox miqdarda olması, onun  $^{40}K$  izotopunun «*K-zəbtetmə*» üzrə gedən radioaktiv çevrilməsi nəticəsində əmələ gəlməsi ilə bağlıdır.

$^{40}K$  – izotopundan tərkibində kalium olan mineralların yaşıının təyinində istifadə olunur.

▲ **Ribidium** – elementini 1861-ci ildə alman alimləri **R.Bunzen** və **Q.Kirxhof** spektral analiz üsulu ilə kəşf etmişlər. Elementin ribidium adlandırılmasından onu xarakterizə edən spektr xətlərin rənginin latınca adına görə verilmişdir. Belə ki, «*rubidus*» – tünd qırmızı deməkdir.

**Ribidiuma təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir.** Ona, az miqdarda təbii sularda, xüsusən, okean sularında və bəzi mineral bulaqların suyunda rast gəlinir. Torpaqda və bitki külünün tərkibində (əsasən şəkər qamışında) 0,2%-ə qədər ribidium olur.

### Ribidiumun təbii birləşmələri

Ribidiuma əsasən kalium, litium və sezium-alümosilikatlarının tərkibində rast gəlinir. Belə minerallara  $Cs[AlSi_3O_8] \cdot nH_2O$ ,  $[KLi_2Al(Si_3O_10)][F, OH]$  və  $KAl[Si_3O_8]$  – misal göstərmək olar. Sonuncu mineralda 3,2 %-ə qədər  $Rb_2O$  olur.

Ribidium elementinin iki təbii izotopu  $^{85}Rb$  (72,15%) və  $^{87}Rb$  (27,85%) vardır. Bunlardan  $^{87}Rb$  –  $\beta$ -radioaktiv olub, yarımparçalanma dövrü  $6,1 \cdot 10^{10}$  ilə yaxındır.  $^{87}Rb$  – izotopu özündən elektron

seli buraxaraq tədricən **Sr**-elementinə çevrilir. Ribidiumun kütlə ədədi **81+91** olan **10**-süni radioaktiv izotopları da alınmışdır. Bunnlardan kütlə ədədi **85**-dən az olanlar **pozitron** ( $\beta^+$ ), **85**-dən çox olanlar isə  $\beta^-$ -şüaları özündən buraxırlar. Birinci qrup izotopların yarımparçalanma dövrü **4,7 saatdan 83 günə** qədər olduğu halda, ikinci qrup izotoplarındakı isə bir neçə **saniyə** və **dəqiqəyə** bərabərdir.

▲ **Sezium** – elementi **1860-ci** ildə alman alımları **R.Bunzen** və **Q.Kirxhof** tərəfindən spektral analiz vasitəsilə kəşf edilmişdir. Spektrdə iki açıq göy rəngli xarakterik xətt əmələ gətirdiyi üçün elementə sezium adı verilmişdir. Beləki latinca “**celsius**” göy deməkdir.

**Sezium təbiətdə litium, berellium, tantal və s. ilə birləşmə tapılır.**

### Seziumun təbii birləşmələri

#### • **CsAl/Si<sub>2</sub>O<sub>5</sub>J** - pollusit

Seziumum **<sup>133</sup>Cs (100%)** olan bir stabil təbii izotopu vardır. Onun həmçinin kütlə ədədi **125+142** arasında dəyişən **15** radioaktiv izotopları da süni yolla alınmışdır. Bunnlardan kütlə ədədi **133**-ə qədər olan izotoplardan radioaktiv parçalanma zamanı özlərindən pozitron, **133**-dən yuxarı olan izotoplardakı isə elektron buraxırlar. Seziumun süni izotopları həmçinin atom reaktorlarında uranın parçalanması zamanı da əmələ gəlir.

Sezium açıq-qızılı rəngli yüngül və yumşaq metaldır. Başqa qələvi metallara nisbətən asan ərimə qabiliyyəti və yüksək uçuculuğu ilə fərqlənir.

▲ **Fransium** – elementinin mövcudluğu haqqında ilk məlumatı **1870-ci** ildə rus alimi **D.İ.Mendeleyev** vermiş və bu elementi “**eka-sezium**” adlandırmışdır. Sonralar **1939-cu** ildə fransız kimyaçısı **Marqarita Pere** tərəfindən aktiniumun alınması zamanı kəşf edilmiş və ona “**aktinium-K**” adı verilmişdir. **1946-ci** ildə isə **Pere** bu elementi öz vətəninin şərəfinə **fransium** adlandırmışdır.

**Fransium radioaktiv elementdir.** Təbiətdə o, aktiniumdan başqa cüzi miqdarda həmçinin uranın radioaktiv parçalanması zamanı meydana çıxır.

Fransiumun **8-isotopu** məlumdur. Bu izotopların “yaşama” müddəti çox qıсадır. Onun daha çox “yaşayan” izotopunun  $^{223}\text{Fr}$  yarımparçalanma dövrü 20 dəqiqədir. Bu izotopu uranın protonlar ilə şüalandırması zamanı alırlar.

## 2. I A qrup elementlərinin və onların birləşmələrinin tətbiq sahələri

### Qələvi metallar və birləşmələri

- **Litium** – metalların istehsalında, oksigen, azot, fosfor və sairə qeyri-metalların kənar edilməsində, raket yanacağı kimi,
- **$^7\text{Li}$  izotopu** – sənayedə tritiumun alınmasında,
- **$\text{Li}_2\text{O}$**  – şüasındırma əmsalı yüksək olan şüşə istehsalında,
- **$\text{LiOH}$**  – qələvi akkumulyatorlarında elektrolit kimi,
- **$\text{LiH}$**  – hidrogen bombasının istehsalında ,
- **Litium birləşmələri** – şüşə sənayesində aşağı temperaturda əriməyən və istiliyə davamlı şüşə istehsalında, rentgen boruları və televiziya kinoskopları üçün şüşə alınmasında, saxsı və çini məmulati sənayesində,
- **Natrium** – xüsusi röngli qaz lampalarının hazırlanmasında, reduksiyaedici kimi, üzvi sintezdə,
- **$\text{Na}$  (ərimiş halda)** – təyyarə mühərriklərində, istilik çıxarıcı və nüvə reaktorlarında istilik daşıyıcı maddə kimi,
- **$\text{Na}_x\text{S}_x$  ( $x=2,3,4,5\dots$ )** – texnikada başlıca olaraq gön sənayesində dərinin tükdən təmizlənməsi məqsədilə,
- **$\text{NaOH}$**  – sünə ipək, kağız, sabun və üzvi boyaların istehsalında, neft məhsulların təmizlənməsində, qələvi akkumulyatorların hazırlanmasında, dəri və toxuculuq sənayesində, sellüloza istehsalında,
- **$\text{Na}_2\text{SO}_4$**  – quruducu maddə kimi,
- **$\text{NaHSO}_4$**  – parçanın ağardılması işində,
- **$\text{Na}_2\text{S}_2\text{O}_3 \cdot 5\text{H}_2\text{O}$**  – foto işində, analitik kimyada,

- *$Na_2S_2O_3$  (30%-li məhlulu)* – yod, xlor, sianid turşusu ilə zə-hərlənmə hallarında, qoturluğa qarşı mübarizədə dərman kimi,
- *$Na_2SO_3$ ,  $Na_2SO_4$*  – şüşə və sulfat turşusu istehsalında, dəri və sabun bişirmə sənayesində, tibbdə,
- *$Na_2SO_4 \cdot 10H_2O$*  – viskoz ipəyi və şüşə istehsalında,
- *$Na_2S$*  – ultramarin, dərman maddələrin istehsalında, pambıq parçaların boyanmasında, təbabətdə işlətmə dərmanı kimi,
- *$NaCl$*  – xörək duzu, xörək bişirməsində, qida məhsullarının konservləşdirilməsində, keramika sənayesində, təbabətdə,  $NaOH$ ,  $Cl_2$ , Na,  $H_2$ ,  $HCl$ ,  $Na_2CO_3$ ,  $NaClO$ ,  $NaClO_3$ ,  $NaCN$  – istehsalında xammal kimi,
- *$Na-Hg$ -ərintisi* – reduksiyaedici kimi, üzvi sintezdə, nüvə reaktorlarının soyudulmasında,
- *$Na-K$  (1:2) ərintisi* – termometrlərdə,
- *KOH* – kaliumun alınmasında, akkumulyatorların hazırlanmasında, xüsusi məqsədlərlə istifadə olunan sabunların istehsalında, karbonat və xloratların alınmasında və eczaçılıq sahəsində,
- *$KClO_3$*  – pirotexnikada alovlanan qarışıqlar (Benqal məşəli siqnal raketləri), kibrit sənayesində kibrit dənəsinin başı üçün tərkib hazırlanmasında, laboratoriyyada oksidləşdirici kimi,
- *$KMnO_4$*  – tibbdə bakterisid, dezodorasiyaedici (pis iyi aradan qaldırıran) və laboratoriyyada oksidləşdirici kimi,
- *$KNO_3$*  – qara barit istehsalında və yeyinti sənayesində,
- *Javel suyu* – ağardıcı kimi,
- *$KCl$*  – kənd təsərrüfatında gübə kimi,
- *Peroksidlər ( $Na,K$ )* – xüsusi əleyhqazlarda və sualtı gəmilərdə oksigen mənbəyi kimi,
- *Ribidium* – kimya sənayesində bir katalizator kimi, fotoelementlərdə,
- *$RbCl$ ,  $RbBr$ ,  $RbJ$*  – yuxu gətirici və ağrını azaldıcı kimi,
- *Sezium* – xüsusi rentgen borularının və «təsirsiz» qazlarla doldurulmuş işıqlanan boruların istehsalında, fotoelementlərdə, tibbdə qamma-şüa terapiyasında,
- *Sezium duzları* – tibbdə mədə yarasının müalicəsində,

- $^{223}Fr$  - sarkoma (yaman şışlerin bir növü) xəstəliyini müəyyənləşdirməkdə.

Cədvəl 3

## I A qrup elementlərinin bəzi xassələri

Xassələri	$_{3Li}$	$_{11Na}$	$_{19K}$	$_{37Rb}$	$_{55Cs}$	$_{87Fr}$
Xarici elektron konfiqurasiyası	$2s^1$	$3s^1$	$4s^1$	$5s^1$	$6s^1$	$7s^1$
Nisbi atom kütlesi	6,941	22,98977	39,0983	85,4678	132,9054	223,0197
Atom radiusu, nm	0,155	0,189	0,236	0,248	0,267	0,280
İon radiusu ( $E^{+1}$ ), nm	0,068	0,098	0,133	0,149	0,165	0,178
İonlaşma enerjisi	J <sub>1</sub>	5,39	5,14	4,34	4,18	3,89
	J <sub>2</sub>	75,6	47,3	31,6	27,3	23,1
	J <sub>3</sub>	122	71,6	45,7	40,4	34,6
	J <sub>4</sub>	-	98,9	60,9	52,6	-
	J <sub>5</sub>	-	138	82,7	71,0	-
	J <sub>6</sub>	-	172	100	84,4	-
Standart elektrod potensialı, $E^+ + e \rightarrow E^0$ , V		-3,045	-2,714	-2,925	-2,925	-2,923
Nisbi elektromənfilik	0,95	0,90	0,80	0,80	0,75	0,75
Sıxlığı, g/sm <sup>3</sup>	0,53	0,97	0,86	1,52	1,89	2,1-2,4
Ərimə temperaturu, °C <sup>0</sup>	180,0	97,8	63,5	38,7	28,5	~20
Qaynama temperaturu, °C	1340,0	882,5	758,5	696,0	706,0	650
Xarakterik oksidleşme derecosu	+1	+1	+1	+1	+1	+1
Alovun rəngi	qara-qırırmızı	sarı	Bənövşəyi-göy	Bənövşəyi-göy	Bənövşəyi-göy	-
Kristal qəfəsin növü	Hecmə mərkəzləşmiş kub					

Mikroberkliyi (almaz-10)	0,6	0,4	0,5	0,3	0,2	-
Elektrikkeçiri- ciliyi, $\text{Om}^{-1} \cdot \text{sm}^{-1}$	$11,8 \cdot 10^4$	$23,0 \cdot 10^4$	$15,9 \cdot 10^4$	$8,6 \cdot 10^4$	$5,6 \cdot 10^4$	-
Yer qabığında yayılmazı, kütləcə (%)	$3,4 \cdot 10^{-3}$	2,64	2,6	$1,5 \cdot 10^{-2}$	$3,7 \cdot 10^{-4}$	-

## MƏSƏLƏ VƏ ÇALIŞMALAR


### 3. Qələvi metallar və birləşmələri

1. Qələvi metalların dövri sistemdəki mövqeyi ilə atom radiusları və reduksiyaediciliyi arasında nə kimi asılılıq vardır? Cavabınızı əsaslandırın.

2. Qələvi metallarla mis yarımqrupu metalların arasındaki fərqi göstərin. Bu fərqi nə ilə izah etmək olar? Cavabınızı əsaslandırın.

3. Hansı elementlərin atomları daha güclü reduksiyaedicilərdir – qələvi metallar, yoxsa hidrogen? Cavabınızı reaksiya tənliklərini yazmaqla izah edin.

4. Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini yazın.



5. Sınaq şüşələrində sodium və kalium xloridləri verilmişdr. Hər sinaq şüşəsində hansı metalın duzunun olduğunu necə təyin etmək olar?

6. 5,6%-li kalium-hidroksid məhlulu hazırlamaq üçün 18,8 q kalium-oksidi necə mol suda həll etmək lazımdır?

*Cavab: 21 mol*

7. Sixlığı  $\rho=1,065 \text{ g/sm}^3$  olan 80%-li kalium-hidroksid məhlulu-nun normallığını hesablayın.

**Cavab: 1,52 N**

8. 676 q məhlulda 160 q natrium-hidroksid vardır. 40%-li qəlevi məhlulu almaq üçün həmin məhlulda neçə qram natrium-oksid həll etmək lazımdır?

**Cavab: 124 q**

9. 6,625 q KF və KCl-u qarışığı artıq miqdarda sulfat turşusu ilə işlədikdə 2,24 l qaz (n.ş) ayrılmışdır. Qarışığın faizlə tərkibini tapın.

**Cavab: 45,3% KF, 54,7% KCl**

10. 350 ml (n.ş) oksigen almaq üçün karbon qazı ilə reaksiyaya daxil olan  $\text{KO}_2$ -nin kütləsini hesablayın.

**Cavab: 4,44 q**

11. 10 q Rb-Zn ərintisinin su ilə reaksiyasından 1,12 l (n.ş) qaz ayrılmışdır. Ərintidə metalların faizlə miqdarını hesablayın.

**Cavab: 42,75 % Li**

12. Nə üçün litium, natrium, kalium, ribidium, sezium və fransium metalları qəlevi metallar adlanır? Cavabınızı əsaslandırın.

13. Kalium-xlorid məhlullarının elektrolizindən kalium qəlevisinin, kalium-hipoxloratı və Bertole duzunu neçə almaq olar? Bu halda baş verən reaksiya tənliklərini tərtib edin.

14. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{Na}_2\text{O}_2 + \text{KMnO}_4 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$
2.  $\text{Na}_2\text{O}_2 + \text{KJ} + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$
3.  $\text{Na}_2\text{O}_2 + \text{Fe(OH)}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$

15. Kalium-xlorid, mis 2-sulfat və kalium-sulfat duzları qarışığın-dan kalium-nitratı neçə almaq olar? İşin gedişini və reaksiya tənliklərini yazın.

16. 250 q 20%-li natrium-hidroksid məhlulu ( $\rho=1,225$ ) verilmişdir. Bu məhlulun normal və molyar qatılığını hesablayın.

**Cavab: 6,1 N, 6,1M**

17. Natrium-xlorid və natrium-yodiddən ibarət 1,8 q qarışığa xlor ilə təsir edilmişdir. Bu zaman nümunənin kütləsi 1,288 q-a qədər azalmışdır. İlkinqarışığın faizlə tərkibini hesablayın.

**Cavab: 53,33% NaCl, 46,67% NaJ**

18. Tərkibində bir ton litium-xlorid olan məhlulun elektrolizindən nə qədər litium-hidroksidi almaq olar?

**Cavab: 564,7 kq**

19. 0,92 q Na və 0,78 q K-dan ibarət olan qarışığın su ilə qarşılıqlı təsirindən normal şəraitdə neçə litr hidrogen ayrılır?

**Cavab: 0,672 l**

20. Bitki külünün tərkibində 25% kalium-karbonat vardır. 2,4 ton kül bitkiyə lazım olan nə qədər qida formasını əvəz edər?

**Cavab: 0,41 t K<sub>2</sub>O**

21. Vürs reaksiyası ilə 33,6 l (n.ş) butan almaq üçün nə qədər sodium metalinin lazım olduğunu hesablayın.

**Cavab: 69 q**

22. 100 l 12%-li sodium-hidroksid məhlulu hazırlamaq üçün nə qədər 40%-li sodium -hidroksid məhlulu və su lazımdır?

**Cavab: 23,7 l NaOH, 76,3 l H<sub>2</sub>O**

23. Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini yazın.



24. 7,932 % -li kalium-hidroksid məhlulunun nə qədər miqdərində 94 q kalium-oksid həll etmək lazımdır ki, 21%-li kalium-hidroksid məhlulu alınsın?

**Cavab: 706 q**

25. Ribidium-hidroksidin maqneziumla reduksiyasından 1,5 kq ribidium alınmışdır. Reduksiyaya sərf olunan maqneziumun kütlesini hesablayın.

**Cavab: 0,21 kq**

26. Tərkibində 55% qələvi metalı olan 7,1 q birləşmənin CO<sub>2</sub>-ilə reaksiyasından 3,36 l (n.ş) oksigen ayrılmışdır. Qələvi metalı müəyyən edin.

**Cavab: K**

27. Eyni mol sayda sodium və kalium metalı sudan eyni həcmde hidrogen çıxarırmı? Fikrinizi hesablama yolu ilə sübut edin.

**28.** Natrium-peroksidi, kaliumun işe peroksidi və superoksidi oksigen mənbəyi kimi istifadə olunur. Bunlardan oksigen batareyalarının hazırlanması nəyə əsaslanır?

**29.** Aşağıdakı çevrilmələrə uyğun gələn reaksiya tənliklərini tərtib edin.






**30.**  $\text{Na}_2\text{CO}_3$  və  $\text{Na}_2\text{S}$ -düzələrin məhlulları qələvi mühit əmələ getirirlər. Bu hadisəni izah edin. Cavabınızı düzələrin hidrolizinin qısa ion, ion və molekulyar tənliklərini yazımaqla aydınlaşdırın.

**31.** Qələvi metalların qüvvəti reduksiyaedici xassələri, durulaşdırılmış nitrat turşusu ilə qarşılıqlı təsirində özünü necə göstərir? Cavabınızı reaksiya tənliklərini yazımaqla əsaslandırın.

**32.** Natrium və kaliumu hidrogen mühitində qızdırıldıqda müvafiq metalların hidridləri əmələ gəlir. Hidridlərin su ilə qarşılıqlı təsirində hansı maddələr alınır? Müvafiq reaksiyaların təənliklərini yazın.

**33.** Litiundan fransiuma doğru qələvi metalların kimyəvi aktivliyi, atom radiusları və ionlaşma enerjisi necə dəyişir? Nə üçün? Cavabınızı əsaslandırın.

**34.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**35.** Natrium-nitrat və nitrit qarışığında 18% azot olduğunu bilərək, qarışıqda natriumun faizlə miqdarını hesablayın.

*Cavab: 57,143%*

**36.** 8 q natrium qələvisi olan məhlula 14,7 q sulfat turşusu əlavə edilmişdir. Bu zaman alınan natrium-sulfat duzunun kütləsini hesablayın.

*Cavab: 7,1 q*

**37.** Kütləsi 3,750 q olan  $\text{NaCl}$  və  $\text{Na}_2\text{SO}_4$  qarışığına qatı sulfat turşusu əlavə edilmişdir. Bu zaman 4,234 q natrium-sulfat alınmışdır. İlkin qarışığın tərkibini faizlə hesablayın.

**Cavab:  $60,4\% NaCl, 39,6\% Na_2SO_4$**

**38.** 500 ml suya 4,3 q natrium metali daxil edilmişdir. Alınmış məhlulda natrium-hidroksidin faizlə miqdarını hesablayın.

**Cavab: 1,5 %**

**39.** Cərəyan şiddəti 3A olmaqla 3 saat müddətində natrium-xlorid məhlulunun elektrolizindən nə qədər natrium-hidroksid alınır?

**Cavab: 13,43 q**

**40.** Bir kubmetr suda  $3 \cdot 10^{19}$  sayda kalium və hidroksid ionları vardır. Belə məhlulda nə qədər kalium-hidroksidin olduğunu hesablayın.

**Cavab: 2,789 mq**

**41.** 120 q 15%-li natrium-hidroksid məhlulu ilə karbon qazının qarşıılıqlı təsirindən nə qədər soda kristalhidratı alınır?

**Cavab: 64,35 q**

**42.** 30 q Li və 30 q LiH-in durulaşdırılmış xlorid turşusu ilə qarşıılıqlı təsirindən alınan qazın həcmi (n.ş) hansında çox olacaqdır? Cavabınızı hesablaşdırma yolu ilə sübut edin.

**43.** Nə üçün yeyici xassəli qələvileri ağızı kip bağlanan qablarda saxlamaq lazımdır? Əgər buna əməl olunmazsa onlar nəyə çevrilə bilər?

**44.** Natrium-hidroksidini sodaya əhəng suyu və dəmir 3-oksidin təsiri ilə almaq olur. Müvafiq reaksiyaların tənliklərini tərtib edin.

**45.** Nömrələnmiş 10 sinəq şüşəsində  $H_2O$ ,  $BaCl_2$ ,  $Na_2SO_4$ ,  $KCl$ ,  $Mg(NO_3)_2$ ,  $Na_3PO_4$ ,  $Ba(OH)_2$ ,  $KOH$ ,  $NaOH$  və  $HCl$  məhlulları vardır. Əlavə reaktivlərdən istifadə etmədən həmin maddələri necə təyin etmək olar?

**46.** 40 q natrium-hidroksid məhlulunun neytrallaşdırılmasına 20 ml 5%-li xlorid turşusu ( $\rho=1,022$  q/sm<sup>3</sup>) sərf olunmuşdur. Natrium hidroksid məhlulunun faizlə qatılığını hesablayın.

**47.**  $30^{\circ}\text{C}$  temperaturda və  $730 \text{ mm təzyiqdə}$   $50 \text{ l}$  xlor almaq üçün neçə qram kalium-bixromat xlorid turşusu ilə reaksiyaya daxil olmalıdır?

*Cavab: 188 q*

**48.**  $0,5 \text{ kq}$  litium-hidroksidin hidrolizindən neçə litr (n.ş) hidrogen almaq olar? Natrium və kalium hidridlərin hidrolizindən hidrogen almaq olarmı?


*Cavab: 1,4 l*

**49.**  $49,2 \text{ q}$  Na-K ərintisinin oksigendə yanmasından  $84,4 \text{ q}$  yanma məhsulu alınmışdır. Ərintinin tərkibini faizlə ifadə edin.

*Cavab: 84,1% Na, 15,9% K*

**50.** Alışmiş natrium və kalium metallarını necə söndürmək olar? Bu metalların təbii birləşmələrini sadalayın.

**51.** Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini yazın.



**52.** Natrium və kaliumun kimyevi xassələrinə aid müvafiq reaksiya tənliklərini yazın. Bu metalların fiziki xassələrini göstərin.

**53.** Qələvi metallar çox qüvvətli reduksiyaedicidirlər. Bu xassə onların atom quruluşları ilə necə əlaqədardır? Cavabınızı əsaslanın.

**54.**  $2\text{N}$   $10 \text{ l}$  natrium-hidroksid məhlulundan natrium-hidrokarbonat almaq üçün neçə litr (n.ş) karbon qazı tələb olunur?

*Cavab: 448 l*

**55.**  $40 \text{ q}$  suda  $8 \text{ q}$  qarışığının natrium-oksid həll edilmiş və nəticədə  $25\%-li$  qələvi məhlulu alınmışdır. Qarışığın tərkibini hesablayın.

*Cavab: 4,35 q Na<sub>2</sub>O, 3,65 q H<sub>2</sub>*

**56.** Bir litr  $0,5 \text{ M}$  kalium-hidroksid məhlulundan tərkibində  $10\%$  (həcmi) NO<sub>2</sub> olan  $12 \text{ l}$  hava buraxılmışdır. Bu zaman alınan bərk maddələrin tərkibini təyin edin.

*Cavab: 25,25 q KNO<sub>3</sub>, 21,25 q NaNO<sub>2</sub>*

57. Aşağıdakı duzların quruluş formullarını tərtib edin.

- |                                                                   |                                                    |
|-------------------------------------------------------------------|----------------------------------------------------|
| 1) K <sub>2</sub> H <sub>2</sub> Sb <sub>2</sub> O <sub>7</sub> ; | 2) K <sub>2</sub> Cr <sub>2</sub> O <sub>7</sub> , |
| 3) NaH <sub>2</sub> AsO <sub>4</sub> ;                            | 4) Na <sub>2</sub> S <sub>2</sub> O <sub>3</sub>   |

58. Alovun rənginə görə qələvi metalların təyinini necə izah etmək olar? Cavabınızı əsaslandırın.

59. Litium amid, imid və nitridin hidroliz reaksiyalarının tənliklərini tərtib edin.

60. 45,6 q suda 4,6 q natrium metalı həll edilmişdir. Alınmış məhlulda natrium hidroksidin faizlə qatılığını hesablayın.

*Cavab: 16%*

61. Praktiki çıxımın 95% olduğunu bilərək 100 kq potaşa əhəng suyunun təsiri ilə nə qədər kalium-hidroksid alına bileyəcəyini hesablayın.

*Cavab: 77,14 kq*

62. Eyni kütlə miqdardında natrium və kalium metalı sudan eyni həcmde hidrogen çıxararmı? Cavabınızı hesablama yolu ilə təsdiq edin.

63. Aşağıdakılara əəsaslanaraq təbii Li və Rb elementlerinin nisbi atom kütləsinin hesablayın.

İzotop...	<sup>6</sup> L <sub>1</sub>	<sup>7</sup> L <sub>1</sub>	<sup>85</sup> Rb	<sup>87</sup> Rb
Ar...	6,0151	7,0160	84,9117	86,9092
χ %...	7,5	92,5	72,165	27,835

64. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın, X və Y maddələrini müəyyən edin.

- 1) LiCl→X→Li<sub>2</sub>CO<sub>3</sub>→LiNO<sub>3</sub>
- 2) Li→Y→LiOH→Li

65. 96%-li 112,5 ml etanol məhlulu ( $\rho=0,8$  g/ml) üzərinə 5,75 q natrium əlavə edilmişdir. Reaksiya başa çatandan sonra məhlulda olan maddələrin faizlə qatılığını hesablayın.

**Cavab: 8,38 % NaOH, 3,56 % C<sub>2</sub>H<sub>5</sub>ONa**

66. Natrium-hidroksid və kalium-hidroksidin elektrolizindən 1 kq Na və 1 kq K alınmışdır. Göstərilən miqdardan natrium və kalium almanın üçün ərintidən nə qədər elektrik cərəyanı keçmişdir.

**Cavab: 4195000 Kl, 2474000 Kl**

67. Birvalentli metalın karbonatı və hidrokarbonatı qarışığının 11,9 q suda həll edilmişdir. Alınan məhlul xlorid turşusu ilə təsir etdikdə 2,24 l (n.s) qaz ayrılmışdır. İlk qarışığın tərkibini tapın.

**Cavab: 5 q KHCO<sub>3</sub>, 6,9 q K<sub>2</sub>CO<sub>3</sub>**

68. Ca(NO<sub>3</sub>)<sub>2</sub>, CaCl<sub>2</sub>, NaNO<sub>3</sub>, KCl və K<sub>2</sub>CO<sub>3</sub> duzlarının 20%-li məhlulu verilmişdir. 20,2 q KNO<sub>3</sub>, olan məhlul almanın həmin duzların hansından və neçə qram götürmək lazımdır? Alınan məhlulun faizlə qatılığını hesablayın.

**Cavab:**

69. 9,6 q NaOH və KOH qarışığını artırılması ilə götürülmüş xlorid turşusu ilə işlədikdə 13,3 q xloridlər qarışığı alınmışdır. Verilmiş və alınmış qarışıqların tərkibini təyin edin.

**Cavab: 4 q NaOH, 5,6 q KOH, 5,85 q NaCl, 7,45 q KCl**

70. 500 ml 1,6 M NaOH məhlulundan tərkibində 16,18% NO<sub>2</sub>, olan 80 l hava buraxılmış və məhlul buxarlandırılmışdır. Alınan bərk qalığın tərkibini təyin edin.

**Cavab: 8 q NaOH, 25,5 q NaNO<sub>3</sub>, 20,7 q NaNO<sub>2</sub>**

71. Nə üçün fotoelementlərdə litiumdan deyil, başlıca olaraq sezium elementindən istifadə edilir? Cavabınızı əsaslandırın.

72. Kalium-yodid məhlulu üzərinə əlavə edilən yodun həll olmasını nə cür izah etmək olar? Bu zaman nə alınar?

73. Tərkibində 12,06 % Na, 11,35 % B, 20,36% O və 47,28% H<sub>2</sub>O olan kimyəvi birləşmənin formulunu çıxarıın və adlandırın.

74. Li→Na→K→Rb→Cs→Fr sırasında qələvi metalların aktivliyinin artmasını necə izah etmək olar? Cavabınızı əsaslandırın.

75. Litium-xloridin kalium-karbonat, kalium-ortofosfat və kalium-fluorid ilə reaksiyasının molekulyar və ion tənliklərini yazın.

76. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



77. Kalium gübrəsi kimi istifadə olunan külün tərkibində 35%  $\text{K}_2\text{CO}_3$  vardır. 20 kq belə gübrənin evezine torpağa nə qədər karnalit ( $\text{KCl} \cdot \text{MgCl}_2 \cdot 6\text{H}_2\text{O}$ ) vermək lazımdır?

*Cavab: 28,15 kq*

78. Hər hektara 0,9 ton azot 5-oksid vermək üçün torpağa nə qədər natrium-nitrat səpmək lazımdır?

*Cavab: 1,42 t.*

79. Bir kubmetr suda 1 mq natrium-hidroksid həll edilərsə məhlulda neçə natrium və neçə hidroksid ionu olar?

*Cavab: hərəsindən  $1,5 \cdot 10^9$  ion*

80. Natrium nümunəsinin havada yanması zamanı 1:8 mol nisbətində  $\text{Na}_2\text{O}$  və  $\text{Na}_2\text{O}_2$  alınmışdır. Temperatur şəraitində yanma məhsulların duru  $\text{H}_2\text{SO}_4$ -lə reaksiyasından 11,2 l (n.ş) qaz ayrılmışdır. Natrium nümunəsinin kütləsini hesablayın.

*Cavab:*

81. Kükürd 4-oksid mühitində 6,2 q qələvi metalin qızdırılması zamanı 12,6 q duz alınmışdır. Alınmış duzun tərkibini təyin edin.

*Cavab:  $\text{Na}_2\text{SO}_3$*

82. Qələvi metalların alınmasının elektroliz üsulu qələvilerin alınmasının elektroliz üsulundan nə ilə fərqlənir? Bunların birincisində və ikincisində nə kimi kimyəvi proseslər baş verir? Onları reaksiya tənlikləri ilə ifadə edin.

83. Natrium və kalium oksigenlə oksid evezinə  $\text{K}_2\text{O}_4$  və  $\text{Na}_2\text{O}_2$  tipli peroksidler əməle gətirir. İstər oksidlərin, istərsə də peroksidlərin suya təsirindən müvafiq metalların qələvileri alınır. Oksidlərlə peroksidlərin suya təsirindəki fərqi müvafiq reaksiya tənliklərini yazmaqla göstərin.

84. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**85.** Molyar nisbətləri 1:2 olan KOH ilə Ba(OH)<sub>2</sub> qarışığının neytallaşdırılmasına 30%-li HCl məhlulundan 105,6 ml ( $\rho=1,152$ ) sərf edilmişdir. Alınan məhlula çöküntü alınması dayanıncaya qədər Na<sub>2</sub>SO<sub>4</sub> məhlulu əlavə edilmişdir. Çöküntünün kütləsini hesablayın. Çöküntünü kənar etdikdən sonra məhluldakı duzların molyar nisbəti necə olacaq?

*Cavab: 93,22 q BaSO<sub>4</sub>, mol NH<sub>4</sub>Cl mol / KCl = 4*

**86.** 250 ml 40%-li KOH məhlulu ( $\rho=1,41$ ) içərisindən qızdırmaqla xlor qazı keçirilmişdir. reaksiya nəticəsində hansı maddələr alınır. Alınmış maddələrin kütlələri nə qədərdir?

*Cavab: 156,3 q KCl, 51,4 q KClO<sub>3</sub>, 22,6 q H<sub>2</sub>O*

**87.** Suda həll olmayan civə 2-yodidin (HgI<sub>2</sub>) kalium-yodid məhlulunda həll olmasının səbəbi nədir? Cavabınızı əsaslandırın.

**88.** Qələvi metal duzları məhlulları ilə ammonium duzları məhlulları arasında gedən reaksiyaların ion tənliklərini yazın.

**89.** Qələvi metalların hidroksidlərinin məhlullarını şüşə qablarda uzun müddət saxlandıqda çöküntü əmələ gəlir və məhlul bulanır. Bu hadisəni necə izah etmək olar?

**90.** Natrium-karbonatı CaCO<sub>3</sub>-in iştirakı ilə natrium-sulfatın kömürlə reduksiyasından almaq olar. Baş verən reaksiya tənliklərini yazın.

**91.** 10,1 q natrium-xlorid və kalium-xlorid qarışığına artıq miqdar AgNO<sub>3</sub>-ilə təsirindən 21,73 q çöküntü alınmışdır. Qarışqda NaCl və KCl-in faizlə miqdarını hesablayın.

*Cavab: 42,8 % NaCl, 57,2 % KCl*

**92.** Normal şəraitdə 5,6 l C<sub>2</sub>H<sub>2</sub> almaq üçün 5% qarışığı olan natrium-karbiddən nə qədər götürmək lazımlı olduğunu hesablayın.

*Cavab: 18,42 q*

**93.** Praktiki çıxımın 95% olduğunu bilərək bir ton palmitin sabunu almaq üçün neçə kiloqram paltar sodasının lazımlığını hesablayın.

*Cavab:*

94. Aşağıdakı məlumatlara əsaslanaraq qələvi metalların sıra nömrəsi ilə ərimə və qaynama temperaturları arasındaki asılılıq qrafikini qurun.

Element	${}_{\text{Li}}^{\text{3}}$	${}_{\text{Na}}^{\text{11}}$	${}_{\text{K}}^{\text{19}}$	${}_{\text{Rb}}^{\text{37}}$	${}_{\text{Cs}}^{\text{55}}$	${}_{\text{Fr}}^{\text{87}}$
$T_{\text{ərimə, C}^{\circ}}$	180,0	97,8	63,5	38,7	28,5	20
$t_{\text{qaynama C}^{\circ}}$	1340	882,5	758,5	696	706	650

95. Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini yazın.



96. Qələvi metalların hidrogenlə qarşılıqlı təsiri halogenlərin hidrogenlə qarşılıqlı təsirindən nə ilə fərqlənir? Hər iki reaksiyalara aid misallar göstərin və oksidləşmə-reduksiya baxımından izah edin.

97. Aşağıdakı reaksiya tənliklərini tamalayın.

1.  $\text{Na}_2\text{CO}_3 + \text{C} \rightarrow \dots$
2.  $\text{Na}_2\text{CO}_3 + \text{Fe} \rightarrow \dots$
3.  $\text{Rb}_2\text{CO}_3 + \text{Mg} \rightarrow \dots$

98. 8,48  $\text{Na}_2\text{CO}_3$  olan məhlulda xlorid turşusu məhlulu əlavə edilmiş və buxarlandırılmışdır. Nəticədə 10,67 q susuz duz qarışığı alınmışdır. Məhlulda olan xlorid turşusunun miqdarnı hesablayın.

*Cavab: 2,19 q*

99. 50 q natrium-xlorid ərintisini elektroliz etdikdə 1) neçə qram natrium, 2) neçə mol xlor, 3) neçə molekul xlor və hansı həcmde xlor alınacağını hesablayın.

*Cavab: 20 q, 0,427 mol,  $2,57 \cdot 10^{23}$  molekul, 9,5648 l*

100. Qələvi metalların hidroksidlərindən hansı daha zəif, hansı daha qüvvətli elektrolitdir? Nə üçün? Cavabınızı əsaslandırın.

101.  $\text{K}_2\text{CO}_3$ ,  $(\text{NH}_4)_2\text{HPO}_4$  və  $(\text{NH}_4)_2\text{CO}_3 \cdot \text{H}_2\text{O}$ -dan ibarət 1,5 q qarışqandan 0,271 q  $\text{CO}_2$  və 0,328 q  $\text{NH}_3$ -alınmışdır. Qarışığın tərkibini faizlə hesablayın.

*Cavab: 20%  $\text{K}_2\text{CO}_3$ , 50%  $(\text{NH}_4)_2\text{HPO}_4$ , 30%  $(\text{NH}_4)_2\text{CO}_3 \cdot \text{H}_2\text{O}$*

102. Ayri-ayrılıqda 2,4 q litium, natrium və kalium oksidi suda həll edildi. Hər bir məhlulun həcmi 500 ml-dir. Hidroksid ionlarının məhlulda molyar qatılığını tapın.

**Cavab: 0,32 mol/l, 0,15 mol/l, 0,1 mol/l**

**103.** 200 q suda 4,8 q natrium-hidrid həll edilmişdir. Alınmış məhlulun faizlə qatılığını hesablayın.

**Cavab: 3,91%**

**104.** İki sinaq şüşəsinin birində natrium-karbonat, digərində isə kalium-sulfat vardır. Sınaq şüşələrindəki maddələri necə müəyyən-ləşdirmək olar? Cavabınızı reaksiya tənliklərini yazmaqla aydınlaşdırın.

**105.** Etiketi olmayan sinaq şüşələrinin birində kalium-xlorid, digərində isə kalium karbonat duzlarının məhlulları vardır. Sınaq şüşələrində hər bir duzu necə təyin etmək olar?

**106.** 20 l 20%-li natrium-hidroksid məhlulunu ( $\rho=1,22 \text{ g/ml}$ ) hazırlamaq üçün nə qədər natrium hidroksid lazımlığını hesablayın.

**Cavab:**

**107.** 50 q 10%-li natrium-hidroksid məhlulu ilə 100 q 5%-li natrium-hidrokarbonat məhlulları qarışdırılmışdır. Alınmış yeni məhlulda maddələrin faizlə qatılığını hesablayın.

**Cavab: 4,24%  $\text{Na}_2\text{CO}_3$ , 1,73 %  $\text{NaOH}$**

**108.** Natrium-qələvisi mehlulunu uzun müddət şüşə qabda saxlaşdırıqda şüşə nəzərə çarpacaq dərəcədə yeyilir. Bu hadisəni izah edin və baş verən reaksiya tənliyini tərtib edin.

**109.** Natrium-hidroksidin suda məhlulunun elektrolizi zamanı

1. Məhlulda natrium-hidroksidin miqdarı,

2. Məhlulda natrium-hidroksidin qatılığı dəyişəcəkmi? Nə üçün? Cavabınızı əsaslandırın.

**110.** 7 q natruim və kalium-karbonatdan ibarət qarışığa artıqlaması ilə götürülmüş sulfat turşusunun təsirindən 1,344 l (n.ş) qaz ayrılmışdır. İlk qarışığın faizlə tərkibini hesablayın.

**Cavab: 60,6 %  $\text{Na}_2\text{CO}_3$ , 39,4%  $\text{K}_2\text{CO}_3$**

**111.** Doymuş natrium-sulfat məhlulunun 1026,4 q-nı  $80^\circ\text{C}$ -dən  $10^\circ\text{C}$ -yə qədər soyutduqda ayrılan  $\text{Na}_2\text{SO}_4 \cdot 10\text{H}_2\text{O}$  kristalhidratın

miqdarını təyin edin. Susuz duzun  $80^{\circ}\text{C}$ -də həllolma qabiliyyəti  $28,3 \text{ g}$ ,  $10^{\circ}\text{C}$ -də isə  $9 \text{ g}$ -dir.

*Cavab: 395,2 q*

**112.** İçerisində xlorid turşusu olan iki stekan tərəzinin gözlərinə qoyulmuş və bunlar tarazlaşdırılmışdır. Bu stekanların birinə  $4,2 \text{ g}$   $\text{NaHCO}_3$  əlavə edilmiş və bu turşu ilə tamamilə reaksiyaya daxil olmuşdur. Tərəzi gözlerinin tarazlıqda qalması üçün ikinci stekana neçə qram dəmir əlavə etmək lazımdır? Bu iş üçün neçə qram  $\text{Na}_2\text{CO}_3$  tələb olunur?

*Cavab: 2,07 q Fe, 3,42 q Na<sub>2</sub>CO<sub>3</sub>*

**113.** Natrium-hidroksid və suyu hansı kütlə nisbətində qarışdırmaq lazımdır ki, suyun hər 20 molekuluna bir natrium-hidroksid molekulu düşən məhlul alınsın?

**114.** Natrium və kalium peroksidlərinin oksidləşdiricilik xassəsini əks etdirən reaksiya tənliklərini yazın və elektron -balansı üsulu ilə əmsallaşdırın.


**115.** Nə üçün qələvi metallar az aktiv metalların onlarının duzlarının suda məhlullarından reduksiya edilməsində tətbiq olunmur? Cavabınızı əsaslandırın.

**116.**  $4 \text{ g}$  qələvi metalın artıq miqdarda xlorla reaksiyasından alınan bərk maddəni suda həll etmişlər. Alınan məhlula artıq miqdarda  $\text{AgNO}_3$  məhlulu əlavə edilmişdir. Bu zaman  $4,31 \text{ g}$  çöküntü alınmışdır. Metalı müəyyən edin.

**117.** Silvin, silivinit və karnalit bitkiyə kalium gübrəsi kimi verilir. Bu maddələrin hər molekulunda bitkiyə lazım olan nə qədr qida maddəsi vardır?

*Cavab: 47 q, 47 q, 47 q.*

**118.** Aşağıdakı çevriləmələrin reaksiya tənliklərini yazın.



**119.** Bir qram natruim-amalqamasının su ilə qarşılıqlı təsirindən alınmış qələvi məhlulunun neytrallaşmasına  $50 \text{ ml}$   $0,1 \text{ N}$  xlorid tur-

şusu məhlulu sərf olunmuşdur. Amalqamada natrium metalin faizle miqdarını hesablayın.

**Cavab: 11,5 %**


120. Na və K-dan ibarət ərintinin 5 qramı suya təsir etdikdə ayrılan qazın xlor ilə reaksiyasından alınan HCl normal şəraitdə 26,07 ml 25%-li xlorid turşusu məhlulu ( $\rho=1,12$ ) əmələ gətirmişdir. Ərintinin faizlə tərkibini hesablayın.

**Cavab: 80,5 % Na, 19,5% K**

121. Bir kilogram natrium-peroksiyi ile neçə litr (n.Ş) karbon qazı reaksiyaya daxil olar? Bu zaman hansı qaz və hansı həcmdə alınar? Reaksiyanın praktiki əhəmiyyəti nədən ibarətdir?

**Cavab: 287,2 l**

122. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



123. 20,2 q K-Na ərintisinin su ilə reaksiyasından ayrılan hidrogen 24 q CuO-nu reduksiya edir. Ərintini faizlə tərkibini hesablayın.

**Cavab: 22,77% Na, 77,23% K**

124. 1 kq natrium və 0,39 kq kalium almaq üçün müvafiq olaraq nə qədər xörək duzu və nə qədər kalium-xlorid lazımlı olduğunu hesablayın.

**Cavab: 2, 54 kq, 0,745 kq**

125. 15,32 q KCl və NaCl qarışığına artıqlaması ilə götürülmüş qatlı sulfat turşusu ilə təsir etdikdə 600 ml 0,4 M xlorid turşusu məhlulu alınmışdır. Qarışığın tərkibini müəyyən edin.

**Cavab: 9,36 q NaCl, 5,96 q KCl**

126. Kalium-karbonatın ərintisinin elektrolyzindən 736 l karbon qazı (n.Ş) ayrılmışdır. Alınan kalium metalin kütləsini hesablayın. Bu zaman hansı qaz və nə həcmdə ayrılacaqdır?

**Cavab: 2,6 kq, 368 l**

127. 2,55 q K-Na ərintisinin hidrogenleşməsindən 2,64 q hidridlər qarışığı alınmışdır. Bu zaman reaksiyaya daxil olan hidrogenin həcmi hesablayın.

**Cavab: ~ 1 l**

**128.**  $\text{Na}_2\text{O}$  və  $\text{K}_2\text{O}$ -dən ibarət 6 q qarışq 100 q 15%-li KOH məhlulunda həll edilmişdir. Alınmış məhlulun neytrallaşmasına 72,89 ml 20%-li HCl məhlulu ( $\rho=1,1$  q/ml) tələb olunmuşdur. İlkin qarışqda oksidlərin faizlə miqdarnı hesablayın.

**Cavab:** 65%  $\text{Na}_2\text{O}$ , 35%  $\text{K}_2\text{O}$

**129.** Naməlum qəlevi metalın xlorat və permanqanatının ekvi-molar qarışığını  $400^\circ\text{C}$ -də közərtmişlər. Bu zaman kütlə itkisi 17,1 % olmuşdur. Təcrübədə hansı metalın duzundan istifadə edilmişdir? Duzlar ayrılıqda közərdilsə kütlə itkisi nə qədr olar?

**Cavab:** Rb, 4,38 q

**130.** Kütləsi 5 q olan litium-hidroksid üzərindən azot qazı buraxılmışdır. Bu zaman mol nisbətləri 1: 1 olan litium amid və imid qarışığı alınmışdır. Reaksiya üçün sərf olunan azotun həcmini normal şəraitdə hesablayın.

**Cavab:** 4,67 l

**131.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



**132.** İçerisi  $\text{Na}_2\text{O}$  və  $\text{CO}_2$ ;  $\text{Na}_2\text{O}_2$  və  $\text{CO}_2$  ilə dolu olan germetik şüşə qabların hər birində bir parça metallik natrium saxlanılmışdır. Oksid olan qabda natriumun dəyişilmədiyi, peroksid olan qabda isə oksidləşməsi müşahidə edilmişdir. Kimyəvi reaksiyaların tənliklərini yazmaqla baş verən prosesləri aydınlaşdırın.

**133.** Bertole duzunu elektrolitik üsul ilə aldiqda, kalium-xloridin  $60-70^\circ\text{C}$  temperaturda qızdırılmış sulu məhlulu elektroliz edilir. Bu zaman baş verən reaksiya tənliklərini yazın. Nə üçün Bertole duzunun məhlulu dəmir qablarda deyil, qurğuşun qablarda buxarlanır?

**134.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



**135.**  $\text{Na}_2\text{O}_2$  ilə doldurulmuş borudan həcmcə 15%  $\text{O}_2$ , 75%  $\text{N}_2$  və 10%  $\text{CO}_2$  qazından ibarət qaz qarışığının bir litri (n.ş) buraxılmışdır. Həmin qarışığın tərkibində olan qazlardan birinin  $\text{Na}_2\text{O}_2$  ilə reaksiyasından duz əmələ gəlməsidır. Reaksiyadan sonra qaz qarışığının faizlə tərkibini müəyyənləşdirin.

*Cavab: 79% N<sub>2</sub>, 21% O<sub>2</sub>*

136. 1,575 kq litium-hidroksiddən nə qədər litium-oksid almaq olar? Digər qələvi metal oksidlərini hidroksidlərin parçalanmasından almaq mümkündürmü? Cavabınızı əsaslandırın.

*Cavab: 984,32 q*

137. 13,1 q K-Na ərintisinin suda həll edilməsindən alınan məhlulu neytrallaşdırmaq üçün 109,6 ml 25%-li ( $\rho=1,15 \text{ g/ml}$ ) nitrat turşusu məhlulu sərf edilmişdir. Ərintinin faizlə tərkibini hesablayın.

*Cavab: 29,8% K*

138. Verilmiş cədvəldən istifadə edərək, litium, natrium və kalium metallarının oksigendə yanması zamanı əmələ gələn birləşmələrin formullarını müəyyən edin. Onların alınması reaksiyalarının tənlik-lərini yazın.

Metal	Li	Na	K
Birləşmədə oksigenin kütlə payı %-lə	53,3	41,03	45,01

139. Verilmiş izotop tərkiblərinə görə təbii kaliumun arqondan yüngül olduğunu hesablama yolu ilə sübuta yetirin.

Izotop	<sup>39</sup> K	<sup>40</sup> K	<sup>41</sup> K	<sup>36</sup> Ar	<sup>38</sup> Ar	<sup>39</sup> K
Ar...	38,9637	39,9740	40,9620	35,9675	37,9627	39,9624
$\chi, \%$	93,2581	0,0117	6,7302	0,337	0,063	99,600

#### 4. TEST NÜMUNƏLƏRİ

1. Cədvələ əsasən hansı kimyəvi formul müvafiq mineralin əsas tərkib hissəsidir?

	$\text{Na}_2\text{SO}_4$	$\text{Na}_3[\text{AlF}_6]$	$\text{Na}_4\text{B}_4\text{O}_7 \cdot 10\text{H}_2\text{O}$	$\text{NaCl}$
A	tenardit	kriolit	boraks	qalit
B	qalit	kriolit	boraks	tenardit
C	olbit	kriolit	boraks	qalit
D	tenardit	natrolit	lazurit	qalit
E	lazurit	kriolit	boraks	qalit

2. Verilənlərə əsasən qələvi metalları ionlaşma enerjisinin azalması istiqamətində düzün.

Maddələr	$\Delta H_{\text{o.g.} 298}^0, \text{kC/mol}$
$\text{X}_2\text{O}$	-355,4
$\text{Y}_2\text{O}$	-359,2
$\text{Z}_2\text{O}$	-363,2
$\text{T}_2\text{O}$	-416,0
$\text{M}_2\text{O}$	-595,8

- A) X,Y,Z,T,M; B) M,T,Z,Y,X; C) Y,X,Z,T,M;  
D) X,Y,T,M,Z; E) M,X,Y,Z,T.
3. Hansı halda qələvi metallarının təbii izotopların sayı **düzgün verilmişdir**?

	Li	Na	K	Rb	Cs
A	1	2	1	3	0
B	2	3	4	0	5
C	1	4	3	2	1
D	2	1	3	2	1
E	0	2	2	1	3

4. Veilenlərə əsasən qələvi metalları sıxlıqların artması istiqamətində düzün.

Element	$S_{298}^0$ , C/(K·mol)
X	71,50
Y	84,4
Z	28,60
T	76,20
M	51,50

- A) Y,T,X,M,Z    B) X,Y,Z,T,M;    C) M,T,Z,Y,X;  
 D) T,X,Z,M,Y;    E) Y,X,T,Z,M.

5. Cədvələ əsasən qələvi metalları atom radiuslarının **azalması sırası ilə düzün.**

Element	$\sigma$ -rabitəsinin enerjisi, kC/mol
X-X	72
Y-Y	43
Z-Z	105
T-T	49
M-M	45

- A) X,Y,Z,T,M; B) M,T,Z,Y,X; C) Y,M,T,X,Z;  
 D) T,Y,X,M,Z; E) X,Y,M,T,Z.

6. Hansı ifadələr **doğrudur?**

1.	$\text{Na}_2\text{SO}_4 \cdot 10\text{H}_2\text{O}$ – viskoz ipəyi və şüşü istehsalında istifadə olunur.
2.	Na – K (1:2) ərintisi qələvi akkumulyatorlarında elektrolit kimi istifadə olunur.
3.	$\text{KNO}_3$ – qara barıt istehsalında istifadə olunur.
4.	$\text{LiH}$ – kənd təsərrüfatında kübre kimi istifadə olunur.
5.	$\text{Li}_2\text{O}$ – şüasındırma əmsalı yüksək olan şüşə istehsalında istifadə olunur.

- A) 2,4,5;    B) 1,3,5;    C) 2,3,4;    D) 1,3,4;    E) 2,3,5.

7. Qələvi metalları kimyəvi aktivliyin **artması sırası ilə düzün.**

Bəsit maddə (kristal)	$\Delta H_{at.298}^o$ , kC/mol
X	78,0
Y	82,0
Z	91,60
T	108,0
M	158,90

- A) X,Y,Z,T,M; B) M,T,Z,Y,X; C) X,Y,T,Z,M;  
D) M,T,Y,Z,X; E) M,T,X,Y,Z.

8. Hansı reaksiya tənliyi düzgündür?

	İkin maddələr	Reaksiya məhsulu
A	$2\text{LiOH} \xrightarrow{t}$	$\text{Li}_2\text{O} + \text{H}_2\text{O}$
B	$2\text{NaOH} \xrightarrow{t}$	$\text{Na}_2\text{O} + \text{H}_2\text{O}$
C	$2\text{KOH} \xrightarrow{t}$	$\text{K}_2\text{O} + \text{H}_2\text{O}$
D	$2\text{RbOH} \xrightarrow{t}$	$\text{Rb}_2\text{O} + \text{H}_2\text{O}$
E	$2\text{CsOH} \xrightarrow{t}$	$\text{Cs}_2\text{O} + \text{H}_2\text{O}$

9. Cədvələ əsasən qələvi metalları ionlaşma enerjisinin azalması istiqamətində düzün.

Maddələr	d, g/sm <sup>3</sup>
XH	1,43
YH	0,76
ZH	2,70
TH	2,0
MH	1,40

- A) Z,T,X,M,Y; B) X,Y,Z,T,M; C) Y,M,X,T,Z;  
D) M,T,Z,Y,X; E) Y,Z,T,M,X.

10. Cədvələ əsasən qələvi metal hidroksidlərini əsasi xassələrinin artması sırası ilə düzün

Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulu	$\Delta G_{\text{reak}}^{\circ}$ , kC
$X_2O(k) + H_2O(m)$	$2XOH(k)$	-85,1
$Y_2O(k) + H_2O(m)$	$2YOH(k)$	-147,1
$Z_2O(k) + H_2O(m)$	$2ZOH(k)$	-201,1
$T_2O(k) + H_2O(m)$	$2TOH(k)$	-209,0
$M_2O(k) + H_2O(m)$	$2MOH(k)$	-212,9

- A) MOH, TOH, ZOH, YOH, XOH; B) XOH, ZOH, TOH, MOH, XOH;  
 C) TOH, ZOH, YOH, XOH, MOH, D) XOH, YOH, ZOH, TOH, MOH;  
 E) ZOH, YOH, TOH, XOH, MOH;

11. Verilənlərə əsaslanaraq qələvi metallarını ionlaşma enerjisinin artması istiqamətində düzün.

Element	Yer qabığında yaılması kütłəcə (%)	Ərimə temperaturu °C
X	$3,7 \cdot 10^{-4}$	28,5
Y	$1,5 \cdot 10^{-2}$	38,7
Z	2,6	63,5
T	2,64	97,8
M	$3,4 \cdot 10^{-3}$	180,0

- A) X,Z,T,M,Y; B) X,Y,Z,T,M; C) M,T,Z,Y,X; D) T,X,Y,Z,M;  
 E) Y,X,T,Z,M.

12. Deyilmiş fikirlərdən hansılar səhvdir?

1.	${}^6_3Li$ -izotopu sənayedə tritiumun alınmasında istifadə edilir.
2.	$Na_2SO_4$ -parçanın ağardılması işində istifadə olunur.
3.	KCl - hidrogen bombasının istehsalında istifadə olunur.
4.	Na-Hg ərintisi nüvə reaktorlarının soyudulmasında istifadə olunur.
5.	$KMnO_4$ - laboratoriyyada oksidleyici kimi istifadə edilir.

- A) 1,3; B) 2,5; C) 4,5 D) 2,3; E) 2,4

13. Cədvələ əsasən hansı cavabda elementlərin kəşf tarixi düzgün verilmişdir?

	Li	Na	K	Rb	Cs	Fr
A	1817	1807	1860	1807	1861	1939
B	1860	1807	1861	1817	1807	1939
C	1807	1860	1807	1861	1817	1939
D	1817	1807	1939	1860	1861	1807
E	1817	1807	1807	1861	1860	1939

14. Cədvələ əsasən qələvi metal hidroksidlərini molyar kütlələrin artması sırası ilə düzün.

Maddələr (kristal)	$\Delta H_{\text{e.g.,} 298}^0, \text{kC/mol}$
XOH	-484,7
YOH	-426,3
ZOH	-424,7
TOH	-418,4
MOH	-417,1

- A) X<Y<Z<T<M; B) M>T>Z>Y>X; C) Z<Y<T<X<M;  
D) M<T<Z<X<Y; E) X>M>Y>T>Z

15. Cədvələ əsasən hansı kimyəvi formul müvafiq mineralın əsas tərkib hissəsidir?

	K <sub>2</sub> AlSi <sub>3</sub> O <sub>8</sub>	NaCl · KCl	K <sub>2</sub> SO <sub>4</sub>	KCl
A	ortoqlaz	silvin	Arkanit	silvinit
B	kriolit	silvinit	arkanit	qalit
C	ortoqlaz	silvinit	arkanit	silvin
D	ortoqlaz	silvinit	tenardit	silvin
E	kriolit	silvin	qalit	albit

16. Natrium metalli ilə reaksiyaya daxil olan **maddələr sırasını göstərin.**

A	$\text{Na}_2\text{O}$	$\text{CO}_2$	$\text{NaNO}_3$	Si
B	$\text{H}_2\text{O}$	$\text{MgO}$	$\text{K}_2\text{O}_2$	Fe
C	$\text{H}_2\text{SiO}_3$	$\text{N}_2\text{O}$	$\text{NaOH}$	$\text{Al(OH)}_3$
D	KOH	KCl	Cu	$\text{Be(OH)}_2$
E	$\text{NaNO}_3$	$\text{Na}_2\text{O}_2$	NaOH	$\text{NaNO}_2$

17. Cədvələ əsasən qələvi metalları atom radiuslarının **azalması istiqamətində düzün.**

Maddə	$\Delta G^\circ_{\text{ə.g.298}}$ , kC/mol
$\text{X}_2\text{O}$	-562,0
$\text{Y}_2\text{O}$	-377,0
$\text{Z}_2\text{O}$	-332,1
$\text{T}_2\text{O}$	-274,5

A) T,Z,Y,X; B) X,Y,Z,T; C) Y,T,Z,X; D) X,Y,T,Z; E) T,Y,Z,X.

18. Hansı halda qələvi metalların əmələ gətirdiyi alovun rəngi **dügüñ verilmişdir?**

	Li	Na	K	Rb	Cs
A	sarı	bənövşəyi-göy	bənövşəyi-göy	qara-qırmızı	yaşıl
B	bənövşəyi-göy	qara	qonur	bənövşəyi-göy	sarı
C	qara-qırmızı	sarı	bənövşəyi-göy	bənövşəyi-göy	bənövşəyi-göy
D	bənövşəyi-göy	bənövşəyi-göy	bənövşəyi-göy	sarı	qara-qırmızı
E	qara-qırmızı	bənövşəyi-göy	sarı	bənövşəyi-göy	bənövşəyi-göy

19. Suda az həll olan duzlar sırasını göstərin.

A	$K_3PO_4$	NaCl	NaHCO <sub>3</sub>	K <sub>2</sub> SO <sub>4</sub>	Na <sub>2</sub> S	LiCl
B	$Li_2CO_3$	KClO <sub>4</sub>	LiF	CsClO <sub>4</sub>	$Li_3PO_4$	PbClO <sub>4</sub>
C	LiF	KNO <sub>3</sub>	$K_2[PtCl_6]$	Na <sub>2</sub> SO <sub>3</sub>	KCl	NaNO <sub>3</sub>
D	$Li_3PO_4$	LiF	$Rb_2[PtCl_6]$	Na <sub>2</sub> SO <sub>3</sub>	KNO <sub>3</sub>	LiNO <sub>3</sub>
E	KHCO <sub>3</sub>	NaNO <sub>3</sub>	KClO <sub>4</sub>	NaF	K <sub>2</sub> CO <sub>3</sub>	Na <sub>3</sub> PO <sub>4</sub>

20.Cədvələ əsasən qələvi metalları reduksiyaediciliyinin **artması** sırası ilə düzün düzün.

Maddələr	d, g/sm <sup>3</sup>
X <sub>2</sub> O	4,36
Y <sub>2</sub> O	3,72
Z <sub>2</sub> O	2,32
T <sub>2</sub> O	2,27
M <sub>2</sub> O	2,01

- A) X,Y,Z,T,M; B) M,T,Z,Y,X; C) Y,Z,M,T,X;  
D) X,Y,M,Z,T; E) X,Y,T,Z,M.

## FƏSİL IV

### II A QRUP ELEMENTLƏRİ

#### 1. Qısa xarakteristikası

D.İ.Mendeleyev dövri sistemin ikinci qrup əsas yarımqrupuna berillium (*Be*), maqnezium (*Mg*), kalsium (*Ca*), stronsium (*Sr*), barium (*Ba*) və radium (*Ra*) - s-elementləri daxildir. Bu elementlərdən *Ca*, *Sr*, *Ba* oksidləri torpaqda su ilə qələvi məhlulu əmələ gətirdiyindən onlara qələvi-torpaq metalları deyilir.

▲ *Berillium*-elementini fransız kimyaçısı *N.Vokelen* 1798-ci ilde «beril» mineralını analiz edərkən berillium-oksidi şəklində kəşf etmişdir. Onu sərbəst metal halında isə bir-birindən asılı olmayaraq 1828-ci ildə alman kimyaçısı *F.Völler* və fransız kimyaçısı *A.Byussi* berillium-xloridi kaliumla reduksiya etməkələ almışlar.

*Berillium təbiətdə birləşmələr halında yayılmışdır*. O, təbiətdə az yayılmış nadir elementlərdəndir. Hal-hazırda berilliumun 40-a qədər minerali məlumdur.

#### Berilliumun təbii birləşmələri

- $Be_3[Al_2(SiO_4)_3]$  – berill •  $(Mn,Fe)_2[BeSiO_4]_2S_2$  - helvin
- $Be[Al_2O_4]$  – xrizoberil •  $(Na,Ca)_2[BeSi_2O_5(F,O)_2]_2$  - leykofan
- $Be_2SiO_4$  – fenakit •  $Be_2FeY_2Si_2O_{10}$  - qadolinit
- $BeO$ -brommelit •  $(Fe,Zn)_4[Be_3Si_3O_{12}]S$  - danalit
- $BeAl(OH)SiO_4$  – evklaz •  $(Na,Ca)_2[BeSi_2(O,F)_2]_2$  - leykopan
- $MnBeSiO_4$  – trimerit •  $Be_2(OH)_4[Si_2O_6]/[SiO_4]_2$  - bertrandit
- $(Ca,Na)_2[Be(Si,Al)_2(O,F)_2]$  - melinofan

Berillium bir stabil təbii izotopu  $^{10}Be$  (100%) vardır.

Berillium kompakt şəkildə *açıq-sarı*, toz halında isə *tünd-boz* rəngdə olan yüngül *amfoter* metalıdır. O, çox bərk və kövrək metaldır. Əksər metallardan fərqli olaraq berillium *diamaqnitdir*. Onun elektron keçiriciliyi misdən təxminən 3 dəfə azdır. Rentgen şüalarının keçirmə qabiliyyəti isə alüminiumdan 16-17 dəfə çoxdur.

Berillium elementi quru havada davamlıdır, bu da onun səthində nazik qoruyucu oksid təbəqəsinin əmələ gəlməsi ilə bağlıdır.

▲ **Maqnezium** – elementini 1808-ci ildə ingilis kimyaçısı **H.Devi** isladılmış maqnezium-hidroksidi ilə cive oksidin qarışığını elektroliz edərken katod üzərində yeni metalın amalqaması ayrılmışdır. **Devi** bu metalı **maqnezium** adlandırmışdır. Təmiz halda isə maqneziumu 1829-cu ildə fransız kimyaçısı **A.Byussi** maqnezium-xlorid ərin-tisini kalium metali ilə reduksiya etməklə almışdır.

**Maqnezium təbiətdə birləşmələr şəklində tapılır.** O, yer qabığında geniş yayılmış elementlərdəndir.

### Maqnezium təbii birləşmələri

- $MgO \cdot Al_2O_3$  – spinel
- $MgO \cdot Fe_2O_3$  – maqnezioferrit  
( $Mg,Fe)O(Al,Fe)_2O_3$  – pleonast
- $(Mg,Fe)O(Al,Cr,Fe)_2O_3$  – pikotit
- $(Mg,Fe)_2[SiO_4]$  – olivin
- $(Mg,Fe)_2[Si_2O_5]$  – brongit
- $Mg,Fe[Si_2O_5]$  – hipersten
- $(Mg,Fe)_2[Si_2O_5]$  – bronqit
- $Mg_3(PO_4)_2 \cdot 8H_2O$  bobierit
- $Mg[Al(SO_4)_2] \cdot 24H_2O$  – bozermanit
- $Mg_3[Si_4O_{10}](OH)_2 \cdot 3Mg(OH)_2$  – antiqorit
- $Mg_3[Si_4O_{10}] \cdot 3Mg(OH)_2 \cdot H_2O$  – xrizotil
- $MgO \cdot Fe_2O_3 \cdot 3SO_2 \cdot 12H_2O$  – kvetenit
- $2MgCl_2 \cdot CaCl_2 \cdot 12H_2O$  – taxqiderit
- $(Mg,Ca)_3(AsO_4)_2$  – berqelit
- $Mg_2B_2O_5 \cdot MgSO_4 \cdot 4 \frac{1}{2}H_2O$  – sulfoborit
- $Mg_2B_2O_5 \cdot MgSO_4 \cdot 4 \frac{1}{2}H_2O$  – belonozit
- $Mg_3[Si_6O_{15}] \cdot Mg(OH)_2 \cdot 3H_2O$  – dəniz köpüyü
- $Mg_3[Si_4O_{10}] \cdot Mg(OH)_2$  – talk
- $Mg_2Al_3[AlSi_3O_10]$  – kordierit
- $3Mg_2[SiO_4] \cdot Mg(OH,F)_2$  – qumit
- $(Mg,Mn)SO_4 \cdot 7H_2O$  – fauzerit
- $2MgO \cdot Fe_2O_3 \cdot 4SO_3 \cdot 15H_2O$  – botrioqen

- $MgSO_4 \cdot K_2SO_4 \cdot 6H_2O$  – şenit
- $2MgSO_4 \cdot K_2SO_4$  – lanqbeynit
- $MgSO_4 \cdot K_2SO_4 \cdot 4H_2O$  – leonit
- $MgSO_4 \cdot Na_2SO_4 \cdot 4H_2O$  – astrakanit
- $MgSO_4 \cdot Na_2SO_4 \cdot 2H_2O$  – lyoveit
- $MgSO_4 \cdot K_2SO_4 \cdot 2CaSO_4 \cdot 2H_2O$  – poliqalit
- $Mg_3B_2O_{11} \cdot 2 \frac{1}{2} H_2O$  – boromaqnezit
- $(Mg,Mn)_2 \cdot B_2O_5 \cdot H_2O$  – susseksit
- $2Mg_3B_2O_5 \cdot MgCl_2$  – borasit
- $3MgO \cdot Fe_3O_4 \cdot B_2O_3$  – lyudviqit
- $Mg(BO_3)_2 \cdot 2MgHPO_4 \cdot 7H_2O$  – lyuneburqit
- $MgHPO_4 \cdot 3H_2O$  – nyuberqit
- $(Mg,Ca)HAsO_4 \cdot 3 \frac{1}{2} H_2O$  – vapplerit
- $NH_4MgPO_4 \cdot 6H_2O$  – struvit

Maqneziumun təbiətdə üç stabil izotopu  $^{24}Mg$  (78,60%),  $^{25}Mg$  (10,11 %) və  $^{26}Mg$  (11,29 %) vardır. Onun həmçinin üç *süni* izotopu da alınmışdır.

Maqnezium gümüşü-ag rəngli, yüngül və yumşaq, plastik metaldır. Qeyd etmək lazımdır ki, maqnezium havada qaldıqda səthi qoruyucu oksid təbəqəsi ilə örtülür və rəngi tündləşir. O, istiliyi və elektriği yaxşı keçirir. Maqneziumun elektrikkeçirciciliyi gümüşün elektrikkeçirciciliyinin təxminən  $1/3$ -nə bərabərdir. Berilliumdan fərqli olaraq maqnezium *paramaqnit* xassəlidir.

▲ **Kalsium** – elementini ilk dəfə ingilis kimyaçısı *H.Devi* 1808-ci ildə sönmüş əhəngin elektrolizi zamanı kəşf etmişdir. *Devi* yeni elementi **kalsium** adlandırmışdır. Kalsium latinca «*kalks*» sözündən götürülmüşdür ki, monası «*yumşaq daş*» deməkdir. Bu da kalsiumun bəzi birləşmələrinin yumşaq olması ilə əlaqədardır.

**Kalsium təbiətdə birləşmələr şəklində tapılır.** O, Yer qabığında yayılmasına görə elementlər içərisində 5-ci yeri tutur. Kalsium birləşmələrinə okean, dəniz, göl və çay suyunun tərkibində rast gəlinir.

### — Kalsiumun təbii birləşmələri —

- $CaSO_4$  –anhidrid

- $(Ca,Pb)CO_3$  –tarnovitçit

- $CaSO_4 \cdot 2H_2O$  – gips (selenit)
- $2CaCO_3 \cdot UO_2(CO_3) \cdot 10H_2O$  – uranotallit
- $CaCO_3 \cdot Na_2CO_3 \cdot 2H_2O$  – pirssonit
- $CaCO_3 \cdot Na_2CO_3 \cdot 5H_2O$  – natrokalsit
- $3Ca_3(PO_4)_2 \cdot Ca(F,Cl)_2$  – apatit
- $Ca(NO_3)_2 \cdot H_2O$  – nitrokalsit
- $CaHPO_4$  – monetit
- $Ca_2Nb_2O_7$  – koppit
- $Ca[Al_2Si_2O_8]$  – anortit
- $FeCa_2B_2Si_2O_{10}$  – omilit
- $CaMg[Si_2O_8]$  – diopsid
- $Ca_2B_6O_{11} \cdot 3H_2O$  – pandermít
- $Ca_2B_6O_{11} \cdot 5H_2O$  – kolemanit
- $CaCO_3$  – kalsit
- $CaWO_4$  – šelit
- $CaMoO_4$  – pavellit
- $CaSO_4 \cdot Na_2SO_4$  – qlauberit
- $Ca(JO_3)_2$  – lautarit
- $Ca_3(PO_4)_2 \cdot H_2O$  – monit
- $Ca_2Ta_2O_7$  – mikrolit
- $Ca_2Sb_2O_7$  – atopit
- $CaB_2Si_2O_8$  – danburit
- $Ca(OH)BSiO_4$  – datolit
- $Ca_2[Si_2O_8]$  – vollastonit
- $Ca_3Fe_2Si_3O_{12}$  – aplom
- $Ca_3Cr_2Si_3O_{12}$  – uvarovit
- $CaB_2O_7 \cdot 4H_2O$  – borokalçit
- $Ca_3Al_2BSi_4O_{15}(OH)$  – aksinit
- $CaSO_4 \cdot K_2SO_4 \cdot H_2O$  – sinqenit
- $3Ca_3(PO_4)_2 \cdot Ca(F,Cl,OH)_2$  – svabit
- $CaBe(F,OH)PO_4$  – qerderit
- $CaHPO_4 \cdot 1 1/2H_2O$  – bruşit
- $Ca_2(OH)PO_4 \cdot 2H_2O$  – izoklaz
- $3CaO \cdot Al_2O_3 \cdot P_2O_5 \cdot 11/2H_2O$  – qirrolit
- $3CaO \cdot Al_2O_3 \cdot P_2O_5 \cdot 3H_2O$  – tavistokit
- $3CaO \cdot Al_2O_3 \cdot P_2O_5 \cdot 9H_2O$  – qoyaçit
- $Ca_2(Mg,Fe)_2[OH]_2[Si_4O_{11}]$  – şüalanın daş
- $(Ca,Al,Na,Si)AlSi_2O_8$  – plaqioklaz
- $5CaO \cdot 3Sb_2O_5 \cdot 3TiO_2$  – lyuisit
- $CaHAsO_4 \cdot H_2O$  – qaydinqerit
- $CaHAsO_4 \cdot 2H_2O$  – farmakolit
- $CaMgB_6O_{11} \cdot 6H_2O$  – hidroborasit
- $Na_2CaB_6O_{11} \cdot 7H_2O$  – franklandit
- $NaCaB_5O_9 \cdot 6H_2O$  – uleksit
- $6CaO \cdot 3As_2O_3 \cdot 4Fe_2O_3 \cdot 9H_2O$  – arseniosiderit

- $Ca_2(Al,Fe)_3[OH][SiO_4]_3$  - epidot
- $CaFe[Si_2O_5]Ca_2Al_3[SiO_4]_3[OH]$  –  
qedenberçit
- $Ca_{10}Mg_2Al_4[SiO_4]_8[Si_2O_5]_2(OH)_4$  –  
vezuvian

Kalsium elementinin  $^{40}Ca$ ,  $^{42}Ca$ ,  $^{43}Ca$ ,  $^{44}Ca$ ,  $^{46}Ca$  və  $^{48}Ca$  olmaqla 6 stabil təbii izotopu vardır. Bu izotoplardan ən çox yayılanı isə  $^{40}Ca$ (96,97%) izotopudur.

Kalsium gümüşü-ag rəngli, yumşaq, yüngül və kifayət qədər bərk metaldır. Havadə tez oksidləşdiyindən onu qapalı metal qablaşdırda saxlayırlar. *Kalsiumu biçaqla kəsmək olmur.*

▲ **Stronsium** –elementini sərbəst halda ingilis kimyaçısı *H.Devi 1808-ci* ildə stronsium-hidroksidinin elektrolizi zamanı almışdır. Elementə verilən **stronsium** adı *1787-ci* ildə Qərbi Şotlandiyada **Stronsion** adlı kəndin yanında tapılan «stronsianit» mineralından götürülmüşdür.

**Stronsium təbii birləşmələr şəklində tapılır.** Onun hal-hazırda 25 minerali məlumdur.

### — Stroniumun təbii birləşmələri —

- $SrSO_4$  – celestin
- $SrCO_3$  – stronsianit

Təbii stronsium  $^{84}Sr$  (0,56%),  $^{86}Sr$  (9,86%),  $^{87}Sr$  (7,02%) və  $^{88}Sr$  (82,56%) olmaqla 4 stabil təbii izotoplar qarşığından təşkil olunmuşdur. Onun həmçinin  $^{89}Sr$ ,  $^{90}Sr$  süni radioaktiv izotopları da alınmışdır.

Stronsium gümüşü-ag rəngli, yumşaq və yüngül aktiv metaldır. O, havada tez oksidləşdiyindən ag neftdə saxlanılır.

▲ **Barium** – elementini *1808-ci* ildə ingilis kimyaçısı *H.Devi* onun duzunun ərintisinin elektrolizi zamanı kəşf etmişdir. Elementə verilən **barium** adı «baris» sözündən götürülmüşdür. Latinca «*baris*» *ağır* mənasını verir.

**Barium təbiətdə birləşmələr şəklində yayılmışdır.** Bu elementə hemçinin dəniz yosunlarının gövdəsində və digər bitkilərin külündə də rast gəlinir.

### Bariumun təbii birləşmələri

- $BaSO_4$  – ağır şpat
- $(Ba,Ca)CO_3$  – alstonit
- $BaCO_3$  – viterit
- $BaAl_2Si_2O_8$  – barilit

Barium elementinin 7 təbii izotopu məlumdur. Bunlardan ən geniş yayılanı isə  $^{138}Ba$  (71,66%) – izotopudur.

Barium gümüşü-ağ rəngli, yumşaq və yüngül metaldir. O, havada tez oksidləşdiyindən onu kerosinin içində saxlayırlar.

▲ **Radium** – elementinin təbiətdə mövcudluğu haqqında ilk xəberi rus alimi D.İ. Mendeleyev 1871-ci ildə, yəni elementin kəşfindən 27 il əvvəl vermişdir. 1898-ci ildə fransa alımları *Mariya Skladovskaya-Küri* və *Pyer-Küri* bu elementi kəşf etdilər.

Elementə verilən radium adı «radius» sözündən götürülmüşdür ki, bu da «şüa» mənasını verir.

Radium elementinin  $^{223}Ra$ ,  $^{224}Ra$ ,  $^{226}Ra$  və  $^{228}Ra$  olan 4 təbii radioaktiv izotopu da vardır. Bunlardan «yaşama müddəti» ən çox olan  $^{226}Ra$  – izotopudur. Onun da yarımparçalanma dövrü  $T_{1/2}=1620$  ildir.

Radium təbiətdə uran filizlərində rast gəlinir. Onun Yer qabığında ümumi miqdarı çox azdır. Bundan başqa indiyə kimi radiumun heç bir təbii yatağına rast gəlinməmişdir. Yalnız müəyyən edilmişdir ki, okeanların dibi quruya nisbətən radiumla zəngindir.

Radium gümüşü-ağ rəngli, ən aktiv radioaktiv elementdir.

## 2. II A qrup elementlərinin və birləşmələrinin tətbiq sahələri

### — Berillium və birləşmələri —

▲ **Berillium** - • rentgen borularında, atom reaktorlarında, neytron mənbəyi və ərintilər üçün legirləşdirici kimi,

- ***BeO*** – şüşə istehsalında, odadavamlı putaların hazırlanmasında,
- atom reaktorlarında neytronların sürətinin azaldılmasında,
- ***Be-Ni (Be-1,5%) ərintisi*** – cərrahiyə aletləri və metal dişlərin hazırlanmasında,
- ***Be-Cu (Be-2,4%) (berillium tuncu) ərintisi*** – podşipnik, qılıcım verməyən aletlər, yaylar və saat mexanizmlərin hazırlanmasında;

### — Maqnezium və birləşmələri —

▲ **Maqnezium** - • fotoaparatlarda, işıqlandırıcı gülə və mərmilərin istehsalında,

- gəmilərin sualtı hissəsini korroziyadan elektrokimyəvi üsulla mühafizə etmək üçün protektor kimi,
- metallotermiyada Ti, Zr, V, U, Nb, Ta, Mo, Hg və s. metalların alınmasında reduksiyaedici kimi,
- ***MgO*** – odadavamlı buta, boru və kərpic istehsalında,
- neft məhsullarının təmizlənməsində,
- rezin istehsalında doldurucu kimi,
- tibbdə mədə şirəsinin turşuluğunun çoxluğunu aradan götürməkdə,
- ***MgSO<sub>4</sub>·7H<sub>2</sub>O (acı duz)*** – təbabətdə,
- ***MgCl<sub>2</sub>*** – maqneziumun və maqneziumlu sementin istehsalında,
- ***Mg(ClO<sub>4</sub>)<sub>2</sub> (susuz)(anhidron)*** – qazların (H<sub>2</sub>, CO<sub>2</sub>, O<sub>2</sub>, H<sub>2</sub>S və s.) qurudulmasında,
- ***MgO+MgCl<sub>2</sub> (sorel sementi)*** – bütöv daşların hazırlanmasında, yapısdırıcı maddə kimi,

• ağaç kəpəyi ilə qarışığı (*ksilolit*), ağaç yonqarı ilə qarışığı (*fibrolit*) – tikintidə döşəmə örtükləri, istilik və səs keçirməyən izolyasiya materiallarının hazırlanmasında,

- *Elektron* (3–10% Al, 0,2–3% Zn+Mg) və *maqnalin* (78–98% Al, 2–30% Mg və Cu, W, Cr və s.) *ərintiləri* -raket texnikasında, aviasiyada, elektrotexnikada, avtomobil və cihazqayırma sənaye-sində.

### Qələvi torpaq metalları və birləşmələri

▲ **Kalsium** - • pirometallurgiyada bəzi metalların (Cr, Ti, Zr, Zn, Hf, U, Nb, Tu və s.) alınmasında reduksiyaedici kimi,

- neft məhsullarından kükürdün ayrılmamasında,
- $\text{CaH}_2$  və  $\text{CaC}_2$  birləşmələrinin alınmasında,
- pirometallurgiyada çuqun və poladları oksidlərdən təmizləmək üçün,

- $\text{Ca(OH)}_2$ , (*şəffaf məhlulu*) – laboratoriyada karbon qazının təyin edilməsində reaktiv kimi,

- xlorlu əhəngin alınmasında və müvəqqəti codluğun aradan qaldırılmasında,

- $\text{CaH}$ , – çöl şəraitində (hərbi məqsədlər üçün) hidrogen almaqdə, quruducu maddə kimi,

- $\text{CaCl}_2$  (*susuz halda*) – quruducu maddə kimi,
- $\text{CaCl}_2$ , (*məhlul halında*) – tibbdə qanın laxtalanma qabiliyyətini artırmaq üçün,

- $\text{CaF}_2$ , – metallurgiyada filizi boş suxurlardan ayırmak üçün flyus kimi,

- neytronları uda bilən xüsusi şüşə növün hazırlanmasında və optiki cihazlarda,

- $\text{CaO}$  – sönmüş əhəngin hazırlanmasında və kalsium-karbidin alınmasında,

- $\text{CaCN}_2$  – kübrə kimi,

- $\text{CaOCl}_2$ , – ağardıcı kimi, dezinfeksiya işlərində, zəhərli qazların udulmasında,

•  $CaSO_4 \cdot 2H_2O$  (*gips*) – tibbdə, heykəltəraşlıqda, tikinti texnikasında,

- $CaCO_3$  – şüşə, soda istehsalında,
- domna prosesində, yazı və ağartma işində.
- pigment, kağız, rezin və plastik kütlə istehsalında,
- elektrotexnikada izolyator kimi,
- heykəltəraşlıqda və tikinti materialı kimi,
- $CaCl_2 \cdot 6H_2O$  – eksikatorlarda, qazların qurudulmasında, aşağı temperaturların alınmasında,

•  $CaC_2$  – asetilenin alınmasında başlangıç maddə kimi, kalsiumsianidin istehsalında,

• *Ca-Pb* ərintisi – podşibniklərin hazırlanmasında, kabel istehsalında,

•  $Ca(OH)_2$  – qənd istehsalında, bitki xəstəliklərinə qarşı mübərizə vasitələrinin hazırlanmasında, binalar və ağacların gövdələrinin ağardılmasında,

▲ *Stronsium (çox təmiz)* – • uranın alınmasında reduksiyaedici kimi,

•  $^{90}Sr$  *izotopu* – şüa terapiyasında şüa mənbəyi kimi, göz və dəri xəstəliklərinin müalicəsində,

•  $SrO$  – şeker istehsalında,

•  $SrCl_2$  – elektroliz üsulu ilə metal almaqda,

• *Sr-Hg ərintisi (stronsium amalqaması)* – üçvalentli lantanoидləri ikivalentli birləşmələrə reduksiya edilməsində,

▲ *Barium (təmiz halda)* – • vakuum texnikasında qazuducu kimi,

•  $BaO$  – barium-peroksidin alınmasında,

•  $BaH_2$  – hidrogenləşdirmə prosesində katalizator kimi,

•  $BaCl_2$  – kənd təsərrüfatı ziyanvericiləri ilə mübarizədə,

•  $BaSO_4$  – yüksək növlü kağızların istehsalında,

• şüşənin işığı sindırma əmsalinin artırılmasında,

• tibbdə mədə və bağırsaq yollarının rentgenoloji tədqiqatı zamanı,

•  $BaSO_4 + ZnS$  *qarışığdı* – ağ boyası (litopon) kimi,

- **BaS** – işıqlaşan vasitə kimi,
- **Ba-Ni xəlitəsi** – radiolampalarda,
- **Ba-Pb ərintisi** – mətbəə işlərində,
- **$^{226}\text{Ra}$ ,  $^{222}\text{Ra}$ -izotoplari** – xərçəng xəstəliklərinə qarşı mübarizədə.

Cədvəl 4

## II A qrup elementlərin bəzi xassələri


Xassələri	$^4\text{Be}$	$^{12}\text{Mg}$	$^{20}\text{Ca}$	$^{38}\text{Sr}$	$^{56}\text{Ba}$	$^{88}\text{Ra}$
Xarici elektron konfiqurasiyası	$2\text{S}^2$	$3\text{S}^2$	$4\text{S}^2$	$5\text{S}^2$	$6\text{S}^2$	$7\text{S}^2$
Nisbi atom kütłəsi	9,01218	24,305	40,078	87,62	137,33	226,025 4
Atom radiusu, nm	0,113	0,160	0,197	0,215	0,221	0,235
İon radiusu, ( $\text{E}^{+2}$ ) nm	0,034	0,074	0,104	0,120	0,138	0,144
İonlaşma enerjisi, eV	$J_1$	9,323	7,645	6,133	5,695	5,212
	$J_2$	18,21	15,03	11,87	11,03	10,00
	$J_3$	154	80,1	50,9	43,6	35,9
	$J_4$	218	109	67,1	57,0	-
	$J_5$	-	142	84,4	71,6	-
	$J_6$	-	186	109	90,8	-
Nisbi elektromənfilik	1,5	1,2	1,0	1,0	0,9	0,9
Sıxlığı, $\text{q/sm}^3$	1,85	1,74	1,54	2,63	3,76	6,00
Ərimə temperaturu, $^{\circ}\text{C}$	1283	650	847	770	718	960
Qaynama temperaturu, $^{\circ}\text{C}$	2970	1104	1470	1375	1687	1500
Xarakterik oksidleşme dərəcəsi	+2	+2	+2	+2	+2	+2
Yer qabığında yayılması, kütłəcə (%)	$3 \cdot 10^{-4}$	1,9	3,3	$3,4 \cdot 10^{-2}$	$6,5 \cdot 10^{-2}$	
Standart elektrod potensialı, B $\text{E}^{2+} + 2\text{e}^- \rightarrow \text{E}_0$	-1,847	-2,363	-2,866	-2,888	-2,905	-2,92
Standart entalpiya kC/mol-atom	320,5	150,2	192,5	164,0	175,7	130
Alovun rəngi	-	-	tünd-narıncı	tünd-qırmızı	açıq-yasıl	tünd-qırmızı
Elektrikkeçiriciliyi, $\text{Om}^{-1} \cdot \text{sm}^{-1}$	$18 \cdot 10^4$	$25 \cdot 10^4$	$23,5 \cdot 10^4$	$3,3 \cdot 10^4$	$1,7 \cdot 10^4$	-

## MƏSƏLƏ VƏ ÇALIŞMALAR

### 3. Berillium və maqnezium

1. Berillium atomunun quruluş sxemini və elektron formulunu tərtib edin və onun oksidləşmə dərəcəsini göstərin.
2. Berillium elementinin alüminiumla oxşarlığı nədən ibarətdir? Bu oxşarlığı necə izah etmək olar? Cavabınızı əsaslandırın.
3. Berillium və maqneziumun oksid və hidroksidləri hansı xassələri ilə bir-birindən fərqlənir?
4. Dövri sistemə və atomların quruluş nəzəriyyəsinə əsasən maqnezium və kalsiumun hansı xassələrinin ümumi olduğunu aydınlaşdırın. Müvafiq reaksiyaların tənliklərini yazın.
5. Maqnezium və sinkdən ibarət olan 10,1 q qarışığın sulfat turşusu ilə qarşılıqlı təsirindən 5,6 l (n.ş) hidrogen ayrılmışdır. Qarışığın tərkibini faizlə ifadə edin.  
*Cavab: 35,64% Mg*
6. 560 l suda 48 q maqnezium ionu vardır. Suyun codluğunu hesablayın.  
*Cavab: 7,048 mq- ekv/l*
7. Eyni kütlədə berilliumun turşu və qələvi ilə qarşılıqlı təsirindən eyni mol sayda hidrogen qazı ayrılmış?
8. Berillium-xlorid ( $\text{BeCl}_2$ ) «molekulunda» berillium atomu hansı hibridləşmə dərəcəsinə malikdir?
9. Berillium-oksid hansı xassə ilə kalsium-oksiddən fərqlənir? Berillium-oksidi nə cür almaq olar?
10. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.
  1.  $\text{BeO} + \text{C} \rightarrow \dots$
  2.  $\text{B} + \text{C}_2\text{H}_2 \rightarrow \dots$
  3.  $\text{BeC}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$

11. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



12. Maqnezium elementinin təbii birləşmələrinin formullarını yazın və onları adlandırın.

13. Elektroliz prosesi zamanı katodda 1,2 q maqnezium toplamaq üçün məhluldan neçə kulon elektrik yükü keçirilməlidir?

*Cavab: 9650 Kulon*

14. 0,25 l maqnezium-hidrokarbonat olan suya 15 sm<sup>3</sup> 0,1 N xlorid turşusu sərf olunmuşdur. Belə suyun codluğunu hesablayın.

*Cavab: 12 mq-ekv/l*

15. Natrium-tetrahidroksoberillat və kalium-tetrafluoroberilatiat alınması reaksiyalarının tənliklərini yazın.

16. Eyni şəraitdə Be(NO<sub>3</sub>)<sub>2</sub>, yoxsa Mg(NO<sub>3</sub>)<sub>2</sub> yaxşı hidroliz olunur? Bu duzların hidroliz reaksiyalarının tənliklərini yazın.

17. Berillium-karbonat ilə qələvi-torpaq metalların karbonatları arasında nə kimi fərq vardır?

18. Karbon qazı yanğıya kömək etmədiyi halda, bu qazla dolu qabda maqneziumun yanmasını nə cür izah etmək olar?

19. 16,2 q BeO və BaO qarışığı ilə reaksiya üçün 200 q 8%-li NaOH məhlulu sərf olunmuşdur. İlkin qarışığın faizlə tərkibini hesablayın.

*Cavab: 30,86% BeO*

20. 0,9 kubmetr suda 46 q maqnezium və 38 q kalsium ionları vardır. Suyun ümumi codluğunu hesablayın.

*Cavab: 6,3 mq-ekv/l*

21. Nə üçün yanmış maqnezium metalini su ilə söndürmək olmaz? Müvafiq reaksiya tənliklərini yazın.

22. Dörd sınaq şüşəsində ayrı-ayrılıqda maqnezium, kalsium, natrium və kaliumun suda həll olan duzları verilmişdir. Bu duzları neçə ayırd etmək olar?

**23.** Berillium-oksidin amfoter xassəsini eks etdirən reaksiyaların tənliklərini yazın.

**24.** Berillium-hidroksid və maqnezium hidroksidin dissosiasiya tənliyini tərtib edin. Bu hidroksidlərin xassələrində oxşarlığın və fərqli olmasına səbəb nədir?

**25.** Berillium-sulfat məhlulu üzərinə artıqlaması ilə qələvi məhlulu əlavə etdikdə hansı maddə alınır? Müvafiq reaksiya tənliyini yazın.

**26.** 600 q 6%-li məhlulda olan berillium-xloridi natrium-tetrahidroksoberillata çevirmək üçün hansı həcmdə 1M NaOH məhlulun lazımlığını hesablayın.




*Cavab: 1,8 l*

**27.** 10% qarışıığı olan 100 q  $Mg(OH)_2$ -də maqneziumu çökdürmək üçün məhlula normal şəraitdə neçə litr karbon qazı buraxmaq lazımdır?

*Cavab:*


**28.** Berillium duruləşdirilmiş xlorid, sulfat və nitrat turşuları və həmçinin natrium-hidroksid məhlullarının hansında həll olar?

**29.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**30.** Maqnezium-hidroksid ammonium-xlorid məhlulunda həll olur, lakin natrium-xlorid və ya kalium-xlorid məhlullarında həll olmur. Bu hadisəni necə izah etmək olar?

**31.** Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini yazın və A, B, C maddələrini müəyyən edin.



32. Berillium-hidroksidin amfoter xassəsini eks etdirən reaksiyaların tənliklərini tərtib edin.

33. Eyni zamanda məhlulda olan berillium və maqnezium ionlarını necə təyin etmək olar? Bu ionları bir-birindən necə ayırmalı olar?

34. Sorel sementi necə alınır və ondan hansı məqsədlər üçün istifadə olunur?

35. Berillium-hidroksidini necə almaq olar? Onu qəlevi torpaq metallarının hidroksidlərindən ayıran xüsusiyyət nədər ibarətdir? Cavabınızı əsaslandırın.


36.  $25\text{g MgCO}_3$  və  $\text{BaCO}_3$  qarışığı  $35^\circ\text{C}$  temperaturda qızdırılmışdır. Qazın ayrılması dayandıqdan sonra qalan quru qalığın kütləsi  $19\text{ g}$  olmuşdur. Qarışığın tərkibini faizlə ifadə edin.

*Cavab:  $45,8\%$   $\text{MgCO}_3$*

37. Suyun codluğu  $7\text{ mq-ekv/l}$ -dir. Belə suyun bir kubmetrində nə qədər maqnezium-hidrokarbonat olar?

*Cavab:  $512,37\text{ g}$*

38. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.





39. II A qrup elementləri ilə müqayisədə berilliumun kompleks birləşmələr əmələ gətirmə xüsusiyyətinin çox olmasını nə ilə izah etmək olar? Cavabınızı əsaslandırın.

40.  $[\text{Be}(\text{OH})_4]^{2-}$  və  $[\text{Be}(\text{OH})_4]^{2+}$  kompleks ionlarının alınması ilə nəticələnən reaksiyaların tənliklərini yazın.

41. Berillium-xloridə artıq miqdarda natrium-hidroksid məhlulu ilə təsir etdikdə hansı maddə alınır? Reaksiyanın tənliyini tərtib edin.

42. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



3.  $\text{Be}_2\text{C} + \text{N}_2 \rightarrow \dots$

43. Maqnezium-hidrokarbonat olduğunu müəyyən etmək üçün 20 l suya sıxlığı  $\rho=1,024 \text{ g/sm}^3$  olan  $200 \text{ sm}^3$  5%-li xlorid turşusu sərf olunmuşdur. Suyun müvəqqəti codluğunu hesablayın.

*Cavab: 13,836 \text{ mg-ekv/l}*

44. Efir məhlulunda 15 q  $\text{BeCl}_2$ -in  $\text{LiH}$  ilə qarşılıqlı təsirindən alınan berillium-hidridin hidrolizindən neçə litr (n.ş) hidrogen ayrılacağını hesablayın.

*Cavab: 8,4 l*

45. Susuzlaşdırılmış karnalit ərintisinin elektrolizi zamanı katoda və anodda gedən prosesləri elektron tənlikləri şəklində göstərin.

46. Maqnezium-xlorid məhluluna qəlevi ilə təsir etdikdə çöküntü əmələ gelir, məhlula ammonium-xlorid əlavə etdikdə çöküntü alınır. Bu hadisənin səbəbi nədədir? Cavabınızı əsaslandırın.

47. Maqnezium elementinin kimyəvi xassələrini müvafiq reaksiya tənliklərini yazımaqla göstərin.

48. Valent orbitallar metoduna əsaslanaraq  $\text{BeF}_2$ -molekulunun quruluşunu tərtib edin. Bu molekulda və kristalda berilliumun hibridləşmə dərəcəsini müəyyən edin.

49. 20 q berillium-oksid, silisium 4-oksid və natrium-oksidlə birgə əridilmişdir. Bu zaman hansı duzlar və nə miqdarda alınacaqdır?

*Cavab: 68 q, 69,5*

50. Ayrı-ayrı sınaq şüşələrində 0,1 M berillium, maqnezium və kalsium məhlulları vardır. Sınaq şüşələrinin hər birinə artıqlaması ilə ammonyaklı su əlavə edilmişdir. Hesablama aparmadan hansı sınaq şüşəsində alınan çöküntünün miqdarının çox olduğunu göstərin.

**51.** Berillium və maqneziumun suya, turşuya və qələviyə münasibəti necədir? Cavabınızı müvafiq reaksiya tənliklərini yazmaqla əsaslandırın.

**52.** Maqnezium-hidrokarbonat codluğunu potaşla aradan qaldı-rarkən  $0,7 \text{ m}^3$  sudan  $300 \text{ g}$  maqnezium-karbonat çöküntüsü alınmışdır. Suyun codluğunu hesablayın.

*Cavab:  $10,669 \text{ mq-ekv/l}$*

**53.** Üzerində etiketi olmayan iki şüşə qabın birində berillium-xlorid, digərində isə barium-xlorid məhlulları verilmişdir. Natrium-karbonat məhlulundan istifadə etməkələ, hansı şüşə qabda berillium-xloridin olduğunu necə təyin etmək olar?

**54.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{BeF}_2 + \text{KF} \rightarrow \dots$
2.  $\text{BeF}_2 + \text{SiF}_2 \rightarrow \dots$
3.  $\text{Be} + \text{NaOH} + \text{H}_2\text{O} \rightarrow \dots$

**55.** Maqnezium atomunun elektron formulunu yazın. Həyəcanlanmış halda bu element atomunun oksidləşmə dərəcəsi nəyə bərabər olur?

**56.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{Mg}(\text{OH})_2 + \text{NH}_4\text{Cl} \rightarrow \dots$
2.  $\text{MgO}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$
3.  $\text{MgO} + \text{MgCl}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$

**57.** Birinci ionlaşma enerjisinin qiyməti Li və Be- üçün uyğun olaraq  $5,39$  və  $9,32 \text{ eV}$ -dur. İkinci ionlaşma enerjisi isə uyğun olaraq  $75,64$  və  $18, 21 \text{ eV}$ -dur. Nə üçün berillium atomuqdan birinci elektronun qoparılmasına, litium atomunda isə ikinci elektronun qoparılmasına daha çox enerji sərf olunur? Cavabınızı əsaslandırın.

**58.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{Mg}_2\text{C}_3 + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{MgF}_2 + \text{CuC}_2 \rightarrow \dots$
3.  $\text{Mg} + \text{CO}_2 \rightarrow \dots$

#### 4. Qələvi torpaq metalları

1. Qələvi-torpaq metalların atomlarının quruluş sxemini və elektron formulunu tərtib edin və onların oksidləşmə dərəcəsini göstərin.

2. Qələvi-torpaq metalların ionları hər hansı bir reaksiyada oksidləşdirici rolunu oynaya bilərmi? Cavabınızı əsaslandırın.

3. Ca-Sr-Ba-Ra istiqamətində qələvi-torpaq metalların sulfat və karbonatlarının suda həll olma qabiliyyəti necə dəyişir?

4. Çıxımın 96% olmasını nəzərə alaraq 120 kq kalsium almaq üçün nə qədər kalium-xlorid lazımdır?

*Cavab: 346 kq*


5. 17,1 q barium-hidroksidi olan məhlul ən çox hansı həcmde hidrogen-sulfid uşa bilər?

*Cavab: 18,34 l*

6. Mol nisbətləri uyğun olaraq 1:3:4 olan Ca, CaO və  $\text{CaC}_2$ -dən ibarət qarışq hazırlanmışdır. Belə qarışığın 35 q ilə hansı həcmde su reaksiyaya daxil olar?

*Cavab: 17,6 ml*

7. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın və X, Y, Z maddələrini müəyyən edin.



8. Müvəqqəti və daimi codluq nəyə deyilir və hansı vahidlərlə ölçülür? Sənayedə cod sudan istifadə hansı çətinliklərlə əlaqədardır?

9. Kalsium-nitridin oksigen, hidrogen və həmçinin su ilə qarşılıqlı təsirindən hansı qazlar alınır? Müvafiq reaksiyaların tənliklərini yazın.

10. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{CaCN}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{BaCO}_3 + \text{C} + \text{N}_2 \rightarrow \dots$
3.  $\text{CaOCl}_2 + \text{HCl} \rightarrow \dots$

**11.** 400 ml 13,9 %-li  $\text{CaCl}_2$  məhlulu ( $\rho = 1,12 \text{ g/ml}$ ) hazırlamaq üçün nə qədər  $\text{CaCl}_2 \cdot 6\text{H}_2\text{O}$  kristalhidratı və su götürmək lazımdır?

*Cavab: 122,8 q*

**12.** 115 q dolomiti ( $\text{CaCO}_3 \cdot \text{MgCO}_3$ ) həll etmək üçün 15%-li  $\text{HCl}$  məhlulundan ( $\rho = 1,13 \text{ g/ml}$ ) hansı həcmde götürmək lazımdır?

**13.** 4 mol kalsium-xloridin elektrolizindən 157 q kalsium alınmışsa, bu nəzəri çıxımın neçə faizini təşkil edər?

*Cavab: 98,125%*

**14.** 20 l suyun daimi codluğunu aradan qaldırarkən 10 ton  $\text{CaCO}_3$  alınmışdır. Suyun codluğunu hesablayın.

**15.** Təbii suyun codluğu  $10^0$ -dir.  $1^0$  codluğu mq-ekv/l-lə ifadə edin.

*Cavab: 0,357 mq-ekv/l*

**16.** Kalsium-xlorid, barium-oksid və malaxit qarışığını bir-birindən necə ayırmak olar?

**17.** II A qrup elementlərin oksidləri ilə 3-dövr elementlərinin oksidləri arasında reaksiya tənliklərini tərtib edin.

**18.** Nə üçün kalsium-karbonat və maqnezium-karbonat təbii suda həll olur? Cavabınızı müvafiq reaksiya tənliklərini yazmaqla əsaslandırın.

**19.** Kalsium metalini azot və hidrogen mühitində qızdırıldıqda nə alınır? Baş verən reaksiya tənliyini yazın.

**20.** Döyülib toz halına salılmış adı sönmüş əhəngi adı əhəng-dəşəndən necə ayırd etmək olar?

**21.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{BaSO}_4 + \text{C} \rightarrow \dots$
2.  $\text{Ca} + \text{CH}_4 \rightarrow \dots$
3.  $\text{RaCO}_3 + \text{HN}_3 \rightarrow \dots$
4.  $\text{BaO}_2 + \text{HgCl}_2 \rightarrow \dots$

**22.** 5% qarışığı olan 135 q kalsium-karbidi hidrolizi nəticəsində alınan asetilenin tam yanması üçün normal şəraitdə hansı həcmidə hava tələb olunur?

*Cavab: 534,34 l*

**23.** Sönməmiş əhəng necə alınır? Əhəngin söndürülməsi prosesi nədən ibarətdir? Gedən reaksiyaların tənliklərini tərtib edin.

**24.** Tərkibində  $\text{Ca}(\text{HCO}_3)_2$ ,  $\text{CaSO}_4$  və  $\text{Mg}(\text{HCO}_3)_2$  olan cod suya soda əlavə edən zaman baş verən reaksiyaların tənliklərini tərtib edin.

**25.** Nə üçün Ca, Ba, Sr və Ra elementlərinə qələvi torpaq metalları deyilir? Fikrinizi reaksiya tənliklərini yazımaqla tamamlayın.

**26.** Suyun hidrokarbonat codluğunu əhəng suyu ilə aradan qaldırarkən gedən reaksiyaların tənliklərini yazın.

**27.** Kimyəvi reagentlərdən istifadə etmədən, təbii suyun cod olmasını necə bilmək olar?

**28.** 10% qatılığı olan 500 kq əhəng daşının parçalanmasından normal şəraitdə neçə litr karbon qazı almaq olar?

*Cavab: 100,8 m<sup>3</sup>*

**29.** Tərkibində 1 mol  $\text{CaO}$ , 2 mol  $\text{CaC}_2$  və 3 mol  $\text{Ca}_3\text{P}_2$  olan qarışq hazırlanmışdır. Belə qarışığın 16 q ilə hansı həcmidə su reaksiyaya daxil olar? Bu zaman neçə qram  $\text{Ca}(\text{OH})_2$  alınacaqdır?

*Cavab: 9,1 mol  $\text{H}_2\text{O}$ , 19,5 q  $\text{Ca}(\text{OH})_2$*

**30.** Kütləsi 13,7 q olan ikivalentli X metalin su ilə reaksiyası zamanı 2,24 l (n.ş) qaz ayrılmışdır. X metalini müəyən edin.

*Cavab: Ba*

31. Normal şəraitdə 135 q kalsium-karbidin hidrolizi nəticəsində neçə litr asetilen almaq olar?

*Cavab:*

32. Qızdırmaqla kalsium-karbonatı demək olar ki, tamamilə  $\text{CO}_2$  və  $\text{CaO}$  –ə parçalamaq olar. Temperaturu dəyişmədən parçalanmayı necə dayandırmaq və reaksiyani sola yönəltmək olar?

33. 5% qarışığı olan 180 q  $\text{CaCO}_3$ -dən 82% çıxımıla  $\text{CO}_2$  alınmışdır. Bu qazı 500 q 20%-li  $\text{NaOH}$  məhlulundan keçirdikdə hansı duz alınır? Duzun kütləsini hesablayın.

*Cavab: 132,5 q  $\text{Na}_2\text{CO}_3$*

34. Kalsium havada yandıqda nəyə çevirilir? Bu zaman alınan maddəni su ilə islatdıqda nə üçün çoxlu miqdarda istilik ayrılır və ammonyak iyi hiss olunur? Baş verən reaksiyaların tənliklərini yazın.

35. Aşağıdakı reaksiyaları elektron-balansı üsulu ilə əmsallaşdırın.

1.  $\text{Ca} + \text{H}_2\text{SO}_4 \rightarrow \text{CaSO}_4 + \text{S} + \text{H}_2\text{O}$
2.  $\text{Ca} + \text{HNO}_3 \rightarrow \text{Ca}(\text{NO}_3)_2 + \text{N}_2\text{O} + \text{H}_2\text{O}$

36. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{BaO}_2 + \text{H}_2\text{SO}_4 + \text{Ag}_2\text{O} \rightarrow \dots$
2.  $\text{BaH}_2 + \text{CO}_2 \rightarrow \dots$
3.  $\text{BaO}_2 + \text{KClO}_4 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$

37. Tərkibində  $\text{Ca}^{2+}$ ,  $\text{Ba}^{2+}$ ,  $\text{Sr}^{2+}$  ionları olan məhlula damcı-damcı  $\text{K}_2\text{SO}_4$  məhlulu əlavə edən zaman ilk növbədə hansı maddə çökəcəkdir? Nə üçün?

38. 1, 2 q kalsium almaq üçün lazım olan elektrik yükünün miqdarını hesablayın.

*Cavab: 57990 Kl*

39. 10% qarışığı olan 100 q kalsium-hidroksidində kalsiumu çökdürmək üçün məhlula neçə litr (n.ş) karbon qazı buraxmaq lazımdır?

*Cavab: 27, 2 l*

40. Normal duz almaq üçün 162 q 5%-li kalsium-hidrokarbonat məhlulu üzərinə nə qədər kalsium-hidroksid əlavə etmək lazımdır?

*Cavab: 0,05 mol*

41. 200 ton əhəng daşının yandırılmasından 100 ton sənməmiş əhəng alınmışdır. Bu nəzəri çıxımın neçə faizini təşkil edir?

*Cavab: 87,65%*

42.  $20^{\circ}$  C-də kalsium-sulfatla doymuş 100 l suyun codluğunu aradan qaldırmaq üçün neçə kq soda tələb olunur? Kalsium-sulfatın həll olması  $2\text{g/l}$ -dir.

*Cavab: 0,156 kq*

43. Çıxımın 96% olmasını nəzəre alaraq 120 q kalsium almaq üçün nə qədər kalsium-xlorid götürmək lazımdır?

*Cavab:*

44. 200 ml təbii suyun titrlənməsinə 10 ml 0,08 N xlorid turşusu məhlulu sərf edilmişdir. Suyun codluğunu mq-ekv/l-lə hesablayın.


*Cavab:*

45. Kalsium-oksidi kömürlə reduksiya etdikdə sərbəst kalsium əvezinə başqa maddə alınmışdır. Bu birləşmə nədən ibarət olmalıdır? Nə üçün kalsium-oksidi kömürlə reduksiya etdikdə kalsium almaq olmur? Cavabınızı əsaslandırın.

46. Suda həll olması etibarı ilə stronsium -oksid kalsium-oksiddən nə ilə fərqlənir? Cavabınızı əsaslandırın.

47. Əhəng uzun müddət havada qalğında öz xassələrini nə üçün itirir? Bu zaman əhəngdə baş verən dəyişiklikləri reaksiya tənlikləri ilə ifadə edin.

48. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



**49.** Nə üçün  $\text{CaCl}_2$  və ya  $\text{Ca}(\text{NO}_3)_2$  məhlulundan karbon qazı buraxıdılqda çöküntü alınmır, lakin həmin qazın əhəngli sudan bura-xılması zamanı çöküntü alınır? Cavabınızı əsaslandırın.

**50.** İki ton iki sulu gipsdəən nə qədər alebastır (yarımsulu gips) alınır?

*Cavab: 1,69 t*

**51.** Yayda Lena çayının codluğu 1,2 mq-ekv/l olur. Bu codluğu dərəcə ilə hesablayın.

*Cavab: 3,36<sup>0</sup>*

**52.**  $\text{CaO}$  və  $\text{CaCO}_3$ -dan ibaret 1,056 q bərk qarışığın həll olmasına 10 ml 2,2 M xlorid turşusu məhlulu sərf edilmişdir. İlkin qarışığın faizlə tərkibini hesablayın.

*Cavab: 5,3%, 94,6 %*

**53.** 15,4 ton peresipitat ( $\text{CrHPO}_4 \cdot \text{H}_2\text{O}$ ) almaq üçün tərkibində 20% kənar qarışıqları olan əhəngdaşından neçə ton götürmək lazımdır?

*Cavab: 12,5 t*

**54.** Müvəqqəti codluğu 3,9 ml-ekv olan bir kubmetr suyun codluğunu aradan qaldırmaq üçün ona nə qədər sönmüş əhəng əlavə etmək lazımdır?

*Cavab:*

**55.** Kalsium-sulfid ilə narın əzilmiş koks və ya kömür qarışığını qızdırıldıqda kalsiumun hansı birləşməsi alınar?

**56.** 30 q  $\text{CaCO}_3$ ,  $\text{Ca}_3(\text{PO}_4)_2$  və  $\text{CaO}$  qarışığına artıqlaması ilə nitrat turşusu ilə təsir etdikdə 448 ml (n.ş) qaz ayrılmışdır. Bu zaman 9,3 q maddənin həll olmadığını bilərək başlanğıc qarışqda maddələrin kütə payını faizlə hesablayın.


*Cavab: 6,66%, 31%, 52,33%*

**57.** II A qrup metallarının hansı birləşmələri inşaat işində yapışdırıcı material kimi geniş tətbiq olunur? Onlar neçə alınır və onların yapışdırıcı xassələri nədən ireli gelir? Cavabınızı reaksiya tənliklərini yazımaqla aydınlaşdırın.

**58.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{Ba}(\text{OH})_2 + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{BaO}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$
3.  $\text{BaO}_2 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$

**59.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



**60.** Kalsium ionu üçün xarakterik xassələri göstərin və reaksiyaların tənliklərini yazın.

**61.** Codluğunu  $4,5 \text{ mq-ekv/l}$  olan  $1200 \text{ l}$  suda nə qədər kalsium-hidrokarbonat vardır?

*Cavab: 437,4 q*

**62.**  $2 \text{ litr}$  suda  $162,08 \text{ mq Ca}(\text{HCO}_3)_2$  vardır. Codluğunu  $\text{m.ekv/l-lə}$  hesablayın.

*Cavab: 1 mq-ekv/l*

**63.** Mərmər, əhəng suyu, kalsium-xlorid və xlorid turşusu məhlullarından hansı üsullarla kalsium-karbonat almaq olar?

**64.**  $6 \text{ q}$  X metalinin su ilə reaksiyası zamanı  $3,36 \text{ l}$  (n.ş) hidrogen qazı ayrılmışdır. İkivalentli X metalini müəyyən edin.

**65.**  $0,25 \text{ mol}$  kalsiuma uyğun gələn kalsium-hidroksidini kalsium-karbonata çevirmək üçün neçə litr (n.ş) karbon qazı lazımdır?

*Cavab: 5,6 l*

**66.**  $1000 \text{ l}$  suya  $148,4 \text{ q}$  natrium-karbonat əlavə etməklə yumşaldığını bilərək onun codluğunu təyin edin.

*Cavab:*

**67.** Cod suda sabunun ( $\text{C}_{17}\text{H}_{35}\text{COONa}$ ) köpüklənməməsinin səbəbini necə izah etmək olar? Cavabınızı əsaslandırın.

**68.**  $0,55 \text{ q}$  barium-hidrid nümunəsinin  $0,018 \text{ l}$  su ilə qarşılıqlı təsirindən ayrılan qazın həcmi (n.ş) hesablayın.

*Cavab: 88,6 ml*

**69.** Kalsium-hidrid havada yanır, üzərinə su əlavə etdikdə isə su ilə reaksiyaya girərək hidrogen çıxarır. Bu zaman baş verən re-


aksiyaların tənliklərini yazın və hər iki reaksiyada hansı maddənin oksidleşdiyini və hansının reduksiya olunduğunu göstərin.

**70.** Alebastrın ( $\text{CaSO}_4 \cdot 0,5\text{H}_2\text{O}$ ) üzərinə su əlavə etdikdə gips ( $\text{CaSO}_4 \cdot 2\text{H}_2\text{O}$ ) alınır. 43,5 kq alebastrın gipse çevrilməsi üçün lazımlı suyun kütlösünü hesablayın.

*Cavab:*

**71.**  $\text{Ca}(\text{OH})_2 \rightarrow \text{Sr}(\text{OH})_2 \rightarrow \text{Ba}(\text{OH})_2$  istiqamətində hidroksidlərin qüvvətliyi və həll olması necə dəyişir?

**72.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



**73.** İki sınaq şüşəsindən birində  $\text{Ca}(\text{OH})_2$ , digərində isə  $\text{Mg}(\text{OH})_2$  məhlulları vardır. Bu məhlulları bir-birindən necə seçmək olar? Fikrinizi reaksiya tənliklərini yazıqla tamamlayın.

**74.** Kalsium-xlorid üzərinə natrium- karbonat əlavə etdikdə nə müşahidə olunur? Reaksiyanın molekulyar və ion tənliyini tərtib edin.

**75.** Üzərində yazılı olmayan dörd bankada sönməmiş, sönmüş, ağardıcı və natronlu əhəng vardır. Yalnız sudan istifadə etməklə bunları necə təyin etməək olar?

**76.** Naməlum maddənin 14,6 q ərintisinin elektrolizi zamanı anod üzərində 1,12 l azot ayrılmışdır. Naməlum maddəni müəyyən edin.

*Cavab:  $\text{Sr}_3\text{N}_2$*

**77.** 100 mq/l kalsium- hidrokarbonat və 30 mq/l kalsium-sulfat vardır. Belə suyun  $1\text{m}^3$ -nin codluğunu aradan qaldırmaq üçün nə qədər soda lazımdır?

*Cavab: 88,8 q*

**78.** 18,4 q kalsium və maqnezium karbonatları qarışığına xlorid turşusu ilə təsir etdikdə normal şəraitdə 4,48 l karbon qazı alınmışdır. Qarışıqda olan hər karbonatın kütlösünü hesablayın.

*Cavab: 10 q, 8, 4q*

79. İki litr suda 162,08 mq kalsium-hidrokarbonat vardır. Belə suyun codluğunu mq-ekv/l-lə hesablayın.

*Cavab:*

80. Ağardıcı əhəng almaq üçün sönmüş əhəng ilə xlorun qarşılıqlı təsirindən istifadə edilir. Bir litr xlorun 3,21 q gəldiyini nəzərə alaraq 1 kq ağardıcı əhəng almaq üçün neçə qram xlor sərf etmək lazımlığını hesablayın.

*Cavab:*

81. Tərkibində 71,82 q  $\text{Ba}(\text{OH})_2$  olan məhlul tərkibində 89,45 q  $\text{Al}(\text{NO}_3)_3$ , olan məhlula qarışdırılmışdır. Alınan məhlul buxarlandırılmış və qalan bərk qalıq qızdırılmışdır. Son məhsulun kütləsini hesablayın.

*Cavab: 21,84 q*

82. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.




83. Gips suda, yoxsa, tərkibində kalsium-xlorid olan məhlulda yaxşı həll olar? Nə üçün? Cavabınızı əsaslandırın.

84. Kalsium təbiətdə  $\text{CaCO}_3$ ,  $\text{CaSO}_4 \cdot 2\text{H}_2\text{O}$  və  $\text{Ca}_3(\text{PO}_4)_2$  şəklində yayılır. Bu birləşmələrin hansında kalsiumun miqdarı çoxdur? Cavabınızı hesablamalar yolu ilə təsdiq edin.

85. 100 l suyun codluğunu aradan qaldırmaq üçün ona 15,9 q soda əlavə etmişlər. Həmin suyun codluğu neçə mq-ekv/l-imis?


*Cavab: 3 mq-ekv/l*

86. Aşağıdakı çevrilmələrdə X, Y və Z maddələrini müəyyən edin.



87. Kalsium-karbidi  $1000^{\circ}\text{C}$  temperaturda azot mühitində qızdırıldıqda nə alınar? Reaksiyanın tənliyini yazın. Reaksiya məhsulu necə adlanır?

88. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın və X, Y maddələrini müəyyən edin.



89. Tərkibində 95% kalsium-karbonatı olan 100 ton əhəng-dachsenin parçalanmasından nə qədr sənməmiş əhəng və karbon qazı alınar?

*Cavab: 53,2 t, 41,8 t*

90. Bir litr suda 90 mq kalsium-oksid və 18 mq maqnezium-oksid vardır. Mq-ekv/l və dərəcələrlə bu suyun codluğu nə qədərdir?

*Cavab: 4,1 mq-ekv/l, 11,5°*

91. Tərkibi  $\text{CaCO}_3$ ,  $\text{Ca(HCO}_3)_2$  və  $\text{Ca(NO}_3)_2$ -dən ibarət 100 q qarışığda maddələrin mol nisbətləri uyğun olaraq 1:2:3-kimidir. Belə qarışığın parçalanmasından alınan qaz halında məhsullar  $1200^{\circ}\text{C}$  və normal təzyiqdə hansı həcm tutar?

*Cavab: 131,7 l*

92. 10% qarışığının 100 q kalsium-hidroksiddə kalsiumu tam çökdürmək üçün məhlula normal şəraitdə neçə litr karbon qazı buraxmaq lazımdır?

*Cavab:*

93. Stronsium ionunu təyin etmək üçün, yoxlanan məhlul üzərinə spirt tökdükdən sonra, sulfat turşusu (daha doğrusu  $\text{SO}_4^{2-}$  ionu) əlavə edilir. Bu stronsium-sulfatın nə kimi xassəsini göstərir?


94. 112 ton sənməmiş əhəngi söndürmək üçün nə qədr tərkibində 2% qarışığının su lazımdır?

*Cavab: 36,73 t*

95. 200 ml təbii suyun titrlənməsinə 0,08 N xlorid turşusu məhlulu sərf edilmişdir. Codluğu mq-ekv/l-lə hesablayın.

*Cavab: 4 mq-ekv/l*

96. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın və  $X_1$ ,  $X_2$  maddələrini müəyyən edin.



Sxemdəki hər ox bir reaksiyani bildirir.

**97.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{CaF}_2 + \text{B}_2\text{O}_3 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$
2.  $\text{BaO} + \text{NO}_2(\text{b}) + \text{O}_2(\text{q}) \rightarrow \dots$
3.  $\text{Ca}(\text{HCO}_3) (\text{b}) + \text{TiO}_2(\text{b}) \rightarrow \dots$

**98.** Müvəqqəti codluğunu  $2,9 \text{ mq-ekv/l}$  olan bir kubmetr suyu yumşaltmaq üçün ona nə qədər sodium-karbonat əlavə etmək lazımdır?

*Cavab:*


**99.** Bir kubmetr suda  $40 \text{ q}$  kalsium ionu vardır. Suyun codluğununu hesablayın.

*Cavab:  $2 \text{ mq-ekv/l}$*

**100.** Kalsium-hidrokarbonatın codluğunu müəyyenləşdirmək üçün  $2 \text{ l}$  suya sixlığı  $1,024 \text{ q/sm}^3$  olan  $10 \text{ sm}^3$   $5\%-li$  xlorid turşusu sərf edilmişdir. Belə suyun codluğunu hesablayın.

*Cavab:  $7 \text{ mq-ekv/l}$*

**101.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



**102.** Spirtdə həll olmalarına görə stronsium-nitratı kalsium-nitratdan nə ilə fərqləndirmək olar? Stronsium-nitratın pirotexnikada tətbiq edilməsi onun hansı xassəsinə əsaslanmışdır.

## 5. TEST NÜMUNƏLƏRİ

1. Cədvələ əsasən hansı kimyəvi formul müvafiq mineralin əsas tərkib hissəsidir?

	$\text{Be}_3[\text{Al}_2(\text{SiO}_3)_6]$	$\text{MgSO}_4 \cdot \text{KCl} \cdot 3\text{H}_2\text{O}$	$\text{MgCO}_3$
A	xrizoberil	dolomit	kizerit
B	beril	kainit	maqnezit
C	beril	maqnezit	kainit
D	xrizoberil	kainit	maqnezit
E	fenakit	kizerit	maqnezit

2. Hansı halda elementlərin təbii izotoplarının sayı **düzgün** verilmişdir?

	Be	Mg	Ca	Sr	Ba	Ra
A	1	3	4	6	4	7
B	1	3	6	4	7	4
C	2	3	6	4	4	7
D	1	6	3	7	4	7
E	2	4	7	3	2	3

3. Qələvi torpaq metalları alovu nə rəngə boyayır?

	Ca	Sr	Ba	Ra
A	tünd narıncı	tünd qırmızı	açıq yaşıl	tünd qırmızı
B	açıq sarı	yaşıl	tünd qırmızı	tünd qırmızı
C	tünd qırmızı	tünd narıncı	tünd qırmızı	açıq yaşıl
D	tünd narıncı	açıq yaşıl	tünd qırmızı	tünd qırmızı
E	tünd qırmızı	tünd qırmızı	açıq yaşıl	tünd qırmızı

4. Hansı ifadələr doğrudur?

1	BeO-odadavamlı putaların hazırlanmasında və şüşə istehsalında istifadə edilir.
2	$\text{Ca}(\text{OH})_2$ – şeffaf məhlulu laboratoriyyada kükürd qazının təyin edilməsində reaktiv kimi istifadə edilir.

3	BaSO <sub>4</sub> -yüksek növlü kağızların istehsalında istifadə edilir.
4	MgO-rezin istehsalında doldurduğu kimi istifadə edilir.
5	CaCl <sub>2</sub> .6H <sub>2</sub> O-yüksek temperaturların alınmasında istifadə edilir.

A) 2,3,4; B) 1,3,5; C) 1,3,4; D) 2,4,5; E) 3,4,5.

5. Hansı halda karbonatların termiki davamlılığın artması sırası ile düzülüşü düzgün verilmişdir?

A	BaCO <sub>3</sub>	SrCO <sub>3</sub>	CaCO <sub>3</sub>	MgCO <sub>3</sub>	BeCO <sub>3</sub>
B	CaCO <sub>3</sub>	SrCO <sub>3</sub>	BaCO <sub>3</sub>	BeCO <sub>3</sub>	MgCO <sub>3</sub>
C	MgCO <sub>3</sub>	CaCO <sub>3</sub>	SrCO <sub>3</sub>	BaCO <sub>3</sub>	BeCO <sub>3</sub>
D	BeCO <sub>3</sub>	MgCO <sub>3</sub>	CaCO <sub>3</sub>	SrCO <sub>3</sub>	BaCO <sub>3</sub>
E	SrCO <sub>3</sub>	BeCO <sub>3</sub>	CaCO <sub>3</sub>	MgCO <sub>3</sub>	BaCO <sub>3</sub>

6. Alebastrin alınması reaksiyasının tənliyini göstərin.

	İlkin maddələr	Reaksiya məhsulları
A	CaCl <sub>2</sub> +Na <sub>2</sub> SO <sub>4</sub> →	CaSO <sub>4</sub> + 2HCl
B	BaCl <sub>2</sub> + CuSO <sub>4</sub> →	BaSO <sub>4</sub> + CuCl <sub>2</sub>
C	CaSO <sub>4</sub> · 2H <sub>2</sub> O → <sup>170°C</sup>	(CaSO <sub>4</sub> ) <sub>2</sub> · H <sub>2</sub> O
D	Ca(OH) <sub>2</sub> + SO <sub>3</sub> →	CaSO <sub>4</sub> + H <sub>2</sub> O
E	CaSO <sub>4</sub> · 2H <sub>2</sub> O → <sup>t</sup>	CaSO <sub>4</sub> + 2H <sub>2</sub> O

7. Düzgün olmayan reaksiya tənliklərini göstərin.

	İlkin maddələr	Reaksiya məhsulları
1	Ca(OH) <sub>2</sub> → <sup>t</sup>	CaO + H <sub>2</sub> O
2	Be(OH) <sub>2</sub> → <sup>t</sup>	BeO + H <sub>2</sub> O
3	Ba(OH) <sub>2</sub> → <sup>t</sup>	BaO + H <sub>2</sub> O
4	Sr(OH) <sub>2</sub> → <sup>t</sup>	SrO + H <sub>2</sub> O
5	Mg(OH) <sub>2</sub> → <sup>t</sup>	MgO + H <sub>2</sub> O

A) 1,3,4; B) 2,4,5; C) 3,4,5; D) 1,2,5; E) 2,3,4.

8. Hansı reaksiya Sorel sementinin alınmasını əks etdirir?

	İlkin maddələr	Reaksiya məhsulları
A	$2\text{MgCl}_2 + 2\text{Na}_2\text{CO}_3 + \text{H}_2\text{O}$	$[\text{Mg}(\text{OH})_2]_2\text{CO}_3 + 4\text{NaCl} + \text{CO}_2$
B	$\text{MgO} + \text{H}_2\text{O}$	$\text{Mg}(\text{OH})_2$
C	$\text{MgO} + \text{MgCl}_2 + \text{H}_2\text{O}$	$2\text{Mg}(\text{OH})\text{Cl}$
D	$\text{Mg}(\text{OH})_2 + 2\text{NH}_4\text{Cl} \rightarrow$	$\text{MgCl}_2 + 2\text{NH}_3 + 2\text{H}_2\text{O}$
E	$\text{MgF}_2 + \text{CaC}_2$	$\text{MgC}_2 + \text{CaF}_2$

9. Hansı reaksiya maqnezium ionunun təyinini düzgün əks etdirir?

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
A	$\text{MgO} + \text{MgCl}_2 + \text{H}_2\text{O}$	$\text{Mg}(\text{OH})\text{Cl}$
B	$\text{Mg}_2\text{C}_3 + \text{H}_2\text{O}$	$\text{Mg}(\text{OH})_2 + \text{C}_3\text{H}_4$
C	$\text{MgCl}_2 + \text{Na}_2\text{CO}_3 + \text{H}_2\text{O}$	$[\text{Mg}(\text{OH})_2]_2\text{CO}_3 + \text{NaCl} + \text{CO}_2$
D	$\text{Mg}(\text{OH})_2 + \text{H}_2\text{O}_2$	$\text{MgO}_2 + \text{H}_2\text{O}$
E	$\text{MgSO}_4 + \text{Na}_2\text{HPO}_4 + \text{NH}_4\text{OH}$	$\text{MgNH}_4\text{PO}_4 + \text{Na}_2\text{SO}_4 + \text{H}_2\text{O}$

10. Hansı halda elementlərin rəngi düzgün verilmişdir?

	Be (kompak şəkildə)	Mg	Ca	Sr	Ba	Ra
A	tünd boz	gümüşü ağ	açıq sarı	gümüşü ağ	tünd boz	gümüşü ağ
B	açıq sarı	açıq sarı	gümüşü ağ	açıq sarı	gümüşü ağ	tünd boz
C	açıq sarı	gümüşü ağ	gümüşü ağ	gümüşü ağ	gümüşü ağ	gümüşü ağ
D	gümüşü ağ	tünd boz	açıq sarı	gümüşü ağ	tünd boz	açıq sarı
E	tünd boz	gümüşü ağ	gümüşü ağ	gümüşü ağ	gümüşü ağ	gümüşü ağ

11. Hansı kimyəvi formul müvafiq mineralın əsas tərkib hissəsidir?

	$Mg_2[Si_4O_{10}] \cdot Mg(OH)_2$	$3Ca_3(PO_4)_2 \cdot Ca(F,Cl)_2$	$BaSO_4$
A	talk	apatit	ağır şpat
B	kizerit	monetit	Viterit
C	talk	aksinit	ağır şpat
D	apatit	talk	Kizerit
E	talk	apatit	Gips

12. Hansı cavabda Mg-ile reaksiyaya daxil olan maddələr sırası verilmişdir?

A	$SiO_2$	$CO_2$	KOH	$SO_3$	HCl
B	$K_2O$	$N_2O_5$	$H_2S$	NaCl	He
C	NO	$SO_2$	$CO_2$	$H_2S$	$NO_2$
D	$SO_2$	$H_2S$	$NO_2$	NaOH	$Al(OH)_3$
E	$NO_2$	NO	$CO_2$	LiOH	NaOH

13. Hansı halda verilmiş ifadələr **dəriş** deyil?

A	$BaCl_2$ -qara barit istehsalında istifadə edilir.
B	$SrO$ -şəkər istehsalında istifadə edilir.
C	$CaCN$ -zehərli qazların udulmasında istifadə edilir.
D	$Be-Ni(Be-1,5\%)$ ərintisi - metal dişlərin və cərrahiyə alətlərin hazırlanmasında istifadə edilir.
E	$CaC_2$ -kalium-sianidin istehsalında istifadə edilir.

A) 1,3; B) 3,5; C) 2,4; D) 1,4; E) 2,5.

14. Cədvələ əsasən hansı kimyəvi formul müvafiq mineralın əsas tərkib hissəsidir?

	$MgSO_4 \cdot 7H_2O$	$CaCO_3$	$CaSO_4 \cdot 2H_2O$
A	olivin	anhidrid	apatit
B	epsomit	atopit	gips
C	olivin	kalsit	apatit
D	spinel	kalsit	gips
E	epsomit	kalsit	gips

15. Atom ve ion radiuslarının azalma sırası hansi halda **düzgün ve rilmişdir?**

A	$Mg^{2+}$	Mg	Sr	Ba	$Ca^{2+}$
B	Ba	$Sr^{2+}$	Ca	Mg	$Mg^{2+}$
C	$Be^{2+}$	Be	$Sr^{2+}$	Ca	Sr
D	Ca	$Ca^{2+}$	Ba	$Ba^{2+}$	Mg
E	$Mg^{2+}$	Mg	Ca	$Sr^{2+}$	Ba

16. Sulfatların suda həll olmasının azalması sırasını göstərin.

A	$BaSO_4$	$SrSO_4$	$CaSO_4$	$MgSO_4$	$BeSO_4$
B	$CaSO_4$	$SrSO_4$	$BeSO_4$	$MgSO_4$	$BaSO_4$
C	$SrSO_4$	$BeSO_4$	$MgSO_4$	$BaSO_4$	$CaSO_4$
D	$BeSO_4$	$MgSO_4$	$CaSO_4$	$BaSO_4$	$SrSO_4$
E	$BeSO_4$	$MgSO_4$	$CaSO_4$	$SrSO_4$	$BaSO_4$

17. Cədvələ əsasən hansi cavab X,Y,Z,T,M maddələrin molyar küt-lələri arasında asılılığı **düzgün əks etdirir?**

Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
$Be_3N_2+6H_2O$	$3Be(OH)_2+2X$
$Be_2C+4H_2O$	$2Be(OH)_2+Y$
$Mg(OH)_2+H_2O_2$	$2H_2O+Z$
$BaSO_4+4C$	$BaS+4T$
$Ca_3N_2+6C \xrightarrow{1100^{\circ}C}$	$3CaC_2+M$

- A)  $m_T=m_m>m_x>m_y>m_z$ ;  
 C)  $m_x=m_y< m_T=m_m < m_z$ ;  
 E)  $m_z>m_T>m_m>m_x>m_y$ ;

- B)  $m_T>m_m>m_x>m_y< m_z$ ;  
 D)  $m_x< m_y< m_z< m_T< m_m$ ;

18. Cədvələ əsasən halogenləri reduksiyaediciliyinin artması sırası ilə düzün.

Maddeler	$\Delta G_{\text{e.g.} 298}^0, \text{kC/mol}$
$\text{CaX}_2$	-1162,8
$\text{CaY}_2$	-749,2
$\text{CaZ}_2$	-655,4
$\text{CaT}_2$	-529,2

A) T,Z,Y,X; B) X,Y,Z,T; C) Y,T,Z,X; D) Z,X,Y,T; E) Z,T,Y,X

19. Cədvələ əsasən hansı cavab doğrudur?

A	$r_{\text{Na}^+} > r_{\text{Mg}^{+2}}$	$r_{\text{K}^+} > r_{\text{Ca}^{+2}}$	$r_{\text{Rb}^+} > r_{\text{Sr}^{+2}}$	$r_{\text{Cs}^+} > r_{\text{Ba}^{+2}}$
B	$r_{\text{Mg}^{+2}} > r_{\text{Na}^+}$	$r_{\text{Ca}^{+2}} > r_{\text{K}^+}$	$r_{\text{Sr}^{+2}} > r_{\text{Rb}^+}$	$r_{\text{Ba}^{+2}} > r_{\text{Cs}^+}$
C	$r_{\text{Na}^+} = r_{\text{Mg}^{+2}}$	$r_{\text{K}^+} = r_{\text{Ca}^{+2}}$	$r_{\text{Rb}^+} = r_{\text{Sr}^{+2}}$	$r_{\text{Cs}^+} = r_{\text{Ba}^{+2}}$
D	$r_{\text{Na}^+} < r_{\text{Mg}^{+2}}$	$r_{\text{K}^+} > r_{\text{Ca}^{+2}}$	$r_{\text{Rb}^+} < r_{\text{Sr}^{+2}}$	$r_{\text{Cs}^+} > r_{\text{Ba}^{+2}}$
E	$r_{\text{Mg}^{+2}} < r_{\text{Na}^{+2}}$	$r_{\text{Ca}^{+2}} < r_{\text{K}^+}$	$r_{\text{Sr}^{+2}} < r_{\text{Rb}^+}$	$r_{\text{Cs}^+} = r_{\text{Ba}^{+2}}$

20. II A qrup elementlərini reduksiyaediciliyinin artması sırası ilə düzün.

Maddeler	$\Delta G_{\text{e.g.} 298}^0, \text{kC/mol}$
$\text{XCl}_2$	-749,5
$\text{YCl}_2$	-810,1
$\text{ZCl}_2$	-467,3
$\text{TCl}_2$	-780,4
$\text{MCl}_2$	-591,1

A) Z,M,X,T,Y; B) X,Y,Z,T,M; C) M,T,Z,Y,X;

D) Z,M,T,X,Y E) M,Z,X,T,Y.

## FƏSİL V

### III A QRUP ELEMENTLƏRİ

#### 1. Qısa xarakteristika.

Dövri sistemin üçüncü qrup əsas yarımqrupuna bor (*B*), alüminium (*Al*), qallium (*Ga*), indium (*In*) və tallium (*Tl*) – *p* elementləri daxildir. Bunlardan:

▲ **Bor** – elementini sərbəst şəkildə 1808-ci ildə fransa alimləri *J.Gey-Lüssak* və *L.Tenar* bor oksidini kalium metalı ilə reduksiya etməklə almışlar. Borun birləşmələri isə *ərəb əlkimyaçularına* çox əvveldən məlum olmuşdur. Sira nömrəsi 5 olan elementə **bor** adının verilməsi 1815-ci ildə rus alimi *V.M.Severgin* tərəfindən təklif edilmişdir. Bu ad ərəbcə «borak», yunanca isə «boraks» sözündən əmələ gəlmişdir.

*Bor təbiətdə yalnız birləşmələr şəklində tapılır.*

---

#### Borun təbii birləşmələri.

---

- $Na_2B_4O_7 \cdot 10H_2O$  – boraks;
- $Na_2B_4O_7 \cdot 4H_2O$  – razorit;
- $Ca_2B_6O_{11} \cdot 5H_2O$  – kolemanit;
- $CaB_4O_7 \cdot 4H_2O$  – borkalsit;
- $NaCaB_5O_9 \cdot 8H_2O$  – boronatrokalsit;
- $Mg_7Cl_2B_{16}O_{30}$  – borasit;
- $Ca_2B_6O_{11} \cdot 3H_2O$  – pandermit;
- $NaCaB_5O_9 \cdot 6H_2O$  – boronatrokalsit;
- $2Mg_3B_4O_{11} \cdot 3H_2O$  – boromaqnezit;
- $Na_2CaB_6O_{11} \cdot 7H_2O$  – franklandit;
- $MgCaB_6O_{11} \cdot 6H_2O$  – qidroborasit;
- $3Mg_2B_2O_5 \cdot 2H_2O$  – asarit;
- $MgB_2O_4 \cdot 3H_2O$  – pinnoit;
- $(NH_4)_2B_6O_{13} \cdot 4H_2O$  – earderellit;
- $2FeB_3O_6 \cdot 3H_2O$  – laqonit;

- $2Mg_2B_2O_5 \cdot 2MgSO_4 \cdot 9H_2O$  – sulfoborit
- $MgB_2O_4 \cdot 2MgHPO_4 \cdot 7H_2O$  – lyuneburqit
- $MgAlBO_4$  – sinqamet
- $CaBSiO_4(OH)$  – datolit
- $Ca_3Al_2BSi_4O_{15}(OH)$  – aksinit
- $H_3BO_3$  – sassolin
- $Na_2B_4O_7 \cdot 7H_2O$  – kermi
- $MgHBO_3$  – aşarit

Təbii borun *iki* stabil izotopu  $^{10}B(19,57\%)$  və  $^{11}B(80,43\%)$  vardır. Borun izotoplari bir sıra fiziki xassələrinə görə bir-birindən kəskin fərqlənilirlər. Məsələn,  $^{10}B$  istilik neytronlarını güclü surətdə ududuğu halda  $^{11}B$  – isə onları özündən keçirir.

Bor elementinin *kristallik* və *amorf* olmaqla iki allotropik modifikasiyası məlumdur.

*Kristallik bor* – tünd qırmızı rəngdədir. Bərklik etibarı ilə *almaza* yaxındır. Onun ərimə temperaturu  $2300^{\circ}C$ , qaynama temperaturu  $3700^{\circ}C$ , sıxlığı isə  $\rho=2,342$  q/sm<sup>3</sup>-dir. Kristallik bor *yarım-keçiricidir*. Qadağan olunmuş zolağın enerjisi  $\Delta E=1,55$  eB-dur. Temperaturun  $20^{\circ}C$ -dən  $600^{\circ}C$ -yə qədər artması zamanı onun elektrikkeçiriciliyi bir neçə dəfə artır. Adi temperatur şəraitində «*elektron*» keçiriciliyinə – yəni «*n-tip*»-ə, yüksək temperaturlarda isə «*deşik*» keçiriciliyinə – yəni «*p-tip*»-ə malikdir.

*Amorf bor* – qonur rəngli və iysizdir. Kristallik bora nisbətdə amorf bor kimyevi cəhətdən daha aktivdir.

▲ *Alüminium* – elementini ilk dəfə sərbəst halda danimarkalı alim *Ersted* 1825-ci ildə susuz alüminium-xloridi kalium amalqaması ilə reduksiya etməklə almışdır. 1827-ci ildə isə alman alimi *Völer* kalium amalqaması əvəzinə kaliumdan istifadə etmişdir. 1856-ci ildə isə fransız alimi *Sen-Kler-Devil* isə alüminium elementini elektrokimyevi üsulla almışdır. Sıra nömrəsi 13 olan elementin adı «zəy» mənasını verən «*alümen*» sözündən əmələ gəlmışdır. Bu da elementin alınmasında başlangıç maddə kimi çoxdan məlum olan *zəydən* istifadə edilməsi nəticəsində meydana çıxmışdır. Belə ki, zəy latınca «*alümen*» mənasını verir.

*Alüminium təbiətdə birləşmələr şəklində yayılmışdır.* O, təbitdə yayılmasına görə bütün elementlər arasında *oksigen və silisiumdan* sonra *üçüncü*, metallar arasında isə *birinci* yeri tutur.

### —Alüminiumun təbii birləşmələri—

- $Al_2O_3$  – korund
- $Al_2O_3 \cdot nH_2O$  – boksit
- $K[AlSi_3O_8]$  – ortoklaz
- $Na[AlSi_3O_8]$  – albit
- $Ca[Al_2Si_2O_6]$  – anortit
- $Mg[Al_2O_4]$  – spinel
- $Al_2[AlSi_3O_8]$  – musikovit
- $KAl(SO_4)_2 \cdot 2Al(OH)_3$  – alunit
- $Na_2Mg_2Al_4[SiO_4]_2[Si_2O_7]_2[OH]_4$  – vezuvian
- $Na[AlSiO_4]$  – nefelin
- $K[AlSi_3O_4]$  – leysit
- $Ca_2Al_3[SiO_4]_3[OH]$  – qoizit
- $Al_2O_3 \cdot 2SiO_2 \cdot 2H_2O$  – kaolin
- $BeAl_2O_4$  – xrizoberil
- $Na_3AlF_6$  – kriolit
- $K_2O \cdot Al_2O_3 \cdot 6SiO_2$  – çöl şpatı
- $Ca_2(Al,Fe)_3[SiO_4]_3[OH]$  – epidot

Təbii alüminiumun bir stabil  $^{27}Al$ (100%) izotopu vardır.

Alüminium gümüşü-ag rəngli yumşaq və yüngül amfoter metalıdır. Səthə mərkəzləşmiş *kubik* qəfəsdə kristallaşır. Onun istilik və elektrikkeçirme qabiliyyəti yüksəkdir.

▲ *Qallium* – elementinin təbiətdə mövcud olması və bəzi xassələri haqqında 1870-ci ildə rus alimi *D.İ. Mendeleyev* qabaqcadın xəbər vermiş və o, bu elementi şərti olaraq «*ekaalüminium*» adlandırmışdır. 1875-ci ildə isə Fransa alimi *Lekok-de-Buabodran* bu elementi *sfalerit* ( $ZnS$ ) mineralının tərkibinin analizi zamanı kəşf etmişdir. Fransız alimi vətəninin şərəfinə sıra nömrəsi 31 olan elementi *qallium* adlandırmışdır. Belə ki, Fransanın latinca adı «*gallia*-ya»dır.

*Qallium təbiətdə əsasən qallit mineralı halında birləşmə şəklində tapılır.* Ona, həmçinin alüminium, sink və dəmir birləşmələrin tərkibində *izomorf* qatışq şəklində də rast gəlinir.

### —Qalliumun təbii birləşməsi—

- $CuGaS_2$  – qallit

Qalliumun iki stabil təbii izotopu  $^{69}\text{Ga}$  (60,2%) və  $^{71}\text{Ga}$  (39,8%) vardır. Onun həmçinin 12 süni radioaktiv izotoplari da almışdır. Qallium elementinin kristal qəfəsi *Van-der-Vaals* qüvvələri ilə birləşen  $\text{Ga}_2$  molekullarından təşkil olunmuşdur. Belə qüvvələrin qırılması üçün isə yüksək enerji tələb olunmur.  $\text{Ga}_2$  molekulları metalin maye halında belə davamlıdır və onların atomar hala keçməsi üçün böyük miqdarda enerji tələb olunur. Məhz ona görə də maye qallium nəinki adı şəraitdə, hətta vakuumda  $1000^\circ\text{C}$  – temperaturadək çətin buxarlanır.

Qallium abiya çalan, boz rəngli bıçaqla asan kəsilə bilən yumşaq metaldır. Maye qallium isə gümüşü-ağ rənglidir və civəni xatırladır. Qeyd etmek lazımdır ki, su, parafin, çuqun və bismut kimi qallium elementi de bərk halda maye hala nisbətən yüngül olur.

Qallium yumşaqlığını görə qalaya (Sn) oxşayır. Lakin kövrək olduğundan qalaydan fərqli olaraq zərbədən xırdalanır.  $1,07\text{ K}$  – temperaturda ifrat keçiriciliyə malik olur. Maye halda isə elektriki yaxşı keçirir.

Qallium adı temperaturda şüşədən və ya plastik kütlədən hazırlanmış qablardada, yüksək temperaturda isə gil və yaxud qrafit qablardada saxlanılır.

▲ **İndium** – elementini 1863-cü ildə alman alimləri *F.Reyx* və *J.Rixter* spektral analiz üsulu ilə «sfalerit» ( $\text{ZnS}$ ) mineralının tərkibində kəşf etmişlər. Elementin spektrində fərqlənən göy xətlər **indiqo** boyasının spektrində olduğundan, məhz bu elementə indium adı verilmişdir.


**İndium təbiətdə birləşmələr halında təpişir.**

### ————— İndiumun təbii birləşmələri ————

- $\text{CuInS}_2$  – rokezit;
- $\text{FeInS}_4$  – indit;
- $\text{In(OH)}_2$  – salindit, salinat.

İndium iki təbii izotopu  $^{113}\text{In}$  (4,28%) və  $^{115}\text{In}$  (95,72%) malikdir. 1951-ci ildə indiumun 115-izotopunun olduqca zəif radioaktiv xassəyə malik olduğu müəyyən olundu. Onun yarımparçalanma

dövrü  $6 \cdot 10^{14}$ -ildir. Parçalanma zamanı özündən  $\beta$ -hissəcikləri bura-xaraq aşağıdakı reaksiya üzrə  $^{115}\text{Sn}$  – izotopuna çevrilir.



İndiumun həmçinin sıra nömrəsi 106-124 arasında dəyişen *süni* radioaktiv izotopları da alınmışdır. Radioaktiv izotoplardan yarımparçalanma müddəti en çox (49 gün) olan, məhz  $^{114}\text{In}$ -izotopudur.

İndium gümüşü-ağ rəngli yumşaq metaldır və biçaqla asan kəsilir. O, qızıldan 20 dəfə yumşaqdır. Lakin buna baxmayaraq indium *qurğuşunun*, xüsusilə *qalayın* bərkliyini artırır. Elektriki yaxşı keçirir.

İndium – *kubik* sinqoniyada və ya ona yaxın qəfəsde kristallaşır.

▲ *Tallium* – elementini ingilis alimi *U.Kruks* 1862-ci ildə sulfat turşusu zavodunda toplanan tozun spektral analizi zamanı kəşf etmişdir. Elementin adı, spektrdə onu xarakterizə edən *yaşıl* xəttin rənginə görə *tallium* adlandırılmışdır. Belə ki, yunanca «*tallus*» – yaşıl budaq mənasını verir.

### Talliumun təbii birləşmələri

- $\text{TlAsS}_2$  – lorandit
- $\text{Tl}_2\text{O}_3$  – ovisenit
- $(\text{Cu}, \text{Tl}, \text{Ag})_2\text{Se}$  – krukezit

Tallium  $^{203}\text{Tl}$  (29, 50%) və  $^{205}\text{Tl}$  (70,50%) ibarət olmaqla iki izotopa malikdir. Onun həmçinin sıra nömrəsi 191-210 arasında dəyişen süni radioaktiv izotopları da alınmışdır.

Tallium biçaqla asan kəsilən, yumşaq, gümüşü ağ rəngli metaldır. Bu elementi hətta dirnaqla qoparmaq olur. Tallium elektriki pis keçirir.

İndium kimi tallium elementi də *kubik* sinqoniyada kristallaşır.

### 2. III A qrup elementlərinin əmələ gətirdiyi turşular

#### *Bor*

- $\text{HBO}_2$  – metaborat
- $\text{H}_3\text{B}_3\text{O}_6$  - triborat

- $\text{H}_3\text{BO}_3$  – ortoborat
- $\text{H}_2\text{B}_4\text{O}_7$  – tetraborat
- $\text{H}_4\text{B}_2\text{O}_4$  – hipoborat
- $\text{H}_3\text{B}_3\text{S}_6$  – metatioborat
- $\text{H/BF}_4$  – tetraflüoroborat
- $\text{HB(OH)F}_3$  – hidroksoflüoroborat

---

## Alüminium

---

- $\text{HAIO}_2$  – metaalüminat
- $\text{H}_3\text{AlO}_3$  – ortoalüminat

### 3. III A qrup elementlərinin və birləşmələrinin tətbiq sahələri

---

#### *Bor və birləşmələri*

---

▲ **Bor** – nüvə reaktorlarında yavaşıcı kimi, xüsusi növ polad istehsalında, kristallik formada yarımkərıcı kimi,

- $\text{B}_4\text{C}_3$  (*borazon*) – nüvə texnikasında neytronların uducusu kimi,

• ***BN* (grafitə oxşar)** – izolyator və bərk yüksək temperaturlu sürtgү yağı kimi,

- ***BN* (almaza oxşar)** – qazıntı işlərində ifrat bərk material kimi,
- $\text{Li}_3\text{B}$ ,  $\text{Na}_3\text{B}$  – üzvi sintezdə qüvvətli reduksiyaedici kimi,
- $\text{BF}_3$  – bir sırə üzvi reaksiyalarda (polimerləşmə, eterifikasiya və s.) katalizator kimi,

- $\text{B}_x\text{H}_y$  (*boranlar*) – raket texnikasında yanacaq kimi,

•  $\text{Me}_x\text{B}$  – obraziv, kəsici və odadavamlı alətlər, atom reaktorlarında tənzimedicilər, neytron şüalarından mühafizə olunmaq üçün müxtəlif qurğuların hazırlanmasında,

- reaktiv mühərriklərini, hissələrinin, qaz turbinləri pərlərinin hazırlanmasında,

- yüksək temperaturlarda katalizator kimi,
- $\text{Na}_2\text{B}_4\text{O}_7$  – lehimləmə işlərində,

- $Na_2B_4O_7 \cdot 10H_2O$  (*boraks*) – şüşə istehsalında, kimyəvi qabların və emalların hazırlanmasında, tibbdə zəif qələvi kimi,
- $H_3BO_3$  – tibbdə dezinfeksiyaedici kimi,
- dəri aşılama, konserv istehsalında,
- mina və müxtəlif boyaların hazırlanmasında.

---

### *Alüminium və birləşmələri*

---

▲ **Alüminium** • - Metallurgiyada metal oksidlərinin reduksiyasında,

- polad və çuqun memulatlarının alitirleşməsində (korroziyadan qorumaq üçün),
- alüminotermiya üsulu ilə metalların (Mn, Cr, W, V və s.) alınmasında,
- elektrik şəbəkələrində, raket və teyyarə istehsalında,
- mətbəx qab-qacaqlarının, işıqsاقan raketlərin hazırlanmasında,
- yeyinti məhsullarını qablaşdırmaq üçün folqa kimi,
- kondensatorların, partlayıcı maddələrin, silutit ərintisinin alınmasında,
- *Al (preparatları)* – tibbdə zəif büzüşdürücü, quruducu və qismən də antimikrob təsirə malik maddə kimi,
- *Al (zəyləri)* – dərinin aşılanmasında, parçaların rənglənməsində,
- $Al_2O_3$  – kəsici və odadavamlı material kimi,
- kimyəvi davamlı keramika hazırlanmasında,
- sement və farfor istehsalında,
- *Təbii korund* – sumbatanın və şlifleyici tozlarının hazırlanmasında,
- *Rubin* – saat və digər dəqiq mexanizmlərin hazırlanmasında,
- $Al_2O_3$  (*susuzlaşdırılmış*) – xromotoqrafiya üsulu ilə üzvi maddələrin ayrılmamasında adsorbent və katalizator kimi,
- $Al_2(SO_4)_3 \cdot 18 H_2O$  – suyun təmizlənməsində koaqluyator kimi, zeyin alınmasında,
- $Al_2/SiO_4$ ,  $Mg[Al_2O_4]$  – odadavamlı material kimi,

- $NiAl$ ,  $NiAl$ ,  $TiAl$ ,  $TiAl$  – odadavamlı material kimi,
- $Me^{+}Al(SO_4)_2 \cdot 12 H_2O$  – boyaqçılıqda, dərinin aşılanmasında, suyun təmizlənməsində,
- $AlP$ ,  $AlAs$ ,  $AlSb$  – yarımkəcəirici kimi,
- $8Al + 3Fe_2O_3$  (termít) – reaksiyaların qaynaq edilməsində,
- **Düralümminium (94% Al, 4% Cu, 0,5% Mg, Mn, Fe, Si) ərin-tisi** – maşın, gəmi, təyyarə qayırmada, dəmiriyol nəqliyyatında,
- $(Al(C_2H_5)_3 + TiCl_4)$  qarışığı – (Siqler katalizatoru)– aşağı təzyiqdə (0,5-6 atm.) polietilenin alınmasında,

---

### *Qallium və birləşmələri*

---

- ▲ **Qallium** – • termometrlərdə, atom reaktorlarında istilikdaşıyıcı kimi,
- güzgü istehsalında, optiki güzgülərin hazırlanmasında;
  - **Al-Ga-xəlitəsi** – tibbdə ultrabənövşəyi işıq lampalarında;

---

### *İndium və birləşmələri*

---

- ▲ **İndium** – • metallurgiyada, yarımkəcəricilər texnikasında,
- **Jn-Bi; Jn-Sn; Jn-Gd; Jn-Pb** – xəlitələri – yanğından (müdafıə, mühafizə) texnikasında,

---

### *Tallium və birləşmələri*

---

- ▲ **Tallium** – • katalizatorların keyfiyyətinin yaxşılaşdırılmasında, közərme lampalarında,
- $Tl_2SO_4$ ,  $Tl_2CO_3$ ,  $CH_3COOTl$  – kənd təsərrüfatında zərərvericilərə qarşı mübarizədə,
  - **$TlJ + TlBr$  kristalları qarışıığı** – infraqırmızı şüaların tədqiqində işlədilən optiki cihazların, linsalarının hazırlanmasında,
  - **Tl-Hg-xəlitəsi** – aşağı temperaturları ( $-60^{\circ}C$ -dən aşağı) ölçmək üçün tətbiq edilən termometrlər hazırlanmasında,

• 20% Tl – 80% Pb xəlitəsi- həll olmayan anodların hazırlanmasında,

• 8% Tl, – 72% Pb – 15% Sb-5% Sn xəlitəsi –diyircəklərin hazırlanmasında.

### Cədvəl 5

#### III A qrup elementlərin bəzi xassələri

Xassələri	$B$	$_{13}Al$	$_{31}Ga$	$_{45}In$	$_{81}Tl$
Xarici elektron konfiqurasiyası	$2S^2P^1$	$3S^23P^1$	$4S^24P^1$	$5S^25P^1$	$6S^26P^1$
Nisbi atom kütləsi	10,811	28,98154	69,723	114,82	204,383
Atom radiusu, nm	0,091	0,143	0,139	0,166	0,171
İon radiusu, nm	$E^{+3}$ 0,023	0,057	0,062	0,092	0,105
	$E^+$ -	-	-	0,130	0,136
İonlaşma enerjisi, eV	$J_1$	8,298	5,986	5,9988	5,786
	$J_2$	25,155	18,828	20,514	18,869
	$J_3$	37,930	28,447	30,710	28,03
	$J_4$	259	120	64,2	53,9
	$J_5$	340	154	-	-
	$J_6$	-	190	-	-
Nisbi elektromənfilik	2,0	1,5	1,6	1,7	1,9
Sıxlığı, q/sm <sup>3</sup>	2,34	2,70	5,90	7,31	11,85
Ərimə temperaturu, °C	2040	660,2	29,8	156,4	304,0
Qaynama temperaturu, °C	3700	2500	2205	2000	1475
Xarakterik oksidleşme dərəcəsi	+3	+1,+3	+1,+3	+1,+3	+1,+3
Boş yarımsəviyyə	-	3d	4d,5s	6s,4f	7s,5f
Yer qabığında yayılması, kütłecə (%)	$3 \cdot 10^{-4}$	8,8	$1,5 \cdot 10^{-3}$	$1,5 \cdot 10^{-5}$	$4,5 \cdot 10^{-5}$
Standart elektrod potensialı, B	$E^+ + e^- \rightarrow E^0$ -	-	-	-0,25	-0,336
	$E^{3+} + 3e^- \rightarrow E^0$ -	-1,67	-0,65	-0,343	+0,71
Standart entalpiya, kC/mol-atom	561,6	329,1	272,9	238,1	181,0
Rabitə enerjisi, eV	5,83	3,38	2,87	2,52	1,89

## MƏSƏLƏ VƏ ÇALIŞMALAR

### 4. Bor və onun birləşmələri

1. Bor elementi təbiətdə nə şəkildə və hansı miqdarda təpilir?
2. Bor və silisium elementlərinin oxşar fiziki xassələrini sadalayın.
3. Bor elementi turşularla reaksiyaya daxil ola bilərmi? Mümkün olan reaksiya tənliklərini tərtib edin.
4. Aşağıda verilmiş ionlarda bor atomunun hibridləşmə dərəcəsi neçədir?
  1.  $(BO_2)_3^{3-}$  ; 2.  $[BF_4]^-$  ; 3.  $B_4O_7^{2-}$  ; 4.  $(BO_2)_n^{n-}$
5. Dövri sistemdəki mövqeyinə görə bor atomunun quruluş sxemini və elektron quruluşunu tərtib edin.
6. 15 l diboranın (n.ş) su ilə qarşılıqlı təsirindən neçə qram borat turşusu və neçə litr hidrogen qazı alınacağını hesablayın.  
*Cavab: 67,13 q; 72,96 l*
7. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.
  1.  $Na_2B_4O_7 + NiSO_4 \rightarrow \dots$
  2.  $Na_2B_4O_7 + NaOH \rightarrow \dots$
  3.  $Na_2B_4O_7 + H_2SO_4 + H_2O \rightarrow \dots$
8. Natrium-tetraboratın durulaşdırılmış suda məhlulunda hansı ionlar olur? Cavabınızı əsaslandırın.
9. 50 ml 65%-li nitrat turşusu məhlulu ilə ( $\rho=1,4$ ) 20 q amorf borun reaksiyası zamanı nə qədər borat turşusu alınar. Nəzərə almaq lazımdır ki, bu zaman nitrat turşusu NO-ya reduksiya olunur.

*Cavab: 44,8 q*

10.  $B_xH_y$  tərkibli boranda borun kütlə payı 81,1 %-dir. Boran bu-xarının havaya görə sixlığı 1,84-dür. Boranın kimyəvi formulunu müəyyən edin.

11. Bor elementini kalium-hidroksidlə birgə əritdikdə hansı mad-dələr alınır? Reaksiya tənliyini tərtib edin.

12.  $Na_2B_4O_7 \cdot 10H_2O$  kristalhidratında borun faizlə miqdarını hesab-layın.

*Cavab: 0,115%*

13. 43,24 q amorf borun yanması zamanı 2508 kC istilik ayrıldığını bilərək, borun yanma reaksiyasının istilik effektini hesablayın.

*Cavab: -313,5 kC/mol*


14. Borun təbii birləşmələrinin formullarını və adlarını yazın.

15. 0,19062 q  $Na_2B_4O_7 \cdot 10H_2O$  ilə reaksiyasına 0,0205 l HCl məh-lulu sərf olunduğunu bilərək turşunun normallığını tapın.

*Cavab: 0,4878 N*

16. Borun hidrogenlə əmələ gətirdiyi birləşmələri necə almaq olar? Müvafiq reaksiya tənliklərini yazın.

17. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



18.  $B_xH_y$ -tərkibli 0,55 q qaz halında olan boran, 0,407 l həcmli balonda  $100^{\circ}\text{C}$ -də  $6,67 \cdot 10^4$  Pa təzyiq yaradır. Boranın kimyəvi formulunu müəyyən edin.

19. Almazdan sonra bərkliyinə görə ikinci yerdə duran bəsit mad-dənin adını söyləyin.

20. 38,2 kq  $Na_2B_4O_7 \cdot 10H_2O$  kristalhidratından nə qədər bor almaq olar?

**Cavab: 0,4 kmol**

21. 10 q borun qatı nitrat turşusu ilə reaksiyasında ağrəngli çöküntü alınmışdır. Alınmış maddənin kütlesini hesablayın.

**Cavab: 57,22 q**

22. Borat turşusunun barium-hidroksid məhlulu ilə qarşılıqlı təsirindən hansı duz alınar? Reaksiya tənliyini yazın.

23. Aşağıdakı reaksiyaya əsaslanaraq borat anhidridin əmələ gəlmə istiliyini hesablayın.



**Cavab: 1380,82 kC/mol**

24. Üçbucaq həndəsi formaya malik olan  $\text{H}_3\text{BO}_3$  molekulunda bor atomu hansı hibrid halindadır?

25. Bor və alüminium oksidlərin kimyəvi xassələrini müqayisə edin. Nə üçün bor oksidi alüminium və digər III A qrup elementlərin oksidlərindən kimyəvi xassəcə fərqlənir? Cavabınızı əsaslandırın.

26. Bor elementi xlorla üç cür birləşmə əmələ getirir. Bu birləşmələrdə elementlərin mol nisbləri  $\text{B:Cl}=1:1; 1:2$  və  $1:3$  kimiidir. Birləşmələrin molyar küt勒ləri uyğun olaraq 185,06, 163,43 və 117,17 q/mol-dur. Birləşmələrin kimyəvi formullarını müəyyən edin və onları adlandırın.

27. Karbonun allotropik şəkildəyişmələri ilə bor nitridin quruluş və fiziki xassəcə oxşarlığını nə ilə izah etmək olar? Cavabınızı əsaslandırın.

28. 1 kq  $\text{Na}_2\text{B}_4\text{O}_7 \cdot 10\text{H}_2\text{O}$  almaq üçün nə qədər  $\text{H}_3\text{BO}_3$  və hansı həcmində 23%-li soda məhlulu ( $\rho=1,25 \text{ q/ml}$ ) lazımdır.

**Cavab: 649 q, 0,965 l**


29. Bor hidroksidi ( $\text{B}(\text{OH})_3$ ) çox hallarda borat turşusu ( $\text{H}_3\text{BO}_3$ ) kimi göstərilir. Aydındır ki, bu mühakimə düzgün deyil. Çünkü  $\text{B}(\text{OH})_3$  molekulunda heç bir hidrogen atomu turşuluğu bildirmir. Bor hidroksidin  $\text{B}(\text{OH})_3$  şəklində düzgün yazılışı üçün daha hansı mühakimə irəli sürmək olar?

- 30.** Diboranın, litium hidrid ile bor 3-floridin qarşılıqlı təsirindən alınması reaksiyasının tənliyini tərtib edin.
- 31.** Bor elementinin politurşular əmələ gətirməsinə meyilliliyini nə ilə izah etmək olar? Cavabınızı əsaslandırın.
- 32.** Lehimləmədə boraks işlədilməsi nəyə əsaslanmışdır? Boraksı  $\text{CuO}$ ,  $\text{Fe}_2\text{O}_3$  və  $\text{NiO}$  oksidləri ilə əritdikdə gedən kimyəvi reaksiyaların tənliklərini yazın.
- 33.** Aşağıdakı minerallardan hansını zavoda emal üçün aparmaq iqtisadi cəhətdən daha əlverişlidir. Cavabınızı hesablamaya əsasən verin.
1.  $\text{Na}_2\text{B}_4\text{O}_7 \cdot 5\text{H}_2\text{O}$ ; 2.  $\text{Na}_2\text{B}_4\text{O}_7 \cdot 4\text{H}_2\text{O}$ ; 3.  $\text{Na}_2\text{B}_4\text{O}_7 \cdot 10\text{H}_2\text{O}$
- 34.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.
1.  $\text{B}_2\text{O}_3 + \text{Cr}_2\text{O}_3 \rightarrow \dots$
  2.  $\text{H}_3\text{BO}_3 + \text{KOH} \rightarrow \dots$
  3.  $\text{B}_2\text{H}_6 + \text{H}_2\text{O} \rightarrow \dots$
- 35.** Natrium-tetraborat və barium metaborat duzlarının quruluş formullarını tərtib edin.
- 36.** Bor nitridin odadavamlı material kimi işlədilməsi onun hansı fiziki xas-səsinə əsaslanıbdır?
- 37.** Ortoborat turşusunun tədricən qızdırılması zamanı hansı maddələr alınır? Reaksiya tənliyini yazın və məhsulları adlandırın.
- 38.** Nə üçün  $\text{BH}_3$ -ün dimerleşmə prosesini molekullararası hidrogen rabitəsinin yaranması ilə izah etmək olmaz? Cavabınızı əsaslandırın.
- 39.**  $\text{B}_2\text{O}_3(b)$ ,  $\text{H}_2\text{O}(m)$  və  $\text{B}_2\text{H}_6(q)$  birləşmələri üçün  $H_{298}^0$  uyğun olaraq  $-1264$ ,  $-285,84$ ,  $+31,4$   $\text{kC/mol-dur}$ .  $56\text{ l}$  diboranın (n.ş) yanması zamanı ayrılan istiliyin miqdarını hesablayın.

*Cavab: 5337,61 kC*

40. Borat anhidridini karbonla reduksiya etməklə sərbəst bor almaq olarmı? Cavabınızı əsaslandırın.

41. Aşağıdakı reaksiya tənliklərini tamalayın.



42. Bor elementi hansı təbii birlşəməsindən alınır? Bu zaman kimyəvi və ya elektrokimyəvi proseslərin hansından istifadə olunur?

43. Təbii bor  $^{10}\text{B}$  və  $^{11}\text{B}$  izotoplarından təşkil olunmuşdur. Bor elementinin nisbi atom kütlesi 10,81-dir. Bor izotoplarının faizlə miqdarını hesablayın.

*Cavab: 19%, 81%*

44. Tünd qəhvəyi rəngli amorf bəsит maddə olan A, sarı rəngli digər B maddəsi ilə yüksək temperatur şəraitində reaksiyaya daxil olur. Bu zaman əmələ gələn şüşəyəbənzər və bərk halda olan C maddəsi su ilə qarşılıqlı təsirində D və E turşularını əmələ getirir. A, B, C, D, E maddələrini müəyyən edin və reaksiya tənliklərini yazın.

45.  $\text{B}_2\text{H}_6$ ,  $\text{B}_4\text{H}_{10}$  və  $\text{Na[BH}_4\text{]}$  –birləşmələrinin hidroliz reaksiyasının tənliklərini tərtib edin.

46.  $60^{\circ}\text{C}$  temperaturda 88 q doymuş  $\text{Na}_2\text{B}_4\text{O}_7 \cdot 10\text{H}_2\text{O}$  məhlulunun üzərinə 23 ml 8%-li HCl məhlulu ( $\rho=1,039 \text{ g/sm}^3$ ) əlavə edilmiş və bir gün müddətində saxlanılmışdır. Bu zaman çöküntü halında ayrılan borat turşusunun kütlesini hesablayın. Nəzərə alın ki, məhlulun temperaturu  $10^{\circ}\text{C}$  aşağı düşübdür.

*Cavab: 15,13 q*

47. Bor və alüminiumun kimyəvi xassələrini müqayisə edin. Nə üçün bor elementi kimyəvi xassəcə alüminium və digər III A qrup elementlərindən fərqlənir? Cavabınızı əsaslandırın.

**48.** Diboranın yanma reaksiyasının istilik effekti  $2040 \text{ kC/mol}$ -dur. Müəyyən miqdardan  $\text{B}_2\text{H}_6$  yanması zamanı  $510 \text{ kC}$  istilik ayrılmışdır. Bu zaman əmələ gələn  $\text{B}_2\text{O}_3$ -ni  $42 \text{ q}$  çay sodası ilə birgə əritmişlər. Əmələ gələn duzun kütləsini hesablayın.

*Cavab:  $33 \text{ q NaBO}_3$*

**49.** Nə üçün tetraflüor borat (III)-in düzgün kimyəvi formulu  $[\text{B}(\text{H})\text{F}_4]^-$  kimi deyil,  $\text{H}[\text{BF}_4]^-$ -kimi yazılır? Cavabınızı əsaslandırın. Nəzərə alın ki, bu birləşmənin suda məhlulu güclü turşu xassəlidir.

**50.**  $0,5 \text{ kg}$  borat turşusunu neytrallaşdırmaq üçün  $25\%-li \text{ NaOH}$  məhlulundan ( $\rho=1,269 \text{ g/sm}^3$ ) hansı həcmde lazımdır? Reaksiya zamanı alınan duzun kütləsini hesablayın.

*Cavab:  $508,4 \text{ ml}$*

**51.** Borat turşusundan bor almaq üçün reduksiyaedci kimi aşağıdakı maddələrdən hansından istifadə etmək olar?

1. C; 2. H<sub>2</sub>; 3. Mg; 4. Al.

Cavabınızı termodynamiki hesablamalara əsasən verin.

**52.**  $\text{BCl}_3$  molekulunda kimyəvi rabitə hansı elektron orbitallarının qapanması hesabına əmələ gəlir?  $\text{BCl}_3$ -molekulunun fəza konfı-qurasiyasını çəkin.

**53.** Heliuma görə nisbi sıxlığı 17 olan turşu xassəli qaz halında olan A maddəsi, heliuma görə nisbi sıxlığı 4,25 olan qəlevi xassəli qaz halında B maddəsinin bir molu ilə reaksiyaya girərək suda yaxşı həll olan  $85 \text{ g}$  C-bərk maddəsini əmələ gətirir. A, B, C maddələrini müəyyən edin və müvafiq reaksiya tənliklərini yazın.

**54.** Natrium-tetraboratın suda həll olması zamanı mühit qəlevi xassəli olur. Buna əsaslanaraq verilmiş duzun suda həll olmasını yalnız fiziki proses adlandırmaq olarmı? Nəzərə alın ki, duzun suda tam həll olmasından sonra məhlul şəffaf olaraq qalır.

**55.** Bor oksidinin amorf və şüşə əmələ gətirmə halına meylliliyi nə ilə izah etmək olar? Cavabınızı əsaslandırın.

**56.** Ortoborat turşusunun məhlulu soyuq şəraitdə  $\text{Na}_2\text{CO}_3$ -la reaksiyaya daxil olmur. Qaynar şəraitdə isə reaksiya baş verir və bu zaman natrium-tetraborat alınır. Nə üçün reaksiyanın adı şəraitdə yox, məhz qaynar şəraitdə getməsini aydınlaşdırın. Reaksiya tənliyini yazın.

**57.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{B} + \text{NaOH} + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{H}[\text{B}(\text{OH})_4] + \text{NaOH} \rightarrow \dots$
3.  $\text{Li}[\text{BH}_4] + \text{NH}_4\text{Cl} \rightarrow \dots$

**58.** Nə üçün bor halogenidləri ( $\text{BHal}_3$ )  $\text{BH}_3$ -kimi polimerləşməye meylli deyillər? Cavabınızı əsaslandırın.

**59.** Qaramtil-boz rəngli kristallik A bəsit maddəsi qaz halında olan B bəsit maddəsi ilə reaksiyaya daxil olur. Reaksiya zamanı çətin əriyən C-maddəsi alınır. C-maddəsinin isti qələvi məhlulu ilə qarşılıqlı təsirindən D duzu və  $\text{NH}_3$  əmələ gelir. A, B, C, D maddələrini müəyyən edin və baş verən reaksiya tənliklərini yazın.

**60.** Bir mikroelement kimi borun bitki həyatında rolü nədən ibarətdir?

**61.** Reaksiya məhsulunun  $\text{Na}_2\text{B}_4\text{O}_7$ , olduğunu nəzərə alaraq, 200 q 3%-li borat turşusunu neytrallaşdırmaq üçün hansı həcmidə 1M  $\text{NaOH}$  məhlulu lazımlığını hesablayın.

*Cavab: 48,5 ml*

**62.** Borun kompleksəmələqətirməyə meylliliyini misallarla göstərin. Bor atomu üçün donor, yoxsa akseptor xassəsi daha xarakterikdir? Cavabınızı əsaslandırın.

**63.** Triflüorid borun hidrat forması olan  $\text{BF}_3 \cdot 2\text{H}_2\text{O}$ -berk halda ion kristal qəfəsinə malikdir. Məhlulda tamamilə ionlarına dissosiasiya edir və bu zaman güclü turş mühit yaranır. Deyilənlərə əsaslanaraq verilmiş birleşməni kompleksbirləşmə şəklində yazın və adlandırın.

## 5. Alüminium və onun birləşmələri



1. D.İ.Mendeleyev dövri sistemdəki mövqeyinə görə alüminium atomunun quruluş sxemini çəkin və elektron formulunu yazın.
  2. Nə üçün təbiətdə alüminiuma yalnız birləşmələr şəklində rast gəlinir? Onun mühüm təbii birləşmələrini xarakterizə edin.
  3. Yer qabığında yayılma miqdarına görə kimyəvi elementlər arasında alüminium neçənci yerdə durur?
  4. Alüminium atomu və ionunda elektronların energetik səviyyələr üzrə düzülüşünü yazın.
  5. Alüminium-hidroksidin amfoter xassəli olmasını praktik baxımdan nəzərdə tutarken dəqiqlikləndirmək olar? Müvəffiq reaksiyaların tənliklerini yazın.
  6. Aşağıdakı reaksiyaları elektron-balansı üsulu ilə əmsallaşdırın.
    1.  $\text{Al} + \text{NaOH} + \text{H}_2\text{O} \rightarrow \text{NaAl(OH)}_4 + \text{H}_2$
    2.  $\text{Al} + \text{F}_3\text{O}_4 \rightarrow \text{Al}_2\text{O}_3 + \text{Fe}$
  7. Normal şəraitdə 3 l ammonyak almaq üçün lazım olan alüminium-nitridin kütləsini hesablayın.
- Cavab: 5,49 q*
8. Tərkibində 15,4 % Al, 30,6%  $\text{Al}_2\text{O}_3$  və 54%  $\text{Al}(\text{OH})_3$  olan 300 q qarışığın artıq miqdarda götürülmüş  $\text{H}_2\text{SO}_4$  ilə reaksiyasından alınan suyun kütləsini hesablayın.
- Cavab: 160,75 q*
9. 20 q alüminiumla mis ərintisinə qatı  $\text{HNO}_3$  təsirindən 2,24 l (n.ş)  $\text{NO}_2$  alınmışdır. Ərintidə metalların faizlə miqdarını hesablayın.
- Cavab: 84% Al*
10. 36 qram texniki alüminiumu natrium-hidroksid məhlulunda həll etdikdə 42,8 l (n.ş) qaz ayrılmışdır. Nümunədə saf alüminiumun faizlə miqdarını hesablayın.

**Cavab: 95,53%**

11. Termit qarışığının alınması üçün 16 q dəmir 3-oksidə nə qədər alüminium qatmaq lazımdır?

**Cavab: 5,4 q**

12. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



13. Nə üçün alüminiumu onun duzlarının suda məhlulunun elektrolizindən almaq olmur?  $\text{AlCl}_3$ -ün suda məhlulunun elektroliz reaksiyasının tənliyini tərtib edin və katod, anod proseslərini göstərin.

14. Alüminium oksiddən  $\text{Al}(\text{NO}_3)_3$  almaq üçün 480 ml 46 %-li  $\text{HNO}_3$  məhlulu ( $\rho=1,29 \text{ g/ml}$ ) sərf olundu. Götürülmüş alüminium oksidin kütləsini hesablayın.

**Cavab: 76,82 q**

15. Alüminium- oksidin amfoterliyini təsdiq edən reaksiyaların tənliklərini tərtib edin.

16. Tərkibində 15% kənar qarışıqları olan 120 q korund nümunəsini metaalüminata çevirmək üçün neçə qram  $\text{NaOH}$  lazımdır?

**Cavab: 80 q**


17. 95% alüminium-oksidi cəmə bir ton gil torpaqdan nə qədər alüminium almaq olar?

**Cavab: 500,3 kg**

18. Aşağıdakı maddə məhlullarının hansını alüminium qabda qaynatmaq olmaz ?

1.  $\text{NaNO}_3$ ; 2.  $\text{Hg}(\text{NO}_3)_2$ ; 3.  $\text{Na}_2\text{CO}_3$ ; 4.  $\text{KCl}$

19. Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini yazın.



**20.** 270 q 8%-li  $\text{CuCl}_2$  məhlulundan misi tamamile əvəz etmək üçün 3,24 q alüminium bəs edərmi?

**21.** Tərkibində 64 q  $\text{AlCl}_3$  olan məhlulə tərkibində 66 q  $\text{K}_2\text{S}$  olan məhlul əlavə etdirilər. Bu zaman əmələ gələn çöküntünün kütləsini hesablayın.

*Cavab: 31,2 q*

**22.** Alüminium-sulfat məhluluna ekvivalent miqdarda natrium-karbonat əlavə etdikdə, nə üçün alüminium-karbonat əvəzinə onun hidroksidi alınır? Cavabınızı reaksiya tənliklərini yazmaqla əsaslaşdırın.

**23.** Dövri sistemdən və atomların quruluş nəzəriyyəsindən istifadə edərək əsasında  $\text{Na} \rightarrow \text{Mg} \rightarrow \text{Al}$  sırasında elementlərin xasseleinin necə dəyişdilənləri aydınlaşdırın.

**24.**  $\text{NaH}_2\text{AlO}_3$ -birləşməsində alüminiumun oksidləşmə dərəcəsini müəyyən edin

**25.** Nəzəri hesablamaya görə çıxımın 98% təşkil etdiyini bilərək 5% qarışığı olan bir ton alüminium oksiddən nə qədər alüminium almaq olar?

*Cavab: 490,3 kq*

**26.** 474 q  $\text{KAl}(\text{SO}_4)_2 \cdot 12\text{H}_2\text{O}$  zeyini almaq üçün nə qədər kəlium və alüminium sulfatları lazımdır?

*Cavab: 87 q ; 171 q*

**27.** Alüminium-xlorid və bor elementinin su ilə qarşılıqlı təsiri bir-birindən nə ilə fərqlənir? Müvafiq reaksiya tənliklərini tərtib edin.

**28.** 15 ml 1M  $\text{AlCl}_3$  məhlulu üzərinə 25 ml 2 M  $\text{NaOH}$  məhlulu əlavə edilmişdir. Alınmış çöküntü yuyularaq qızdırılmışdır. Onun kimyəvi tərkibini və kütləsini tapın.

*Cavab: 0,51 q*

29. Tərkibində 17,1 q  $\text{Al}_2(\text{SO}_4)_3$  olan məhlul üzərinə artıqlaması ilə ammonyak məhlulu əlavə edilmişdir. Bu zaman alınan çöküntünün kütləsini hesablayın.

*Cavab:*

30. 8,1 q alüminiumun halogenlə reaksiyası zaman 80,1 q halogenli birləşmə alınır. Alüminiumla reaksiyaya daxil olan halogeni müəyyən edin.

31. 21,6% Al, 10,4%  $\text{Al}_2\text{O}_3$  və 68%  $\text{Al}(\text{OH})_3$ -dən ibarət olan 400 q qarışığın həll edilməsi üçün hansı həcmdə 22%-li KOH məhlulu ( $\rho=1,2 \text{ g/ml}$ ) götürmək lazımdır?

*Cavab: 1,75 q*

32. Alüminiumun, onun oksid və hidroksidinin turşular və qələvi məhlulları ilə reaksiyalarının tənliyini tərtib edin.

33. Metalların elektrokimyəvi gərginlik sırasında alüminium hidrogendən əvvəl yerləşir. Bəs nə üçün alüminium qabda olan sudan hidrogen ayrılmır? Alüminium sudan hidrogeni hansı şəraitdə çıxarır? Cavabınızı reaksiya tənliyini yazmaqla əsaslandırın.

34. Aşağıdakı çevrilmələrin reaksiyaların tənliklərini tərtib edin.



35. Alüminium-xloridin və natrium-xloridin suda məhlullarına göy ləkmə kağızı salılmışdır. Onların rəngi necə dəyişər və nə üçün? Cavabınızı əsaslandırın.

36. Bir ton alüminium istehsal olunduqda 0,6 ton kömür elektrod sərf edilir. Anodda karbon qazı əmələ gəldiyi fərz edilərsə, bu miqdardan nəzəri hesablamaya görə sərf olunacaq miqdardan neçə dəfə çoxdur?

*Cavab: 1,8 dəfə*

37. Tərkibində 95% alüminium-oksid olan 10 ton gildən 4,26 ton alüminium alınmışdır. Bu nəzəri çıxımın neçə faizini təşkil edir?

**Cavab: 85, 1%**

38. Kalium-alüminat məhlulu üzərinə artıqlaması ilə hissə-hissə xlorid turşusu məhlulu əlavə edildikdə nə müşahidə olunur? Bu zaman alüminiumun hansı birləşməsi alınar? Müvafiq reaksiya tənliyini yazın.



39.  $\text{Na}_3[\text{Al}(\text{OH})_6]$  – məhlulundan alüminium sulfatı necə almaq olar? Müvafiq reaksiyanın ion və molekulyar tənliyini yazın.

40. Alüminotermiya üsulu ilə xrom 3-oksiddən 15,2 q xrom almaq üçün nə qədər alüminium götürmək lazımdır?

**Cavab: 7,89 q**

41. Artıqlaması ilə götürülmüş  $\text{NH}_4\text{OH}$  və  $\text{NaOH}$  məhlulların  $\text{AlCl}_3$  məhluluna təsiri bir-birindən nə ilə fərqlənir? Cavabınızı müvafiq reaksiya tənliklərini yazmaqla izah edin.

42. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın və A, B maddələrini adlandırın.



43. Alüminiumu  $\text{Al}_2\text{O}_3$  ərintisinin elektrolizindən alırlar. Anodda ayrılan oksigen qrafit anodla 67,2 l  $\text{CO}_2$  əmələ getirir. Kattoda ayrılan alüminiumun kütlesini hesablayın.

**Cavab: 108 q**

44. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



45. Eyni miqdarda götürülmüş alüminiumun duru sulfat turşusu və natrium-qəlevisi məhlullarına təsirindən eyni hecmədə hidrogen qazı alınarmı? Cavabınızı reaksiya tənliklərini yazmaqla tamamlayın.

46. 1 kq 87%  $\text{MnO}_2$  olan mineralini reduksiya etmək üçün nə qədər tərkibində 98% alüminium olan texniki alüminium lazımdır?

**Cavab: 367,4 q**

**47.** Alüminiumun duru və qatı nitrat turşusuna münasibəti necədir? Nə üçün? Cavabınızı əsaslandırın.

**48.** İçməli suyu təmizləyərkən suya alüminiumun duzlarını əlavə edirlər. Nə üçün? Cavabınızı əsaslandırın.

**49.** Sulu məhlulda eyni zamanda  $\text{Al}^{3+}$  və  $\text{S}^{2-}$  ionları olan hansı reaksiya baş verər? Müvafiq reaksiya tənliklərini yazın.

**50.** Alüminium və misdən ibarət 6 q qarışığın xlorid turşusu ilə qarşılıqlı təsirindən 3,7 l (n.ş) hidrogen alınır. İlkin qarışığın faizlə miqdarını hesablayın.

**Cavab: 50% Al**

**51.** Alüminium-sulfatın aşağıdakı maddələrin məhlulları ilə reaksiya tənliklərini tərtib edin.

1.  $\text{Na}_2\text{CO}_3$ ; 2.  $(\text{NH}_4)_2\text{S}$ , 3. KOH (artıqlaması ilə)

**52.** 8,1 q alüminiumun qəlevi məhlulunda həll olması zamanı neçə litr (n.ş) hidrogen qazı ayırlar?

**Cavab:**

**53.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



**54.** Vanadium 5-oksiddən 15,3 q vanadium almaq üçün tərkibində 1,6% qarışq olan texniki alüminiumdan nə qədər götürmək lazımdır.

**Cavab: 13,71 kq**

**55.**  $\text{Al}_2(\text{SO}_4)_3$  məhlulu ilə  $\text{CH}_3\text{COONa}$  məhlulunu qızdırıldıqda alınan çöküntünün tərkibi neçə olar?.  $\text{Al}_2(\text{SO}_4)_3$  ilə  $\text{CH}_3\text{COONa}$  -in birgə hidroliz reaksiyasının tənliyini tərtib edin.

**56.** Alüminiumun aşağıda verilmiş turşuların duru və qatı məhlulları ilə reaksiyaları tənliklərini yazın.

1. HCl, 2.  $\text{H}_2\text{SO}_4$ ; 3.  $\text{HNO}_3$

**57.** Alüminiumun kalium qəlevisi və natrium-karbonat məhlulları ilə qarşılıqlı təsiri reaksiyalarının tənliklərini tərtib edin və bir mol alüminiumun normal şəraitdə neçə litr hidrogeni ayırdığını hesablayın.

*Cavab: 33,6 l*

**58.** 15,7 kq xrom 3-oksidini 5 kq alüminiumla reduksiya etdikdə nə qədər xrom alınır? Reaksiya üçün hansı maddə və nə miqdarda artıq götürülmüşdür?

*Cavab: 9,63 kq Cr, 1,63 kq Cr<sub>2</sub>O<sub>3</sub>*

**59.** Alüminium-nitrat və alüminium-selenid duzlarının hidroliz reaksiyalarının tənliklərini tərtib edin. Bu reaksiyalardan hansının döner və dönməz olduğunu göstərin.

**60.** 40 ml 2 M AlCl<sub>3</sub>-ə 20 ml 1N natrium-hidroksidlə təsir etmişlər. Reaksiya üçün qələvinin az və ya artıq olduğunu müəyyənləşdirin.

*Cavab: 40 ml az götürülmüşdür.*

**61.** Hansı reaktivin təsirindən Al<sup>3+</sup> -ionunu [Al(OH)<sub>6</sub>]<sup>3-</sup> ionu halına keçirmək olar? Uyğun reaksiyanın ion və molekulyar tənliklərini tərtib edin.

**62.** Metal halında alüminium hansı təbii birləşmələrdən alınır? Onun alınması zamanı katod və anod üzərində gedən proseslərin tənliklərini tərtib edin.

**63.** Aşağıdakı maddələrdən hansıları toz halında olan Al<sub>2</sub>O<sub>3</sub> ilə reaksiyaya daxil olar?

1. H<sub>2</sub>O; 2. H<sub>2</sub>SO<sub>4</sub>; 3. NaOH; 4. HNO<sub>3</sub>; 5. CuSO<sub>4</sub>

**64.** 45,9 kq V<sub>2</sub>O<sub>5</sub>-dən alüminotermiya üsulu ilə vanadium almaq üçün tərkibində 98,4% alüminium olan texniki alüminiumun kütləsini hesablayın.



*Cavab:*

**65.** Alüminotermiya üsulu ilə BaO-dən Ba almaq üçün tərkibində 8,2 % qarışq olan 1200 q oksid konsentratından və tərkibində 98,55% texniki Al-dan nə qədər götürmək lazımdır?

*Cavab: 986,4 q*

**66.** Alüminotermiya üsulu ilə metalların alınması alüminiumun hansı xassəsinə əsaslanır? Termit nədir və ondan harada istifadə olunur?

**67.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın və əmsallaşdırın.



**68.** Suyu asılıqlardan təmizlədikdə nə üçün alüminium suda həll olan duzlarından istifadə edilir? Fikrinizi reaksiya tənliklərini yazmaqla tamamlayın.

**69.** 107 q termit ( $3\text{Fe}_3\text{O}_4 + 8\text{Al}$ ) almaq üçün nə qədər alüminium və dəmir (2-3) oksidi lazımdır?

*Cavab: 25,2 kq Al, 81,8 kq  $\text{Fe}_3\text{O}_4$*

**70.** Alüminium istehsalında hər ton alüminiuma 2 tona yaxın alüminium-oksid sərf olunur. Başlanğıc və son məhsullarda qarşıq olmadığı qəbul edilərsə, alüminiumun çıxımını faizlə hesablayın.

*Cavab: 94,4%*

**71.** 3 q alüminiumun suya, qələviyə və xlorid turşusuna təsirindən eyni miqdarda hidrogen qazı ayrılmış? Cavabınızı reaksiya tənliklərinə əsasən aydınlaşdırın.

**72.** Ammonium-alüminium zəyindən hansı yolla 1. Ammonyak, 2. Alüminium-hidroksid, 3. Barium-sulfat, 4. Kalium-alüminat almaq olar? Müvafiq reaksiya tənliklərini yazın.

**73.** Al və Zn-dən ibarət 21,1 q qarşıq qələvi məhlulunda həll edildi. Bu zaman 14,56 l (n.ş) hidrogen ayrıldı. Qarışığın tərkibini faizlə ifadə edin.

*Cavab:*

**74.** 11 q Al və Fe qarışığının xlorla qarşılıqlı təsirindən alınan məhlulları suda həll edib, üzərinə artıq miqdarda qəlevi məhlulu əlavə etdilər. Çöküntünü ayırib qızdırıldıqdan sonra son məhsulun kütləsi 18,2 q oldu. Başlanğıc qarışından alüminiumu tam ayırmaq üçün nə qədər 20%-li natrium-hidroksid məhlulu götürmək lazımdır?

**Cavab: 40 l**


**75.** Nə üçün alüminiumun suda həll olan duzu üzərinə artıqlaması ilə NaOH məhlulu əlavə etdikdə çöküntü alınır, lakin NaOH məhlulu əvəzine NH<sub>4</sub>OH məhlulu götürdükdə çöküntü alınır? Cəvabınızı müvafiq reaksiya tənliklərini yazmaqla aydınlaşdırın.

**76.** 20,1 q alüminium-maqnezium (maqnali) ərintisini natrium qəlevisi ilə işlədikdə 16,8 l (n.ş) hidrogen alınır. Ərintidə alüminium və maqneziumun faizlə miqdarını hesablayın.

**Cavab: 32,84% Mg, 67,16% Al**

**77.** Verilmiş kalium-hidroksid və alüminium-sulfat məhlullarını hansı iki üsulla bir-birindən ayırd etmək olar? Fikrinizi reaksiya tənliklərini yazmaqla izah edin.

**78.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



**79.** 1,11 q Al və Fe tozu qarışığının 18,25%-li xlorid turşusu məhlulu ( $\rho=1,09 \text{ q/sm}^3$ ) ilə reaksiyasından 0,672 l (n.ş) hidrogen ayrılmışdır. İlkin qarışığın faizlə miqdarını və 1,11 q qarışığa sərf olunan 18,25 %-li turşunun həcmini hesablayın.

**Cavab: 24,3% Al, 11 ml HCl**

**80.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



**81.** Alüminiumun duru və qatı sulfat və nitrat turşularına münsəbətini reaksiyaların tənliklərini yazmaqla aydınlaşdırın. Bu reaksiyaları elektron-balansı üsulu ilə əmsallaşdırın.

**82.** Al, Mg və SiO<sub>2</sub>-dən ibarət 2,5 q qarışığa NaOH ilə təsir etdikdə 1,12 l H<sub>2</sub> (n.ş) ayrılır. Bu qarışığa HCl-lə təsir etdikdə 2,24 l H<sub>2</sub>(n.ş) ayrılır. Qarışığın tərkibini təyin edin.

**Cavab: 0,9 q Al, 1,2 q Mg, 0,4 q SiO<sub>2</sub>**

83. Kalsium-oksiddən alüminium vasitəsilə metal kalsium alar-kən metalla yanaşı kalsium-metaalüminat da əmələ gelir. Bu zaman baş verən reaksiya tənliklərini tərtib edin.

84. 5,4 q alüminium kükürdlə birlikdə əridilmiş və alınmış məhsul tamamilə hidrolizə uğradılmışdır. Hidroliz məhsulu qızdırılmış və HCl məhlulunda həll edilmişdir. Baş verən reaksiya tənliklərini tərtib edin. Alınmış sonuncu məhluldan ayrıla bilən AlCl<sub>3</sub>·6H<sub>2</sub>O kristalhidratın kütləsini hesablayın.

**Cavab:**

85. 21,47 q alüminiumun artıq miqdarda qrafitlə qarşılıqlı təsirindən alınan alüminium-karbidi hidrolizindən 80% çıxımı həcmdə (n.ş) metan qazı almaq olar?

**Cavab: 10,68 l**


86. Kalium-metaalüminat, kalsium-ortoalüminat və natrium-heksadihidroksalüminatın quruluş formullarını yazın.

87. Praktiki çıxımın 98% olduğunu bilərək tərkibində 95% Al<sub>2</sub>O<sub>3</sub>, olan 1 m torpaqdan nə qədər alüminium alına biləcəyini hesablayın.

**Cavab: 492,5 kq**

88. Alüminium-xlorid və natrium-karbonat məhlulları verilmişdir. Hansı iki üsulla bunları fərqləndirmək olar? Cavabınızı reaksiya tənliklərini yazmaqla aydınlaşdırın.

89. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın və X, Y, Z maddələrini müəyyən edin.



90. Alüminium-sulfatın suda məhlulu ilə natrium-karbonatın suda məhlulu arasında baş verən reaksiyanın tənliyini tərtib edin.

91. Natrium-hidroksid məhluluna 5-10 damcı alüminium-xlorid məhlulu əlavə etdikdə çöküntü alınmir, lakin alüminium-xlorid məhluluna 5-10 damcı natrium-hidroksid məhlulu əlavə etdikdə ağ rəngli çöküntü alınır. Reaksiyaların müxtəlif cür getməsi səbəbini tənlikləri yazmaqla izah edin.

**92.** Metal alüminium digər metalları oksid, karbid, xlorid və sulfidlərdən reduksiya edir. Metallurgiyada bu üsul necə adlanır? Həmin üsulla bir neçə metalin alınması reaksiyasını tənliklərini tərtib edin.

**93.** Alüminium və misdən ibarət 2 q qarışq qələvi məhlulu ilə işlədildi. Qalan qalıq duru  $\text{HNO}_3$ , məhlulunda həll edildi. Bu zaman alınmış qarışq ayrılib, qızdırıldı. Qızdırılmışdan sonra qalan qalığın kütləsi 0,8 q olmuşdur. İlkinqarışqın faizlə tərkibini və sərf olunan 40%-li  $\text{NaOH}$  məhlulunun ( $\rho=1,04 \text{ g/sm}^3$ ) həcmini hesablayın.

*Cavab: 68% Al, 9,6 ml*

**94.** Nə üçün alüminiumun suda həll olan duz məhlullarının üzərinə soda və ya potaş məhlulu əlavə etdikdə alüminium-karbonat alınmır? Cavabınızı reaksiya tənliyini yazmaqla əsaslandırın.

**95.**  $\text{Al}_2\text{O}_3$  və  $\text{MgO}$ -dan ibarət 9,1 q qarışq 15%-li  $\text{HCl}$  məhlulunda ( $\rho=1,07 \text{ g/ml}$ ) həll edilmişdir. Alüminium-oksidin həll olmasına 113,7 ml turşu sərf olunduğunu bilərək, oksidin ilkinqarışqda faizlə miqdarını hesablayın.

*Cavab:*

**96.** 200 ml 30%-li  $\text{AlCl}_3$  məhlulundan ( $\rho=1,3 \text{ g/ml}$ ) alüminium-hidroksidini çökdürmək üçün hansı həcmdə 2M  $\text{NH}_4\text{OH}$  məhlulu götürmək lazımdır? Alınan çöküntünün tam həll olması üçün məhlula əlavə edilmiş 0,5 M  $\text{NaOH}$  məhlulunun həcmini hesablayın.

*Cavab: 876 ml, 1,16 l*



## 6. Qallium, indium, tallium və birləşmələri

1. Qallium yarımqrupu elementlərinin atomlarının elektron quruluşunu yazın və orbitallar üzrə elektronların necə paylandığını göstərin.

2. Sənayedə qallium, indium və tallium necə alınır? Müvafiq reaksiyaların tənliklərini yazın.

3. Qalliumun size məlum olan kompleks birləşmələrinin kimyəvi formularını yazın və onları adlandırın.

4. Aşağıdakı reaksiya tənliklərini tamamlayın:




5. Qallium və indium hidridlərini necə almaq olar? Müvafiq reaksiya tənliklərini yazın.

6. Qalliumun ərimə temperaturunun alüminium və indiumun ərimə temperaturuna nisbətən çox kiçik olmasını necə izah etmək olar? Cavabınızı əsaslandırın.

7.  $\text{B(OH)}_3 \rightarrow \text{Al(OH)}_3 \rightarrow \text{Ga(OH)}_3 \rightarrow \text{In(OH)}_3 \rightarrow \text{Ti(OH)}_3$ , sırasında əsasi və turşuluq xassəsi necə dəyişir? Cavabınızı əsaslandırın.



8. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın:



9. Qallium və indiumun oksid və hidroksidlərinin amfoter xassəsini əks etdirən reaksiyaların tənliklərini tərtib edin.

10. Qallium yarımqrupu elementlərinin hidroksidlərini necə almaq olar? Müvafiq reaksiyaların tənliklərini yazın.

11. Aşağıdakı reaksiya tənliklərini tamamlayın:





12. Qallium elementi neçə oksid əmələ getirir? Bu oksidlərin alınması reaksiyaların tənliklərini tərtib edin.

13. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



14. Qallium yarımqrupu elementlərini yüksək təmiz halda almaq üçün hansı metoddan istifadə edilir?


15. Aşağıdakı reaksiya tənliklərini tamamlayın:



16.  $\text{Al(NO}_3)_3 \rightarrow \text{Ga(NO}_3)_3 \rightarrow \text{In(NO}_3)_3 \rightarrow \text{Ti(NO}_3)_3$ , sırasında duzların hidroliz dərəcəsi necə dəyişir? Cavabınızı əsaslandırın.




17. Aşağıdakı reaksiya tənliklərini tamamlayın:





18. Üçvalentli talliumun əmələ gətirdiyi kompleks birləşmələrin kimyəvi formullarını tərtib edin və onları adlandırın.

19. Aşağıdakı reaksiya tənliklərini tamamlayın:



## 7. TEST NÜMUNƏLƏRİ

1. Cədvələ əsasən III A qrup elementlərini atom radiuslarının azalması istiqamətində düzün?

Element	Rabitə enerjisi, eV
X-X	3,38
Y-Y	1,89
Z-Z	5,83
T-T	2,52
M-M	2,87

- A) Y, T, M, X, Z; B) X, Y, Z, T, M; C) M, T, Z, Y, X;  
D) M, T, Z, Y, X; E) Y, M, X, Z, T

2. Hansı halda turşuların adları düzgün verilmişdir?

	$\text{H}_3\text{AlO}_3$	$\text{H}_4\text{B}_2\text{O}_4$	$\text{HAlO}_2$	$\text{H}[\text{BF}_4]$
A	ortoalüminat	metaborat	metaalüminat	tetrafluoroborat
B	alüminat	tetraborat	ortoalüminat	heksafluoroborat
C	ortoalüminat	triborat	metaalüminat	difluoroborat
D	metaalüminat	tetraborat	ortoalüminat	tetrafluoroborat
E	ortoalüminat	hipoborat	metaalüminat	tetrafluoroborat

**3. Doğru olmayan ifadeleri göstərin.**

1.	Talliumun birvalentli oksid və hidroksidi əsası xassəlidir.
2.	Qallium yarımqrupu elementləri gərginlik sırasında hidrogendən sonra yerləşirlər.
3.	Qallium və indiumun oksid və hidroksidləri amfoter xasseye malik maddələrdir.
4.	Qallium və indium hidridləri polimer maddələrdir.
5.	Qallium və indium elementləri havanın təsirinə qarşı davamsızdır.

A) 1,3,5; B) 2,5; C) 2,4; D) 3,4,5; E) 1,2,4.

**4. Hansı halda elementlərin təbii izotopların sayı düzgün verilmişdir?**

	B	Al	Ga	In	Tl
A	1	3	2	1	2
B	2	2	1	2	1
C	2	1	2	2	2
D	3	2	1	2	2
E	1	2	2	3	2

**5. Düzgün olan reaksiya tənliklərini göstərin**

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları	
		a d i	s e r a i t d e
1.	$4\text{Al} + 3\text{O}_2$		$2\text{Al}_2\text{O}_3$
2.	$8\text{Al} + 30\text{HNO}_3$ (duru)		$8\text{Al}(\text{NO}_3)_3 + 3\text{N}_2\text{O} \uparrow + 15\text{H}_2\text{O}$
3.	$2\text{B} + 3\text{F}_2$		$2\text{BF}_3$
4.	$2\text{Al} + 3\text{Cl}_2$		$2\text{AlCl}_3$
5.	$\text{Al}_2\text{O}_3 + 2\text{NaOH} + 3\text{H}_2\text{O}$		$2\text{Na}[\text{Al}(\text{OH})_4]$

A) 2,3,5; B) 3,4,5; C) 1,3,4; D) 1,2,4; E) 2,3.

6. III A qrup elementlərini atom kütlələrin artması sırası ilə düzün.

Element	Nisbi elektronenfilik
X	1,6
Y	2,0
Z	1,9
T	1,5
M	1,7

- A) Y,T,X,M,Z; B) X,Y,Z,T,M; C) M,T,Z,Y,X;  
D) Z,Y,M,T,X; E) Y,X,T,Z,M

7. Cədvələ əsasən hansı cavabda verilmiş metalları alüminium onlarin oksidlərindən reduksiya edir?

A	V	Fe	W	Zn	Ca
B	Zn	K	Na	W	V
C	Ag	Au	Pt	Cr	Mg
D	Cu	Mg	Mn	W	Ba
E	Cr	Mn	V	Fe	W

8. Düzgün olan reaksiya tənliklərini göstərin.

Reaksiyaya daxil olan maddələr		Reaksiya məhsulu
1	$2\text{Al} + 6\text{H}_2\text{SO}_4(\text{q}) \rightarrow$	$\text{Al}_2(\text{SO}_4)_3 + 3\text{SO}_2 + 6\text{H}_2\text{O}$
2	$\text{Al}(\text{OH})_3 + \text{NaOH} \xrightarrow{\text{t}}$	$\text{NaAlO}_2 + 2\text{H}_2\text{O}$
3	$\text{Ga} + 6\text{HNO}_3(\text{q}) \rightarrow$	$\text{Ga}(\text{NO}_3)_3 + 3\text{NO}_2 + 3\text{H}_2\text{O}$
4	$\text{Ga}_2\text{O}_3 + 3\text{H}_2\text{S} \rightarrow$	$\text{Ga}_2\text{S}_3 + 3\text{H}_2\text{O}$
5	$2\text{B} + 3\text{H}_2\text{SO}_4 \xrightarrow{\text{t}}$	$2\text{H}_3\text{BO}_3 + 3\text{SO}_2$

- A) 1,3,5; B) 2,3,5; C) 3,4; D) 2,3; E) 3,4,5.

**9. Düzgün olmayan reaksiya tənliklərini göstərin.**

Reaksiyaya daxil olan maddələr		Reaksiya məhsulları
1	$2\text{B} + \text{H}_2\text{SO}_4$ (qati)	$2\text{H}_3\text{BO}_3 + 3\text{SO}_2$
2	$\text{B} + 3\text{HNO}_3$ (qati)	$\text{H}_3\text{BO}_3 + 3\text{NO}_2$
3	$3\text{Tl} + 4\text{HNO}_3$ (duru) $\rightarrow$	$3\text{TlNO}_3 + \text{N}_2\text{O} + 2\text{H}_2\text{O}$
4	$6\text{Tl} + 5\text{O}_2$	$3\text{Tl}_2\text{O}_3 + \text{Tl}_2\text{O}$
5	$2\text{Ga} + 2\text{NH}_3$	$\text{GaN} + 3\text{H}_2$

A) 3,4; B) 1,2,5; C) 3,5; D) 2,4,5; E) 4,5.

**10. Deyilən fikirlərdən hansılar doğrudur?**

1.	Bor anhidridi rəngsiz, kristallik və hiqroskopik maddədir.
2.	Borun halogenli birləşmələri əsasi xassəlidirlər.
3.	Adi şəraitdə bor olduqca passiv elementdir.
4.	Borun hidrogenlə əmələ gətirdiyi birləşmələr boranlar adlanır.
5.	Bor təbəchtə həm sərbəst, həm de birləşmələr şəklində təpilir.

A) 1,3,4 B) 2,4,5; C) 4,5; D) 2,3; E) 3,4,5.

**11. Hansı halda elementlərin kəşf tarixi düzgün verilmişdir?**

	B	Al	Ga	In	Tl
A	1808	1875	1825	1863	1862
B	1825	1862	1808	1875	1863
C	1863	1808	1825	1875	1862
D	1808	1825	1875	1863	1862
E	1808	1825	1863	1875	1862

**12. Cədvələ əsasən düzgün olan cavabı müəyyən edin.**

	$\text{H}_3\text{B}_3\text{O}_6$	$\text{H}_3\text{BO}_3$	$\text{H}_3\text{B}_3\text{S}_6$	$\text{H}_2\text{B}_4\text{O}_7$
A	triborat	ortoborat	metatioborat	tetraborat
B	metaborat	tetraborat	metatioborat	ortoborat
C	triborat	hipoborat	tioborat	tetraborat

D	ortoborat	triborat	tioborat	metaborat
E	triborat	tetraborat	metatioborat	orborat

13. Cədvələ əsasən III A qrup elementlərin sıxlıqların **artması istiqamətində düzün.**

Element	Boş yarımsəviyyənin sayı
X	3d
Y	6s,4f
Z	-
T	4d ,5s
M	7s,5f

- A) X,Y,Z,T,M; B) M,T,Z,Y,X; C) Z,X,T,Y,M;  
D) T,X,M,Y,Z; E) Z,X,T,M,Y

14. Cədvələ əsasən düzgün olan ifadələri göstərin .

1.	Təbii korund sumbatanın və şlifləyici tozların hazırlanmasında istifadə edilir.
2.	Qallium-optiki güzgülərin hazırlanmasında, termometrlərdə istifadə edilir.
3.	Al <sub>2</sub> (SO <sub>4</sub> ) <sub>3</sub> ·18H <sub>2</sub> O-odadavamlı material kimi istifadə edilir.
4.	İndium-sement və farfor istehsalında istifadə edilir.
5.	Rubin saat mexanizmlərin hazırlanmasında istifadə edilir.

- A) 1,3; B) 2,4,5; C) 1,2,5; D) 3,4; E) 3,4,5.

15. Hansı cavabda amfoter xassəli maddələr sırası verilmişdir?

A	Al(OH) <sub>3</sub>	Ga(OH) <sub>3</sub>	In(OH) <sub>3</sub>	B <sub>2</sub> O <sub>3</sub>	Tl <sub>2</sub> O
B	B <sub>2</sub> O <sub>3</sub>	Al <sub>2</sub> O <sub>3</sub>	In <sub>2</sub> O <sub>3</sub>	Tl <sub>2</sub> O	Ga <sub>2</sub> O <sub>3</sub>
C	Ga <sub>2</sub> O <sub>3</sub>	In <sub>2</sub> O <sub>3</sub>	Al(OH) <sub>3</sub>	Ga(OH) <sub>3</sub>	Al <sub>2</sub> O <sub>3</sub>
D	TlOH	Ga(OH) <sub>3</sub>	In <sub>2</sub> O <sub>3</sub>	Al <sub>2</sub> O <sub>3</sub>	In(OH) <sub>3</sub>
E	Tl <sub>2</sub> O	TIOH	B <sub>2</sub> O <sub>3</sub>	Al <sub>2</sub> O <sub>3</sub>	In <sub>2</sub> O <sub>3</sub>

16. Hansı kimyəvi formul müvafiq mineralin əsas tərkib hissəsidir?

	$H_3BO_3$	$Na_2B_4O_7 \cdot 10H_2O$	$CaB_4O_7 \cdot 4H_2O$	$MgHBO_3$
A	borasit	boraks	borkalsit	asarit
B	sassolin	boraks	borkalsit	asarit
C	sassolin	borasit	boraks	borasit
D	datolit	boraks	borkalsit	asarit
E	sassolin	asarit	boraks	borasit

17. Cədvələ əsasən X, Y, Z, T maddələrini molyar kütlələrinin artması sırası ilə düzün.

İllkin maddələr	Reaksiya məhsulları
$2Ga + 2NH_3$	$2GaN + 3X$
$2B + 2NH_3$	$2Y + 3H_2$
$2Al + 2NH_3$	$3H_2 + 2Z$
$6Tl + 5O_3$	$3T_2O_3 + 3T$

A) X,Y,Z,T; B) X,Y,T,Z; C) T,Z,Y,X; D) Y,Z,T,X; E) T,X,Y,Z.

18. Qallium 3-oksidle reaksiyaya daxil olan maddələr sırasını göstərin.

A	KCl	$Ca(OH)_2$	$B_2O_3$	$AgNO_3$	HCl
B	$H_2S$	NaOH	$BaSO_4$	MgO	$Na_2SO_4$
C	$SO_2$	$N_2O_5$	$Cl_2O_7$	AgCl	$CH_4$
D	$Mg(OH)_2$	$Zn(OH)_2$	$Be(OH)_2$	CuS	$CaSO_4$
E	KOH	$H_2S$	$NH_3$	$Na_2O$	$HNO_3$

19. Hansı kimyəvi formul müvafiq mineralin əsas tərkib hissəsidir?

	$Al_2O_3 \cdot nH_2O$	$Al_2O_3$	$Na_3[AlF_6]$	$Al_2O_3 \cdot 2SiO_2 \cdot 2H_2O$
A	boksit	korund	alunit	koalin
B	albit	boksit	koalin	kriolit
C	boksit	korund	koalin	alunit
D	boksit	korund	kriolit	koalin
E	koalin	korund	boksit	Kriolit

20. Cədvələ əsasən termitin tətbiqini əks etdirən reaksiya tənliyini göstərin.

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
A	$3\text{HgCl}_2 + 2\text{Al} \rightarrow$	$3\text{Hg} + 2\text{AlCl}_3$
B	$3\text{Fe}_2\text{O}_3 + 3\text{FeO} + 8\text{Al} \rightarrow$	$4\text{Al}_2\text{O}_3 + 9\text{Fe}$
C	$2\text{NaOH} + 2\text{H}_2\text{O} + 2\text{Al} \rightarrow$	$3\text{H}_2 + 2\text{NaAlO}_2$
D	$8\text{Al} + 3\text{Fe}_3\text{O}_4 \rightarrow$	$9\text{Fe} + 4\text{Al}_2\text{O}_3$
E	$\text{Al} + \text{Fe(OH)}_3 \rightarrow$	$\text{Al(OH)}_3 + \text{Fe}$

## FƏSİL VI

### IV A QRUP ELEMENTLƏRİ

#### 1. Qısa xarakteristikası

▲ Dövri sistemin dördüncü qrupunun əsas yarımqrupuna karbon (*C*), silisium (*Si*), germanium (*Ge*), qalay (*Sn*) və qurğuşun (*Pb*)- *p* elementləri daxildir. Bunlardan:

**Karbon** – insanlara çox qədim zamanlardan məlum olan elementlərdəndir. Ona görə də, onun ilk dəfə kim tərəfindən kəşv olunması bilinmir. Lakin 1775-ci ildə fransız kimyaçısı *A.Lavuazye* tərəfindən karbon bir kimyəvi element kimi təsdiqini almışdır. Karbonu təmiz halda isə 1791-ci ildə *C.Tenant* kalsium-karbonata fosforla təsir etməkələr almışdır. Rus dilində «*uqlerod*» termini 1824-cü ildə *Solovyov* tərəfindən təklif edilmişdir.

**Karbon təbiətdə həm sərbəst, həm də birləşmələr halında yayılmışdır.** Birləşmə halında neftin, təbii qazların, daş kömürün və bir sıra mineralların tərkibinə daxildir.

#### Karbonun təbii birləşmələri

- $CaCO_3$  – əhəng daşı
- $MgCO_3$  – maqnezit
- $MgCa(CO_3)_2$  – dolomit
- $FeCO_3$  – siderit
- $(CuOH)_2CO_3$  – malaxit
- $ZnCO_3$  – smitsonit
- $SrCO_3$  – stronsianit
- $BaCO_3$  – viterit
- $MnCO_3$  – rodoxrozit
- $PbCO_3$  – çerussit
- $CaC_2O_4 \cdot H_2O$  – vevelit
- $FeC_2O_4 \cdot 1/2 H_2O$  – oksalit
- $Al_2C_{12}O_{12} \cdot 18H_2O$  – mellit
- $C_{40}H_{64}O_4$  – yantar
- $Ca(HCO_3)_2$  – kalsium hidrokarbonat
- $Mg(HCO_3)_2$  – maqnezium hidrokarbonat
- $CO_2$  – karbon qazı

Karbonun  $^{12}C$  (98,89%) və  $^{13}C$  (1,11%) olan iki stabil təbii izotopu vardır. Onun həmçinin atom kütlesi **10 + 16** arasında dəyişən

süni radioaktiv izotoplari da alınmışdır. Bunlardan en çok əhəmiyyətlisı yarımparçalanma dövrü **5568 il** olan  $^{14}C$ -izotopudur.  $^{14}C$ -izotopu atmosferin yuxarı qatlarında kosmik şüaların təsiri ilə **azotda** gedən aşağıdakı nüvə reaksiyası zamanı əmələ gəlir.



$^{14}C$ -izotopuna yalnız atmosferdə deyil, həmdə canlı organizmlərdə də təsadüf edilir.

$^{12}C$ -izotopu kütlesinin 1/12-i hal-hazırda atom kütlenin vahidi kimi qəbul edilmişdir.

$^{13}C$ -izotopu isə nüvə maqnit rezonansı spektri verdiyindən, ondan çox dəqiq tədqiqat işlərinin aparılmasında istifadə edilir.

Karbonun *almaz*, *grafit*, *karbin* və *fülleren* olan **dörd allotropik şəkilləyişməsi** vardır.

*Almaz* – rəngsiz, şəffaf və təbiətdə rast gəlinən maddələrdən en bərki olan kövək kristal maddədir. Onun bərkiliyi **10 ballı Moos** şkalası üzrə **10-a** bərabərdir. Bir sözlə *almaz bərkiliyin etalonudur*. Şüasındırma qabiliyyətinin böyük olması ilə əlaqədar olaraq o, yüksək *parlaqlığa* malikdir. Almaz istiliyi pis keçirir, elektriki isə keçirmir.

Almazın kristal quruluşu **1913-cü** ildə *Mançestr* universitetinin professoru *V.Breqg* tərəfindən müəyyən edilmişdir. O, *atom tipli kristal qəfəsə* malikdir. Belə qəfəsədə hər bir karbon atomu düzgün tetraedrin təpə nöqtələrində yerləşən digər dörd karbon atomlarının bilavasitə əhatəsində olur. Karbon atomları öz aralarında **«sp<sup>3</sup>-hibrid»** orbitalları əsasında möhkəm *qeyri-polyar kovalent rabitə* əmələ getirirlər. Məhz belə atomların nüvələri arasındaki məsafə eyni olmaqla **0,154 nm-ə** bərabərdir.

Almazın yaxşı cilalanmış çoxtərəfli kristalları **«brilyant»** adlanır. Onu **«karat»** adlanan çəki vahidi ilə qiymətləndirirlər. (**1 karat = 0,2 q**-dır).

Almazı havası şəraitdə **1800–1850°C**-ə qədər qızdırıldıqda *grafitə* çevrilir.

*Qrafit* – bozumtul qara rəngli, metal parıltısına malik krisital maddədir. O, *laylı heksagonal quruluşa* malikdir. Qrafitin bu cur quruluşa malik olması **1917-ci** ildə *P.Debay* və *D.Şerer* tərəfindən müəyyən edilmişdir. Onun kristal qəfəsində hər karbon atomu üç

qonşu karbon atomu ilə «*sp<sup>2</sup>-hibridləşmə*» əsasında *qeyri-polyar kovalent rabitə* əmələ gətirir. Hər karbon atomunun dördüncü valent elektronu müstəvilər arasında yerləşir və metalda olduğu kimi *mütə-hərrik* olur. Almazdan fərqli olaraq qrafitin istiliyi və elektriqi yaxşı keçirməsi məhz bununla izah olunur. Qrafitdə eyni müstəvildə yerləşən karbon atomları arasında məsafə  $0,142\text{ nm}$ , müstəvilər arasında məsafə isə  $0,335\text{ nm}$ -dir.

Qrafit yumşaq maddədir (*kağızda iz buraxır*). Hələ *XIX* əsrde qrafitdən müxtəlif karandaşlar hazırlanır. Buradan da mineralin adı meydana gəlmişdir. Belə ki, yunanca «*grafo*» yazıram deməkdir. Qrafit atmosfer təzyiqində  $3700^{\circ}\text{C}$ -də havasız şəraitdə «*sublimasiya*» edir.  $105\text{ atm}$ . təzyiqdə  $3700^{\circ}\text{C}$ -dən yuxarı temperaturda əriyir,  $600-700^{\circ}\text{C}$ -də isə  $\text{CO}_2$ -yə çevrilir.

Qrafiti  $100.000$  atmosfer təzyiq altında  $2000^{\circ}\text{C}$ -də qızdırıldıqda *al-maza* çevrilir.

*Karbin* – qara rəngli, sıxlığı  $1,9+2\text{ g/sm}^3$  olan narın kristallik tozdur. O, *iki formada* mövcuddur.

*1. Polin və ya  $\alpha$ -karbin* – Onu ilk dəfə rus alimləri *V.Korşok*, *A.Sladkov* və *V.Kasatoçkin* asetilenin katalitik oksidləşməsindən almışlar.  $\alpha$ -karbin yarımkəcərici xassəlidir. Təbii kristalları «*ağ*», sünü kristalları isə «*qara*» rəngdə olur.  $\alpha$ -karbin *xətti quruluşlu* polimer maddədir. Onda birqat və üçqat rabitələr növbələnir və karbon atomları «*sp-hibridləşmə*» halındadır.

$\alpha$ -karbini havasız mühitdə, yüksək temperaturda qızdırıldıqda *qrafita* çevrilir.

*2. Polikumulen və ya  $\beta$ -karbin* – *1969-cu* ildə rus alimləri *V.Korşok*, *A.Sladkov* və *V.Kasatoçkin* tərəfindən alınmışdır.  $\beta$ -karbin *xətti quruluşlu* polimer maddədir. Bu polimerdə ikiqat rabitələr növbələnir, yəni karbon atomu  $\beta$ -karbində də  $\alpha$ -karbində olduğu kimi «*sp-hibridləşmə*» dərəcesinə malikdir.

*Füllerən* – tərkibində  $60$ ,  $70$ ,  $76$ ,  $84$  və sairə karbon atomları olan qapalı quruluşlu molekulyar karbondur. Bunlardan ən davamlısı  $\text{C}_{60}$  və  $\text{C}_{70}$  –dir. Füllerən qara rəngli kristallik maddədir. Sıxlığı  $1,7\text{ g/sm}^3$ -dir. Deməli onun sıxlığı almaz ( $3,5\text{ g/sm}^3$ ) və qrafitin ( $2,32\text{ g/sm}^3$ ) sıxlığından azdır. Karbonun digər allotropik şəkildəyişmələ-

rindən fərqli olaraq fülleren «*qeyri-polyar həlledicilərdə*» yaxşı həll olur. Onun *toluolda* məhlulu «*qırmızı*» rənglidir.

Fülleren işqda tədricən parçalanır. Karbin kimi elektrikkeçirməsinə görə almazla-qrafit arasında orta mövqe tutur və yarımkərıcıdır. Qadağan olunmuş zolağın enerjisi  $1,5 \text{ eV}$ -dur. Fülleren *həcmə mərkəzləşmiş kub* quruluşludur. Havasız mühitdə elektron peçində qrafitin buxarlanmasından *fülleren* əmələ gəlir. Təbii mineralda (şunqıt) kütləcə  $0,1\%$  fülleren olur.

**Kömürün texniki növləri:** -koks, ağac kömürü, sümük kömürü, his və s.-dir.

▲ **Silisium** – təbii birləşmələri insanlara çox qədim zamanlardan məlum olan elementlərdəndir. Lakin onu ilk dəfə *1811-ci* ildə fransız alimi *Gey-Lüssak və Tenar* almışdır. *1822-ci* ildə isə isveçrə alimi *Y.Y.Berselius* silisium tetrafluoridi  $400^\circ \text{C}$ -də kaliumla reduksiya etməklə almışdır. Məhz, yeni elementə silisium adı *Y.Y.Berselius* tərəfindən verilmişdir. Bu da latınca «*çaxmaq daşı*», «*qaya*» deməkdir.

Silisiumun alınmasının ilk sənaye üsulu isə *XIX* əsrin ikinci yarısında rus alimi *N.N. Beketov* tərəfindən verilmişdir.

*Silisiumun təbii birləşmələrə yalnız birləşmələr şəklində yayılmışdır.*

### *Silisiumun təbii birləşmələri*

- $\text{Na}[\text{AlSiO}_4]$  – nefelin
- $\text{Na}[\text{AlSi}_3\text{O}_8]$  – albit
- $\text{Ba}[\text{Al}_2\text{Si}_2\text{O}_8]$  – selzian
- $\text{Sc}_2[\text{Si}_2\text{O}_7]$  – tortveytit
- $\text{BaTi}[\text{Si}_3\text{O}_8]$  – benitoit
- $\text{Ca}_3[\text{Si}_3\text{O}_8]$  – vollastonit
- $\text{Mg}[\text{SiO}_4]$  – enstatit
- $\text{CaMg}[(\text{SiO}_4)_2]$  – diopsid
- $\text{PbZn}[\text{SiO}_4]$  – larsenit
- $\text{Zr}[\text{SiO}_4]$  – sirkon
- $\text{Al}_2[(\text{O})(\text{SiO}_4)]$  – silimanit
- $3\text{MgO}\cdot 4\text{SiO}_2\cdot \text{H}_2\text{O}$  – talk
- $\text{LiAl}[(\text{SiO}_3)_2]$  – spodumen
- $\text{Al}_2\text{Be}_3[\text{Si}_6\text{O}_{18}]$  – beril (zumrud)
- $\text{Mg}_2[\text{SiO}_4]$  – forsterit
- $\text{Fe}_2[\text{SiO}_4]$  – fayolit
- $\text{Th}[\text{SiO}_4]$  – torit
- $\text{Ca}_3\text{Al}_2[\text{SiO}_4]_3$  – qrossulyar
- $(\text{Mg},\text{Fe})_2[\text{SiO}_4]$  – olivin
- $\text{CaMg}[\text{SiO}_4]$  – montiqellit
- $\text{Mg}_2\text{Al}_2[\text{SiO}_4]_3$  – piron
- $\text{Al}_2[\text{F}_2(\text{SiO}_4)]$  – topaz
- $\text{Ca}[\text{Al}_2\text{Si}_2\text{O}_8]$  – amortit
- $\text{SiO}_2$  – kvarts

- $CaO \cdot 3MgO \cdot 4SiO_2$  – serpentit (asbest)
- $Al_2O_3 \cdot 2SiO_2 \cdot 2H_2O$  – kaolin (gil)
- $Al_4[Si_4O_{10}](OH)_8$  – kaolinit
- $Ca_2Al_2[(OH)(SiO_4)]_2$  – klinokzoizit
- $Ca_2(Al,Fe^{+3})_2[(OH)(SiO_4)]_3$  – epidot
- $Ca_2(Mn,Fe)Al_2BH[SiO_4]_4$  – aksinit
- $Zn_4[(OH)_2(Si_2O_7)] \cdot H_2O$  – qemimorfit
- $Mg_4[(OH,F)_2(SiO_4)]$  – norberqit
- $Mg_4[(OH,F)_2(SiO_4)]$  – kondrodit
- $Zn_4[(OH)_2(Si_2O_7)] \cdot H_2O$  – helimorfit
- $Na_2[Al_2Si_3O_{10}] \cdot 2H_2O$  – natrolit
- $Ca[Al_2Si_3O_{10}] \cdot 5H_2O$  – qeylandit
- $Na[AlSi_2O_4] \cdot H_2O$  – analosit
- $K_2O \cdot 3Al_2O_3 \cdot 6SiO_2 \cdot 2H_2O$  – slyuda
- $KAl_2[AlSi_3O_{10}](OH,F)_2$  – muskovit
- $Mg_4[(OH)_2(Si_4O_{10})]$  – antofilit
- $Ca_2Mg_4[(OH)_2(Si_4O_{10})]$  – tremolit
- $KCa_4(F)(Si_2O_7) \cdot 8H_2O$  – apofilit
- $K(Mg,Fe)_3[(OH,F)_2(AlSi_3O_{10})]$  – biotit
- $Na_4[(Cl)_2(AlSiO_4)]$  – sodalit
- $K[AlSi_3O_8]$  – ortoklaz (çöl şpatı)

Silisium təbiətdə üç davamlı izotop şəklində yayılmışdır.  $^{28}Si$  (92,18%),  $^{29}Si$  (4,7%) və  $^{30}Si$  (3,12%). Onun həmçinin süni yolla alınmış üç radioaktiv izotopu da vardır:  $^{27}Si$ ,  $^{31}Si$ ,  $^{32}Si$ . Bunlardan  $^{32}Si$  izotopunun yarımparçalanma dövrü 710-ildir.

Silisiumun *amorf və kristallik* olmaqla iki allotropik şəildəyişməsi vardır.

*Kristallik silisium* – tünd boz rənglidir. İstilik və elektriki yaxşı keçirir. Metal parıltısına malikdir. Onun bərkliyi *Moos şkalası* üzrə 7-yə bərabərdir. Kristallik silisium  $1420^{\circ}C$ -də əriyir və  $2620^{\circ}C$ -də isə qaynayır.

**Amorf silisium** – qonur rəngdədir. Onun tərkibində  $SiO_2$ , və  $SiC$  kimi kənar qarışıqlar olur. Kimyevi cəhətdən kristallik silisiuma nisbətdə amorf silisium fəaldır.

▲ **Germanium** – elementinin təbiətdə mövcud olması və xassələri haqqında 1871-ci ildə D.I.Mendeleyev «ekasilisium» adı altında qabaqcadan xəber vermişdir. Lakin onu bir element kimi alman kimyaçısı K.Vinkler 1886-ci ildə argirodit mineralını spektral analiz edən zaman kəşf etmiş və vətəninin şərəfinə germanium adlandırmışdır.

**Germanium təbiətdə birləşmələr halında tapılır.** Ona həmçinin sink ( $Zn$ ) filizlərinin emalında olan əlavə məhsulların tərkibində və daş kömürdə, məden sularında, insan südü və qanında rast gəlinir.

### Germaniumun təbii birləşmələri

- $4Ag_2S \cdot GeS_2$  – argirodit
- $Cu_2S \cdot CuS \cdot GeS_2$  – germanit
- $Ag_2(Sn,Ge)S_6$  – konfildit

Təbii germaniuma  $^{70}Ge$ ,  $^{72}Ge$ ,  $^{73}Ge$ ,  $^{74}Ge$  və  $^{76}Ge$  olan **beş** stabil izotopu şəklində rast gəlinir. Bunlardan çoxluq təşkil edən isə  $^{74}Ge$  (36,74%) –izotopudur. Germaniumun həmçinin ən çox yayılan bir neçə sünü radioaktiv izotopları da alınmışdır.

▲ **Qalay** – insanlara qədim zamanlardan məlum olan elementlərdəndir. Qalay latınca bərk mənasında işlədilən «*stannum*» sözündən götürülmüşdür.


**Qalay təbiətdə yalnız birləşmələr şəklində tapılır.**

### Qalayın təbii birləşmələri

- $SnO_2$  – kassiterit;
- $FeCu_2Sn_4$  – stannit;
- $SnS \cdot PbS$  – teallit

Qalaya kütlə ədədi 112-dən 124-ə kimi olan 10 stabil izotopun qarışığı şəklində rast gəlinir. Bunlardan çoxluq təşkil edən isə  $^{119}Sn$  (32,98%) –izotopudur. Onun həmçinin sünü yolla alınmış radioaktiv izotorları da vardır.

Qalay temperaturdan asılı olaraq bir-birinə keçən üç kristallik modifikasiyaya malikdir.



Ağ qalay –  $13,2^\circ\text{C}$  –dən yuxarı temperaturda davamlıdır.  $+13,2^\circ\text{C}$  –dən aşağı temperaturda ağ qalayın boz qalaya çevrilmesi baş verir. Bu zaman xüsusi həcm kəskin (25,6%) artığından, o, kövrəkləşərək narin toza çevrilir. Bu hadisə «qalay taunu» adlanır. Ağ qalay tetragonal sistemdə kristallaşır. Onun sixlığı  $20^\circ\text{C}$ -də  $7,31 \text{ g/sm}^3$  –dir. O,  $232^\circ\text{C}$ -də əriyir və  $2270^\circ\text{C}$ -də qaynayır.

- *Boz qalay* – almazabənzər kristallik quruluşa malikdir və yarımkəcəricidir. Boz qalayın sixlığı  $20^\circ\text{C}$ -də  $5,75 \text{ g/sm}^3$  –dir.
- *Rombik qalay* –  $161^\circ\text{C}$ -dən yuxarı temperaturda əmələ gelir. Onun sixlığı  $6,6 \text{ g/sm}^3$  –dir.

▲ *Qurğuşun* – ilə insanların tanışlığının tarixi çox qədimdir.

*Qurğuşun təbiətdə yalnız birləşmələr şəklində tapılır.*

### — Qurğuşunun təbii birləşmələri —

- |                               |                                                      |
|-------------------------------|------------------------------------------------------|
| • $\text{PbS}$ – qalenit      | • $\text{Pb}_3(\text{PO}_4)_2\text{Cl}$ – piromorfit |
| • $\text{PbSO}_4$ – anqlezit  | • $\text{Pb}_3(\text{AsO}_4)_2\text{Cl}$ – mimetezit |
| • $\text{PbCO}_3$ – serussit  | • $\text{PbCrO}_4$ – krokoit                         |
| • $\text{PbMoO}_4$ – vulfenit | • $\text{PbWO}_4$ – ştolsit                          |

Qurğuşuna yer qabığında  $^{204}\text{Pb}$ ,  $^{206}\text{Pb}$ ,  $^{207}\text{Pb}$  və  $^{208}\text{Pb}$  olan 4 stabil izotopu şəklində rast gəlinir. Bunlardan daha çox yayılanı  $^{208}\text{Pb}$  (52,3%) izotopudur. Ümumiyyətlə, qurğuşunun nisbətən geniş yayılmış izotorları təbii radioaktiv elementlərin radioaktiv dağılıması nəticəsində əmələ gelir. Məsələn,  $^{206}\text{Pb}$  izotopunun əmələ gəlməsi *uran*,  $^{208}\text{Pb}$  izotopu *torium* və  $^{207}\text{Pb}$  izotopu isə *aktinium* nüvəsində gedən radioaktiv dağıılma ilə əlaqədardır.

## 2. IV A qrup elementlərinin əmələ gətirdiyi turşular

### Karbon

- |                                      |                                                        |
|--------------------------------------|--------------------------------------------------------|
| • $\text{HCN}$ – sianid              | • $\text{H}_2\text{CO}_3$ – karbonat                   |
| • $\text{HCNS}$ – rodanit(tiosianat) | • $\text{H}_2\text{CO}_4$ – peroksomonokarbonat        |
| • $\text{H}_2\text{CN}_2$ – sianamid | • $\text{H}_2\text{C}_2\text{O}_6$ – peroksodikarbonat |

- $HCNO$  – sianat
- $H_2CS_3$  – tiokarbonat

- $H_2N-COOH$  – karbamin

### Silisium

- $H_2SiO_3$  – metasilikat
- $H_4SiO_4$  – ortosilikat
- $H_2Si_2O_5$  – dimetasilikat

- $H_2Si_3O_7$  – trimetasilikat
- $H_6Si_2O_7$  – diortosilikat
- $H_2SiF_6$  – heksaflüorosilikat

### Germanium

- $H_2GeO_3$  – metagermanat
- $H_4GeO_4$  – ortogermanat
- $H_2GeS_3$  – tiogermanit

### Qalay

- $H_2SnS_3$  – tiostannat
- $H_2SnO_4$  – stannat
- $H_2SnCl_6$  – heksaxlorostannat

### Qurğuşun

- $H_2PbO_2$  – plümbit
- $H_2PbO_3$  – metaplümbat
- $H_4PbO_4$  – ortoplümbat

### 3. IV A qrup elementlərin və onların bəzi birləşmələrinin tətbiq sahələri

#### Karbon və birləşmələri

- ▲ **Karbon:**
- süni almazların alınmasında,
  - *Almaz* – qazma baltalarının ucluqlarının hazırlanmasında, şüşənin kəsilməsində, nazik naqillərin çəkilməsində, xüsusi cılalayıcı tozların hazırlanmasında;

- ***Qrafit*** – elektrotexnikada elektrodların, odadavamlı butaların, karandaşların hazırlanmasında, maşın hissələrinin yağlanması, süni almazın alınmasında, atom texnikasında neytronların yavaşdırıcısı kimi;
- ***Aktivləşmiş kömür*** – qaz və buxarların, müxtəlif mayelərin, qənd şirəsinin təmizlənməsində, tibbdə mədəyə düşmüş zərərlə maddələrin adsorbsiyası və mədə-bağırsaq sistemində emələ gələn qazların udulmasında;
- ***Ağac kömürü*** – qara bariton istehsalında, məişətdə, adsorbent və metallurgiya proseslərində reduksiyaedici kimi;
- ***Daş kömür və koks*** – metil spirtinin, sintetik benzinin və kalsium-karbidiñ alınmasında, metallurgiyada reduksiyaedici kimi;
- ***Sümük kömürü*** – şəkər sənayesində
- ***Duda (his)*** – kauçukun vulkanlaşdırılmasında, qara rəngli ləkboya, tuş və şin istehsalında, ayaqqabı mazının hazırlanmasında;
- ***İşıq qazı*** – yanacaq və xammal kimi;
- ***CO*** – metal oksidlərində metalları reduksiya etməkdə, metil spirtinin, qarışqa turşusunun, fosgenin sintezində, süni yanacaqların tərkib hissəsi kimi, üzvi sintezdə;
- ***CO<sub>2</sub>*** – sodanın, karbamidin, yuyucu vasitələrin, dərmanların alınmasında, üzvi turşuların sintezində, alkoqolsuz içkilərin hazırlanmasında,
- ***CO<sub>2</sub>(maye)*** – yanğın söndürmədə;
- ***CO<sub>2</sub> (quru buz)*** – soyuducu agent kimi texnikada, məişətdə ərzəq maddələrin xarab olmasına qarşısının alınmasında;
- ***CO<sub>2</sub> vannaları*** – ürək -damar xəstəliklərinin müalicəsində;
- ***CS<sub>2</sub>-viskoz* (süni) ipəyin, karbon 4-xloridin alınmasında, kənd təsərrüfatında ziyanvericilərə qarşı mübarizədə, baytarlıqda, atlارın askaridoz xəstəliyinə qarşı və həllədicili kimi;**
- ***CCl<sub>4</sub>*** – qətranların ən yaxşı həllədicisi kimi;
- ***COCl<sub>2</sub>*** – bir səra qeyri-üzvi və üzvi maddələrin məsələn, ləkboyların, dərman maddələrin alınmasında;
- ***CCl<sub>2</sub>F<sub>2</sub> (freon)*** – soyuducu maddə kimi maşın və qurğularda;
- ***Hg(CNO)<sub>2</sub> – (guruldayıcı civə)*** – detanator kimi;

- $NaHCO_3$  – yeyinti sənayesində;
- $Na_2CO_3$  – şüşə istehsalında, sabun bişirmədə, toxuculuq, neft və kağız sənayesində;
- $K_2CO_3$  – sabun və xüsusi növ şüşə istehsalında;
- $WC-TiC-Co$ - xalitəsi – dəmir deşən burğuların hazırlanmasında;
- $^{14}C$ -izotopu – canlı toxumalarda yağların, karbohidratların və züllələrin çevrilməsini, eləcə də fotosintez prosesini öyrənmək üçün nişanlanmış atom kimi.

---

### Silisium və birləşmələri

---

- ▲ **Silisium:** • güclü yarımkəncirici düzləndiricilərin, fotoelementlərin, tranzistorların istehsalında, yüksək dərəcədə istiyədavamlı və turşuya davamlı poladların hazırlanmasında;
- *SiC (karborund)* – döşəmə daşları, itiləyici və cidalayıcı alətlərin hazırlanmasında, elektrik cihazlarında qızdırıcı hissələr kimi;
  - *SiO<sub>2</sub> (kvars)* – kərpic, keramik məmulatlar və şüşə istehsalında;
  - *Na<sub>2</sub>SiF<sub>6</sub>* və *Ba/SiF<sub>6</sub>*-insektisi və defolyant kimi;
  - *Si-Al ərintisi* (silumin) tikinti işlərində;
  - *Si-Fe ərintisi(ferrosilisium)* – çuqun və polad istehsalında dəmir oksidlərini reduksiya etmək üçün;
  - *Siloksan kauçuku* - rezin, plastik kütlə, suda islanmayan parçalar, odadavamlı lak və boyalar istehsalında;
  - *Həll olan silikatlar* – oduncağa və parçalara odadavamlılıq və sukeçirməmək qabiliyyəti verməkdə.

---

### Germanium və birləşmələri

---

- ▲ **Germanium:** - • günəş batareyalarında, fotoelementlərdə, diod və triodların hazırlanmasında;
- İnfraqırmızı şüalar texnikasında;
  - Turşuların təsirinə davamlı xəlitələrin alınmasında;

- $GeO_2$  – optik şüşə istehsalında, xüsusi xəlitələrin hazırlanmasında;
- Katalitik proseslərdə və lüminoforlarda.

### Qalay və birləşmələri

- ▲ **Qalay:** - • dəmirin korroziyadan mühafizəsində və lehimləmə işlərində;
- $SnO_2$  – saxsı qabların səthini minalamaq və şirələmək üçün ağ rəngli tərkiblərin hazırlanmasında;
  - $SnS_2$  – (*susal qızıl*) – qızılışdırmaq üçün istifadə edilən boyaların hazırlanmasında;
  - $Na_2[Sn(OH)_6]$  – parçaların boyanmasında və ipəyin ağırlaşdırılmasında;
  - **$Sn-Cu$  ( $Cu+10+20\% Sn$ ) ərintisi** – heykəltaraşlıqda;
  - **$Sn-Cu-Au$  ərintisi** – stomatologiyada;
  - **$Sn-Pb$  ərintisi** – mətbəə şriftlərinin hazırlanmasında istifadə edilir.

### Qurğuşun və birləşmələri

- ▲ **Qurğuşun:** - • sulfatlı akkumulyatorların hazırlanmasında,
- radioaktiv və rentgen şüalarından müdafiə olunmasında;
  - kabellərin ekranlaşdırılmasında;
  - sulfat turşulu elektrolitlərdən elektrolitik yolla metalların ayrılması üçün anodların hazırlanmasında;
  - $PbO$  – büllür şüşə istehsalında,
  - $PbO_2$  – müxtəlif şüşə növlərin, o cümlədən büllür şüşə istehsalında və oksidləşdirici kimi kibrit istehsalında;
  - $PbCrO_4$  (*xrom sarısı*) – sarı rəngli yağlı boyası istehsalında pigment kimi;
  - $PbSO_4$  – qurğuşunun miqdarının təyinində;
  - $Pb_3O_4$  (*sulugən*) – yağlı boyası istehsalında,
  - $Pb(OH)_2 \cdot 2PbCO_3$  (*qurğuşun ağı*) – boyası işində;
  - $Pb(C_2H_5)_4$  – benzində antidemonator kimi;
  - $[Pb(OH)_2]CO_3 \cdot PbCO_3$  (*qurğuşun belili*) – rəssamlıqda;

- **Pb-Sn-Sb (60%; 20%; 20%) ərintisi** – maşın hissələrinin hazırlanmasında;
- **Pb-Sn-Sb (60%; 25%; 15%) ərintisi** – mətbəə işlərində;
- **Pb(CH<sub>3</sub>COO)<sub>2</sub>** (*qurğuşun şəkəri*) – boyanışında və üzvi kimyada güvvətli selektiv oksidləşdirici kimi istifadə edilir.

**Cədvəl 6****IV A qrup elementlərin bəzi xassələri**

Xassələri	<sup>64</sup> C	<sup>14</sup> Si	<sup>72</sup> Ge	<sup>110</sup> Sn	<sup>208</sup> Pb	
Xarici elektron konfiqurasiyası	2S <sup>2</sup> 2P <sup>2</sup>	3S <sup>2</sup> 3P <sup>2</sup>	4S <sup>2</sup> 4P <sup>2</sup>	5S <sup>2</sup> 5P <sup>2</sup>	6S <sup>2</sup> 6P <sup>2</sup>	
Nisbi atom kütləsi	12,011	28,0855	72,59	118,710	207,28	
Atom radiusu, nm	0,077	0,118	0,139	0,158	0,175	
İon radiusu, nm	E <sup>+2</sup> E <sup>-4</sup> E <sup>-4</sup>	- 0,015 0,260	- 0,041 0,271	0,065 0,053 0,272	0,102 0,071 0,294	0,126 0,084 0,313
İonlaşma enerjisi, V	J <sub>1</sub> J <sub>2</sub> J <sub>3</sub> J <sub>4</sub> J <sub>5</sub> J <sub>6</sub>	11,260 24,382 47,883 64,482 392 490	8,151 16,342 33,530 45,141 167 205	7,899 15,934 34,210 45,141 93,5 -	7,344 14,632 30,502 40,73 72,3 -	7,417 15,032 31,981 42,32 68,8 -
Mikroberkliyi, kq/mm <sup>2</sup>	10 <sup>4</sup> (almaz)	980	385	30,2	3,9	
Nisbi elektromənfilik	2,6	1,9	2,0	1,8	1,7	
Sixlığı, q/sm <sup>3</sup>	3,5 (almaz)	2,33 (kristal)	5,32	5,8	11,34	
Ərimə temperaturu, °C	3747	1414	937,4	231,9	327,4	
Qaynama temperaturu, °C	3927	3249	2847	2337	1751	
Xarakterik oksidləşmə dərəcəsi	-4,-3, -2, -1,0,+1, +2, +3,+4	-4,+2, +4	-4,+2 +4	-4,+2, +4	-4,+2, +4	
Boş yarımsəviyyə	-	3d	4d,5S	6S,4f	7S,5f	
Yer qabığında yayılması, kütləcə (%)	1·10 <sup>-1</sup>	21,6	7·10 <sup>-4</sup>	4·10 <sup>-3</sup>	1,6·10 <sup>-3</sup>	

Standart elektrod potensialı, B	$E^0/E^{+2}$	-	-	0,2	-0,136	-0,126
	$E^0/E^{+4}$	-	-	-	0,009	0,8
Qadağan olunmuş zolağın eni, eV	5,2 almaz	1,21	0,78	0,08 ( $\alpha$ -Sn)	-	

## MƏSƏLƏ VƏ ÇALIŞMALAR

### 4. Karbon və onun birləşmələri

1. Karbon 14-radioaktiv izotopu təbiətdə necə əmələ gelir? Cavabınızı reaksiya tənliyini yazıqla izah edin.
2. Karbonun hansı allotropik şəkildəyişmələri vardır? Həmin allotropik şəkildəyişmələrin eyni elementdən əmələ gelməsini necə sübut etmək olar?
3. Karbonun allotropik şəkildəyişməlrindən olan qrafit və füllereni bir-birindən necə fərqləndirmək olar? Cavabınızı əsaslandırın.
4. Karbon qazını ona qarışmış kükürd qazından kimyəvi yolla necə təmizləmək olar? Cavabınızı reaksiya tənliklərini yazıqla aydınlaşdırın.
5. Karbon oksidlərin laboratoriyyada və sənayedə alınması reaksiyalarının tənliklərini tərtib edin.
6. 500 q quru buzdan normal şəraitdə neçə litr qaz almaq olar?  
*Cavab: 254,55 l*
7. Doymuş  $Na_2CO_3$  məhlulunu  $37^\circ C$ -dən  $3^\circ C$ -yə qədər soyutduqda 100 q  $Na_2CO_3 \cdot 10H_2O$  alınmışdır. Kristallaşdırma üçün nə qədər kristalhidrat götürülmüşdür?  $37^\circ C$ -də susuz  $Na_2CO_3$ -qatılığı 33%,  $3^\circ C$ -də isə 7%-dir.  
*Cavab: 103 q*
8. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.  
 $C \rightarrow CO_2 \rightarrow Na_2CO_3 \rightarrow CaCO_3 \rightarrow Ca(HCO_3)_2 \rightarrow CaCO_3 \rightarrow CaO$

**9.** Hansı üsullarla karbonat və hidrokarbonatları almaq olar? Onların termiki davamlılığı necədir? Cavabınızı reaksiya tənliklərini yazmaqla göstərin.


**10.** 97% metani olan təbii qazın  $1\text{m}^3$ -dən nə qədər duda almaq olar?

*Cavab: 519,6 q*

**11.**  $27^\circ\text{C}$  və  $1,5 \text{ atm}$ -də  $1\text{m}^3$  karbon qazının kütləsini hesablayın.

*Cavab: 2,683 kg*

**12.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**13.** Nə üçün yağış suyunun pH-1 həmişə 7-dən kiçik qiymət alır?

**14.** Bir mol susuz soda həll olduqda  $25 \text{ kC}$  istilik ayrılır. Bir mol kristalhidratın həll olması isə  $67 \text{ kC}$  istiliyin udulması ilə gedir. Susuz sodanın hidratlaşma reaksiyasının istilik effekti neçə  $\text{kC}$ -olar?

*Cavab: 92 kC*

**15.** Potaş nədir? O necə alınır və sənayenin hansı sahələrində işlədirilir? Aşağıdakı verilmiş maddələrdən istifadə edərək potaşı necə almaq olar?

- 1)  $\text{K}_2\text{SO}_4$ ; 2)  $\text{Ba}(\text{OH})_2$ ; 3)  $\text{CaCO}_3$ ; 4)  $\text{HCl}$

Müvafiq reaksiya tənliklərini yazın.

**16.** Həyatda müşahidə etdiyiniz hansı hadisələrin köməyi ilə çörəyin, südün və etin tərkibində karbonun olduğunu təsdiq etmək olar?

**17.** Karbon 2-oksidlə su buxarı qarışığını  $\text{CaO}$ -dən keçirdikdə  $10,5 \text{ l}$  hidrogen (n.ş.) alınmışdır. İlkin qaz qarışığının həcmini hesablayın.

*Cavab: 21 L*

**18.**  $150 \text{ g}$   $\text{CaCO}_3$  və  $\text{Ca}(\text{HCO}_3)_2$  qarışığını sabit çəkiyədək qızdırıldıqda qalığın kütləsi  $64,12 \text{ q}$  olub. Götürülüş nümunədə nə qədər  $\text{CaCO}_3$  və  $\text{Ca}(\text{HCO}_3)_2$  olduğunu hesablayın?

*Cavab: 93,96 q Ca(HCO<sub>3</sub>)<sub>2</sub>; 56,04 q CaCO<sub>3</sub>*

**19.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**20.** 8% qarışığının bir ton əhəng daşının yandırılmasından 120 m<sup>3</sup> (n.ş) qaz ayrıldı. Çıxımı tapın.

*Cavab: 58,25 %*

**21.** Aşağıdakı duzların hidroliz reaksiyalarının molekulyar və ion-molekulyar tənliklərini tərtib edin.



**22.** Nə üçün laboratoriyyada karbon 4-oksidi alındıqda CaCO<sub>3</sub>-a sulfat turşusu ilə deyil, xlorid turşusu ilə təsir edirlər? Cavabınızı əsaslandırın.

**23.** 500 ml 0,25 N Na<sub>2</sub>CO<sub>3</sub> məhlulunda neçə qram Na<sub>2</sub>CO<sub>3</sub> vardır?

*Cavab: 6,625 q*

**24.** Karbonun allotropik şəkildəyişmələri olan almaz, qrafit və fullerenin tətbiq sahələrini sadalayın.

**25.** Tərkibində karbon 2-oksid olan mühüm qaz yanacaqlarını sadalayın.

**26.** Tikinti materialları almaq üçün karbonat turşusunun hansı duzlarından daha çox istifadə edilir?

**27.** Karbonun allotropik şəkildəyişmələrindən kimyəvi cəhətdən hansı daha aktivdir? Nə üçün? Cavabınızı əsaslandırın

**28.** Karbon 2-oksid və hidrogen-sulfid qarışığının 2l-nin 3 l oksigendə tam yanmasından 3 l qaz qarışığı alınmışdır. Reaksiyadan əvvəl və sonra alınan qaz qarışığının həcmə tərkibini təyin edin.

*Cavab: 1 l CO; 1 l H<sub>2</sub>S; 1 l CO<sub>2</sub>; 1 l SO<sub>2</sub>; 1 l O<sub>2</sub>*

**29.** 500 kq 7% qarışığının CaC<sub>2</sub>-dən 92,2 % çıxımıla hansı həcmdə (n.ş) C<sub>2</sub>H<sub>2</sub> almaq olar?

*Cavab: 149,73 m<sup>3</sup>*

**30.** Karbon 2-oksid və karbon 4-oksidin molekul quruluşlarına əsaslanaraq onların turşu-əsası, oksidləşdirici və reduksiyaedici xassələrini müqayisə edin. Müvafiq reaksiya tənliklərini yazın.

**31.** Quru buz nədir? Ondan harada istifadə olunur?

**32.** Bir litrində  $0,416 \text{ g Mg(HCO}_3)_2$  olan suyun müvəqqəti codluğunun hesablayın.

*Cavab: 2 mq.ekv/l*

**33.** Közərdilmiş kömür üzərindən su buxarı keçdikdə nə baş verir? Bu zaman alınan reaksiya məhsulu necə adlanır və onu nə məqsəd üçün istifadə edirlər? Müvafiq reaksiya tənliklərini yazın.

**34.** Nə üçün karbon 2-oksid yanaraq karbon qazına çevrilir, lakin su buxarı yana bilmir? Halbuki sudan daha çox oksigenə malik olan  $\text{H}_2\text{O}_2$  kimi birləşmə vardır. Cavabınızı əsaslandırın.

**35.** Yanan şam (ağac çubuğu) azotda və karbon 4-oksiddə sönür. Nə üçün? Bu qazları bir-birindən necə fərqləndirmək olar?

**36.**  $100^\circ \text{C}$  temperaturda 1 kq fosgen almaq üçün normal şəraitdə neçə litr xlor qazı tələb olunur?

*Cavab: 309,14 l*

**37.** Normal şəraitdə  $5,6 \text{ l CO}_2$  qazı almaq üçün nə qədər malaxit lazımlığını hesablayın. Bu qazı maqneziumla reduksiya etdikdə nə qədər karbon alınar?

*Cavab: 55,6 q, 3 q*

**38.** Laboratoriya şəraitində karbon 2-oksid qarışqa və ya oksalat turşusunun parçalanmasından alırlar? Nə üçün parçalanma sadəcə qızdırmaqla deyil, məhz qatı sulfat turşusunun isti məhlulunun iştirakı ilə aparılır? Cavabınızı əsaslandırın.

**39.** Karbon oksigenlə hansı birləşmələr əmələ getirir? Onların quruluş formüllərini tərtib edin.

**40.** 12 l 8%-li  $\text{NaHCO}_3$  məhlulundan ( $\rho = 1,058 \text{ g/ml}$ ) hansı həcmdə (n.ş) karbon qazı almaq olar?

*Cavab: 135,42 l*

**41.** Müxtəlif kompleks birləşmələrdə  $\text{CO}$ -liqand rolunu oynayır. Karbon 2-oksidin molekul quruluşuna əsaslanaraq onun bu xassəsini necə izah etmək olar?

**42.** İçərisində dəm qazı və karbon qazı olan silindrleri necə fərqləndirmək olar? Her iki oksidin tətbiq sahələrini göstərin.

**43.** Bir litr su  $0^\circ\text{C}$ -də 5 atm. təzyiq altında  $\text{CO}_2$  ilə doldurulmuşdur. Həmin  $\text{CO}_2$ -ni sudan ayırib normal şəraite gətirsek həcmi nə qədər olar? ( $0^\circ\text{C}$ -də 100 ml suda 17 l  $\text{CO}_2$  həll olur).

*Cavab: 8,55 l*

**44.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



**45.** Aşağıdakı çevrilmələrə əsaslanaraq A, B və C maddələrini adlandırın və reaksiya tənliklərini tamamlayın.



**46.** Nə üçün karbon 2-oksidi qarşıqa turşusunun formal anhidridi sayılır? Cavabınızı əsaslandırı.

**47.** Ağac kömürü hansı proseslərdə emelə gelir? Onun quruluşu, xassələri və tətbiqi necədir?

**48.** 10 q qrafitin yanmasından 330,4 kC istilik ayrılmış, 1 q al-maz yandıqda  $-32,94 \text{ kC}$  və 1,5 q karbinin yanmasından  $-45 \text{ kC}$  istilik udulmuşdur. Almaz, qrafit və karbinin yanma istiliyini hesablayın.

*Cavab: -396,5; -395,3; -360 kC/mol*

**49.** 17,82 q potaş və soda qarışığını sulfat turşusu ilə işlədikdə 23,19 q susuz kalium- və natrium-sulfat alınmışdır. Götürülmüş və alınmış qarışqların tərkibini teyin edin.

*Cavab: 8,28 q  $\text{CaCO}_3$ ; 9,54 q  $\text{Na}_2\text{CO}_3$ ; 10,44 q  $\text{K}_2\text{SO}_4$ ; 12,78 q  $\text{Na}_2\text{SO}_4$*

**50.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{CuSO}_4 + \text{KCN} \rightarrow \dots$
2.  $\text{CS}_2 + \text{K}_2\text{S} \rightarrow \dots$
3.  $\text{CS}_2 + \text{Cl}_2 \rightarrow \dots$
4.  $\text{H}_2\text{CS}_3 + \text{H}_2\text{O} \rightarrow \dots$

**51.** Aşağıdakı birləşmələrdə karbonun valentliyini və oksidləşmə dərəcəsini təyin edin.

1.  $\text{Al}_4\text{C}_3$  ;    2.  $\text{CH}_2\text{Cl}_2$  ;    3.  $\text{CF}_4$  ;    4.  $\text{C}_2\text{H}_5\text{OH}$  ;
5.  $\text{C}_6\text{H}_{12}\text{O}_6$  ;    6.  $\text{CH}_3\text{COOH}$  ;    7.  $\text{C}_{12}\text{H}_{22}\text{O}_{11}$  ;    8.  $\text{H}_2\text{C}_2\text{O}_4$  ;

**52.** 92% karbonu olan qrafitin bir tonunun qazlaşdırılmasından neçə  $\text{m}^3$  (n.ş) dəm qazı alınar?

*Cavab: 1713,3 m<sup>3</sup>*


**53.**  $\text{CO}$  və  $\text{O}_2$  qarışığının həcmi 200 ml-dir. Karbon 2-oksidini yandırıqda həcm 40 ml azalmışdır. Qarışığın tərkibini həcm faizi ilə müəyyən edin.

*Cavab: 40% CO*

**54.** Metal karbonillər hansı məqsədlər üçün istifadə olunur?

**55.** Karbon 2-oksidin sənayədə tətbiqini eks etdirən üç reaksiya tənliklərini tərtib edin.

**56.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



**57.** Asetilenlə bariumun qarşılıqlı təsirindən 5 q  $\text{BaC}_2$  alınmışdır. Bu zaman neçə litr (n.ş) hidrogen ayrılmışdır?

*Cavab: 0,7 l*

**58.** Bütün reaksiyaların 100% çıxımıla getdiyini nəzərə alaraq bir ton buzlu sirkə turşusu almaq üçün nə qədər 87%-li  $\text{CaC}_2$  lazımlı olduğunu hesablayın.

*Cavab: 1226,1 kq*

**59.** Kömürün texniki növlərini sadalayın. Onların alınma şəraitlərini göstərin.

**60.** 33,6 l karbon qazını KOH məhlulundan keçirtdikdə 172,8 q  $\text{KHCO}_3$  və  $\text{K}_2\text{CO}_3$  qarışığı alınmışdır.  $\text{KHCO}_3^-$ -in kütləsini tapın.

*Cavab: 90 q.*

**61.** 5 l dəm qazı almaq üçün (n.ş) nə qədər qarışqa turşusunu susuzlaşdırmaq lazımlığını hesablayın.

*Cavab: 10,3 q*

**62.** Karbon qazı əmələ gətirmeklə 1 q kömür yandıqda 32,8 kC istilik ayrılır. Bir mol karbon qazını bəsit maddələrə parçalamaq üçün nə qədər istilik sərf edilmişdir?

*Cavab: 393,6 kC*

**63.** Nə üçün karbon 4-oksidin bərk forması «quru buz» adını almışdır? Cavabınızı əsaslandırın.

**64.** 9,92 q  $\text{Al}_4\text{C}_3$  və  $\text{CaC}_2$  qarışığının turşu ilə təsir etdikdə 4,48 l (n.ş) qaz qarışığı əmələ gelir. Qarışqda karbidlərin faizlə miqdarını hesablayın.

*Cavab: 87,1 % ; 12,9%*



**65.** Molekul quruluşuna və xassələrinə görə metan ( $\text{CH}_4$ ) silandan ( $\text{SiH}_4$ ) nə ilə fərqlənir? Nə üçün?

**66.** Karbon atomunun çoxlu sayıda allotropik şəkildəyişmələr əmələ gətirməsi nə ilə izah olunur? Cavabınızı əsaslandırın.

**67.** 2,5 q  $\text{CaC}_2$ -nümənəsindən  $18^\circ\text{C}$  və 753 mm c.s. təzyiqdə 0,72 1  $\text{C}_2\text{H}_2$  alındığı məlumdursa, texniki karbiddə kalsium-karbidin miqdarını tapın.

*Cavab: 1,91 q*

**68.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**69.** Kalsium-karbonatın həll edilməsi üçün 35 ml 1,26 M HCl turşusu sərf edilmişdir. Karbonatın kütləsini tapın.

*Cavab: 2,2 q*

**70.** Karbon 2-oksidi ( $\text{CO}$ )  $\text{CO}_2$  və  $\text{H}_2\text{O}$  qarışığından neçə ayırmələr? Cavabınızı reaksiya tənliklərini yazmaqla aydınlaşdırın.

**71.**  $\text{Al}_4\text{C}_3$  və  $\text{CaC}_2$  qarışığının tam hidrolizi zamanı alınan qaz qarışığının kütlesi oksigenin kütlesindən 1,6 dəfə yüngüldür. İlkin qarışqda karbidlərin faizlə miqdalarını hesablayın.

*Cavab: 52,94%; 47,06%*

**72.** Nə üçün odsöndürənlərdə natrium-karbonatdan deyil, natrium-hidrokarbonatdan istifadə edilir? Cavabınızı əsaslandırın.

**73.**  $\text{CaCO}_3$  və  $\text{CaO}$ -dən ibarət qarışığın 58 q-na xlorid turşusu ilə təsir etdikdə 6,5 l (n.ş) qaz ayrılır. İlkin qarışqda komponentlərin faizlə miqdalarını və qarışığın neytrallaşdırmaq üçün sərf olunan 1,2 mol/l  $\text{HCl}$  məhlulun həcmini hesablayın.

*Cavab: 50%  $\text{CaO}$ , 1,35 l*

**74.** 16 q qlükozanın qıçqırması zamanı ayrılmış karbon qazı 14,8 q kalsium-hidroksid olan məhluldan buraxılmışdır. Bu zaman ayrılan çöküntünün kütləsini hesablayın.

*Cavab: 17,8 q*

**75.** Molekulda kimyəvi rabitənin növündən asılı olaraq karbidləri hansı qruplara ayıırlar? Onları necə almaq olar? Müvafiq reaksiyaların tənliklərini yazın.

**76.**  $12 \text{ m}^3$  havanı (n.ş)  $\text{Ca}(\text{OH})_2$  məhlulundan keçirtdikdə 18 q  $\text{CaCO}_3$  çöküntüsü alınmışdır. Havada karbon qazının həcm payını hesablayın.

*Cavab: 0,0336 %*

**77.** Tərkibində 80%  $\text{CaCO}_3$  olan 1250 kq əhəng daşının parçalanmasından neçə  $\text{m}^3$  (n.ş)  $\text{CO}_2$  alınar? Bu zaman əmələ gələn kalsium-oksidi söndürmək üçün nə həcmində su lazımdır?

*Cavab: 224  $\text{m}^3$ , 180 l*

**78.** Karbonat turşusunun 0,005 M məhlulunun birinci pille üzrə dissosiasiya dərəcəsi 0,85%-dir. Karbonat turşusunun birinci pille üzrə dissosiasiya sabitini hesablayın.

*Cavab:  $3,6 \cdot 10^{-7}$*

**79.** Karbonat turşusu nitrat turşusundan zəif, lakin borat turşusundan qüvvətlidir. Bunu nə ilə izah etmək olar?

**80.** 100 q HCl məhlulunu 100 q soda məhluluna əlavə etdikdə reaksiya məhsulu 200 q olmuşdur. İlkin məhlulları əks qaydada bir-birinin üzərinə əlavə etdikdə isə alınan məhsulun kütləsi 197 q olur. Bunların səbəbini izah edin və ilkin məhlulda xlorid turşusunun qatılığını hesablayın.

**Cavab:** 5%

**81.**  $\alpha$  və  $\beta$  karbini ozonla oksidləşdirildikdə uyğun olaraq hansı turşular alınır?

**82.** 400 q  $Na_2CO_3$  və  $NaHCO_3$  qarışığını közərtdiğdə kütləsi azalaraq 276 q olmuşdur. İlkin qarışqda  $Na_2CO_3$ -in faizlə miqdarını hesablayın.

**Cavab:** 16%

**83.**  $Ca(OH)_2$ -in A-duzunun məhluluna təsirindən B çöküntüsü alınır. Lakin  $CaCl_2$ -in A məhluluna təsiri zamanı isə heçnə baş vermir. Qüvvətli turşu A-maddəsini həll edir və bu zaman C qazı ayrılır. Ayrılan qaz  $KMnO_4$  məhlulunu rəngsizləşdirir. Müvafiq reaksiya tənliklərini yazmaqla A, B və C maddələrini müəyyən edin.

**84.** Kalium-hidroksid məhlulundan 1 1 (n.ş) CO və  $CO_2$  qaz qarışığı buraxılmışdır. Bu zaman alınan çöküntü sözülərək qurudulmuş və kütləsinin 2,45 q olduğu müəyyən edilmişdir. İlkin qaz qarışığının tərkibini həcm faizi ilə ifadə edin.

**Cavab:** 45,1 %, 54,9%

**85.** Susuzlaşdırılmış sodanın yuyucu xassələrini nə ilə izah etmək olar? Siz necə düşünürsünüz, ev şəraitində sodanı alüminium qabda saxlamaq olarmı? Cavabınızı əsaslandırın.

**86.** 500 kq pəncərə şüşəsi almaq üçün lazım olan xammalın:soda, əhəng daşı və kvars qumun miqdarını hesablayın. Bu qədər şüşəni həll etmək üçün 30%-li HF turşusundan nə qədər lazımdır?

**Cavab:**  $111 \text{ kq } Na_2CO_3$ ;  $104,6 \text{ kq } CaCO_3$ ;  
 $376,6 \text{ kq } SiO_2$ ;  $557,87 \text{ kq } HF$

**87.** Məlumdur ki, havada yandırılmış maqnezium karbon 4-oksid mühitində də yanmayı davam etdirir. Diger bir tərəfdən bilirik ki,

karbon 4-oksid yanğınsöndürmədə istifadə olunur. Bu iki ifadədə bir ziddiyət varmı? Cavabınızı əsaslandırın.

**88.** Aşağıdakı reaksiya tənliklərini tamalayın.

1.  $\text{C}_2\text{N}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{C}_2\text{N}_2 + \text{N}_2 \rightarrow \dots$
3.  $\text{C}_2\text{N}_2 + \text{Cl}_2 \rightarrow \dots$
4.  $\text{C}_2\text{N}_2 + \text{KOH} \rightarrow \dots$

**89.** 6 q  $\text{MgCO}_3$ -in 50 q 30%-li  $\text{HCl}$  məhlulu ilə qarşılıqlı təsirindən ayrılan  $\text{CO}_2$ -in həcmini və kütləsini hesablayın.

**Cavab:** 1,6 l; 3,14 q


**90.** Normal şəraitdə bir kubmetr havanı  $\text{Ba(OH)}_2$  məhlulundan keçirdikdə 2,64 q çöküntü alınır. Havada karbon qazının həcm fəzini hesablayın.

**Cavab:** 0,03%

**91.** 5,6 l metanın yanmasından neçə litr karbon qazı alınar? Neçə litr (n.ş) oksigen reaksiyaya girər? Əgər alınmış qaz 114,7 ml 8%-li  $\text{NaOH}$  məhlulundan ( $\rho = 109 \text{ g/ml}$ ) buraxılsa hansı duz alınar?

**Cavab:** 5,6 l  $\text{CO}_2$ ; 11,2 l  $\text{O}_2$ ; 21 q  $\text{NaHCO}_3$

**92.** Tələbə sınaq şüşəsində artıqlaması ilə götürülmüş xlorid turşusu ilə barium karbonat arasında reaksiya aparır və bu reaksiya təliyini aşağıdakı kimi tərtib edir.



Verilmiş tənlikdə səhvi düzəldin və reaksiyanın ion-molekulyar təliyini tərtib edin.

**93.** 16 l  $\text{CO}$  və  $\text{CO}_2$ -nin artıqlaması ilə götürülmüş oksigenlə rişığını yandırıqdə həcmi 2 l azahr. Qarışqda karbon 2-oksidin kütlə və həcm payını tapın:

**Cavab:** 17,48%, 25%

**94.** A mürəkkəb maddəsinin temperatur şəraitində artıqlaması ilə götürülmüş maqneziumla reaksiyası zamanı iki maddə alınır ki, bunlardan biri B-maddəsidir. B-maddəsinin  $\text{HCl}$  ilə reaksiyasından isə C zəherli qazı alınır. C-maddəsinin yandırılmasından isə ilkin A-

maddəsi və  $H_2O$  alınır. Müvafiq reaksiya tənliklərini tərtib edin və A, B, C maddələrini müəyyənləşdirin.

**95.** 150 q  $CaCO_3$ -in parçalanmasından 30 l karbon 4-oksid (n.ş) alınmışdır. Alınmış miqdardan nəzəri çıxımın necə faizini təşkil edir?

**Cavab:** 89,3%

**96.** Tərkibində 9 q oksalat turşusu olan məhlulu neytrallaşdırmaq üçün 56 q 10%-li KOH məhlulu sərf olunmuşdur. Bu zaman hansı duz alınmışdır? Reaksiya tənliyini yazın və cavabınızı hesablamalar ilə əsaslandırın.

**97.** Maqnezium-karbonat ilə kalsium-karbonat qarışığının qızdırılması zamanı ayrılan qazın kütləsi bərk qalığın kütləsinə bərabər olmuşdur. İlkin qarışığın faizlə tərkibini hesablayın.

**Cavab:** 71,6% ; 28,4%

**98.**  $Ca(HCO_3)_2$  və  $CaCO_3$ -dan ibarət 53 q qarışığının qızdırıldıqda 21 q bərk qalıq qalır. İlkin qarışqda kalsium-karbonatın faizlə miqdarını hesablayın.

**Cavab:** 23,58%

**99.** Ayrı-ayrı sınaq şüselərində natrium-karbonat, natrium-hidrokarbonat və natrium-hidroksid məhlulları vardır. Sınaq şüselərində hansı maddə məhlulunun olduğunu necə bilmək olar? Fikrinizi reaksiya tənliklərini yazmaqla izah edin.

### *5. Silisium və onun birləşmələri*

**1.** Silisiumun allotropik şəkildəyişmələrini sadalayın. Onlardan hansı kimyəvi cəhətdən daha aktivdir və nə üçün? Cavabınızı əsaslandırın.

**2.** Yüksek təmizliyə malik olan silisium elementini necə almaq olur? Müvafiq reaksiya tənliklərini yazın.

**3.** Silisiumun qələvi məhlulu ilə yüksək reaksiyaya daxil olma qabiliyyətini nə ilə izah etmək olar?

**4.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.





5. 350 q 20%-li natrium-silikat məhlulunu hazırlamaq üçün nə qədər  $\text{Na}_2\text{SiO}_3 \cdot 9\text{H}_2\text{O}$  lazımdır?

*Cavab: 162,9 q*

6. 1000 kq  $\text{Na}_2\text{SiO}_3$  almaq üçün tərkibində 90%  $\text{SiO}_2$  olan kvars qumdan nə qədər götürmək lazımdır?

*Cavab: 546,45 kq*

7. 98%  $\text{SiO}_2$ -i olan qumdan 1128 kq texniki silisium almaq üçün nə qədər qum lazımdır?

*Cavab: 2466,4 kq*

8. Hansı yolla silisium 4-oksidini həll olmuş hala keçirmək olar?

9. Hansı turşunu adı şüşə qabda və kvars şüşə qabda saxlamaq olmaz? Nə üçün? Cavabınızı əsaslandırın.


10. Aşağıdakı mineralların formullarını oksid birləşmələri şəklinde yazın.

1.  $\text{Na}_2\text{Al}_2\text{Si}_6\text{O}_{16}$ ; 2.  $\text{CaAl}_2\text{Si}_2\text{O}_8$ ; 3.  $\text{K}_2\text{Al}_2\text{Si}_6\text{O}_{16}$ ; 4.  $\text{Mg}_3\text{H}_4\text{Si}_2\text{O}_9$

11. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



12. Bəzi elementləri oksidlərdən reduksiya etmək üçün silisium elementindən istifadə olunur.



Göstərilən reaksiyaya əsaslanaraq reduksiya prosesini necə izah etmək olar? Cavabınızı əsaslandırın.

13. Silisium 4-oksidə 1,5 mol-atom karbonla təsir etdikdə necə qram silisium alınar?

*Cavab:*

14. Silisiumun mühüm təbii birləşmələri hansılardır? Onların formullarını və adlarını yazın.

15. Silisiumun hidrogenli birləşmələri olan silanların dörd üsulla alına reaksiyalarının tənliklərini tərtib edin.

**16.** Təzyiqdə  $\text{NaOH}$  ilə  $\text{SiO}_2$  qarışığının əridilməsi zamanı  $100^\circ\text{C}$  və  $101 \text{ kPa}$  şəraitdə ölçülümiş  $4,5 \text{ l}$  su buxarı ayrılmışdır. Bu zaman nə qədər sodium-silikat alınmışdır.

**Cavab:**  $0,147 \text{ mol}$

**17.** Aşağıda verilmiş turşulardan hansıları kvars qablarda saxlamaq olmaz?

1.  $\text{H}_2\text{SO}_4$  ; 2.  $\text{HCl}$ ; 3.  $\text{HNO}_3$ ; 4.  $\text{HF}$

**18.** Silisium 4-oksidin fiziki və kimyəvi xassələrini xarakterize edin. Onun suya, qələvilərə və turşulara münasibətini müəyyənləşdirin.

**19.** Cement nümunəsində  $66\%$   $\text{CaO}$ ,  $21\%$   $\text{SiO}_2$ ,  $6\%$   $\text{Al}_2\text{O}_3$ ,  $3,5\%$   $\text{Fe}_2\text{O}_3$  və  $3,5\%$   $\text{MgO}$  vardır. Verilmiş nümunədə oksidlərin nisbətini müəyyən edin.

**20.**  $3\text{MgSiO}_3\text{-CaSiO}_3$  təbii mineralında silisium 4-oksidin faizlə miqdarını hesablayın.

**Cavab:**

**21.** Hansı reaktivlə  $\text{Na}_2\text{CO}_3$  və  $\text{Na}_2\text{SiO}_3$  olan məhlulda eyni vaxtda  $\text{CO}_3^{2-}$  və  $\text{SiO}_3^{2-}$  ionlarını təyin etmək olar?

**22.**  $98,64 \text{ kPa}$  təzyiqdə və  $20^\circ\text{C}$  temperaturda ölçülümiş neçə litr hava  $200 \text{ sm}^3$  silanın (n.ş) yandırılmasına sərf olunar?

**Cavab:**  $2,1 \text{ l}$

**23.** Silanlar necə alınır? Onların homoloji sırasının ümumi formulunu yazın.

**24.** Bir ton mətbəə yapışqanı almaq üçün nə qədər tərkibində  $95\%$   $\text{NaOH}$  olan kaustik soda və  $90\%$   $\text{SiO}_2$  olan kvars qumu lazımdır?

**Cavab:**  $690 \text{ kg}, 546 \text{ kg}$

**25.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{Si} + \text{NaOH} + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{SiH}_4 + \text{H}_2\text{O} \rightarrow \dots$



**26.** Hansı maddələr maye şüşə adlanır? Maye şüşələrin praktiki tətbiqi onların hansı xassələrinə əsaslanır?

**27.** Natrium-silikatdan silisium 4-oksidini necə ayırmalı olar? Cavabınızı müvafiq reaksiya tənliklərini yazmaqla aydınlaşdırın.

**28.** 200 ml 35%-li NaOH-in ( $\rho=1,38 \text{ g/ml}$ ) isti məhlulu ilə reaksiyaya daxil ola bilən silisiumun miqdarnı hesablayın.

*Cavab:*

**29.** Natrium-silikatın suda məhlulunda hansı reaksiya baş verir? Onun üzərinə ammonium-xlorid əlavə etdikdə nə müşahidə olunur? Hansı halda reaksiya axıra kimi gedir? Nə üçün? Cavabınızı əsaslandırın.


**30.** 98,64 kPa təzyiqdə və  $17^{\circ}\text{C}$  temperaturda ölçülümiş  $15 \text{ m}^3$  hidrogen almaq üçün nə qədər silisium və hansı həcmde 32%-li NaOH məhlulu ( $\rho=1,35$ ) lazımdır?

*Cavab: 8,6 kq; 56,7 l*



**31.**  $\text{Si}_x\text{H}_y$  tərkibili 8,71 q silanın yanması zamanı 16,82 q  $\text{SiO}_2$  alınmışdır. Silanın arqona görə sıxlığı 1,558 olduğunu bilərək, onun kimyəvi formulunu müəyyən edin.

**32.** Silisium və karbon eyni yarımqrup elementləri olmasına baxmayaraq silisium 4-oksid karbon 4-oksiddən fərqli olaraq yüksək ərimə temperaturuna malikdir. Nə üçün? Cavabınızı əsaslandırın.

**33.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



**34.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.






35. Silanın reaksiyaya girmə qabiliyyətinin alkanlardan yüksək olmasına səbəb nödür? Müvafiq reaksiya tənliklərini yazmaqla cavabınızı aydınlaşdırın.
36. Aşağıdakı mineralları oksidlər şəklində yazın.  
 1.C<sub>2</sub>Al<sub>2</sub>Si<sub>2</sub>O<sub>8</sub>; 2.Na<sub>2</sub>Al<sub>2</sub>Si<sub>2</sub>O<sub>8</sub>; 3.H<sub>4</sub>Al<sub>2</sub>Si<sub>2</sub>O<sub>9</sub>;  
 4.K<sub>2</sub>Al<sub>2</sub>Si<sub>6</sub>O<sub>16</sub>; 5.K<sub>2</sub>H<sub>4</sub>Al<sub>6</sub>Si<sub>6</sub>O<sub>24</sub>; 6.Na<sub>2</sub>Al<sub>2</sub>Si<sub>6</sub>O<sub>16</sub>.
37. Çöl şpatının gilə çevrilməsi prosesini reaksiya tənliyi ilə ifadə edin.
38. Natrium-silikatın hidroliz reaksiyasının tənliyini tərtib edin. Na<sub>2</sub>SiO<sub>3</sub> məhluluna NH<sub>4</sub>Cl məhlulu əlavə etdikdə duzun hidroliz dərəcəsi necə dəyişir?
39. Oksidlər şəklində göstərilmiş aşağıdakı mineralların formularını tərtib edin.  
 1. K<sub>2</sub>O · 3 Al<sub>2</sub>O<sub>3</sub> · 6 SiO<sub>2</sub> · 2 H<sub>2</sub>O ; 2. Al<sub>2</sub>O<sub>3</sub> · 2 SiO<sub>2</sub> · 2 H<sub>2</sub>O ;  
 3. K<sub>2</sub>O · Al<sub>2</sub>O<sub>3</sub> · 6 SiO<sub>2</sub> ; 4. 3MgO · 2 SiO<sub>2</sub> · 2 H<sub>2</sub>O ;
40. Tərkibi 5,06% Be, 10,05% Al, 31,49% Si və 53,40% O-dən ibarət mineralin kimyəvi formulunu tərtib edin. Mineralı metal oksidləri şəklində yazın.
41. Aşağıdakı çevrilmələrin və reaksiya tənliklərini yazın.
- $$\begin{array}{c} \text{SiF}_4 \\ \nearrow \\ \text{Si} - \text{SiH}_4 \rightarrow \text{SiO}_2 \rightarrow \text{H}_2\text{SiO}_3 \rightarrow \text{Na}_2\text{SiO}_3 \\ \searrow \\ \text{Si} \end{array}$$
42. Silisiumun hidrogenli birləşməsi silan (SiH<sub>4</sub>) adlanır. Silan molekulu hansı hibridləşmə hesabına əmələ gəlmışdır?
43. Nə üçün silisiumun tam həll edilməsi üçün yalnız nitrat turşusu bəs etmir? Bu zaman 1:3 nisbətində qatı HNO<sub>3</sub> və HF turşu qar-

rüşgündan istifadə edilir. Cavabınızı reaksiya tənliklərini yaz-maqla aydınlaşdırın.

**44.** Silisium halogenidlərinin hidroliz reaksiyası tənliklərini yazın.  $\text{SiF}_4$ -in hidrolizinin səciyyəvi xüsusiyyəti nədən ibarətdir?  $\text{CCl}_4$ -in hidrolizi  $\text{SiF}_4$ -in hidrolizi kimi baş verə bilərmi? Cavabınızı əsaslandırın.

**45.** Silisium 4-oksidini maqneziumla və ya karbonla reduksiya etdikdə, mühitdə silisiumla yanaşı reduksiya olunmayan silisium 4-oksid, yeni əmələ gələn maqnezium-silisid və silisium-karbid qalır. Gösterilən qarışqlardan silisiumu necə ayırmalı olar?

**46.** Aşağıdakı mineralları oksidlər şəklində yazın və onlarda sili-sium və silisium 4-oksidin faizlə miqdarını hesablayın.




**47.** Silikatları və karbonatları hansı sadə üsulla bir-birindən fərqləndirmək olar?

**48.** 10 ton adı şüşə almaq üçün nə qədər tərkibində 95%  $\text{Na}_2\text{CO}_3$  olan soda, 96%  $\text{CaCO}_3$  olan əhəng daşı və 98%  $\text{SiO}_2$  olan kvars qumu lazımdır?

*Cavab:*

**49.** Karborund nəyə deyilir? O, necə alınır və nə məqsədlə işlədirilir?

**50.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



**51.** 5 q Si və C qarışığının isti qələvi məhlulu ilə işləndi. Bu zaman 2,8 l (n.s) hidrogen ayrıldı. İlkin qarışqanda karbonun faizlə miqdarnını hesablayın.

*Cavab: 65%*

**52.** Natrium- və kalsium-karbonatlarının silisium 4-oksidlə birgə əridilməsi zamanı baş verən reaksiyaların tənliklərini tərtib edin.

**53.** Sizə etiketi olmayan iki qabda  $\text{Na}_2\text{CO}_3$ , və  $\text{Na}_2\text{SiO}_3$  verilmişdir. Qabdakı maddələri necə təyin etmək olar? Fikrinizi reaksiya tənliklərini yazmaqla tamamlayın.

**54.** Portland sementinin tərkibində 77,7%  $\text{CaO}$  və 22,3 %  $\text{SiO}_2$  vardır. Bu növ sementin formulunu oksidlər şəklində göstərin.

**55.** Kvarts şüşə necə alınır? Onun adı şüşədən üstünlüyü nədən ibarətdir? Hansı turşunu nə adı şüşədən, nə də kvarts şüşədən hazırlanmış qabda saxlamaq olmaz ? Nə üçün? Cavabınızı əsaslandırın.

**56.** A bəsit maddəsi partlayışla hidrogenlə reaksiyaya girərək B qazı əmələ gətirir. B qazının suda məhlulu zəif turşu xassəlidir. Bu məhlulda  $\text{SiO}_2$ -in həll olması zamanı C-qazı alınır. Reaksiya tənliklərini yazın və A, B və C maddələrini adlandırın.

**57.** Silisiumu reduksiya edərkən 5% silisium 4-oksidin reaksiyaya girmədiyini və alınan silisiumun 10%-nin maqneziumla silisid əmələ gətirdiyini nəzərə alaraq 100 kq silisium 4-oksiddən nə qədər silisium alınacağını hesablayın.

*Cavab: 40 kq*

**58.** Adı şüşənin tərkibi  $\text{Na}_2\text{O}\cdot\text{CaO}\cdot 6\text{SiO}_2$  formuluna uyğun gelir. 956 kq belə şüşə almaq üçün nə qədər natrium-karbonat, kalsium-karbonat və silisium 4-oksid lazımdır?

*Cavab: 212 kq, 200 kq, 720 kq*

**59.** Tərkibi  $\text{K}_2\text{O}\cdot 3\text{PbO}\cdot 6\text{SiO}_2$  olan bir ton billur şüşə almaq üçün nə qədər potaş, silisium 4-oksid və qurğuşun lazımdır?

*Cavab: 122,88 kq, 320,58 kq, 595,79 kq*

**60.** Aşağıdakı təbii silikatların formullarını oksidlər şəklində yazın.



**61.** Silisium 4-oksid təbiətdə hansı birləşmələr halında yayılmışdır?

**62.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın və X,Y maddələrini müəyyən edin.

1.  $\text{CaCO}_3 \rightarrow \text{CaSiO}_3;$
2.  $\text{Na}_2\text{SiO}_3 \rightarrow \text{X} \rightarrow \text{SiO}_2;$
3.  $\text{SiO}_2 \rightarrow \text{Y} \rightarrow \text{Mg}_2\text{Si} \rightarrow \text{SiH}_4;$

**63.** Fiziki xassəcə silisium 4-oksidin karbon 4-oksiddən kəskin fərqlənməsinə səbəb nədir? Cavabınızı əsaslandırın.

## 6. Germanium, qalay, qurmuşun və birləşmələri

**1.** Germanium, qalay və qurmuşun element atomlarının elektron formüllərini tərtib edin.

**2.**  $\text{C} \rightarrow \text{Si} \rightarrow \text{Ge} \rightarrow \text{Sn} \rightarrow \text{Pb}$  istiqamətində elementlərin qeyri-metallıq xassəsi necə dəyişir? Cavabınızı əsaslandırın.

**3.**  $\text{Ge}^{2+} \rightarrow \text{Sn}^{2+} \rightarrow \text{Pb}^{2+}$  – istiqamətində germanium yarımqrupu elementlərinin kationlarının reduksiyaedici xassəsi necə dəyişir?

**4.** Germanium yarımqrupu elementlərinin sənayedə alınma reaksiyalarının tənliyini yazın.

**5.**  $\text{Ge(OH)}_2 \rightarrow \text{Pb(OH)}_2$  və  $\text{Ge(OH)}_4 \rightarrow \text{Pb(OH)}_4$  sırasında hidroksidərin əsasi və turşuluq xassəsi necə dəyişir? Cavabınızı əsaslandırın.

**6.** Nə üçün qalay 2-xlorid məhlulunu hazırlayan zaman suya xlorid turşusu əlavə olunur? Cavabınızı əsaslandırın.

**7.** Qalay 4-hidroksidin amfoter xassəsini əks etdirən reaksiyaların molekulyar və qısa ion tənliklərini tərtib edin.

**8.**  $\text{PbO}_2$  qurğusun –peroksid adlandırmak olarmı? Verilmiş oksidin xassələrini göstərməklə cavabınızı əsaslandırın.

**9.** Aşağıda verilmiş duzların suda məhlullarında mühiti müəyən edin.

1.  $\text{Pb}(\text{NO}_3)_2$ ; 2.  $\text{K}_2\text{SnO}_2$ ; 3.  $\text{Na}_2\text{PbO}_2$ ; 4.  $\text{Sn}(\text{NO}_3)_2$

**10.** IV A qrup elementlərinin hidrogenli birləşmələrinin kim-yəvi formullarını tərtib edin. Onların qrafik formullarını yazın.


**11.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{SnCl}_2 + \text{Na}_2\text{CO}_3 \rightarrow \dots$
2.  $\text{SnCl}_2 + \text{HgCl}_2 \rightarrow \dots$
3.  $\text{SnCl}_2 + \text{NaOH} \rightarrow \dots$

**12.** Qalay və qurğusun 4-oksidinin amfoterliyini göstərən müvafiq reaksiyaların tənliklərini tərtib edin.

**13.**  $\alpha$  və  $\beta$  stannat turşusunu necə almaq olar? Müvafiq reaksiya tənliklərini yazın. Bu turşuların xassələri bir-birindən nə ilə fərq-lənir?

**14.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



**15.** Qalay 2-xlorid, yaxud qalay 4-xlorid asan hidrolizə uğrayır? Cavabınızı əsaslandırın.

**16.** Nə üçün qalayla örtülmüş (qalaylanmış) dəmir, qoruyucu təbəqənin zədələndiyi yerlərdə daha tez paslanır? Cavabınızı əsaslandırın.

**17.** Aşağıdakı duru turşu məhlullarının hansında qurğusunu və onun oksidini həll etmək olar?

1.  $\text{CH}_3\text{COOH}$ ; 2.  $\text{HCl}$ ; 3.  $\text{HNO}_3$ ; 4.  $\text{H}_2\text{SO}_4$

- 18.** Eyni zamanda məhlulda olan  $\text{Sn}^{2+}$  və  $\text{Pb}^{2+}$  ionlarını necə təyin etmək olar? Müvafiq reaksiyaların ion və molekulyar tənliklərini tərtib edin.
- 19.** Germanium-sulfidlə ammonium sulfidin qarşılıqlı təsirindən ammonium tiogermanatın alınması və ammonium-tiogermanatin turşu ilə qarşılıqlı təsiri reaksiyaların tənliklərini yazın.
- 20.** Qalayın hər atomuna 5 atom mis düşməsi üçün qalayla misin ərintisində neçə faiz qalay olmalıdır?
- 21.** Qurğunun akkumulyatorunun boşalması və dolması zamanı elektrodlarda baş verən reaksiyaların tənliklərini tərtib edin.
- 22.** Aşağıdakı oksidləşmə-reduksiya reaksiyalarını elektron-balansı üsulu ilə əmsallaşdırın.
1.  $\text{SnCl}_2 + \text{FeCl}_3 \rightarrow \text{SnCl}_4 + \text{FeCl}_2$
  2.  $\text{Pb} + \text{HNO}_3 \rightarrow \text{Pb}(\text{NO}_3)_2 + \text{NO} + \text{H}_2\text{O}$
- 23.**  $\text{Pb}_2\text{O}_3$  və  $\text{Pb}_3\text{O}_4$  oksidlərinin xlorid turşusu ilə reaksiyasının tənliklərini tərtib edin. Bu reaksiyaları elektron-balansı üsulu ilə əmsallaşdırın.
- 24.**  $\text{Ge}^{4+} \rightarrow \text{Sn}^{4+} \rightarrow \text{Pb}^{4+}$  istiqamətində germanium yarımqrupu elementlərinin kationlarının oksidləşdiricilik xassəsi necə dəyişir?
- 25.** Qalay və qurğunun oksidlərindən necə alınır? Müvafiq reaksiya tənliklərini yazın və onların getmə şəraitini göstərin.
- 26.** 200 q 5%-li  $\text{SnCl}_2$  məhlulunu tamamilə hidroksokompleksə çevirmək üçün hansı həcmində 2N  $\text{NaOH}$  məhlulu lazımdır?
- Cavab: 105, 3 ml.*
- 27.** Aşağıdakı reaksiya tənliklərini tamalayın.
1.  $\text{Sn} + \text{KOH} + \text{H}_2\text{O} \rightarrow \dots$
  2.  $\text{Sn} + \text{H}_2\text{SO}_4$  (qatı)  $\rightarrow \dots$



28. 80 q 6,6 %-li  $\text{Pb}(\text{NO}_3)_2$  məhlulu üzərinə 60 q 15%-li  $\text{NaJ}$  məhlulu əlavə edilmişdir. Bu zaman əmələ gələn  $\text{PbJ}_2$ -çöküntüsünün kütłesini hesablayın.

*Cavab:*

29. Nə üçün qurğuşun metalların gərginlik sırasında hidrogen-dən solda olsa da, xlorid turşusunda və durulaşdırılmış sulfat turşusunda həll olmur? Cavabınızı əsaslandırın.

30. Qalay və qurğuşun elementlərinin qələvilərə münasibətini xarakterizə edin. Müvafiq reaksiyaların ion və molekulyar tənliklərini tərtib edin.

31. Tərkibində 30% Sn və 70% Cu olan 50 q ərintiyə artıqlaması ilə götürülmüş qatı nitrat turşusu ilə qarşılıqlı təsirindən hansı həcmində (n.ş) azot 4-oksid alınacaqdır?

*Cavab: 36 l*

32. Qalay 2-xloridi suda həll edən zaman ona xlorid turşusu və qalay metalı əlavə edilir. Bu maddələrin hər birinin əlavə edilməsi nə kimi əhəmiyyət daşıyır? Müvafiq reaksiya tənliklərini yazın.


33. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{SnCl}_2 + \text{FeCl}_3 \rightarrow \dots$
2.  $\text{SnCl}_2 + \text{HNO}_3 + \text{HCl} \rightarrow \dots$
3.  $\text{SnCl}_2 + \text{K}_2\text{Cr}_2\text{O}_7 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$

34.  $\text{Ge(II)} \rightarrow \text{Pb(II)}$ ,  $\text{Ge(IV)} \rightarrow \text{Pb(IV)}$  sırasında elementlərin əmələ gətirdiyi birləşmələrin oksidləşdiricilik və reduksiyaedicilik xassəsi necə dəyişir? Cavabınızı əsaslandırın.

35. Qurğuşun 2-nitrat duzunun hidroliz reaksiyasının tənliyini tərtib edin. Bu duzun suda məhlulunda hansı mühit yaranır?

36. Aşağıdakı çevirilmələrin reaksiya tənliklərini yazın.




**37.** Metal qalaydan istifadə edərək, natrium-tiostannatı necə almaq olar? Lazım olan reaksiyaların molekulyar və ion-molekulyar tənliklərini tərtib edin.


**38.** Birleşmələrdə germanium, qalay və qurğuşun hansı oksid-leşmə dərəcəsinə malik olurlar? Bu birləşmələrin oksidləşmə-reduksiya xassələrini xarakterizə edin. Müvafiq reaksiyaların tənliklərini yazın.

**39.**  $Pb_2O_3$  və  $Pb_3O_4$ -oksidlərinin quruluş formullarını yazın.

**40.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**41.** Aşağıdakı oksidləşmə-reduksiya reaksiyalarını elektron-balansı üsulu ilə əmsallaşdırın.





**42.** Qurğuşunun  $Pb_2O_3$  və  $Pb_3O_4$  oksidləri nə üçün qarşıq oksidlər adlanır? Onları birləşmələrin hansı sinfinə aid etmək daha düzgün olardı?

**43.** Aşağıdakı oksidlərdən hansında əsasi xassəsi daha güclüdür.

1.  $PbO$  və ya  $SnO$ ; 2.  $PbO$  və ya  $PbO_2$ . Bunu nə ilə izah etmək olar?

**44.** Aşağıdakı çevrilmələrin reaksiyaların tam molekulyar tənliklərini tərtib edin.



**45.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{Pb}_3\text{O}_4 + \text{Cr}(\text{NO}_3)_3 + \text{NaOH} \rightarrow \dots$
2.  $\text{Pb}_3\text{O}_4 + \text{MnSO}_4 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$
3.  $\text{Pb}(\text{CH}_3\text{COO})_2 + \text{Cl}_2 + \text{KOH} \rightarrow \dots$

**46.** 6,9 q qurğuşun qatı nitrat turşusunda həll edildi. Alınmış məhluldan artıqlaması ilə hidrogen-sulfid qazı buraxıldı. Bu zaman əmələ gələn çöküntünün kütləsini hesablayın. Müvafiq reaksiyaların tənliklərini yazın.

*Cavab:*

**47.** Qurğuşun-qalay ərintisi reaksiya qurtaranadək nitrat turşusunda qızdırılmışdır. Sonra həll olmamış çöküntü süzülüb yuyulmuş, qurudulmuş və közərdilmişdir. Çöküntünün tərkibi nədən ibarətdir? Məhlulda qalan maddə hansıdır?

**48.** Qalay və qurğuşunun xlorid, sulfat və nitrat turşuları ilə reaksiya tənliklərini tərtib edin və elektron-balansı üsulu ilə əmsallaşdırın.

**49.** Aşağıdakı duzlardan hansı daha çox hidrolizə uğrayacaqdır?

1.  $\text{SnCl}_2$  və ya  $\text{SnCl}_4$
2.  $\text{Pb}(\text{NO}_3)_2$  və ya  $\text{Sn}(\text{NO}_3)_2$

**50.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{Ge} + \text{NaOH} + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{Ge} + \text{HNO}_3$  (qatı)  $\rightarrow \dots$
3.  $\text{Ge} + \text{HNO}_3 + \text{HCl} \rightarrow \dots$

**51.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.

1.  $\text{Sn} \rightarrow \text{SnSO}_4 \rightarrow \text{Sn}(\text{SO}_4)_2$
2.  $\text{PbO} \rightarrow \text{Pb} \rightarrow \text{Pb}(\text{NO}_3)_2 \rightarrow \text{PbSO}_4$

**52.** Qalay 2-hidroksidin amfoter xassəli olmasını təcrubi yolla necə müəyyən etmək olar? Reaksiyaların molekulyar və ion-molekulyar tənliklərini yazın.

**53.** Aşağıdakı çevrilmələri həyata keçirən reaksiyaların tam molekulyar tənliklərini yazın.

1.  $\text{Sn}^{2+} \rightarrow [\text{Sn}(\text{OH})_6]^{4-}$
2.  $\text{Sn}^{2+} \rightarrow \text{SnS}_3^{2-}$
3.  $\text{Sn}^{2+} \rightarrow [\text{Sn}(\text{OH})_6]^{2-}$

**54.** Məhlulda  $\text{Sn}^{2+}$  və  $\text{Pb}^{2+}$  ionları olduqda onları necə ayırmalı olsalar?

**55.** Aşağıdakı reaksiya tənliklərini tamalayın.

1.  $\text{Pb}_3\text{O}_4 + \text{Mn}(\text{NO}_3)_2 + \text{HNO}_3 \rightarrow \dots$
2.  $\text{Na}_2\text{SnO}_2 + \text{Bi}(\text{NO}_3)_3 + \text{NaOH} \rightarrow \dots$
3.  $\text{SnCl}_2 + \text{H}_2\text{O}_2 + \text{HCl} \rightarrow \dots$

**56.** Məhlulda aşağıda verilmiş maddələr arasında reaksiya baş verərmi?

- |                                                |                                                  |
|------------------------------------------------|--------------------------------------------------|
| 1. $\text{Pb}(\text{NO}_3)_2$ və $\text{Cd}$ ; | 2. $\text{SnCl}_2$ və $\text{Cu}$                |
| 3. $\text{SnCl}_2$ və $\text{FeCl}_3$ ;        | 4. $\text{FeCl}_2$ və $\text{Pb}(\text{NO}_3)_2$ |

**57.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{SnCl}_4 + \text{NH}_4\text{OH} \rightarrow \dots$
2.  $\text{SnCl}_2 + \text{AuCl}_3 \rightarrow \dots$
3.  $\text{SnO}_2 + \text{C} + \text{Cl}_2 \rightarrow \dots$

**58.** Nə üçün qurğuşun elementi üçün ikivalentli olduğunu birləşmələr daha xarakterikdir? Cavabınızı əsaslandırın.

**59.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{SnS} + (\text{NH}_4)_2\text{S}_2 \rightarrow \dots$
2.  $\text{SnS}_2 + (\text{NH}_4)_2\text{S} \rightarrow \dots$
3.  $\text{PbO} + \text{PbS} \rightarrow \dots$

**60.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{PbO}_2 + \text{MnSO}_4 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$
2.  $\text{Pb}_3\text{O}_4 + \text{KJ} + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$
3.  $\text{PbO} + \text{CO}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$

## 7. TEST NÜMUNƏLƏRİ

1. Cədvələ əsasən hansı kimyəvi formul müvafiq mineralin əsas tərkib hissəsidir?

	$4\text{Ag}_2\text{S}\cdot\text{GeS}_2$	$\text{FeCu}_2\text{Sn}_4$	$\text{PbS}$	$\text{SnO}_2$
A	germanit	stannit	anqlezit	kassiterit
B	argirodit	teallit	qalenit	stannit
C	argirodit	stannit	qalenit	kassiterit
D	konfildit	stannit	qalenit	teallit
E	argirodit	kassiterit	anqlezit	kassiterit

2. Hansı halda maddələrin adı şəraitdə aqreqat halları düzgün verilmişdir?

	$\text{SiBr}_4$	$\text{SiCl}_4$	$\text{SiJ}_4$	$\text{SiF}_4$
A	qaz	qaz	qaz	qaz
B	maye	maye	bərk	qaz
C	bərk	qaz	bərk	maye
D	maye	qaz	bərk	qaz
E	maye	maye	maye	maye

3. Silisium 4-oksid ilə reaksiyaya daxil olan maddələr sırasını göstərin.

A	NO	CO	$\text{H}_2\text{O}$	KBr	C
B	Al	C	Fe	HCl	$\text{N}_2\text{O}_5$
C	$\text{HNO}_3$	Mg	HF	$\text{Na}_2\text{SO}_4$	$\text{H}_2\text{O}$
D	$\text{Na}_2\text{CO}_3$	Mg	HF	$\text{Ca}_3(\text{PO}_4)_2$	C
E	$\text{CO}_2$	$\text{F}_2$	HF	$\text{CaCO}_3$	HCl

4. Cədvələ əsasən hansı cavabda karbidlərin adı düzgün verilmişdir?

	İon rabitəli	Kovalent rabitəli
A	$\text{Be}_2\text{C}$	$\text{Al}_4\text{C}_3$
B	SiC	$\text{Cu}_2\text{C}_2$

C	$\text{Be}_2\text{C}$	$\text{B}_4\text{C}$
D	$\text{Na}_2\text{C}_2$	$\text{Be}_2\text{C}$
E	$\text{B}_4\text{C}$	$\text{Al}_4\text{C}_3$

5. Cədvələ əsasən düzgün olan cavabı müəyyənləşdirin.

	$\text{H}_2\text{CS}_3$	HCNS	$\text{H}_4\text{SiO}_4$	$\text{H}_2\text{CN}_2$
A	metakarbonat	sianid	ortosilikat	karbamid
B	tiokarbonat	rodanit	metasilikat	sianat
C	tiokarbonat	rodanit	ortosilikat	sianamid
D	sianid	tiokarbonat	silikat	karbamid
E	karbonat	sianid	metasilikat	sianat

6. Cədvələ əsasən hansı reaksiyalar sianid turşusunun sənayedə alınmasını düzgün əks etdirir?

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
1	$\text{CO} + \text{H}_2\text{NH} \xrightarrow{\text{C}, \text{GeO}_2, 600^\circ\text{C}}$	$\text{HCN} + \text{H}_2\text{O}$
2	$\text{C}_2\text{N}_2 + \text{H}_2\text{O} \rightarrow$	$\text{HCN} + \text{HCNO}$
3	$2\text{CH}_2 + 3\text{O}_2 + 2\text{NH}_3 \xrightarrow{\text{C}, \text{Pt}, 1000^\circ\text{C}}$	$2\text{HCN} + 6\text{H}_2\text{O}$
4	$\text{C}_2\text{H}_2 + \text{H}_2 \rightarrow$	$2\text{HCN}$
5	$2\text{KCN} + \text{H}_2\text{O} + \text{CO}_2 \rightarrow$	$2\text{HCN} + \text{K}_2\text{CO}_3$

A) 1,3; B) 2,3,4; C) 3,5; D) 1,3,5; E) 2,5.

7. Cədvələ əsasən hansı cavabda elementlərin təbii izotoplarının sayı düzgün verilmişdir?

	C	Si	Ge	Sn	Pb
A	1	2	3	4	5
B	2	3	5	10	4
C	2	3	4	5	10
D	3	1	2	10	5
E	4	5	4	10	5

8. Hansı halda verilmiş kimyəvi formul müvafiq mineralin əsas tərkib hissəsidir?

	$\text{Na}[\text{AlSi}_3\text{O}_8]$	$\text{Ca}[\text{Al}_2\text{Si}_2\text{O}_8]$	$\text{Na}[\text{AlSiO}_4]$	$\text{SiO}_2$
A	albit	anortit	nefelin	kvars
B	nefelin	anortit	albit	torit
C	albit	sirkon	talk	kvars
D	sodalit	vallastonit	nefelin	torit
E	albit	nefelin	anortit	kvars

9. Hansı ifadələr doğrudur?

1.	Karbon-disulfid viskoz ipəyin və kənd təsərrüfatında ziyanvericilərə qarşı mübarizədə istifadə edilir.
2.	Potaş-qara barit istehsalında, adsorbent və metallurgiya proseslərində reduksiyadıcı kimi istifadə edilir.
3.	Həll olan silikatlardan oduncaya və parçalara odadavamlılıq və su-keçirməmək qabiliyyəti verməkdə istifadə edilir.
4.	Karborundan kərpic, keramik memulatlar, rezin, plastik kütlə və şüxə istehsalında istifadə edilir.
5.	Germanium-4 oksiddən xüsusi xəlitələrin hazırlanmasında və optiki şüxə istehsalında istifadə edilir.

A) 2,3,5; B) 1,3,5; C) 3,5; D) 2,4; E) 1,2,4.

10. Cədvələ əsasən hansı cavabda silanların adı şəraitdə aqreqat halları düzgün verilmişdir?

	$\text{Si}_4\text{H}_{10}$	$\text{SiH}_4$	$\text{Si}_3\text{H}_8$	$\text{Si}_2\text{H}_6$
A	qaz	qaz	qaz	qaz
B	bərk	maye	bərk	maye
C	bərk	bərk	bərk	bərk
D	maye	qaz	bərk	bərk
E	bərk	qaz	maye	qaz

11. Hansı halda hidridlər davamlığın artması istiqamətində verilibdir?

A	$\text{CH}_4$	$\text{SiH}_4$	$\text{GeH}_4$	$\text{SnH}_4$	$\text{PbH}_4$
B	$\text{PbH}_4$	$\text{SnH}_4$	$\text{SiH}_4$	$\text{GeH}_4$	$\text{CH}_4$
C	$\text{GeH}_4$	$\text{SiH}_4$	$\text{SnH}_4$	$\text{CH}_4$	$\text{PbH}_4$
D	$\text{PbH}_4$	$\text{SnH}_4$	$\text{GeH}_4$	$\text{SiH}_4$	$\text{CH}_4$
E	$\text{CH}_4$	$\text{GeH}_4$	$\text{PbH}_4$	$\text{SnH}_4$	$\text{SiH}_4$

12. Cədvələ əsasən düzgün olan cavabı müəyyən edin?

	PbO	$\text{Pb}_2\text{O}_3$	$\text{PbO}_2$	$\text{Pb}_3\text{O}_4$
	r e n g i			
A	qara	qırmızı	qara	sarı
B	sarı	qırmızımtıl-sarı	tünd boz	parlaq narıncı
C	qırmızımtıl sarı	tünd boz	parlaq narıncı	sarı
D	qara	göy	yaşıl	qara
E	sarı	parlaq narıncı	sarı	qırmızımtıl sarı

13. Cədvələ əsasən qaz halında olan maddələri müəyyən edin.

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
A	$\text{Si}_3\text{N}_4 + 12\text{NaOH} \rightarrow$	$3\text{Na}_4\text{SiO}_4 + 4\text{X}$
B	$\text{Si}_3\text{N}_4 + 16\text{HF} \rightarrow$	$2(\text{NH}_4)_2[\text{SiF}_6] + \text{Y}$
C	$\text{SiH}_4 + 3\text{H}_2\text{O} \rightarrow$	$\text{H}_2\text{SiO}_3 + \text{Z}$
D	$\text{SnCl}_2 + 2\text{HgCl}_2 \rightarrow$	$\text{Hg}_2\text{Cl}_2 + \text{T}$
E	$\text{SnCl}_2 + \text{Na}_2\text{CO}_3 \rightarrow$	$\text{SnO} + 2\text{NaCl} + \text{M}$

A) X,Y,Z,M; B) Y,T,M; C) X,Z,T,M; D) T,M,X; E) Z,T,M.

14. Deyilənlərdən hansılar səhvdir?

1.	Qalayda lehimləmə işlərində və dəmirin korroziyadan müdafiəsində istifadə edilir.
2.	Sn-Pb ərintisində saxsı qabların səthini minalamaqdə istifadə edilir.

3.	Qurğusun 2-oksiddən büllür şüşə istehsalında istifadə edilir..
4.	Maye halda $\text{CO}_2$ -dən soyuducu maddə kimi maşın və qurğularda istifadə edilir.
5.	Germaniumdan sulfatlı akkumulyatorların hazırlanmasında və qara bariton istehsalında istifadə edilir.

A) 1,3,; B) 2,3,5; C) 2,4,5; D) 1,2,5; E) 3,4.

15. Hansı halda turşuların adları düzgün verilmişdir?

	$\text{H}_2\text{SnH}_4$	$\text{H}_2\text{GeS}_3$	$\text{H}_2\text{PbO}_2$	$\text{H}_2\text{N}-\text{COOH}$
A	stannat	metagermanat	ortoplümbat	karbamin
B	tiostannat	tiogermanat	metaplümbat	sianamid
C	stannat	metagermanat	ortoplümbat	sianid
D	stannit	ortogermanat	plümbit	karbamin
E	stannat	tiogermanit	plümbit	karbamin

16. Cədvələ əsasən IV A qrup elementlərini atom radiuslarının artması sırası ilə düzün.

	Yer qabığında yayılması, kütłəcə (%)	Qaynama temperaturu, $^{\circ}\text{C}$
X	$7 \cdot 10^{-4}$	2847
Y	$1 \cdot 10^{-1}$	3927
Z	$1,6 \cdot 10^{-3}$	1751
T	21,6	3249
M	$4 \cdot 10^{-3}$	2337

A) Y,T,X,M,Z; B) X,Y,Z,T,M; C) M,T,Z,Y,X;  
D) Z,T,X,Y,M; E) T,Y,X,Z,M

17. Cədvələ əsasən hansı kimyəvi formul müvafiq mineralin əsas tərkib hissəsidir?

	$\text{MgCa}(\text{CO}_3)_2$	$\text{C}_{40}\text{H}_{64}\text{O}_4$	$\text{BaCO}_3$	$\text{MgCO}_3$
A	rodoxrozit	yantar	viterit	magnezit
B	dolomit	yantar	mellit	viterit

C	siderit	vevelit	viterit	maqnezit
D	dolomit	yantar	viterit	maqnezit
E	maqnezit	yantar	dolomit	mellit

18. Hansı halda karbidlərin adı **düzgün verilmişdir**.

	Metan quruluşu	Asitilen quruluşu
A	$\text{Na}_2\text{C}_2$	$\text{Cu}_2\text{C}_2$
B	$\text{Al}_4\text{C}_3$	$\text{Be}_2\text{C}$
C	$\text{CaC}_2$	$\text{Al}_4\text{C}_3$
D	$\text{Na}_2\text{C}_2$	$\text{SrC}_2$
E	$\text{Be}_2\text{C}$	$\text{MgC}_2$

19. Hansı halda metalların və oksidlərin şüşəyə verdiyi rəng **düzgün göstərilmişdir**?

	$\text{Fe}_2\text{O}_3$	$\text{Cu}_2\text{O}$	$\text{CoO}$	Ag	Au	$\text{MnO}_2$
A	qara	qırmızı	yaşıl	sarı	göy	qara
B	yaşıl	qırmızı	sarı	göy	alqırmızı	qara
C	yaşıl	qırmızı	göy	sarı	alqırmızı	qara
D	sarı	qara	yaşıl	qırmızı	qonur	göy
E	yaşıl	qırmızı	göy	sarı	qara	alqırmızı

20. Cədvələ əsasən hansı cavabda karbidlərin adı **düzgün verilmişdir**?

	Duzabənzər	Metalabənzər
1.	$\text{Be}_2\text{C}$	TaC
2.	$\text{SiC}$	$\text{Fe}_3\text{C}$
3.	$\text{Li}_2\text{C}_2$	TiC
4.	$\text{B}_2\text{C}_3$	SiC
5.	$\text{CaC}_2$	$\text{Mn}_3\text{C}_2$

- A)1,3,5; B) 2,4,5; C) 1,2,4; D) 2,3; E) 4,5.

## FƏSİL VII

### V A QRUP ELEMENTLƏRİ

#### 1. Qısa xarakteristikası

Dövri sistemin beşinci qrup əsas yarımqrupuna azot (*N*), fosfor (*P*), arsen (*As*), stibium (*Sb*) ve polonium (*Po*) -*p*-elementləri daxildir. Bu elementlərdən:

▲ **Azot** – ilk dəfə 1772-ci ildə ingilis kimyaçısı *D.Rezeford* tərəfindən kəşf olunmuşdur. Elə həmin ildə bu element isveç alimi *K.Seyele*, fransız alimi *A.Lavuazye* və ingilis alimi *H.Kavendiş* tərəfindən də havadan sərbəst halda alınmışdır. Elementə 1776-ci ildə *A.Lavuazye* tərəfindən verilən azot adı yunan dilindən tərcümədə «həyətsiz» mənasını verən «azos» sözündən götürülmüşdür. Sonralar onun şoralar ilə əlaqəsinin olması müəyyən edilmiş və 1790-ci ildə *J.Şaptalın* təklifi ilə elementə «şoratoradən» mənasını verən latin adı «nitrogenium» adı verilmişdir.

*Azot təbiətdə həm sərbəst həm də birləşmələr halında tapılır.* Sərbəst halda azot atmosferde yiğilaraq onun kütüle ilə 75,6%-ni, həcm ilə isə 78,16%-ni təşkil edir. Birləşmələr şəklində bütür canlı orqanizmlərin tərkibində, az miqdarda isə daş kömür neftdə (0,02-1,5%) olur.

Azotun  $^{14}_7 N$  (99,635%) və  $^{15}_7 N$  (0,365%) olan iki stabil təbii izotopu vardır.

*Azotun allotropik şəkildəyişməsi yoxdur.*

---

#### Azotun təbii birləşmələri

---

- $NaNO_3$  – Çili şorası
- $KNO_3$  – Hindistan şorası
- $Ca(NO_3)_2$  – Norveç şorası

▲ **Fosfor** – 1669-cu ildə alman əlkimyaçısı *H.Brand* tərəfindən felsəfə daşı axtarışı zamanı kəşf edilmişdir. Əlkimyaçı belə axtarışların birində sidik cövhərini havasız şəraitdə qızdırılmış və neticədə 15-ci elementi əldə etmişdir. Elementə verilən fosfor adı yu-

nanca «*işiq daşıyan*» mənasını verir. Məhz bu da onun qaranlıqda işıqlanması ilə əlaqədardır.

**Fosfor təbiətdə yalnız birləşmələr şəklində yayılmışdır.** O, ortofosfat turşusunun üzvi birləşmələri şəklində zülalların, südün, qanın, beyin maddəsinin, kalsium-ortofosfat şəklində isə sümüyün və dişin tərkibine daxil olur. Qeyd edək ki, fosfor sümükdə  $3Ca_3(PO_4)_2 \times CaCO_3 \cdot 8H_2O$  şəklindədir.

Fosforun  $^{31}P$  olan bir təbii stabil izotopu vardır. Onun həmçinin süni radioaktiv izotoplari da alınmışdır. Bunlardan  $^{32}P$  - izotopun yarımparçalanma dövrü **14,3** gündür.

Fosforun bir-birindən keşkin fərqlənen üç əsas *allotropik şəkil-daişməsi* məlumdur. Bunlar, *ağ fosfor* ( $\rho=1,822 \text{ g/sm}^3$ ), *qırmızı fosfor* ( $\rho=2,36 \text{ g/sm}^3$ ), *qara fosfor* ( $\rho=2,70 \text{ g/sm}^3$ ). Ağ fosfor *molekulyar kristal qəfəs eməle* getirir. Kristal qəfəsin düyünün nöqtələrində « $P_4$ » molekulları yerləşir. Qırmızı fosfor *atom*, qara fosfor isə *təbəqəli atom* kristal qəfəsi eməle getirirlər.

### Fosforun təbii birləşmələri

- $Ca_5(PO_4)_3F$  – flüorapatit,
- $Ca_5(PO_4)_3Cl$  – xlorapatit,
- $Ca_5(PO_4)_3OH$  – hidroksilapatit,
- $3Al_2O_3 \cdot 2P_2O_5 \cdot 12H_2O$  – vavellit
- $Ca_{10}I(PO_4)_6(CO_3) \cdot (H_2O)$  – karbonatoapatit
- $CePO_4$  – monaçit,
- $Fe_3(PO_4)_2 \cdot 8H_2O$  – vivanit,
- $Ca_3(PO_4)_2$ -apatit, fosforit,

▲ **Arsen** – İnsanlara qədim zamanlardan məlum olan elementlərdəndir. İlk dəfə bir element kimi **1789-cu** ildə fransız kimyaçısı **A.Lavuazye** tərəfindən müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, bir sıra ədəbiyyatlarda arsenin **1250-ci** ildə alman əlkimyaçısı **Albert Maqnusa** tərəfindən kəşf edilməsi göstərilir. Ancaq arsen birləşmələrini insanlar **A.Manusdan** çox əvvəl istifadə etmişdirlər.

**Arsen təbiətdə əsasən birləşmələr şəklində yayılmışdır.** Lakin təbiətdə ona bəzən *sərbəst* şəkildə də rast gəlinir.

Təbii arsenin  $^{75}As$  – olan bir izotopu məlumdur. Onun süni yolla alınmış *radioaktiv izotoplari* da vardır.

Arsenin üç *allotropik şəkildəyişməsi* məlumdur. *Boz* (metallik,  $\rho=5700 \text{ kq/m}^3$ ), *sarı* (qeyri-metallik,  $\rho=2080 \text{ kq/m}^3$ ) və *qara* (qeyri-metallik,  $\rho=4700 \text{ kq/m}^3$ ) arsen. Adı arsen boz rəngli, kristallik,  $\alpha$ -formadadır.

---

### *Arsenin təbii birləşmələri*

---

- $As_2S_4$  - qealqar,
- $As_2S_3$  - auripiqlənt,
- $As_2O_3$  - arsenolit,
- $FeAs_2$  - lellingit,
- $As_2O_5$  - arsenalit,
- $CoAs_2$  - smaltiln,
- $Ni_2As_2$  - nikelin,
- $4Cu_2S \cdot As_2S_3$  - tennantin
- $NiAs_2$  - xloantin,
- $Cu_3AsS_4$  - enarqit,
- $CoAsS$  - kobaltin,
- $AsS$  - alqar,
- $NiAsS$  - qersdorfit,
- $FeAsS$  - arsenopirit  
arsenli kolçedanı
- $Ag_3AsS_3$  - prustit
- $3Ag_2S \cdot As_2S_3$  - gümüş-tioarsenat

▲ **Stibium** ilə insanların tanışlığı çox qədim zamanlardan başlamışdır. Onun bir element kimi sərbəst şəkilde alınması XV-əsrde yaşamış əlkimyaçı monarx **Vasiliy Valentinin** adı ilə bağlıdır. Elementin latınca **stibium** adı yunan sözü «stib»-dən götürülmüşdür. Yunanlar o vaxt məlum olan  $Sb_2S_3$ -ü belə adlandırmışlar. Elementin rus dilində «surma» adı isə türk sözü olan «sürme»-dən götürülmüşdür ki, bu da «sürmə» və ya «qaş qaraltma» menasını verir. Elementin üçüncü tarixi adı «antimonium»-dur. Bu da maraqlı bir tarixi hadisə ilə bağlıdır.

**Stibium əsasən təbiətdə birləşmələr şəklində yayılmışdır.**

Stibiumun iki təbii izotopu  $^{121}_{51}Sb$  (57,25%),  $^{123}_{51}Sb$  (42,75%) vardır. Onun *süni radioaktiv izotoplari* da alınmışdır.

Stibiumun *4 allotropik şəkildəyişməsi* mövcuddur. Bunlar, *sarı* (qeyri-metallik), *qara* (metallik), *boz* (metallik) və *partlayıcı* (metallik) stibiumdur.

---

### Stibiumun təbii birləşmələri

---

- $Sb_2S$  - antimonit (sürmə parıltısı),      •  $Sb_2O_3 \cdot H_2O$  – stibiokanit,
- $Sb_2O_3$  – valentinit (sürməli oxra),      •  $Cu_2S \cdot Sb_2S_3$  – xalkostibit,
- $Sb_2O_4$  – servantit,
- $NiSb$  – breytqauptit,
- $Ag_2Sb$  – diskrazit,
- $NiSbS$  – ulmannit,
- $Ag_2SbS_3$  – pirargirit,
- $Cu_2SbS_3$  – tetraedrit,
- $CuPbSbS_3$  – burononit,
- $9(Ag,Cu)_2Sb_2S_3$  – polibazit,
- $Ag_2S \cdot Sb_2S_3$  – miarqirit(qiparqirit),
- $PbS \cdot Sb_2S_3$  – çinkenit,
- $5Ag_2S \cdot Sb_2S_3$  – stefanit,
- $2PbS \cdot Sb_2S_3$  – djemsonit,
- $3Sb_2S_3 \cdot Sb_2O_3$  – kermezit,
- $5PbS \cdot 2Sb_2S_3$  – bulanjerit,
- $3(Pb,Cu)_2S \cdot Sb_2S_3$  – burnonit.

▲ **Bismut** – insanlara çox qədimdən məlum olan elementlərdən biridir. Lakin onu bir element kimi **1739-cu** ildə **I.Potton** almışdır. **1819-eu** ilde isə bismut elementlər siyahısına isveç alimi **Berselius** tərəfindən daxil edilmişdir. Element verilən bismut adı haqqında müxtəlif mühəhizələr var. Belə ki, bu da alman dilində «**bismut**» sözündən götürüлüb, mənası «**ağ metal**» deməkdir. Digər bir fikrə görə bu ad «**wiece**» və «**muten**» sözlərinən götürüлüb, mənası uyğun olaraq «**çəmən**», «**filiz emal etmək**» deməkdir. Başqa bir fikrə görə isə bismut ərəbcə «**biismid**» sözündəndir ki, mənası «**bismut xassəli**» deməkdir.

**Bismut təbiətdə birləşmələr halında tapılır.** Onun  $^{209}_{83}Bi$  –olan bir təbii izotopu vardır. Hazırda bismutun süni **radioaktiv izotoplari** da alınmışdır.

Bismutun **allotropik şəkildəyişmələri** məlum deyil.

---

### Bismutun təbii birləşmələri

---

- $Bi_2O_3$  – sillenit (bismutlu oxra),      •  $PbS \cdot Bi_2S_3$  – qalenobismutit,
- $Bi_2S_3$  – bismutin,                              •  $Ag_2S \cdot Bi_2S_3$  – arqentobismutit,
- $Bi_2Te_2S$  – tetradimit,
- $Bi_2Se_3$  – bismut-selen parıltısı,
- $Au_2Bi$  – maldonit,
- $Cu_2S \cdot Bi_2S_3$  – emplektit,
- $3PbS \cdot Bi_2S_3$  – vittexenit,
- $3PbS \cdot Bi_2S_3$  – lilianit.

## 2. V A qrup elementlərin oksigenli turşuları

### Azot

- $\text{HN}_3$  – azid,
- $\text{HCN}$  – sianid,
- $\text{H}_2\text{N}_2\text{O}_2$  – hiponitrit,
- $\text{H}_2\text{N}_2\text{O}_3$  – hiponitrat,
- $\text{HNO}_3$  – nitrat,
- $\text{HNO}_2$  – nitrit,
- $\text{HNO}_4$  – peroksonitrat,
- $\text{NOHSO}_4$  – nitrozilsulfat,

### Fosfor

- $\text{HPO}_2$  – metafosfit,
- $\text{H}_3\text{PO}_2$  – hipofosfit,
- $\text{H}_4\text{P}_2\text{O}_5$  – pirofosfit,
- $\text{H}_3\text{PO}_3$  – fosfit,
- $\text{HPO}_3$  – metafosfat,
- $\text{H}_4\text{P}_2\text{O}_7$  – pirofosfat
- $\text{H}_3\text{PO}_4$  – ortofosfat
- $\text{H}_5\text{P}_3\text{O}_{10}$  – triortofosfat,
- $\text{H}_6\text{P}_4\text{O}_{11}$  – tetraortofosfat,
- $\text{H}_4\text{P}_2\text{O}_{12}$  – ultraortofosfat
- $\text{H}_5\text{P}_3\text{O}_6$  – heksaoksodifosfat
- $\text{H}_3\text{PO}_5$  – peroksomonofosfat
- $\text{H}_4\text{P}_2\text{O}_8$  – peroksodifosfat

### Arsen

- $\text{HAsO}_2$  – metaarsenit
- $\text{H}_3\text{AsO}_3$  – ortoarsenit
- $\text{H}_3\text{AsS}_3$  – tioarsenit
- $\text{HAsO}_3$  – metaarsenat
- $\text{H}_3\text{AsO}_4$  – ortoarsenat
- $\text{H}_4\text{As}_2\text{O}_7$  – piroarsenat
- $\text{H}_3\text{AsS}_4$  – tioarsenat

### Stibium

- $\text{HSbO}_2$  – metastibit
- $\text{H}_3\text{SbO}_3$  – stibit
- $\text{HSbO}_3$  – metastibiat
- $\text{H}_3\text{SbO}_4$  – ortostibiat
- $\text{H}_4\text{Sb}_2\text{O}_9$  – pirostibiat
- $\text{H}[\text{Sb}(\text{OH})_6]$  – heksahidrok-sostibiat

### 3. VA qrup elementlərinin tətbiq sahələri

#### Azot və onun birləşmələri

- ▲ **Azot:** • ammonyakin, nitrat turşusunun, kalsium-sianamidin istehsalında,
- İnert mühit yaradılmasında, elektrik lampaları və civə termometrlərində boş fəzanın doldurulmasında,
  - Elmi-tədqiqat işlərində inert mühit yaratmaqdə,
  - Havaya və rütubətə həssas olan maddələrin saxlanılmasında və daşınmasında,
  - **Azot (maye halda)** soyuducu qurğularда soyuducu agent kimi aşağı temperatur almaqdə
  - $NH_3$  – nitrat turşusu,  $(NH_4)_2SO_4$ ,  $NH_4NO_3$ ,  $CO(NH_2)_2$ , NO alınmasında, soda istehsalında,
  - Tibbdə, kənd təsərrüfatında, elmi tədqiqat işlərində,
  - Partlayıcı maddələrin alınmasında və qaynaq işlərində,
  - Soyuducu qurğularda soyuducu agent kimi,
  - $NH_3$  (*maye halda*) – Əksər maddələrin, o cümlədən bəzi metalların (məsələn, Na və K) həllədicisi və gübrə kimi,
  - $N_2O$  – cərrahiyədə narkoz kimi,
  - $NH_4OH$  – tibbdə naşatır spirti kimi,
  - $NH_4Cl$  – «quru elementlər»də elektrolit kimi və metalların lehimlənməsində ,
  - $HNO_3$  – nitrat turşusu duzlarının, azot gübrələrinin, sulfat turşusunun istehsalında,
  - Üzvi boyaların, plastik kütlələrin, tüstüsüz bariton, müxtəlif üzvi birləşmələrin alınmasında,
  - Dərmanların və dezinfeksiyaedici maddələrin alınmasında,
  - Digər turşularda həll olmayan metalların (Cu, Pb, Ag) həll edilməsində,
  - Çar araqının və fotoqrafiya vasitələrinin alınmasında,
  - Partlayıcı maddələrin, kollodiumun, sellüloidin istehsalında,

- $NH_4NO_3$  – gübre kimi, partlayıcı maddələrin, ammonalların, ammonitlərin alınmasında,
- $NaNO_3$  – gübre kimi və tüstülenen nitrat turşusunun alınmasında,
- $KNO_3$  – gübre kimi və qara bariton istehsalında,
- $Ca(NO_3)_2, (NH_4)_2SO_4$  – gübre kimi,
- *Ağır metal nitratları* – əsasən metal oksidlərin alınmasında,
- $(NH_4)_2HPO_4$  – kompleks gübre kimi və partlayıcı maddələrin istehsalında.

---

### Fosfor və onun birləşmələri

---

- ▲ **Fosfor:** • fosfat anhidridi və ortofosfat turşusunun alınmasında,
- Tüstü əmələgətirici maddələrin, yandırıcı bombaların, mərmilərin və el qumbaralarının hazırlanmasında,
  - Kənd təsərrüfatında ziyانvericilərlə mübarizədə istifadə olunan üzvi pestisidlərin (tiofos, karbofos, xlorofos və s.) istehsalında,
  - Əzcaçılıqda bəzi dərman pereparatlarının hazırlanmasında,
  - *Qurmızı fosfor* – kibrit istehsalında və hərbi işdə tüstü törədici maddə kimi,
  - $^{32}P$  – *izotopu* – bəzi leykemiya növlərini müalicə etməkdə, sümük və dişlərin əmələgelmə prosesini öyrənməkdə,
  - $P_2O_5$  – qazların və mayelərin qurudulmasında,
  - $H_3PO_4$  – mineral gübələrin istehsalında,
  - Ortofosfatların və müxtəlif üzvi maddələrin alınmasında,
  - Yeyinti sənayesində, siropların hazırlanmasında, tibbdə dərmanların istehsalında,
  - Metalların səthində qoruyucu örtüyün yaradılmasında və boyaqçılıqda,
  - $Na_3PO_4$  – suyun codluğunun aradan qaldırılmasında,
  - $(NH_4)_2HPO_4$  – tibbdə dərman maddələrin hazırlanmasında,
  - Odadavamlı hopdurucuların alınmasında,
  - Xüsusən gübre kimi kənd təsərrüfatında,
  - $Na_2HPO_4$  – sudan kalium duzlarının çökdürülməsində,

- $Ca_3(PO_4)_2$  – kənd təsərrüfatında gübrə kimi,
- $CaHPO_4 \cdot 2H_2O$  – kənd təsərrüfatında gübrə kimi,
- $NH_4H_2PO_4$  – kənd təsərrüfatında gübrə kimi,
- $Ca(H_2PO_4)_2$  – kənd təsərrüfatında gübrə kimi,
- $(NH_4)_2PO_4$  – kənd təsərrüfatında gübrə kimi,
- $K_2HPO_4$  – kənd təsərrüfatında gübrə kimi,
- $K_3PO_4$  – kənd təsərrüfatında gübrə kimi.

---

### Arsen və onun birləşmələri

---

- $As_2O_3$  – gəmiricilərin məhv edilməsində və əczaçılıqda,
- $H_3AsO_4$  – tibbdə və üzvi-lak boyaların hazırlanmasında,
- $H_3AsO_3$  – diş müalicəsi zamanı sinirlərin öldürülməsində,
- $KAsO_2$  – əczaçılıqda,
- $K_3AsO_4$ ,  $Na_3AsO_4$  – zərərvericilərə qarşı mübarizədə,
- $Ca_3(AsO_4)_2$  – bitkilərin ziyanvericiləri və xəstəlikləri ilə mübarizədə,

---

### Stibium və onun birləşmələri

---

- $Sb_2O_3$  – odadavamlı boyaların və parçaların alınmasında,
- $Sb_2S_3$  – kibrit istehsalında və pirotexnikada,
- $Sb_2S_5$  – kauçukun vulkanlaşdırılmasında,
- *Sb-Sn xəlitəsi* – su kəməri və kanalizasiya borularının hazırlanmasında,
- *Sb-Pb-Sn xəlitəsi* – mətbəə şriftlərinin hazırlanmasında,
- *Sb-Sn-Pb-Cu xəlitəsi* – diyircəklər hazırlanmasında,
- $K_2/Sb_2(C_6H_5O_2)_2$  (*ikiqat tartarat duzu*) – tibbdə qusdurucu madde kimi

---

### Bismut və onun birləşmələri

---

▲ **Bismut** • Atom reaktorlarının soyudulmasında,

- $Bi_2O_3$  – tibbdə mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün dərmanların hazırlanmasında,
- Farfor və şüşə istehsalında,

- Akril əsaslı polimerlərin alınmasında,
- $Bi(OH)_3 \cdot Bi(NO_3)_3$  – mədə –bağırsaq xəstəlikləri zamanı, səpmə toz halında isə xarici dəri xəstəlikləri zamanı,
- $Bi(OH)_3 \cdot Bi_2(CO_3)_3$  – rentgenoskopiyada,
- **Bismut duzları** – dodaq boyaları və yol nişanları üçün boyaların istehsalında,
- **Bismutun bir sıra üzvi birləşmələri** – (dermitol, kseroform və s.) mələhəm şəklində çətin birləşən yaraların müalicəsi üçün zərərsizləşdirici və quruducu vəsait kimi və metal karandaşların hazırlanmasında,
- **Bi-Ge xəlitəsi** – yanğın əleyhinə qırğuların hazırlanmasında,
- **Bi-U xəlitəsi** – nüvə «yanacağı» kimi,
- **Bi-Hg xəlitəsi** – güzgü istehsalında,
- **Bi-Pb-Sn xəlitəsi** – şüşə ilə metalin lehimlənməsində,
- **Bi-Pb-Hg xəlitəsi** – metal karandaşların hazırlanmasında,
- **Bi-Cd-Sn-Pb xəlitəsi** – avtomat odsöndürən cihazlarda.

### Cədvəl 7

#### V A qrup elementlərin bəzi xassələri


Xasseleri	${}_7N$	${}_{15}P$	${}_{33}As$	${}_{51}Sb$	${}_{83}Bi$
Xarici elektron konfiqurasiyası	$2S^2 2P^3$	$3S^2 3P^3$	$4S^2 4P^3$	$5S^2 5P^3$	$6S^2 6P^3$
Nisbi atom kütləsi	14,007	30,97	74,92	121,75	208,98
Atom radiusu, nm	0,070	0,110	0,121	0,141	0,146
İon radiusu, nm	E <sup>+5</sup> E <sup>-3</sup>	0,015 0,148	0,035 0,186	0,047 0,191	0,062 0,208
İonlaşma enerjisi, eV	J <sub>1</sub> J <sub>2</sub> J <sub>3</sub> J <sub>4</sub> J <sub>5</sub> J <sub>6</sub>	14,54 29,60 47,43 77,50 97,90 552	10,98 19,72 30,15 51,40 65,00 220	9,81 18,63 28,34 50,10 62,60 128	8,64 16,50 25,30 44,10 56,00 108
Qadağan olunmuş zolağın enerjisi, eV		-	1,5	1,2	0,12
Elektrona hərislik, eV		-0,69	0,90		
Nisbi elektromənfilik		3,0	2,1	2,0	1,9
					1,8

Sıxlığı, q/sm <sup>3</sup>	0,808 (maye)	2-2,4 (qırmızı)	5,72 (boz)	6,7 (metallik)	9,8
Ərimə temperaturu, °C	-210,0	593 təzy.alt.	817 təzy.alt	630,5 (metallik)	271,4
Qaynama temperaturu, °C	-195,8	429 (qırmızı)	615	1634	1552
Xüsusi müqaviməti, Om·sm	-	10 <sup>13</sup>	35·10 <sup>-6</sup>	4·10 <sup>-6</sup>	106·1 0 <sup>-6</sup>
Oksidləşmə dərəcəsi	-3,-2,-1 +1,+2,+ 3,+4+5	-3,+1, +3,+5	-3,+3 +5	-3,+3, +5	-3,+3, +5
Boş yarımsəviyyə	-	3d	5S,4d	6S,4f	7S,5f
Yer qabığında yayılması, kütłecə (%)	1·10 <sup>-2</sup>	8·10 <sup>-2</sup>	5·10 <sup>-4</sup>	4·10 <sup>-5</sup>	2·10 <sup>-5</sup>

## MƏSƏLƏ VƏ ÇALIŞMALAR

### 4. Azot və onun birləşmələri

1. Azot molekulunun elektronvə həndəsi quruluşunu göstərin.
2. Nə üçün azot atomu həyəcanlanır? Fikrinizi kvant qəfəslərini çəkməklə aydınlaşdırın.
3. Azot hidrogenlə hansı birləşmələri əmələ gətirir? Onların kimyəvi formullarını yazın.
4. Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini tərtib edin.



5. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{HN}_3 + \text{NaOH} \rightarrow \dots$
2.  $\text{HN}_3 + \text{Cu} \rightarrow \dots$
3.  $\text{HN}_3 + \text{HJ} \rightarrow \dots$

6.  $\text{N}_2 + 3\text{H}_2 \rightarrow 2\text{NH}_3$  reaksiyası üzrə 850 kq ammonyakin alınması zamanı  $6223 \cdot 10^3$  kC istilik ayrılmışdır. Reaksiyanın istilik effektini hesablayın.

*Cavab: 248,95 kC/mol*

7.  $6,02 \cdot 10^{21}$  sayda ammonyak molekulu əldə etmək üçün artıqlaması ilə götürülmüş hidrogenlə neçə qram azot reaksiyaya daxil olmalıdır?

*Cavab: 0,42 q.*

8. 1 kq ammonyakla sulfat turşusunun reaksiyasından nə qədər  $(\text{NH}_4)_2\text{SO}_4$  almaq olar? Bu zaman hansı həcmidə 60%-li  $\text{H}_2\text{SO}_4$ , məhlulu ( $\rho=1,5$ ) sərf olunacaq.

*Cavab: 3,88 kq, 3,2 l*

9. 0,1 N  $\text{NaN}_3$  məhlulunun pH-nı və duzun hidroliz dərəcəsini hesablayın.

*Cavab: pH=8,79, h=6,2 \cdot 10^{-5}*

10.  $17^{\circ}\text{C}$ -də və 1 atm. təzyiqdə kolba quru ammonyakla doldurmuş və suya salınmışdır. Həmin şəraitdə kolba su ilə dolmuş və ammonyak onda həll olmuşdur. Alınmış məhlulda  $\text{NH}_4\text{OH}$ -in faizlə qatılığını hesablayın.  $17^{\circ}\text{C}$ -də suyun sıxlığı 1-dir.

*Cavab: 0,147%*

11. Bir kubmetr havadan nə qədər azot almaq olar?

*Cavab: 34,8 mol*

12. Aşağıdakı duzların termiki parçalanma reaksiyalarının tənliklərini yazın.

1.  $(\text{NH}_4)\text{H}_2\text{PO}_4$ ,
2.  $(\text{NH}_4)_2\text{HPO}_4$ ,
3.  $(\text{NH}_4)_2\text{Cr}_2\text{O}_7$ ,
4.  $(\text{NH}_4)_2\text{CO}_3$ ,
5.  $(\text{NH}_4)_2\text{SO}_4$ ,
6.  $\text{NH}_4\text{NO}_3$

13. 20 q kükürdü tam həll etmək üçün neçə ml 68%-li  $\text{HNO}_3$ , məhlulu ( $\rho=1,42$  q/ml) lazımdır?




*Cavab: 82,72 ml.*


14. Ammonyakin və ammonium duzlarının tətbiq sahələrini göstərin.

15. Reaksiya tənliklərini yazmaqla qatı nitrat turşusunun metallarla münasibetini göstərin.

16. Kimyəvi rabitənin təbiətinə görə nitridlərin hansı növləri vardır? Hər növə aid misallar gətirin.

17. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.





18. 400 q suda 20 l (n.ş) ammonyak həll edilmişdir. Alınmış məhlulda ammonyakin faizlə miqdarını tapın.

*Cavab: 3,7%*

19. 1N  $\text{HNO}_2$  məhlulunu 5 dəfə durulaşdırıldıqda dissosiasiya dərəcəsi necə dəyişər?  $K=5,1 \cdot 10^{-4}$ .

*Cavab: 2,2 dəfə*

20. Ammonyak və karbon 4-oksiddən ibarət qaz qarışığının normal şəraitdə kütləsi 18 qdır. Qarışıqda hər qazdan neçə litr olduğunu hesablayın.

*Cavab: 4,62 l  $\text{NH}_3$ , 7,38 l  $\text{CO}_2$*

21. 20 ml 8%-li ammonyak məhlulunu ( $\rho=0,967 \text{ g/sm}^3$ ) neytrallaşdırmaq üçün hansı həcmidə 2N  $\text{HCl}$  məhlulu tələb olunur?

*Cavab:: 45,5 ml*

22. 500 q suda 45 l (n.ş) ammonyak həll edilmişdir. Məhlulda ammonyakin faizlə miqdarını hesablayın.

*Cavab: 6,39%*

23. Aşağıdakı birləşmələrdə azotun kütlə payını tapın.

1)  $\text{NO}$ , 2.  $\text{NO}_2$ , 3.  $\text{HNO}_3$ , 4.  $\text{NH}_4\text{NO}_3$ .

24. Azot 2-oksid ilə dolu olan silindrin ağızını açdıqda qonur rəngli qaz alınır. Bu hadisəni necə izah etmək olar?

25. Artıqlaması ilə götürülən duru nitrat turşusunda 13 q naməlum metal həll edilmiş və alınan məhlula qaynar qələvi məhlulu ilə təsir etdikdə 11,2 l (n.ş) qaz ayrılmışdır. Nitrat turşusunda hansı metal həll edilmişdir.

26. Azotun, ammonyakin və nitrat turşusunun tətbiq sahələrini sadalayın.

27. 50 ml  $\text{AgNO}_3$  məhluluna 5 q ağırlığında mis pul salılmışdır. Reaksiya qurtardıqdan sonra pulun kütləsi 5,3 q olmuşdur. Pulun kütləsinin artmasının səbəbini izah edin və götürülmüş  $\text{AgNO}_3$  məhlulunun başlanğıc qatılığını hesablayın.

**Cavab: 0,07 M**

28. 65%-li nitrat turşusunu almaq üçün lazım olan oksigenin və suyun kütłesini hesablayın.

**Cavab: 82,5 q, 92,85 q**

29. Normal şəraitdə 1 litr  $\text{NO}_2^-$  ni soyuq və isti suda həll olmasının zamanı əmələ gələn nitrat turşusunun kütłesini hesablayın.

**Cavab: 1,41 q, 1,87 q**

30. Reaksiya məhsulunun nəzəri çıxımının 95% olduğunu nəzərə alaraq 17 kq  $\text{NH}_3$  almaq üçün hansı həcmidə (n.ş)  $\text{N}_2$  və  $\text{H}_2$  lazım olduğunu hesablayın.

**Cavab: 35,36 m<sup>3</sup>  $\text{H}_2$ , 11,78 m<sup>3</sup>  $\text{N}_2$**

31. Aşağıdakı maddələrin sizə məlum olan üsullarla alınma reaksiyalarının tənliklərini tərtib edin.

1.  $\text{N}_2$ , 2.  $\text{NO}$ , 3.  $\text{NO}_2$ , 4.  $\text{N}_2\text{O}_5$ , 5.  $\text{N}_2\text{O}_3$ , 6.  $\text{N}_2\text{O}$ .

32. 10 l suda 2000 l (n.ş) ammonyak həll edilmişdir. Alınmış məhlulda ammonyakin faizlə miqdarını hesablayın.

**Cavab: 13,2 %**

33. 50 ton  $\text{NH}_4\text{NO}_3$  almaq üçün neçə m<sup>3</sup> (n.ş)  $\text{NH}_3$  və neçə kq 63%-li  $\text{HNO}_3$  məhlulu tələb olunur?

**Cavab: 14000 m<sup>3</sup>, 62500 kq**

34. Hidroksilaminin əsasi mühitdə reduksiyaedici, turş mühitdə isə oksidləşdirici xassəsini eks etdirən reaksiya tənliklərini tərtib edin və elektron-balansı üsulu ilə əmsallaşdırın.

35. Aşağıdakı molekullardan hansılar paramaqnit xassəlidir?

1.  $\text{NO}$ ; 2.  $\text{NO}_2$ ; 3.  $\text{N}_2\text{O}_3$ ; 4.  $\text{N}_2\text{O}_4$ ; 5.  $\text{N}_2\text{O}_5$

36. Aşağıdakı çevirilmələrin reaksiya tənliklərini tərtib edin.



37. Azot laboratoriyyada və sənayedə hansı üsullarla alınır? Fikrinizi müvafiq reaksiya tənliklərini yazıqla tamamlayın.

38. Nə üçün ammonyak turşularla suya nisbətən daha fəal reaksiyaya girir? Bu kimyəvi reaksiyaların mahiyyəti nədən ibarətdir?

39. 12,6 ton nitrat turşusu almaq üçün nə qədər ammonyak lazımdır? Məhsulun çıxımı 95%-dir.

**Cavab: 3,58 t**

40. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{N}_2 + \text{CaC}_2 \rightarrow \dots$
2.  $\text{N}_2 + \text{C}_2\text{H}_2 \rightarrow \dots$
3.  $\text{N}_2 + \text{C} + \text{Na}_2\text{CO}_3 \rightarrow \dots$

41. Ammonyakın reduksiyonunu gösteren reaksiya tənliklərini tərtib edin.

42. Azotu oksigen qarışığından kimyəvi yolla necə ayırmalı olar? Cavabınızı reaksiya tənliyini yazmaqla izah edin.

43. Normal şəraitdə 50 l  $\text{NH}_3$  almaq üçün nə qədər 2% qarışığının  $\text{NH}_4\text{Cl}$  götürmək lazımdır?

*Cavab: 122 q.*

44.  $57^\circ\text{C}$  temperaturda  $3,03 \cdot 10^5$  Pa təzyiqdə 2 mol azotun tutduğu həcmi hesablayın.

*Cavab: 18 l*

45. 2 l 0,5 N qələvi məhluluna ammonium duzu ilə təsir etməklə neçə litr (n.ş) ammonyak almaq olar?

*Cavab: 67,2 l*

46. 25,6 q duzu qızdırıldıqda 14,4 q su və 8,96 l (n.ş) azot alındı. Duzun molyar kütlesinin 64 q/mol olduğunu bilərək kimyəvi formulunu çıxarıın.

*Cavab:  $\text{NH}_4\text{NO}_2$*


47. Normal şəraitdə 1000 l  $\text{NO}_2$ -nin nitrat turşusuna çevrilmesi üçün hansı həcmidə oksigen lazımdır?

*Cavab: 250 l*

48. Bir ton 50%  $\text{NH}_4\text{NO}_3$  məhlulunu buxarlandırdıqda nə qədər su buxarlığındıqını hesablayın. Bu zaman nəzərə almaq lazımdır ki, buxarlandırdıqdan sonra məhlulun qatılığı 96% olmuşdur.

*Cavab: 479,16 kg*

49. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



50. Qızıl və platinin çar araqında həll olması reaksiyalarının tənliklərini yazın. Turşu qarışığının yüksək oksidləşdiricilik xassəsinə malik olması nə ilə izah olunur? Cavabınızı əsaslandırın.

**51.** Azotun oksidləşdiricilik və reduksiyaedicilik xassəsini eks etdirən reaksiya tənliklərini tərtib edin.

**52.** 500 ml NaOH məhlulundan ( $c(NaOH)=2,2 \text{ mol/l}$ ,  $\rho=1,092$ ) azot 4-oksid buraxılmışdır. Bu zaman hansı duzlar alınacaqdır? Onların məhlulda faizlə miqdarını hesablayın.

*Cavab: 7,84 % , 6,36%*

**53.** 302 l  $H_2$  və  $N_2$  (n.ş) qarışığının hidrogenə görə sixlığı 5,39-dur. Başlangıç qarışqda azotun faizlə miqdarını hesablayın.

*Cavab: 33,7 %*



**54.** Sulfat üsulu ilə bir ton 50%-li  $HNO_3$ , məhlulu almaq üçün nə qədər  $NaNO_3$  lazımdır?

*Cavab: 674,6 kq*

**55.** Ammonium-xloridi natrium-xloriddən necə fərqləndirmək olar? Cavabınızı reaksiya tənliyini yazımaqla izah edin.

**56.** Nə üçün azotun fosfordan fərqli olaraq allotropik şəkildəyişmələri yoxdur? Cavabınızı əsaslandırın.

**57.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**58.** Aşağıdakı maddələri adlandırın.

- 1)  $(NO)OF$ ; 2)  $(NO_2)OF$ ; 3)  $(NO)NO_3$ ;  
4)  $(NO_2)NO_3$ ; 5)  $(NO_2)Cl$ ; 6)  $(NO_2)ClO$

**59.**  $N_2O$  və  $NO_2$  qarışığının 200 ml (n.ş) reduksiyasına 30 ml (n.ş) hidrogen sərf edilmişdir. Reaksiya qurtardıqdan sonra alınan qarışıq normal şəraitə gətirdikdə həcmi 225 ml olmuşdur. İlkin qarışığın tərkibini təyin edin.

*Cavab: 150 ml  $N_2O$ , 50 ml  $NO$*

**60.** Nə üçün adı şəraitdə azot kimyəvi cəhətdən passiv elementdir? Cavabınızı əsaslandırın.

**61.** 1 kq ammonyakla sulfat turşusunun qarşılıqlı təsirindən nə qədər  $(\text{NH}_4)_2\text{SO}_4$  almaq olar? Bu zaman hansı həcmde 60%-li  $\text{H}_2\text{SO}_4$  məhlulu ( $\rho=1,5 \text{ g/sm}^3$ ) sərf olunacaqdır?

*Cavab: 3,88 kq, 3,2 l*

**62.** 15,6 ml azot oksidi və artıqlaması ilə götürülən hidrgendən ibarət qarışq partladılmışdır. Su buxarları kənar edilib, qarışq ilkin şəraite qədər soyudulmuşdur. Qalan qaz ilkin qarışığa nisbətən 4,68 ml az olmuşdur. Oksidin formulunu təyin edin.

*Cavab:  $\text{N}_2\text{O}_3$*

**63.** Praktiki çıxımın 90% olduğunu bilərək 18 kq  $\text{NH}_4\text{NO}_3$ , almaq üçün hansı həcmde (n.ş)  $\text{NH}_3$  və nə qədər 45%-li  $\text{HNO}_3$  məhlulu lazımlı olduğunu hesablayın.

*Cavab: 5,6 m<sup>3</sup>, 35,04 kq*

**64.** Ammonium-hidroksid məhlulunun dissosiasiya dərcəsi  $\alpha=4\%$ -dir. Məhlulun qatılığını hesablayın.  $K=1,76 \cdot 10^{-5}$ .

*Cavab:*

**65.** 20°C temperaturda və  $1,4 \cdot 10^5 \text{ Pa}$  təzyiq altında olan 10 l azotun kütləsini hesablayın.


*Cavab: 16,1 q.*

**66.** Cu, Fe, Zn və Mg metallarının duru və qatı  $\text{HNO}_3$  ilə reaksiyalarının tənliklərini tərtib edin. Bu reaksiyaları elektron-balansı üsulu ilə əmsallaşdırın.

**67.** Nə üçün hidrogen-sulfid məhlulu turş, ammonyak məhlulu isə qələvi xassələdir? Cavabınızı əsaslandırın.

**68.** Azot oksigenlə hansı birləşmələr əmələ getirir? Onların alınma reaksiyalarının tənliklərini tərtib edin.

**69.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**70.**  $5 \text{ m}^3$  ammonyakin (n.ş) katalitik oksidləşməsindən nə qədər 63%-li nitrat turşusu məhlulu alınar?

*Cavab: 22,3 kq*

**71.** Tərkibində 20%  $\text{NH}_4\text{NO}_2$ , 70% $(\text{NH}_4)_2\text{Cr}_2\text{O}_7$  və 10%  $\text{KNO}_3$  olan 300 q qarışığın parçalanmasından alınan azotun  $25^\circ\text{C}$  temperaturda və  $1,2 \cdot 10^5 \text{ Pa}$  təzyiqdə həcmini hesablayın.

*Cavab: 36,56 l*

**72.** 400 ml 96%-li  $\text{HNO}_3$  məhlulu ( $\rho=1,5 \text{ g/sm}^3$ ) üzərinə 30 ml 48%-li  $\text{HNO}_3$  məhlulu ( $\rho=1,32 \text{ g/sm}^3$ ) əlavə edilmişdir. Alınmış yeni məhlulda  $\text{HNO}_3$ -ün faizlə miqdarnı hesablayın.

*Cavab: 77,1 %*

**73.** Azotu ammonyak qarışığından kimyəvi üsulla necə ayırmalı olar? Cavabınızı reaksiya tənliyini yazmaqla izah edin.

**74.** Hansı şorada azotun miqdarı daha çoxdur? Fikrinizi hesablamalar əsasında sübut edin.




**75.** Nə üçün  $\text{NO}_2$  molekulu asanlıqla dimerləşir,  $\text{SO}_2$  molekulu üçün isə bu proses xarakterik deyil? Cavabınızı əsaslandırın.

**76.** Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini tərtib edin.



**77.** Məhlulda ammonium ionunu necə təyin etmək olar?

**78.** Elektron balansı üsulu ilə aşağıdakı oksidləşmə-reduksiya reaksiyalarını əmsallaşdırın.




**79.** Gübrədə 36%  $\text{CO}(\text{NH}_2)_2$  vardır. Azotun gübrədə faizlə miqdarnı hesablayın.

*Cavab: 16,8*

80. Azotun oksigenli birləşmələrində azotun oksidləşmə dərəcəsi ilə valentliyini göstərin. Nə üçün bəzi hallarda valentliklə oksidləşmə dərəcəsi fərqlənir? Cavabınızı əsaslandırın.

81. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın və A, B, C, D, E, Q maddələrini tapın.



82. Nitrat turşusunun və nitratların tətbiq sahələrini sadalayın.

83. Azot laboratoriyada və sənayedə hansı üsullarla alınır? Müvafiq reaksiya tənliklərini yazın.

84. Azotla hidrogenin birbaşa qarşılıqlı təsirindən  $\text{NH}_3$ -ü almaq olarmı? Cavabınızı əsaslandırın.

85. Ammonyakın suda məhlulunda hansı molekul və ionlar iştirak edir? Cavabınızı əsaslandırın.

86. Ammonium-xloridi natrium-xloriddən necə fərqləndirmək olar? Cavabınızı reaksiya tənliklərini yazmaqla izah edin.

87. Nitrat turşusu məhlulda tamamilə ionlara ayrılmışdır.  $10^{-3}$  M  $\text{HNO}_3$ , məhlulunun pH və pOH-ni tapın.

*Cavab: pH=3, pOH=11*

88. Bir litr 0,1 N nitrat turşusu məhlulu hazırlamaq üçün hansı həcmde 64%-li nitrat turşusu ( $\rho=1,394$ ) lazımdır?

*Cavab: 7,1 ml*

89. Ammonyakın suda məhlulunun üzərinə  $\text{NH}_4\text{Cl}$  əlavə etdikdə hidroksid ionlarının qatılığı dəyişirmi? Cavabınızı əsaslandırın.

90. Nitrat turşusu və nitritler nə üçün həm oksidləşdirici, həm də reduksiyaedici xassə daşıyır? Cavabınızı əsaslandırın.

- 91.** Azotlu gübrelerin alınması reaksiyalarının tənliklərini yazın və bu gübreləri adlandırın.
- 92.** Bəzi yanıcı qazlarda qarışıqlar şəklində sərbəst azot olur. Adı qaz peçlərində belə qazlar yandırınlarkən azot oksidi əmələ gələ bilərmi? Nə üçün? Cavabınızı əsaslandırın.
- 93.** Qatı nitrat turşusunun tüstülməsini və saxladıqda rənginin saralmasını necə izah etmək olar? Cavabınızı əsaslandırın.
- 94.** Şimşek çaxan zaman yağış suyunun tərkibində az miqdarda nitrat turşusu olur. Hansı reaksiya nəticəsində turşunun alındığını izah edin.
- 95.**  $1 \text{ m}^3$  havadan neçə litr (n.ş) azot almaq olar? Praktiki çıxım 95 % -dir.
- Cavab: 199, 5%**
- 96.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.
- $$\text{AgNO}_3 \rightarrow \text{NO}_2 \rightarrow \text{N}_2\text{O}_4 \rightarrow \text{HNO}_3 \rightarrow \text{NH}_4\text{NO}_3 \rightarrow \text{NH}_3$$
- 97.** Normal şəraitdə 30%  $\text{N}_2$ , 60  $\text{NH}_3$  və 10%  $\text{H}_2$ -dən ibarət olan qaz qarışığının hidrogenə və havaya görə sixliyini hesablayın.
- Cavab:  $D_{\text{H}_2} = 9,4$ ,  $D_{\text{hava}} = 0,65$**
- 98.** Natrium-nitrat məhlulunu natrium-nitrit məhlulundan necə fərqləndirmək olar? Reaksiya tənliyini yazmaqla cavabınızı aydınlaşdırın.
- 99.** Azot 2-oksidi azot 4-oksid qarışığından necə təmizləmək olar? Cavabınızı reaksiya tənliyinə əsasən izah edin.
- 100.** Bəzən qənnadı məmulatların bişirilməsində  $\text{NH}_4\text{HCO}_3$  tətbiq edilir. Bu zaman ammonium hidrokarbonatın hansı xassələrindən istifadə edilir?
- 101.** 0,2 N  $\text{HNO}_2$  məhlulunda nitrit ionlarının qatılığı  $10^{-2}$  mol/l-dir. Turşunun dissosiasiya dərəcəsini hesablayın.
- Cavab: 5%**

## 5. Fosfor və onun birləşmələri

1. Fosforu D.İ.Mendeleyevin dövri sistemindəki mövqeyinə görə xarakterizə edin.

2. Fosforun allotropik şəkildəyişmələrinin eyni element atomundan təşkil olunmasını necə sübut etmək olar?

3. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



4. Senayedə fosfor itkisini 2% qəbul ediriksə, 62 ton fosforit mineralından nə qədər fosfor alındığını hesablayın.

*Cavab: 12,152 t*

5.  $[\text{Ca}_3(\text{PO}_4)_2 \cdot \text{CaF}_2]$  mineralində fosfor 5-oksidin faizlə miqdarnını hesablayın.

*Cavab: 42,23%*

6. 13,2 ton diammofos almaq üçün 85%-li ortofosfat turşusundan neçə ton tələb olunur?

*Cavab: 11,53 t*

7. 200 q 10%-li ortofosfat turşusu məhlulunda 14,2 q  $\text{P}_2\text{O}_5$  həll edildi. Məhlulda turşunun faizlə qatılığını hesablayın.

*Cavab: 18,5%*

8. Sıxlığı  $\rho=1,113 \text{ g/sm}^3$  olan 20 %-li ortofosfat turşusunun molyar qatılığını hesablayın.



*Cavab: 1,2 M*


9. Gübrədə 21,7 % fosfor vardır. Fosfor isə kalsium-dihidroortofosfat şəklindədir. Gübrədə bu maddənin faizlə miqdarnını hesablayın?

*Cavab: 81,9%*

10.  $\text{K}_2\text{HPO}_4$ -in hidroliz reaksiyasının tənliyini tərtib edin və məhlulun mühitini təyin edin.

11. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.





**12.**  $\text{PF}_3 \rightarrow \text{PCl}_3 \rightarrow \text{PBr}_3 \rightarrow \text{PJ}_3$  istiqamətində fosfor halogenidlərinin davamlılığı necə dəyişir? Cavabınızı əsaslandırın.

**13.** Diammofosda olan bitki üçün zəruri qida elementlərinin faizlə miqdarını hesablayın.

*Cavab: 21,21% N; 23,48% P*

**14.** Tərkibində 70%  $\text{Ca}_3(\text{PO}_4)_2$  olan fosforitin 200 kq-dan ortofosfat turşusu almaq üçün 80%-li ( $\rho=1,73 \text{ g/sm}^3$ )  $\text{H}_2\text{SO}_4$ -dan nə qədər götürmək lazımdır?

*Cavab: 164,7 kq*

**15.** 24 q  $\text{NaOH}$ -in 36 q  $\text{H}_3\text{PO}_4$  ilə reaksiyasından nə qədər  $\text{K}_3\text{PO}_4$  alınır və hansı maddə nə miqdarda artıq qalar?

*Cavab: 30,28 q  $\text{K}_3\text{PO}_4$ , 22 q  $\text{H}_3\text{PO}_4$ , artıq qalar.*

**16.** 98 kq ortofosfat turşusu almaq üçün tərkibində 42,23%  $\text{P}_2\text{O}_5$  olan apatitdən nə qədər tələb olunur?

*Cavab: 168 kq.*

**17.**  $\text{CaHPO}_4$ ,  $\text{Ca}(\text{H}_2\text{PO}_4)_2$ ,  $\text{NaH}_2\text{PO}_3$  və  $\text{Na}_2\text{HPO}_3$  duzlarının qrafik ifadələrini tərtib edin.

**18.**  $\text{H}_4\text{P}_2\text{O}_7$ -nun suda məhlulunun qızdırılmasından  $\text{H}_3\text{PO}_4$  alınır. 9,8%-li  $\text{H}_3\text{PO}_4$  məhlulu almaq üçün lazımlı olan  $\text{H}_4\text{P}_2\text{O}_7$ -məhlulunun faizlə qatılığını hesablayın.

*Cavab: 8,9 %*

**19.**  $\text{CaHPO}_4 \cdot 2\text{H}_2\text{O}$  birləşməsində  $\text{P}_2\text{O}_5$ -in faizlə miqdarını hesablayın.

*Cavab: 41,28%*

**20.** Aşağıdakı reaksiyalardan istifadə edərək  $\text{PCl}_5$ -in əmələgəlmə istiliyini hesablayın.



*Cavab: 414,4 kC/mol*


**21.** 3 molyal ortofosfat turşusu məhlulunun faizlə qatılığını hesablayın.

*Cavab: 22,72%*




22. Meta-, orto- ve pirofosfat turşularını bir-birinden fərqləndirən reaksiyaların tənliklərini tərtib edin.

23. Sadə və kompleks halda olan fosforlu gübrələri sadalayın və onların alınması reaksiyalarının tənliklərini tərtib edin.

24. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



25. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



26. 200 q 3 molyal  $\text{H}_3\text{PO}_4$  məhlulunu neytrallaşdırmaq üçün 20%-li NaOH məhlulundan ne-çə millilitr ( $\rho=1,225 \text{ q/sm}^3$ ) götürmək lazımdır?

*Cavab: 227,1 ml*

27.  $\text{P}_x\text{H}_y$  tərkibli birləşmədə 6,11% hidrogen olduğu məlumdur. Birləşmənin arqona görə sıxlığının 1,652 olduğunu bilərək onun həqiqi formulunu çıxarın.

*Cavab:  $\text{P}_2\text{H}_4$*

28. Fosforun xlorla qarşıdıqlı təsirindən qaz halında  $\text{PCl}_3$  alınır. Ekzotermik olan bu reaksiyanın istilik effekti 280 kC/mol-dur və ya fosforun xlorla qarşılıqli təsirindən  $\text{PCl}_5$  əmələ gəlir və 360 kC/mol istilik ayrılır.  $\text{PCl}_3 \rightarrow \text{PCl}_5$  keçid reaksiyasının istilik effektini hesablayın.

*Cavab: 87 kC/mol*

29. 1,08 q  $(\text{NH}_4)_2\text{SO}_4$ -in artıq miqdarda götürülmüş NaOH ilə qarışığının qızdırılmasından alınan qaz tərkibində 5,88 q  $\text{H}_3\text{PO}_4$  olan məhlulla udulmuşdur. Bu zaman əmələ gələn düzən formulunu müəyyən edin.

*Cavab:  $\text{NH}_4\text{H}_2\text{PO}_4$*

30. 2 mol fosfinin yanması zamanı  $\text{P}_2\text{O}_5$ ,  $\text{H}_2\text{O}$  alınmış və 2440 kC istilik ayrılmışdır. Fosfor 5-oksid və suyun alınması zamanı uyğun

olaraq 1548 kC/mol və 286 kC/mol istiliyin ayrıldığını bilərək fosfinin əmələ gəlmə istiliyini hesablayın.

*Cavab: 17,1 kC/mol*

31. 1,5 q fosforun oksidləşməsindən 3,43 q oksid alınmışdır. Alınmış oksidin hidrogenə görə nisbi sıxlığını 142,1 olduğunu bili-rək onun həqiqi formulunu çıxarın.

*Cavab: P<sub>4</sub>H<sub>10</sub>*


32. Nə üçün fosfor təbietdə yalnız birləşmələr şəklində yayılmışdır. Halbuki onunla eyni qrupda olan azot əsasən sərbəst haldadır? Cavabınızı əsaslanıdırın.

33. Fosfit ( $H_3PO_3$ ) turşusunun disproportsiya reaksiyasının tənliyini tərtib edin və elektron-balansı üsulu ilə əmsallaşdırın.

34. Aşağıdakı reaksiya tənliklərini tamalayın.

1.  $H_3PO_3 + AgNO_3 + H_2O \rightarrow \dots$
2.  $H_3PO_2 + J_2 + H_2O \rightarrow \dots$
3.  $H_3PO_2 + FeCl_3 + HCl \rightarrow \dots$

35. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



36. 145,6 q  $Ca_3P_2$ -in hidrolizindən alınmış fosfini yandırmışlar. Bu zaman alınan  $P_2O_5$  200 ml 25%-li NaOH məhlulunda ( $\rho=1,28$  q/sm<sup>3</sup>) həll edilmişdir. Alınmış duzun kimyəvi formulunu və məhlulda faizlə miqdarını tapın. Baş verən reaksiya tənliklərini tərtib edin.

*Cavab: 52% NaH<sub>2</sub>PO<sub>4</sub>*

37. Metafosfat turşusunun suda məhlulunun qızırılmasından  $H_3PO_4$  alınır. 19,6%  $H_3PO_4$  məhlulu almaq üçün tələb olunan metafosfat turşusu məhlulunun faizlə qatılığını hesablayın.

*Cavab: 16 %*

38. Tərkibində kütlə payı ilə 10%  $(NH_4)_2HPO_4$  olan 115 q məhluldan 22,4 l (n.ş) ammonyak qazı buraxılmışdır. Bu zaman əmələ gələn duzun kütləsini və kimyəvi tərkibini müəyyənləşdirin.

*Cavab: 13,2 q*

**39.** 12,39 q kırmızı fosforun havada yanmasından alınan  $P_2O_5$ -i 214 ml 23,7 %-li ( $\rho=1,26$  q/ml) NaOH məhlulunda həll etdilər. Bu zaman normal duzun alındığını bilərək son məhsulda duzun kütlə payını tapın.

**Cavab:** 22,01 %

**40.** Tərkibində 4,9 q  $H_3PO_4$  olan məhlul üzərinə 2,8 q KOH əlavə edilmişdir. Bu zaman hansı duz və nə miqdarda alınacaqdır?

**Cavab:**

**41.** Aşağıdakı ion və birləşmələrin əmələ gəlməsi zamanı kim-yəvi rabitədə fosforun hansı orbitalları iştirak edir?

- 1)  $P_4$ ; 2)  $PCl_5$ ; 3)  $P_2O_5$ ; 4)  $PF_6^-$ ; 5)  $PO_4^{3-}$ ; 6)  $PO_2^-$ ; 7)  $PH_3$ ; 8)  $PH_4^+$

**42.** Sümük ununun tərkibində 80% kalsium-ortofosfat vardır. 500 kq belə unda nə qədər kalsium-ortofosfat olduğunu hesablayın.

**Cavab:**

**43.** Sənayedə bir ton fosfor almaq üçün nə qədər 65%-li  $Ca_3(PO_4)_2$  olan apatit lazımdır. Məhsulun çıxımı 98%-dir.



**Cavab:** 7,846 ton

**44.** 600 kq fosfor almaq üçün nə qədər 90% kalsium ortofosfatı olan fosforit mineralı lazımdır?

**Cavab:** 3333,3 kq

**45.** Fosforun sümükdən alınması üsulu kim tərəfindən verilmişdir? Bu üsulla fosforun alınması reaksiyalarının tənliklərini tərtib edin.


**46.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**47.** Hipofosfit turşusunun ( $H_3PO_2$ ) disproporsiya reaksiyasının tənliyini tərtib edin.

**48.** Fosforlu gübrələri sadalayın. Onların alınma reaksiyalarının tənliklərini tərtib edin.

**49.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**50.** Hipofosfit turşusunda fosforun oksidləşmə dərəcəsini və valentliyini müəyyən edin.

**51.** Natrium-hidrofosfatın  $Na_2HPO_4 \cdot nH_2O$  kristalhidratında fosforun kütə payı 11,56% olduğunu nəzərə alaraq kristalhidratın tərkibində n-nin qiymətini tapın.

*Cavab: 7*

**52.** Superfosfatın növlərindən birində 80%  $Ca(H_2PO_4)_2$  vardır. Torpağa 250 kq  $P_2O_5$  vermek üçün bu gübrədən nə qədər götürmək lazımdır?

*Cavab: 514,165 kq*

**53.** Tərkibində 42%  $P_2O_5$  olan 5 ton fosforit mineralindən nə qədər 65% ortofosfat turşusu məhlulu hazırlamaq olar?

*Cavab: 891,87 kq*

**54.**  $Ca_3(PO_4)_2$ -də bitkiyə lazım olan neçə faiz qida elementinin və nə qədər qida birləşməsinin olduğunu tapın.

*Cavab: 20% P, 45,8 q  $P_2O_5$*


**55.** Normal şəraitdə 14,6 l  $NH_3$  qazı  $H_3PO_4$  məhlulundan buraxılmışdır. Bu zaman nə qədər  $(NH_4)_3PO_4$  duzun alındığını və nə qədər hansı maddədən artıq qaldığını tapın.

*Cavab: 32,37 q  $(NH_4)PO_4$ ; 8,71 q  $H_3PO_4$*

**56.** 5 ton ikiqat superfosfat almaq üçün nə qədər 70%-li fosforit lazımdır?

*Cavab: 3,1 t*

**57.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**58.** Aşağıdakı reaksiyanı elektron balansı üsulu ilə əmsallaşdırın.



**59.** Qırmızı fosforun bertole duzu ilə qarşılıqlı təsirindən alınmış  $P_2O_5$  85,5 q 50%-li  $H_3PO_4$  məhlulunda həll edilmişdir. Bu zaman məhlulda ortofosfat turşusunun kütłe payı 12,5% artmışdır.  $P_2O_5$ -in alınmasına sərf olunan kırmızı fosfor və bertole duzunun kütłesini hesablayın.

*Cavab: 6,2 q P; 20,4 q  $KClO_3$*

**60.** 40%-li ortofosfat turşusu məhlulu almaq üçün 10 q 35%-li  $H_3PO_4$  məhlulunda neçə qram fosfat anhidridi həll etmək lazımdır? Alınan məhlul maksimum neçə həcm ammonyak uda bilər?

*Cavab: 4,2 q  $H_3PO_4$ ; 9,88 l  $NH_3$*

**61.** 3 q fosfor yandıqda 6,87 q fosfor oksidi alınmışdır. Bu oksidin buxarlarının havaya görə sıxlığı 9,8 -dir. Oksidin həqiqi formulunu çıxarın.

*Cavab:  $P_2O_{10}$*

**62.**  $AgNO_3$ -in 50 ml  $H_3PO_4$  məhlulu ilə reaksiyasından 0,35 q çöküntü alınmışdır. Ortofosfat turşusunun molyar qatılığını tapın.

*Cavab: 0,017 mol/l*

**63.** 80 ml 65%-li ( $\rho=1,47$  q/sm<sup>3</sup>) ortofosfat turşusu məhluluna 100 ml ( $\rho=0,92$  q/sm<sup>3</sup>) 25%-li ammonyak məhlulu ilə təsir etdikdə alınan duzun tərkibi və miqdarını tapın.

*Cavab: 0,24 mol  $NH_4H_2PO_4$ ; 0,54 mol  $(NH_4)_2HPO_4$*



**64.** 0,31 q  $Ca_3(PO_4)_2$ -dən alınmış ortofosfat turşusunun neytrallaşdırılması üçün 0,1 M KOH məhlulundan hansı həcmdə götürmək lazımdır?

*Cavab: 60 ml*

**65.** 3 molyal ortofosfat turşusu məhlulunu neytrallaşdırmaq üçün nə qədər NaOH tələb olunur?


*Cavab: 43,07*

**66.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**67.** Hipofosfit ( $H_3PO_2$ ) turşusunun oksidləşdirici və reduksiya-edici xassəsini eks etdirən reaksiyaların tənliklərini yazın və elektron-balansı üsulu ilə əmsallaşdırın.

**68.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



**69.**  $1500^{\circ}\text{C}$  temperaturda fosfor buxarının hidrogenə görə nisbi sıxlığı 31-dir. Temperaturu  $800^{\circ}\text{C}$ -dək endirdikdə nisbi sıxlığın qiyməti 2 dəfə artır. Bu temperaturda fosfor molekulunun tərkibini tapın? Fosforun soyuması zamanı hansı prosesin baş verdiyini izah edin.

**70.** 12%-li ( $\rho=1,065 \text{ q/sm}^3$ ) ortofosfat turşusunun 16%-li ( $\rho=1,17 \text{ q/sm}^3$ )  $\text{Na}_2\text{CO}_3$  məhlulu ilə neytrallaşdırılmasından 1,351 (n.ş)  $\text{CO}_2$  ayrılmışdır. Bu zaman məhlulların hər birinden nə qədər sərf olunduğunu və  $\text{Na}_3\text{PO}_4$ -in məhlulda qatılığını hesablayın.

**Cavab:** 32,6 q, 40 q, 9,4%

**71.** 4N natrium-ortofosfat duzu məhlulunun molyar qatılığını hesablayın.

**Cavab:** 1,33M

**72.** Ağ fosforun qırmızı fosfora keçid istiliyi 16,73 kC/mol-dur. 1 kq ağ fosforun qırmızı fosfora çevrilməsi zamanı ayrılan istiliyin miqdarnı hesablayın.

**Cavab:** 135,18 kC

**73.** Fosforun 60%-li  $\text{HNO}_3$  məhlulu ilə ( $\rho=1,37 \text{ q/sm}^3$ ) oksidləşməsindən  $\text{H}_3\text{PO}_4$  və NO qazı alınmışdır. Alınmış turşunun neytrallaşmasına 25 ml 25 %-li  $\text{NaOH}$  məhlulu ( $\rho=1,28 \text{ q/sm}^3$ ) sərf olunmuş və nəticədə  $\text{NaH}_2\text{PO}_4$  alınmışdır. Fosforun oksidləşməsine sərf olunan  $\text{HNO}_3$  məhlulunun və ayrılan NO qazın hecmini hesablayın.

**Cavab:** 25,3 ml, 7,5 l

**74.** Superfosfat nümunəsində 20%  $\text{P}_2\text{O}_5$  vardır. Gübrəde  $\text{Ca}(\text{H}_2\text{PO}_4)_2$  neçə faiz təşkil edir.

**Cavab:** 33%

**75.** 5 % qarışığının 38,31 q kalsium-fosfiddən neçə qram fosfor 5-oksidi alınır?

**Cavab:** 28,4 q

**76.**  $\text{H}_3\text{PO}_4$ ,  $\text{H}_3\text{PO}_3$ ,  $\text{H}_3\text{PO}_2$  və  $\text{H}_4\text{P}_2\text{O}_7$  turşularının quruluş formulalarını tərtib edin.

**77.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $H_3PO_3 + H_2SO_4 + Zn \rightarrow \dots$
2.  $P + HNO_3 + H_2O \rightarrow \dots$
3.  $PH_3 + KMnO_4 + H_2SO_4 \rightarrow \dots$
4.  $H_3PO_4 + AgNO_3 + H_2O \rightarrow \dots$


**78.** 2 molyal ortofosfat turşusu məhlulunu hazırlamaq üçün tələb olunan turşunun miqdarını hesablayın.

**Cavab:** 196 q

**79.** 31 q  $Ca_3(PO_4)_2$ -dan alınmış fosfor temperatur şəraitində 70%-li  $HNO_3$  məhlulu ( $\rho=1,4$  q/sm<sup>3</sup>) ilə oksidləşdirildi. Reaksiya başa çatdıqdan sonra alınmış məhlul üzərinə 65,3 ml 20%-li  $NaOH$  məhlulu ( $\rho=1,225$  q/sm<sup>3</sup>) əlavə edildi. Sonuncu məhlulda hansı maddələr və hansı miqdarda vardır.

**Cavab:** 0,1 mol  $NaNO_3$ , 0,1 mol  $NaH_2PO_4$ , 0,1 mol  $Na_2HPO_4$

**80.** Aşağıdakı çəvrlimələri həyata keçirən reaksiya tənliklərini yazın və X,Y,Z maddələrini təyin edin.



**81.** 400 ml 3N  $H_3PO_4$  məhlulunu hazırlamaq üçün nə qədər turşu götürmək lazımdır.

**Cavab:** 39,2 q.

**82.** Fosfit turşusunun ( $H_3PO_3$ ) reduksiyaedici və oksidləşdirici xassəsini əks etdirən reaksiya tənliklərini tərtib edin. Bu reaksiyaları elektron-balansı üsulu ilə əmsallaşdırın.



**83.** Sənayedə ortofosfat turşusunu fosforit mineralından alırlar. 25% qarışığı olan 800 kq fosforitdən hansı həcmde 60%-li ( $\rho=1,426$  q/ml) ortofosfat turşusu məhlulu hazırlamaq olar?

**Cavab:** 443,3 ml

**84.** Fosforun aşağıdakı birləşmələrinin nisbi molekul kütlələrinə və kütlə tərkiblərinə əsaslanaraq onun nisbi atom kütləsini təyin edin.

Birləşmənin adı	Nisbi molekul kütlələri	Birləşmədə elementlərin %-lı miqdarı
Fosfin	34 a.k.v	91,38%
Fosfit anhidridi	220 a.k.v	56,56%
Fosfat anhidridi	284 a.k.v	43,66%
Pirofosfat turşusu	178 a.k.v	34,83%

**85.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**86.** Fosforit mineralinin itkisi 6% olarsa, 6,2 ton fosfor almaq üçün neçə ton fosforit mineralı lazımdır?

*Cavab: 32,97 t*

**87.** Başlanğıc maddələrdən ammonyakın itkisinin 7% və ortofosfat turşusunun itkisinin 13% təşkil etdiyini nəzərə alıb 40 kq  $\text{NH}_3$  və 60 kq  $\text{H}_3\text{PO}_4$ -dən nə qədər diammofos alındığını hesablayın.

*Cavab: 70,31 kq*

**88.** Metafosfat və pirofosfat turşularının qarışıığı 2 bərabər hissəyə bölünmüdüdür. 1-ci hissə soda ilə neytrallaşdırılmışdır. 2-ci hissə qaynadıldıqdan sonra soda ilə neytrallaşdırılmışdır. Birinciye nisbətən ikinci hissənin neytrallaşdırılması üçün iki dəfə çox soda sərf edilmişdir. İlkin məhlulda metafosfat və pirofosfat turşularının hansı nisbətdə olduğunu təyin edin. Belə hesab etmək lazımdır ki, normal duz əmələ gəlməklə neytrallaşma axıra qədər getmişdir.

*Cavab: 1:2*

**89.** 80,25 q 20%-li  $\text{NH}_4\text{Cl}$  duzuna KOH-in təsirindən almanın qaz 130,6 q 15%-li  $\text{H}_3\text{PO}_4$  məhlulundan buraxılmışdır. Bu zaman hansı duzun və nə miqdarda alındığını hesablayın.


*Cavab: 13,2 q  $(\text{NH}_4)_2\text{HPO}_4$ ; 11,5 q  $\text{NH}_4\text{H}_2\text{PO}_4$*


## 6. Arsen, stibium, bismut və birləşmələri

**1.** V A yarımqrup elementlerinin  $\text{N} \rightarrow \text{P} \rightarrow \text{As} \rightarrow \text{Sb} \rightarrow \text{Bi}$  istiqamətində elektromənfiliyi necə deyişir və buna səbəb nədir? Cavabınızı əsaslandırın.

**2.** Üçvalentli sulfidlerin turşu xassəsi  $\text{As} \rightarrow \text{Sb} \rightarrow \text{Bi}$  sırasında necə dəyişir?

**3.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.





4. 100 ml  $\text{Bi}(\text{NO}_3)_3$  məhlulunun üzərinə ( $C(\text{Bi}(\text{NO}_3)_3) = 0,1 \text{ mol/l}$ ) 75 ml qələvi məhlulu əlavə olunmuşdur. Bu zaman məhlulda olan bismut tamamilə çökmüşdür. Qələvi məhlulunun qatılığını müəyyən edin.

*Cavab: 0,4 mol/l*

5.  $\text{As}(\text{OH})_3 \rightarrow \text{Sb}(\text{OH})_3 \rightarrow \text{Bi}(\text{OH})_3$ -sırasında hidroksidlerin turşu və əsasi xassəsi necə dəyişir? Cavabınızı əsaslandırın.

6.  $\text{AsCl}_3$ ,  $\text{SbCl}_3$  və  $\text{BiCl}_3$  birləşmələrinin hidroliz reaksiyalarının molekulyar tənliklərini tərtib edin.

7. 20 q ammonium-tioarsenatın xlorid turşusu ilə reaksiyasından neçə litr (n.ş) hidrogen-sulfid almaq olar?

*Cavab:*

8. Elementlərinin sıra nömrəsinin artması ilə əlaqədar VA yarımqrup elementlərinin oksidlərinin  $\text{N}_2\text{O}_3 \rightarrow \text{P}_2\text{O}_5 \rightarrow \text{As}_2\text{O}_3 \rightarrow \text{Sb}_2\text{O}_3 \rightarrow \text{Bi}_2\text{O}_3$  istiqamətində turşuluq xassəsi necə dəyişir? Cavabınızı əsaslandırın.

9. Stibium-hidroksidin gümüş-nitrat məhlulu ilə qarşılıqlı təsirindən hansı maddələr alınır? Cavabınızı reaksiya tənliyini yazımaqla aydınlaşdırın.

10. Qallium, alüminium və sink antimonidlərin alınma reaksiyalarının tənliklərini tərtib edin.

11. Aşağıdakı reaksiya tənliyini elektron balansı üsulu ilə əmsallaşdırın.



12. As, Sb və Bi elementləri atomların elektron quruluşuna görə azot və fosfordan nə ilə fərqlərir? Cavabınızı əsaslandırın.

13. Stibium-xloriddən 10 q stibium almaq üçün lazım olan sinkin kütləsini hesablayın.

**Cavab: 15, 72 q**

14. Arsen yarımqrup elementlerinin üçvalentli birləşmələrinin reduksiyaedici xassəsi  $\text{As} \rightarrow \text{Sb} \rightarrow \text{Bi}$  sırasında necə dəyişir? Cavabınızı əsaslandırın.

15. Arsen yarımqrupu elementləri hansı turşularda həll olurlar? Müvafiq reaksiyaların tənliklərini tərtib edin.

16. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{SbCl}_5 + \text{H}_2\text{S} \rightarrow \dots$
2.  $\text{SbCl}_5 + \text{H}_2\text{O} \rightarrow \dots$
3.  $\text{SbCl}_3 + \text{H}_2\text{S} \rightarrow \dots$

17.  $\text{As}_2\text{O}_3$ ,  $\text{Sb}_2\text{O}_3$  və  $\text{Bi}_2\text{O}_3$  birləşmələrinin hansında əsasi xassə daha üstündür? Cavabınızı əsaslandırın.

18. VA yarımqrup elementlerinin hidrogenli birləşmələrinin davamlılığı  $\text{NH}_3 \rightarrow \text{PH}_3 \rightarrow \text{AsH}_3 \rightarrow \text{SbH}_3 \rightarrow \text{BiH}_3$  istiqamətində necə dəyişir? Cavabınızı əsaslandırın.

19.  $25^\circ \text{C}$  və  $0,998 \cdot 10^5 \text{ Pa}$  təzyiqdə isti qatı nitrat turşusunun  $\text{As}_2\text{S}_3$ -lə reaksiyasından  $0,5 \text{ l}$  azot 2-oksid alınmışdır. Reaksiya tənliyini tərtib edin və reaksiyada iştirak edən maddələrin kütləsini hesablayın.

**Cavab: 0,744 q, 0,07 q, 1,76 q**

20. Arsen yarımqrup elementlərindən hansılar tioduzlar əmələ gətirir? Bunu praktiki olaraq necə təsdiq etmək olar? Tioduzlara müssallar gətirin və onların qrafiki formullarını yazın.

21. Stibium 3-oksidin amfoter xassəsini eks etdirən reaksiya tənliklərini tərtib edin və elektron-balansı üsulu ilə əmsallaşdırın.

22. 18% qarışıqlı olan 500 q bismut 3-sulfidin tam yanmasına normal şəraitdə neçə litr oksigen sərf olunar?

**Cavab:**

23. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1. As + KMnO<sub>4</sub> + H<sub>2</sub>SO<sub>4</sub> → ...
2. Na<sub>3</sub>AsO<sub>3</sub> + H<sub>2</sub>SO<sub>4</sub> → ...
3. As + J<sub>2</sub> + NaHCO<sub>3</sub> → ...

**24.** Arsen, stibium ve bismut elementlerinin sərbəst halda alınması reaksiyaların tənliklərini tərtib edin.

**25.** 0,3 q bismutun qızdırılması zamanı 0,334 q oksid alınmışdır. Oksidin kimyəvi formulunu təyin edin.

**26.** Arsen yarımqrup elementlerinin hidrogenli birləşmələrini necə almaq olar? Müvafiq reaksiya tənliklərini yazın.

**27.** Aşağıdakı reaksiya tənliklərini elektron-balansı üsulu ilə əmsallaşdırın.

1. AsH<sub>3</sub> + AgNO<sub>3</sub> + H<sub>2</sub>O → H<sub>3</sub>AsO<sub>3</sub> + HNO<sub>3</sub> + Ag
2. Sb<sub>2</sub>S<sub>3</sub> + C + Na<sub>2</sub>CO<sub>3</sub> → Sb + Na<sub>2</sub>S + CO

**28.** Arsen 3-oksidi nitrat turşusu ilə oksidləşdirildikdə arsenat turşusu alınır. Reaksiya zamanı azot 2-oksid alınarsa, 20 ml 68%-li nitrat turşusu məhlulu ilə necə qram arsen 3-oksidini oksidləşdirmək olar?

*Cavab:*

**29.** Stibium 3-hidroksidi bismut 3-hidroksiddən necə ayırmalı olar? Cavabınızı əsaslandırın.

**30.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.


1. As<sub>2</sub>S<sub>5</sub> + HNO<sub>3</sub> + H<sub>2</sub>O → ...
2. As<sub>2</sub>O<sub>3</sub> + Cl<sub>2</sub> + H<sub>2</sub>O → ...
3. As<sub>2</sub>O<sub>3</sub> + HNO<sub>3</sub> + H<sub>2</sub>O → ...

**31.** Aşağıdakı duzların məhlulda hidroliz etmələrini müqayisə edin.

a) AsCl<sub>3</sub> və BiCl<sub>3</sub>; b) AsCl<sub>3</sub> və NaAsO<sub>2</sub>; c) SbCl<sub>3</sub> və SbCl<sub>5</sub>

**32.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın

1. Sb<sub>2</sub>O<sub>3</sub> + KMnO<sub>4</sub> + HCl → ...
2. Sb + KClO<sub>3</sub> + H<sub>2</sub>SO<sub>4</sub> → ...



**33.** Arsen, stibium və bismut sulfidlərin qarışığına natrium-sulfidlə təsir edilmişdir. Bu zaman hansı sulfid həll olmayıacaqdır? Tiодuzların alınma reaksiyalarının tənliklərini tərtib edin.

**34.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın

1.  $\text{NaAsO}_2 + \text{J}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{Na}_3\text{AsO}_4 + \text{H}_2\text{S} + \text{HCl} \rightarrow \dots$
3.  $\text{AsH}_3 + \text{KMnO}_4 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$

**35.** Aşağıdakı reaksiya tənliklərini elektron-balansı üsulu ilə əmsallaşdırın.

1.  $\text{As}_2\text{S}_3 + \text{HNO}_3 + \text{H}_2\text{O} \rightarrow \text{H}_3\text{AsO}_3 + \text{H}_2\text{SO}_4 + \text{NO}$
2.  $\text{As}_2\text{O}_3 + \text{J}_2 + \text{H}_2\text{O} \rightarrow \text{H}_3\text{AsO}_4 + \text{HJ}$

**36.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{BiCl}_3 + \text{Cl}_2 + \text{KOH} \rightarrow \dots$
2.  $\text{Bi}_2\text{O}_3 + \text{HNO}_3 \rightarrow \dots$
3.  $\text{Bi(OH)}_3 + \text{Cl}_2 + \text{KOH} \rightarrow \dots$

**37.** Arsen, stibium və bismut elementlərinin tətbiq sahələrini sadalayın.

**38.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{BiCl}_3 + \text{Na}_2\text{CO}_3 \rightarrow \dots$
2.  $\text{Bi} + \text{HNO}_3 \rightarrow \dots$
3.  $\text{Bi}_2\text{O}_3 + \text{Na}_2\text{O}_2 \rightarrow \dots$

## 7. TEST NÜMUNƏLƏRİ

**1. Hansı kimyəvi formul müvafiq mineralin əsas tərkib hissəsidir?**

	KNO <sub>3</sub>	Ca <sub>3</sub> (PO <sub>4</sub> ) <sub>2</sub>	As <sub>2</sub> O <sub>3</sub>	Sb <sub>2</sub> S
A	Hindistan şorası	fosforit	apatit	antimonit
B	Norveç şorası	vavellit	arsenolit	kermezit
C	Hindistan şorası	fosforit	arsenolit	antimonit
D	Çili şorası	fosforit	arsenalit	antimonit
E	Hindistan şorası	monaçit	arsenolit	çinkenit

**2. Cədvələ əsasən V A qrup elementlərin atom radiusunun **artması** sırası ilə düzün.**

	Yer qabığında yayılması, kütləcə (%)	Nisbi elektromənfilik
X	5·10 <sup>-4</sup>	2,0
Y	1·10 <sup>-2</sup>	3,0
Z	2·10 <sup>-5</sup>	1,8
T	8·10 <sup>-2</sup>	2,1
M	4·10 <sup>-5</sup>	1,9

- A) Y,T,X,M,Z; B) X,Y,Z,T,M; C) M,T,Z,Y,X;  
 D) T,X,Z,Y,M; E) Z,X,M,T,X

**3. Hansı cavabda elementlərin təbii izotoplarının sayı **düzgün** verilmişdir?**

	N	P	As	Sb	Bi
A	1	3	1	2	2
B	2	1	1	2	1
C	2	1	1	1	2
D	1	2	2	2	3

E	3	1	2	1	2
---	---	---	---	---	---

4. Katalizatorun iştirakı ilə gedən reaksiya tənliklərini göstərin.

Reaksiyaya daxil olan maddələr		Reaksiya məhsulları
1	$4\text{NH}_3 + 3\text{O}_2 \rightarrow$	$2\text{N}_2 + 6\text{H}_2\text{O}$
2	$\text{N}_2 + 3\text{H}_2 \rightarrow$	$2\text{NH}_3$
3	$3\text{CuO} + 2\text{NH}_3 \rightarrow$	$3\text{Cu} + \text{N}_2 + 3\text{H}_2\text{O}$
4	$4\text{NH}_3 + 5\text{O}_2 \rightarrow$	$4\text{NO} + 6\text{H}_2\text{O}$
5	$2\text{NH}_3 + \text{CO}_2 \rightarrow$	$\text{CO}(\text{NH}_2)_2 + \text{H}_2\text{O}$

A) 1,3,5; B) 2,4; C) 2,4,5; D) 3,5; E) 2,3,4.

5. Cədvələ əsasən düzgün olan cavabı müəyyən edin.

Duzabənzər nitridlər		Kovalent nitridlər
1	$\text{Li}_3\text{N}$	$\text{BN}$
2	$\text{TiN}$	$\text{Rb}_3\text{N}$
3	$\text{Ca}_3\text{N}_2$	$\text{Si}_3\text{N}_4$
4	$\text{AlN}$	$\text{Ge}_3\text{N}_4$
5	$\text{Na}_3\text{N}$	$\text{AlN}$

A) 2,4,5; B) 1,3,5; C) 3,4; D) 2,3,5; E) 1,4,5.

6. Deyilənlərdən hansı **doğru** deyil?

1. Azotdan elmi-tədqiqat işlərində inert mühit yaratmaqdə istifadə edilir.
2. Nitrat turşusundan «quru elementlər» də elektrolit kimi istifadə edilir.
3. Ortofosfat turşusundan suyun codluğunun aradan qaldırılmasında istifadə edilir.
4. Bi-Hg xelitəsindən güzgü istehsalında istifadə edilir.
5. Bismut 3-oksiddən odadavamlı boyaların və parçaların alınmasında istifadə edilir.

- A) 2,3,5; B) 1,3,4; C) 3,4; D) 2,4,5; E) 1,3.

7. Hansı halda hidridlər davamlılığın artması istiqamətində verilmişdir?

A	$\text{NH}_3$	$\text{PH}_3$	$\text{AsH}_3$	$\text{SbH}_3$	$\text{BiH}_3$
B	$\text{AsH}_3$	$\text{SbH}_3$	$\text{BiH}_3$	$\text{NH}_3$	$\text{PH}_3$
C	$\text{PH}_3$	$\text{SbH}_3$	$\text{NH}_3$	$\text{BiH}_3$	$\text{AsH}_3$
D	$\text{BiH}_3$	$\text{SbH}_3$	$\text{AsH}_3$	$\text{PH}_3$	$\text{NH}_3$
E	$\text{BiH}_3$	$\text{SbH}_3$	$\text{PH}_3$	$\text{NH}_3$	$\text{AsH}_3$

8. Hansı halda oksidlərin rəngi düzgün verilmişdir?

	$\text{N}_2\text{O}$	NO	$\text{N}_2\text{O}_3$	$\text{NO}_2$	$\text{N}_2\text{O}_5$
A	sarı	açıq yaşıl	tünd göy	qırmızı qonur	rəngsiz
B	rəngsiz	rəngsiz	rəngsiz	rəngsiz	rəngsiz
C	yaşıl	rəngsiz	rəngsiz	sarı	göy
D	rəngsiz	rəngsiz	tünd- göy	qırmızı-qonur	rəngsiz
E	rəngsiz	sarı	rəngsiz	qırmızı qonur	mavi

9. Cədvələ əsasən hansı cavab doğrudur?

	N	P	As	Sb	Bi
	allotropik	şəkildəyişmələrin	sayı		
A	0	3	3	0	4
B	1	3	3	2	1
C	0	2	1	2	0
D	1	3	4	3	2
E	0	3	3	4	0

10. Hansı halda qara bariton faizlə (%) tərkibi düzgün verilmişdir?

	S	$\text{NaNO}_3$	C	$\text{KNO}_3$	P
A	10	5	5	75	5
B	0	10	20	60	10
C	10	0	15	75	0

D	5	0	10	85	0
E	10	75	15	0	0

11. Cədvələ əsasən hansı halda turşuların adı düzgün verilmişdir?

	$\text{HNO}_4$	$\text{H}_4\text{P}_2\text{O}_5$	$\text{H}_3\text{AsS}_4$	$\text{HSbO}_3$
A	peroksonitrat	pirofosfit	piroarsenat	metastibiat
B	hiponitrit	pirofosfit	tioarsenit	metastibiat
C	peroksonitrat	metafosfit	orthoarsenat	stibit
D	peroksonitrat	pirofosfit	tioarsenat	metastibiat
E	hiponitrat	pirofosfit	tioarsenit	metastibiat

12. Qara bariton yanma reaksiyasının tənliyini göstərin

	İlkin maddələr	Reaksiya məhsulları
A	$2\text{NO}_2 + \text{Na}_2\text{CO}_3 \xrightarrow{\text{t,p}}$	$\text{NaNO}_2 + \text{NaNO}_3 + \text{CO}_2$
B	$2\text{NaNO}_3 + \text{C} \xrightarrow{\text{t}}$	$2\text{NaNO}_2 + \text{CO}_2$
C	$2\text{PH}_3 + 4\text{O}_2 \rightarrow$	$\text{P}_2\text{O}_5 + 3\text{H}_2\text{O}$
D	$2\text{KNO}_3 + 3\text{C} + \text{S} \rightarrow$	$\text{K}_2\text{S} + 3\text{CO}_2 + \text{N}_2$
E	$2\text{Ca}(\text{OH})_2 + \text{NO}_2 + \text{O}_2 \rightarrow$	$2\text{Ca}(\text{NO}_3)_2 + 2\text{H}_2\text{O}$

13. Cədvələ əsasən hansı kimyəvi formul müvafiq mineralin əsas tərkib hissəsidir?

	$\text{Bi}_2\text{Te}_2\text{S}$	$\text{Sb}_2\text{O}_4$	$\text{CePO}_4$	$\text{Ca}_3(\text{PO}_4)_3\text{Cl}$
A	maldonit	servantit	vivanit	xlorapatit
B	tetradimit	valentinit	monaçit	fosforit
C	maldonit	antimonit	vivanit	apatit
D	bismutin	servantit	monaçit	fosforit
E	tetradimit	servantit	monaçit	xlorapatit

14. Hansı cavabda oksidlərdə olan donor-akseptor rabitələrin sayı düzgün verilmişdir?

	N <sub>2</sub> O	NO	N <sub>2</sub> O <sub>3</sub>	NO <sub>2</sub>	N <sub>2</sub> O <sub>5</sub>
A	-	1	2	1	1
B	2	-	1	2	3
C	1	1	2	1	2
D	-	2	-	-	1
E	1	1	1	1	2

15. Cədvələ əsasən allotropik şəkildəyişmələri sıxlıqların **artması** istiqamətində düzün

Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
$4P + 5O_2 \xrightarrow{260^{\circ}C}$	$2P_2^{I}O_5$
$4P^{II} + 5O_2 \xrightarrow{40^{\circ}C}$	$2P_2^{II}O_5$
$4P^{III} + 5O_2 \xrightarrow{490^{\circ}C}$	$2P_2^{III}O_5$

- A) P'',P',P'''; B) P',P'',P'''; C) P''',P'',P'; D) P',P''',P''; E) P'',P''',P';

16. X,Y,Z,T turşularını əsaslığın **azalması sırası ilə** düzün.

İlkin maddələr	Reaksiya məhsulları
$P_2O_3 + H_2O \rightarrow$	X
$P_2O_5 + H_2O \xrightarrow{20^{\circ}C}$	Y
$P_2O_5 + H_2O \xrightarrow{0^{\circ}C}$	Z
$P_2O_5 + H_2O \xrightarrow{100^{\circ}C}$	T

- A)X,Y,Z,T; B) Y,T,X,Z; C) T,Z,Y,X;  
D) Z,X,Y,T; E) Y,Z,X,T

17. Hansı halda nitridlərin adı **düzgün verilmişdir?**

	Əsasi xassəli	Turşu xassəli
1	Mg <sub>3</sub> N <sub>2</sub>	Si <sub>3</sub> N <sub>4</sub>
2	K <sub>3</sub> N	AlN
3	Na <sub>3</sub> N	Cl <sub>3</sub> N

4	TiN	$S_4N_4$
5	$Ca_3N_2$	$P_3N_5$

- A) 1,3,5; B) 2,4,5; C) 3,4; D) 2,4; E) 1,2,4.

18. Doğru olan ifadeleri göstérin.

1	Ammonium nitratdan partlayıcı maddelerin, ammonalların, ammonitlerin alınmasında istifadə edilir.
2	Qırmızı fosfordan qazların və mayelerin qurudulmasında istifadə edilir.
3	Bismutdan atom reaktorlarının soyudulmasında istifadə edilir.
4	Kalium-ortofosfatdan kənd təsərrüfatında gübrə kimi istifadə edilir.
5	Fosfor-5 oksiddən kibrit istehsalanda istifadə olunur.

- A) 1,3,5; B) 2,3,4; C) 1,3,4; D) 1,3; E) 3,4.

19. Hansı halda turşuların adı düzgün verilmiştir?

	$HN_3$	$H_3PO_2$	$H_3AsS_3$	$H_3SbO_3$
A	azid	hipofosfit	tioarsenit	stibit
B	azid	fosfit	tioarsenit	stibat
C	sianid	hipofosfit	metaarsenat	metastibit
D	azid	pirofosfit	tioarsenat	stibit
E	hiponitrit	metafosfit	tioarsenit	metastibat

20. Cədvələ əsasən doğru olan cavabı müəyyən edin.

	$H_4P_2O_7$	$H_3PO_2$	$HPO_3$	$H_3PO_4$	$H_3PO_3$
molekulda rabitələrin ümumi sayı					
A	12	7	5	8	6
B	14	6	6	7	8
C	14	6	6	8	7
D	12	5	7	8	7
E	16	7	6	7	6

## FƏSİL VIII

### VI A QRUP ELEMENTLƏRİ

#### 1. Qısa xarakteristikası.

Dövri sistemin altıncı qrupunun əsas yarımqrupuna oksigen (**O**), kükürd (**S**), selen (**Se**), tellur (**Te**) və polonium (**Po**) *p*-elementləri daxildir. Bu qrup elementlərinə *xalkogenlər* (filiz əmələ getirən) deyilir. Bunlardan:

▲ *Oksigen*- bir-birindən asılı olmayaraq üç tədqiqatçı, 1770-ci ildə ingilis kimyaçısı *D.Pristli*, 1772-ci ildə isveç kimyaçısı *K.Seyele* və 1774-cü ildə isə fransız kimyaçısı *A.Lavuazye* tərəfindən kəş edilmişdir. *Lavuazye* elementi təneffüs prosesində iştirak etdiyi üçün əvvəlcə «*həyat havası*» adlandırılmış, sonra isə onu yunan dilindən götürülmüş latin sözü olan «*oxudenium*» ilə əvəz etmişdir ki, bu da «*turşu törədən*» mənasını verir.

*Oksigen təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində tapılır*. Sərbəst halda havanın həcmə 20,95%-ni, kütlecə isə 23%-ni təşkil edir. Birləşmə şəklində oksigen torpağın, suyun, dağ suxurlarının, yer qabığında olan bütün oksidlərin, filizlərin, bir çox mineral duzlarının, həmçinin bitki və heyvan mənşəli üzvi maddələrin əsas tərkib hissəsini təşkil edir. *1400 mineralin tərkibində oksigen vardır*.

Təbii birləşmələrdə oksigen elementinin üç izotopuna - <sup>16</sup>O(99,76%), <sup>17</sup>O (0,04%) və <sup>18</sup>O(0,20%)- rast gəlinir. Bunlardan ən çox yayılanı <sup>16</sup>O izotopudur. Oksigenin süni yolla alınmış <sup>19</sup>O radioaktiv izotopu da vardır.

Oksigen, *oksigen* (**O<sub>2</sub>**) və *ozon* (**O<sub>3</sub>**) almaqla iki allotropik modifikasiya əmələ getirir.

▲ *Kükürd*- insanlara *bizim eradan əvvəl* (2-ci əsrən) məlum olmuşdur. Ona verilən ad *açıq-sarı* mənasını verən «*siro*» sanskrit sözündən götürülmüşdür.

*Kükürd təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində yayılmışdır*. Sərbəst halda kükürd digər suxurların tərkibində olur. Bir-

ləşmə halında isə sulfidlər və sulfatlar şəklində rast gəlinir. Kükürd həmçinin neftin, daş kömürün və zülalların tərkibində olur.

### ▲ Kükürdün mühüm təbii birləşmələri:

- $FeS_2$ -pirit;
- $Cu_2S$ -xalkozin;
- $ZnS$ -sfalerit;
- $PbS$ -qalenit;
- $MoS_2$ - molibdenit;
- $HgS$ -kinovar;
- $Sb_2S_3$ -stibnit;
- $H_2S$ -hidrogen sulfid;
- $FeAsS$ - arsenopirit;
- $CuFeS_2$ - xalkopirit;
- $SrSO_4$ - qelestin;
- $BaSO_4$ -barit;
- $CaSO_4$ - anhidrit;
- $Na_2SO_4$ -tenardit;
- $CaSO_4 \cdot 2H_2O$ -gips
- $Na_2SO_4 \cdot 10H_2O$ -mirabilit;
- $MgSO_4 \cdot 7H_2O$ - epsomit.
- $CaS$ -oldqamit
- $MnS$  - alobandin
- $CdS$  - xouliit
- $FeS$  - troilit
- $NiS$  -millerit
- $SnS$  - qersenberqit
- $Cu_{12}As_4S_{13}$ -tenantit
- $Cu_3VS_4$  - sulvanat
- $CuAsS$  - lautit
- $TlAsS_2$  - lorandit
- $Cu_3SbS_4$ - famatinit
- $AgSbS_2$  - miarqirit
- $Pb_3As_4S_9$  - solliit
- $Cu_4AgS$  - kokinerit
- $Ag_2Sb_{12}S_{19}$  - bolivian
- $PbAs_2S_4$  - sartorit
- $Pb_3Sb_3S_{17}$  - plaqionit
- $Pb_3As_4S_9$  - ratit
- $AgAsS_2$  - smtit
- $Sb_2S_2O$  - kermezit
- $Ni_3Pb_2S_2$  - siandit
- $Ag_3SbS_4$  - stefanit
- $Ag_3CuS_2$  - yalpait
- $Ni_2FeS_4$  - violarit
- $Cu_5FeS_4$  - bornit
- $PbCuSbS_3$  - burnonit
- $Cu_3AsS_4$  - enarqit
- $CuFe_2S_3$  - kubanit

Kükürdün  $^{32}S$  (95,084%),  $^{33}S$  (0,74%),  $^{34}S$  (4,16 %) və  $^{36}S$  (0,016 %) olan 4 davamlı izotopu vardır. Onun həmçinin süni yolla  $^{31}S$  və  $^{37}S$  olan  $\beta$ -radioaktiv izotoplari da alınmışdır.

*Kükürd üç allotropik şəkildəyişmə əmələ gətirir.* Bunlar 1.  $\alpha$  və ya rombik kükürd; 2.  $\beta$  və ya monoklinik kükürd; 3. Plastik və ya amorf.  $\alpha$  və  $\beta$ -kükürd  $S_8$  molekulundan, plastik kükürd isə  $S_n$  molekulundan təşkil olunmuşdur.

▲ *Selen-* 1817-ci ildə isveç alimi *Y.Y.Berselius* tərəfindən kəş edilmişdir. Selen - *yunanca ay* deməkdir. Tellura yer adı verildiyi üçün, onu oxşarı olan yeni element məhz yerin peyki Ayın adı ilə adlandırılmışdır.

*Selen təbiətdə əsasən birləşmələr şəklində tapılır.* Sərbəst halda selenə yalnız vulkan mənşəli kükürdün tərkibində rast gəlinir. Selenin 13 elementlə əmələ getirdiyi 39 minerali məlumdur.

#### ————— Selenin təbii birləşmələri —————

- $PbSe$  – klaustalit
- $Cu_2Se$  – berselionit
- $FeSe_2$  – ferroselit
- $Bi_2(SeS)_3$  – qaynaxuratit
- $AgCuSe$  – evkayrit
- $ZnSe$  – stilleit
- $CuSe$  – klokmannit
- $Ca_3Se_4$  – bornxardtit
- $Ag_2SeS$  – aqvilarit
- $(Ni,Cu)Se_2$  – blokit
- $Ag_2Se$  – naumannit
- $HgSe$  – tiyemanit
- $AgCuSe$  – evkayrit
- $PbSe$  – klaustalit
- $HgSe$  – timmanit
- $GdSe$  – kadmoselit
- $CoSe_2$  – troqtalit
- $FeSe_2$  – ferroselit
- $(Cu,Tl,Ag)_2Se$  – krukesit
- $Cu_2Se_2$  – umanqıt

Selenin kütlə ədədi  $^{74}Se$ ,  $^{76}Se$ ,  $^{77}S$ ,  $^{78}Se$ ,  $^{80}Se$  və  $^{82}Se$  olan altı izotopu vardır. Bunlardan ən çox yayılanı isə  $^{74}Se$  (49,82%) izotopudur. Selenin 11 süni izotopu alınmışdır. Onun yarımparçalanma dövrü 127 gün olan  $^{75}Se$  radioaktiv izotopu radioizotop indikator kimi böyük praktiki əhəmiyyət kəsb edir.

Selen **amorf**, **süşəvari**, **qırmızı**, **heksagonal**, **monoklinik** ( $\alpha$  və ya  $\beta$  forma) və **boz** allotropik şəkildəyişmələr əmələ gətirir. Bunlardan

ən davamlısı isə *qırmızı-qonur* rəngli *amorf* selen və *boz* selendir. Onu da qeyd edək ki, selenin bütün allotropik şəkildəyişmələri qeyri-üzvi polimerlərdir.

▲ **Tellur**- 1782-ci ildə *Müller fon Reykensteyn* tərəfindən kəş edilmişdir. Lakin onun yeni element olması *16 il sonra* alman kimyaçısı *M.Klaprot* tərəfindən təsdiq edilmiş və ona tellur adı verilmişdir. «*Tellus*» latınca yer deməkdir.

Tellur təbietdə əsasən birləşmələr halında tapılır. Onun **40** minerali vardır.

#### Tellurun təbii birləşmələri

- $Ag_2Te$  - kesent
- $AuAgTe_4$  - silvanit
- $AgAuTe_2$  - silvanit.
- $Cu_2Te$  - veysit
- $HgTe$  - koloradoit
- $Bi_2Te_3$  - tellurobismutit
- $Bi_2TeS_2$  - çiklovait
- $NiTe_2$  - melonit
- $Ag_3AuTe_2$  - petsit
- $AuTe_2$  - kalaverit
- $PbTe$  - altant
- $Ag_2Te$  - qessit
- $PbTe$  - altait
- $Bi_2Te_2S$  - tetradimit
- $FeTe_2$  - froberqit
- $(Au, Ag)Te_2$  - krennerit
- $Au_2Te_3$  - montbreyit
- $(Ag, Au)Te$  - mutmannit

Tellurun 22 izotopu vardır. Bunlardan  $^{120}Te$ ,  $^{122}Te$ ,  $^{123}Te$ ,  $^{124}Te$ ,  $^{125}Te$ ,  $^{126}Te$ ,  $^{128}Te$  və  $^{130}Te$  - izotopları davamlıdır. Tellurun məlum izotoplardan ən çox yayılanı  $^{128}Te$  (31,79%) və  $^{130}Te$  (34,48%) izotoplardır.

Tellurun *iki allotropik modifikasiyası* vardır. Bunlar, *gümüşü-ag rəngli kristallik* tellur və *tünd qırmızı rəngli amorf* tellur.

▲ **Polonium**- 1898-ci ildə *Mariya Skladovskaya Küri* tərəfindən uran filizlərinin tədqiqi zamanı kəş edilmişdir. O, elementə öz vətəni *Polşanın* şərəfinə polonium adı vermişdir.

**Polonium radioaktiv elementdir.** O, *uran* və *toriumun* radioaktiv dağılımasının məhsuludur. Ona görə də bu elementə uran və torium minerallarında rast gəlinir. Uran filizinin hər tonunda təxminən **0,1 mq** polonium olur.

Poloniumun kütlə ədədi  **$192+218$**  arasında dəyişen ***27 izotopu*** vardır. Bunlardan ən davamlısı yarımparçalanma dövrü ***103 gün*** olan  **$^{209}Po$**  izotopudur.

## 2. VI A qrup elementlərin əmələ gətirdiyi turşular

### Kükürd

- $H_2S$  – sulfid
- $H_2S_2$  – disulfan
- $H_2S_3$  – trisulfan
- $H_2S_4$  – tetrasulfan
- $H_2S_8$  – polisulfan
- $H_2SO_3$  – sulfit
- $H_2S_2O_2$  – tiosulfit
- $H_2S_2O_5$  – pirosulfit
- $H_2S_3O_6$  – tritionat
- $H_2S_5O_6$  – pentationat
- $H_2S_6O_6$  – heksationat
- $H[SO_3NH_2]$  – aminosulfon
- $H[SO_3F]$  – fulorosulfan
- $H_2S_2O_4$  – ditionat
- $H_2S_2O_6$  – ditionat
- $H_2S_4O_6$  – tetrationat
- $H_2SO_2$  – sulfoksil
- $H_2SO_4$  – sulfat
- $H_2SO_5$  – peroktosulfat
- $H_2S_2O_3$  – tiosulfat
- $H_2S_2O_7$  – pirosulfat
- $H_2S_2O_8$  – persulfat
- $HSNO_5$  – nitrozil sulfat
- $H[SO_3Cl]$  – xlorosulfan
- $H_2S_3O_{10}$  – trisulfat
- $H_2S_4O_{13}$  – tetrasulfat

### Selen

- $H_2Se$  – selenid
- $H_2SeO_3$  – selenit
- $H_2SeO_4$  – selenat
- $H_2Se_2O_7$  – piroselenat

### Tellur

- $H_2Te$  – tellurid
- $H_2TeO_3$  – tellurit
- $H_2TeO_4$  – tellurat
- $H_6TeO_6$  – ortottellurat

## 3. VI A qrup elementlərinin və onların birləşmələrinin tətbiq sahələri

### Oksigen və birləşmələri

▲**Oksigen:** • Metalların kəsilməsində və qaynaq edilməsində,

- Sulfidli filizlərin yandırılmasında,
- Tibbdə xəstələrin tənəffüsünü yüngülləşdirməkdə,
- Süni maye yanacağın və sürtgü yağlarının alınmasında,
- Sulfat və nitrat turşularının istehsalında,
- Çuqun və poladın istehsalında,
- Kimya sənayesinin müxtəlif sahələrində və metallurgiyada kimyəvi reaksiyaların sürətləndirilməsində;
- **Maye oksigen** - C, S, ağaç yonqarı və s. yanıcı maddələrlə zəngin olan qarışıqlıq (oksilikvitlər) partlayıcı material kimi dağ partlayışı işlərində, raket yanacaqlarında oksidləşdirici kimi;
- **Ozon**- içməli suyun, havanın dezinfeksiyasında, sənayedə bakterisid və ağırdıcı kimi,
- $H_2O$ - buxar mühərriklərində, hidrogenin, oksigenin, əsasların, qeyri-üzvi və üzvi turşuların, mineral gübrələrin, spirtlərin alınmasında və həllədici kimi,
- $D_2O$  (ağır su)- hərbi məqsədlər üçün və nüvə reaktorlarında neytronların yavaşıdıcısı kimi,
- $H_2O_2$ - parçaların ağırdılmasında, məsaməli materialların (penoplast, rezin) və bəzi partlayıcı maddələrin hazırlanmasında, raket texnikasında, 30%-li məhlulu (perhidrol) tibbdə yaraların yuyulmasında, 3%-li məhlulu isə tibbdə dezinfeksiyaedici kimi.

---

### **Kükürd və birləşmələri**

---

- ▲ **Kükürd:** • Sulfat turşusu istehsalında,
- Qara barit və kibritin hazırlanmasında,
  - Kauçukun vulkanlaşdırılmasında (rezin sənayesində),
  - Müxtəlif boyaların, metantiolun,  $SO_2$  və  $CS_2$ -in alınmasında,
  - Təbabətdə bəzi dəri xəstəliklərin müalicəsində (məlhəm kimi),
  - Əczaçılıq sahəsində müxtəlif dərman pereparatlarının hazırlanmasında;
  - **Kükürd tozu** – pambıqçılıqda, üzümçülükdə ziyanvericilərə qarşı mübarizədə,

- $\text{H}_2\text{S}$  -kükürdün alınmasında, hidrogen-sulfidli təbii sular isə müalicə məqsədi ilə,
- $\text{SO}_2$  – sulfat turşusunun istehsalında, mikroorganizmlərin məhv edilməsində, kağız və toxuculuq sənayesində ağardıcı vasitə kimi, anbarlarda isə kif əleyhinə dezinfeksiyaedici kimi,
- $\text{SO}_2$  (**maye halda**) –neftin təmizlənməsində, üzvi və qeyri-üzvi maddələrin susuz həllədicisi kimi,
- $\text{SO}_3$  – sulfat turşusunun istehsalında və qazların qurudulmasında,
- $\text{H}_2\text{SO}_4$  -xlorid, fulorid, ortofosfat və bir çox üzvi turşuların alınmasında,
- Boyaların, partlayıcı maddələrin, fosforlu və azotlu gübrələrin istehsalında,
- Qazları təmizləmək üçün tətbiq olunan sulfobirləşmələrin və misin elektrolitik alınmasında,
- Bəzi qazların qurudulmasında və akkumulyatorlarda elektrolit kimi,
- Süni liflərin, plastik kütlələrin və dərman maddələrin istehsalında,
- Yeyinti, bəzək, toxuculuq və gön-dəri sənayesində,
- Sulfatların və insektofunqisidlərin alınmasında,
- $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$  –mis örtüklərin istehsalında, misin müxtəlif birləşmələrinin alınmasında, bir çox göbələkləri qırmaqdə və kənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizədə,
- $\text{Na}_2\text{SO}_4 \cdot 10\text{H}_2\text{O}$  –şüşə sənayesində, soda istehsalında, təbabətdə və baytarlıqda,
- $\text{MgSO}_4 \cdot 7\text{H}_2\text{O}$  –təbabətdə işlətmə dərmanı kimi,
- $\text{FeSO}_4 \cdot 7\text{H}_2\text{O}$  – ağaçın konservləşdirilməsində, sarı qan duzunun və mürəkkəbin alınmasında,
- $\text{CaSO}_4 \cdot 2\text{H}_2\text{O}$  – yarımsulu gips kimi təbabətdə, alebastr adı ilə isə inşaatda,
- $\text{Ca}(\text{HSO}_3)_2$  – sulfit ipəyin istehsalında,
- $\text{Na}_2\text{S}_2\text{O}_3$  – tibbdə və fotoqrafiyada fiksaj adı ilə,
- $\text{K}_2\text{S}_2\text{O}_5$  – fotoqrafiyada aşqarlayıcı və bərkidici kimi,
- $\text{Na}_2\text{SO}_3$  və  $\text{NaHSO}_3$  – kino-foto sənayesində aşkarlayıcı kimi,

- $S_2Cl_2$  - kauçukun vulkanlaşdırılmasında,
- $ClSO_2OH$  – tüstü pərdəsi yaratmaq üçün və üzvi sintezdə sulfoxloridlərin alınmasında;

---

***Selen və birləşmələri***

---

- ▲ **Selen:** • Müxtəlif işq mənbələrinin qüvvəsini ölçməkdə,
- Müxtəlif rəngli boyaların hazırlanmasında,
  - Fotometrlərdə, elektrotexnikada, şüse və rezin sənayesində,
  - Sıgnallaşdırında və günəş batareyalarında,
  - Avtomatik qurğuların və televizorların hazırlanmasında,
  - $H_2SeO_4$  – kənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizədə,
  - $Na_2SeO_3$ -bağçılıqda ən yararlı insektisid kimi;

---

***Tellur və birləşmələri***

---

- ▲ **Tellur:** • Şüsə və rezin sənayesində, radiotexnikada,
- Tranzistorların və qamma şüaların intensivliyini ölçən cihazların hazırlanmasında,
  - $CdTe$  –günəş batareyaların, lazerlərin və radioaktiv hesablayıcıların hazırlanmasında,
  - $Bi_2Te_3$  və  $Sb_2Te_3$  –termoelektrik generatorlarda,
  - $K_2TeO_3$  və  $Na_2TeO_3$  – mikrobiologiyada tədqiqat zamanı bakteriyalara lazımi rəng aşlayan boyanın maddəsi kimi,

---

***Polonium***

---

- Nüvə texnikasında neytronlar almaq məqsədi ilə,
- « $^{210}Po$ »-izotopu süni peyklərin enerji qurğularında, «Lunaxod-2» aparatında.

**Cədvəl 8****VI A qrup elementlərinin bəzi xassələri**

XASSƏLƏRİ	${}_8\text{O}$	${}_{16}\text{S}$	${}_{34}\text{Se}$	${}_{52}\text{Tc}$	${}_{84}\text{Po}$
Xarici elektron konfiqurasiyası	$2s^22p^4$	$3s^23p^4$	$4s^24p^4$	$5s^25p^4$	$6s^26p^4$
Nisbi atom kütlesi	15,999	32,06	78,9	127,6	209
Atom radiusu (nm)	0,066	0,102	0,116	0,135	-
Ion radiusu, $\text{E}^{-2}$ (nm)	0,140	0,184	0,198	0,221	-
İonlaşma enerjisi, eV,	$J_1$	13,62	10,36	9,75	9,01
	$J_2$	35,1	23,3	21,2	18,5
	$J_3$	54,9	34,8	30,8	28,0
	$J_4$	77,4	47,3	42,9	37,4
	$J_5$	114	72,7	68,3	58,7
	$J_6$	138	88,1	81,7	70,7
Elektrona hərislik, eV	1,47	2,08	2,02	2,00	1,35
Nisbi elektromənfilik	3,5	2,6	2,4	2,1	2,0
Sıxlığı, $\text{q/sm}^3$	1,27 (bərk)	2,06 (rombik)	4,82 (heksagonal)	6,25 (hek-saqaonal)	9,50
Ərimə temperaturu, ${}^\circ\text{C}$	-218,75	118,9 (mono-klin)	220,4	452,0	250
Qaynama temperaturu, ${}^\circ\text{C}$	-182,97	444,6	684,8	1087,0	-
Standart elektrod potensialı, $(\text{E}^0/\text{E}^{-2})$ , V	-	-0,48	0,92	1,143	-
Yer qabığında yayılmışı (%-lə), kütle	47,2	$5 \cdot 10^{-2}$	$6 \cdot 10^{-5}$	$1 \cdot 10^{-6}$	$2 \cdot 10^{-14}$
Xarakterik oksidlesmə dərəccisi	-2	-2,+4,+6	-2,+2, +4,+6	-2,+2, +4,+6	-2,+2, +4,+6
Boş yarımsəviyyə	-	3d	4d,5s	6s,4f	7s,5f
Qadağan olunmuş zolağın enerjisi, eV	-	2,5	1,7	0,36	-

## MƏSƏLƏ VƏ ÇALIŞMALAR

### *4. Oksigen və onun birləşmələri*

1. Laboratoriyada və sənayedə oksigen necə alınır? Müvafiq reaksiya tənliklərini yazın. Həmin üsullar bir-birindən nə ilə fərqlənir?

2. Oksigenin hansı allotropik şəkildəyişmələri vardır? Onların formullarını yazın və quruluşlarını göstərin.

3. Nə üçün oksigen qrupunun nömrəsinə müvafiq olaraq valentlik göstərə bilmir? Cavabınızı əsaslandırın.

4. Təbii məqsədlər üçün işlədirilən oksigendə ozon olmamalıdır. Oksigendə ozon qarışığının olub-olmamasını necə yoxlamaq olar?

5. Oksigen və ozon qarışığının oksigenə görə nisbi sıxlığının 1,05-olduğunu bilərək, qarışığda ozonun həcm payını hesablayın.

**Cavab: 10%**

6. Bir litr suda olan oksigenin kütləsini hesablayın.

**Cavab: 889 q**

7. Ozonlaşmış oksigenin ozonda kütle payı 20%-dir. 27 q metallik gümüşün oksidləşməsi üçün bu cür ozondan hansı həcmdə tələb olunur?




**Cavab: 3,36 l**

8. İnsan tənəffüs prosesində hər saatda 200 l oksigen udur. Üç gün kosmosda uçmaq üçün kosmonavt neçə kq oksigen lazımlı olduğunu hesablayın.

**Cavab: 20,57 kq.**

9. Nə üçün adi şəraitdə oksigen və ozon qaz halında, kükürd isə bərk haldadır?. Cavabınızı əsaslandırın.

10. Aşağıdakı reaksiya tənliklərini tamamlayın:




11. 100 q  $\text{MnO}_2$  və 100 q  $\text{KMnO}_4$ -in parçalanması zamanı alınan oksigenin həcmini (n.ş.) hesablayın.

**Cavab:**  $12,87 \text{ l}, 7,09 \text{ l}$ .

12. Normal şəraitdə 336 ml oksigendə neçə molekul olduğunu hesablayın.

**Cavab:**  $9,03 \cdot 10^{21}$

13. Aşağıdakı reaksiyaya əsaslanaraq 6,72 l oksigenin alınması (n.ş.) zamanı nə qədər istiliyin udulduğunu hesablayın.



**Cavab:** 76,44 kC

14. Bir kubmetr havada neçə qram oksigen olduğunu hesablayın.

**Cavab:** 300 q

15. Hansı kimyəvi üsuldan istifadə etməklə od almaq olar? Müvafiq reaksiya tənliklərini yazın.

16. Oksigenin neçə stabil izotopu var?

17. 100 ml havanı KJ-id məhlulundan keçirtdikdə 0,267 q yod ayrılmışdır. Havada ozonun həcm faizini tapın.

**Cavab:** 22,4%

18. Həcmi 750 ml olan və  $27^\circ\text{C}$ -də oksigenlə doldurulmuş balonun kütləsi 83,3 q-dır. Boş balonun kütləsi 82,1 q-dır. Oksigenin təzyiqini hesablayın.

**Cavab:** 936 mm.

19. İçərisində oksigen olan balonun  $15^\circ\text{C}$  temperaturda təzyiqi 90 atm.-dir. Hansı temperaturda onun təzyiqi 100 atm. olacaqdır?

**Cavab:**  $47^\circ\text{C}$

20. Oksigenlə ozonun hidrogenə görə nisbi sıxlığı 18-dir. Qarışığın faizlə tərkibini hesablayın.

**Cavab:** 75%  $\text{O}_2$ , 25%  $\text{O}_3$

21. Tərkibində 98% metan olan 10 l təbii qazın yandırılması üçün neçə litr (n.ş.) hava lazımdır?

**Cavab: 93,33 l**

**22.** Həcmi 40 l olan balonda 6000 l oksigen sıxışdırılmışdır. Balonda atmosfer təzyiqini hesablayın.

**Cavab: 150 atm.**

**23.** Maddələrin oksigendə yanması onların havada yanmasından nə ilə fərqlənir? Cavabınızı əsaslandırın.

**24.** Nə üçün oksigen dəyişgən valentlik göstərmir? Cavabınızı əsaslandırın.

**25.** Hansı bəsit maddələrlə oksigen birbaşa reaksiyaya daxil olmur?

**26.** Oksigenin müəyyən həcmi ozonlaşdırıldıqdan sonra onun həcmi 5 l azalmışdır. Neçə litr ozon əmələ gelmiş və buna neçə litr oksigen sərf olunmuşdur.

**Cavab: 10 l O<sub>3</sub>, 15 l O<sub>2</sub>**

**27.** 90 qramında 1,5 N<sub>A</sub> qədər oksigen atomu olan X<sub>3</sub>Y<sub>8</sub>O birləşməsinin 0,5 molu neçə qramdır?

**Cavab:**

**28.** Sualtı işlərdə tənəffüs üçün oksigen və heliumdan ibarət qarışqdan isifadə edilir. Həmin qarışığın heliuma görə sıxlığı 2,4-ə bərabərdir. Qarışığın faizlə tərkibini tapın.

**Cavab: 20% O<sub>2</sub>**

**29.** 1000 q 4%-li məhlulda olan H<sub>2</sub>O<sub>2</sub>-in parçalanmasından neçə litr (n.ş.) oksigen ayrılır?

**Cavab: 13,2 l**



**30.** Dördüncü qrupda yerləşən elementin oksigenli birləşməsinin tərtibi 17,75-dir. Qarışqda ozonun kütlə və həcm faizini hesablayın.

**Cavab: 22,0%, 29,75%**

**31.** 4:1-ə həcm nisbətində olan 120 l CH<sub>4</sub> ilə C<sub>2</sub>H<sub>6</sub> qarışığını yandırmaq üçün neçə litr (n.ş.) oksigen lazımdır?

**Cavab: 276 L**

**32.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:



3.  $\text{H}_2\text{O}_2 + \text{Ag}_2\text{O} \rightarrow \dots$   
 4.  $\text{H}_2\text{O}_2 + \text{AuCl}_3 + \text{KOH} \rightarrow \dots$

33. Havada həcm etibarı ilə 21% oksigen vardır. Normal şəraitdə oksigenin havada parsial təzyiqi nə qədərdir?

*Cavab: 159,6 mm.*

34. 98% metanı olan bir həcm təbii qazın yandırılması üçün neçə həcm oksigen lazımdır?

*Cavab: 1,96*

35.  $\text{KClO}_3$  və  $\text{KCl}$ -dan ibarət qarışığın qızdırılması zamanı 6,72 l (n.ş.) qaz ayrılmışdır. İlkinqarışında  $\text{KCl}$ -in %-lə miqdarnı hesablayın:

*Cavab: 51%*

36.  $\text{C}_n\text{H}_{2n+2}$  tərkibli karbohidrogenin 4 molunun tam yanmasına neçə mol oksigen sərf olunar?

*Cavab:  $6n+2$  mol  $\text{O}_2$*

37. Oksigen molekulunun paramaqnit xassəli olmasını molekulyar orbital metoduna əsasən neçə izah etmək olar?

38. Təbiətdə oksigen dövranının neçə getdiyini konkret misallarla aydınlaşdırın.

39. Nə üçün yerin ozon qatının dağılması ekoloq və həkimlərin böyük narahatlığına səbəb olur?

40. 4 mol kalium-permanqanat parçalandıqda 44 l (n.ş.) oksigen alınmışdır. Bu nəzəri çıxımın neçə faizini təşkil edir?

*Cavab: 98,21%*

41. 40,6 l havanı kalium-yodid məhlulundan keçirdikdə 32,2 q yod ayrılır. Havada ozon və oksigenin həcm payını tapın.

*Cavab: 50%*

42. Qazometrdə su üzərində  $23^\circ\text{C}$  və 781 mm təzyiqdə 7,4 l oksigen qazı vardır.  $23^\circ\text{C}$ -də su buxarının təzyiqi 21 mm-dir. Qazometrdə oksigenin həcmi (n.ş.) nə qədər olar?

*Cavab: 6,825 l*

**43.**  $6\% O_2$ ,  $85\% CH_4$ ,  $3\% CO$ ,  $4,5\% CO_2$  və  $1,5\% N_2$  -dən ibarət  $1 m^3$  təbii qazın yanması üçün hansı həcmində hava lazımdır? Oksigenin havada həcm faizi  $21\%$ -dir.

*Cavab: 9,17 m<sup>3</sup>*

**44.** Dəmir oksidin  $10,84$  q-na  $3,36$  1 karbon 2-oksid sərf olunmuşdur. Oksidin formulunu təyin edin.

*Cavab: FeO*

**45.** Ozonatordan havanı keçirtdikdə havanın həcmi  $2\%$  azalır. Alınmış qarışığın faizlə tərkibini hesablayın.

*Cavab: 4,08% O<sub>3</sub>, 14,29% O<sub>2</sub>, 81, 63% N<sub>2</sub>*

**46.**  $50^\circ C$ -də və  $1$  atm. təzyiqdə olan  $10\ 1$  oksigenin kütləsini hesablayın.

*Cavab: 12,1 q*

**47.**  $20\ 1$  oksigen almaq üçün (n.ş) nə qədər kalium-permanqanat lazımdır?

*Cavab: 282,8 q*

**48.** Ozon qazı necə təyin olunur? Cavabınızı reaksiya tənliyini yazmaqla izah edin.

**49.**  $V_{(H_2)} : V_{(CO)} = 1:1$  nisbətində  $10\ 1$  su qazının yanmasına hansı həcmində hava tələb olunur? Bu zaman hansı maddə və hansı həcmində (n.ş) alınır?



*Cavab: 5 l, 23,8 l*


**50.**  $1,0 \cdot 10^{23}$  sayda oksigen molekulunun  $17^\circ C$  temperaturda və  $93,31\text{kPa}$  təzyiqdə həcmini hesablayın.

*Cavab: 4,29*

**51.** Birləşmələrdə oksigen hansı oksidləşmə dərəcələri göstərir və onlardan hansı daha xarakterikdir. Cavabınızı misallarla aydınlaşdırın.

**52.** Aşağıdakı reaksiyalardan hansı qurğuşun sulfidin ozonla oksidləşməsi reaksiyasını düzgün əks etdirir?





**53.** Tutumu 20 l olan balonda 20° C və 1·10<sup>7</sup> Pa şəraitində olan oksigenin kütləsini hesablayın. Normal şəraitdə bu oksigen hansı həcmə malik olar?

**Cavab:** 2,6 kq, 1,8 m<sup>3</sup>

**54.** Ozonatordan 30 l (n.ş) oksigen buraxılır. Çıxan qaz həmin şəraitdə 25 l həcm tutur. Ozona çevrilmiş oksigenin həcm faizini hesablayın.

**Cavab:** 50%

**55.** Piritdən bir ton sulfat turşusu almaq üçün sərf olunan oksigenin həcmini hesablayın.

**Cavab:** 2050 m<sup>3</sup>

**56.**  $2\text{H}_2\text{O}_2 \xrightarrow{-} 2\text{H}_2\text{O} + \text{O}_2$ ;  $\Delta H_{298}^{\circ} = -98 \text{ kC/mol}$  reaksiyasına əsasən 500 ml 30%-li hidrogen peroksid məhlulunun ( $\rho = 1,135 \text{ g/sm}^3$ ) parçalanmasından alınan oksigenin həcmini və ayrılan istiliyin miqdarını hesablayın:

**Cavab:** 494, 73 kC

**57.**  $\text{Na}_2\text{O}_2$  və  $\text{BaO}_2$ -in quruluş formullarını yazın.

**58.** Yavaş oksidləşmə nəyə deyilir? Bu prosesin hansı hallarda fayda, hansı hallarda zərər verdiyinə misallar götərin.



**59.** 10 N<sub>A</sub> ədədi qədər atomu olan  $\text{Al}_2\text{O}_3$  birləşməsində neçə mol atom oksigen vardır.

**Cavab:**

**60.** Həcmi 50 l olan balonda 150 mm təzyiqdə oksigen vardır. Həmin temperaturda və 1 atm. təzyiqdə bu qaz nə qədər həcm tutar.

**Cavab:** 7500 l

**61.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**62.** Hidrogenin oksidlərinin birində 94,12% oksigen vardır. Oksidin formulunu müəyyən edin.

**Cavab:**  $\text{H}_2\text{O}_2$

**63.** 99,76%  $^{16}\text{O}$ , 0,04%  $^{17}\text{O}$  və 0,2%  $^{18}\text{O}$  izotoplardan təşkil olunmuş oksigenin orta atom kütləsini hesablayın.

**64.** Məlumdur ki, insan orqanizminin kütləcə 65%-ni oksigen təşkil edir. Sizin orqanizminizdə nə qədər oksigen olduğunu hesablayın.

**65.** Ozon və oksigen qarışığının heliuma görə sıxlığı 10-dur. Qarışıqda qazların həcm faizini tapın.

*Cavab: 50% O<sub>3</sub>*

**66.** Həcmi 5 l olan qazometri oksigenlə doldurmaq üçün nə qədər tərkibində 2% KCl olan bertole duzu lazımdır.

*Cavab: 18, 6 q.*

**67.** 3 kq 3%-li hidrogen-peroksid məhlulunu almaq üçün neçə qram BaO<sub>2</sub> və neçə litr (n.ş.) CO<sub>2</sub> lazımdır?

*Cavab: 446 q, 59,3 l*

**68.** Nə üçün ozon dezinfeksiyaedici xassəyə malikdir? Cavabınızı əsaslandırın.

**69.** Hidrogen-peroksidin oksidləşdirici və reduksiyaedici xassə göstərdiyi reaksiya tənliklərinə misallar götərin.

**70.** Təbii proseslərdə oksigenin rolü nədən ibarətdir? Cavabınızı əsaslandırın.

**71.** Oksigenin bir molunun 20°C-də və normal şəraitdə həcmini təyin edin.

*Cavab: 24,04 l.*

**72.** Kimyəvi reaksiyalardan birində oksigen reduksiyaedici kimi iştirak edir və A maddəsinə emələ götərir. A maddəsinin artıqlaması ilə götürülən hidrogenlə qarışığını partladıb reaksiya məhsulunu soyutduqda turşu alınır. Alınmış məhlulda turşunun faizlə miqdarnı hesablayın.

*Cavab: 68,9%*

**73.** Ammonyak və oksigen qarışığının 28 litri Pt katalizatorunun iştirakı ilə yandırılmışdır. Reaksiyadan sonra 6 l oksigen artıq qal-

mışdır. Qaz karışığının tərkibini təyin edin. Reaksiyadan əvvəl və sonra qazların həcmi eyni şəraitdə ölçülmüşdür

*Cavab: 7,3 l NH<sub>3</sub>, 20,7 l O<sub>2</sub>*



74. Ozonun rezonans quruluşlarını yazın. Ozonun oksigen atomlarından birinin +4 oksidlesmə dərəcəsinə malik olması onun hansı quruluşu ilə izah edilir?

75. 5 kq 3%-li hidrogen-peroksid məhluluna 1,5 kq H<sub>2</sub>O<sub>2</sub> əlavə edilmişdir. Alınmış məhlulun faizlə qatılığını hesablayın.

*Cavab: 9,23%*

76. Bəsit və mürəkkəb maddələrin yanmasındaki oxşarlıq və fərq nədədir? Cavabınızı misallar əsasında aydınlaşdırın.

77. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



78. 0° C-də və 700 mm təzyiqdə oksigenin mol ekvivalentinin həcmini hesablayın.

*Cavab: 6,08 l*

79. Metalları qaynaq etdikdə və ya kəsdikdə işlədilən oksigendə rütubət olmamalıdır. Oksigeni qurutmaq üçün 1) mis 2-oksid, 2) susuz mis 2-sulfat, 3) kalsium-oksid işlətmək olarmı? Cavabınızı reaksiya tənliklərinə əsasən izah edin.

80. Qapalı qabda 20 q O<sub>2</sub> ilə 30 q NO qazları qarışdırılmışdır. Bu zaman alınan NO<sub>2</sub> -nin kütləsini və artıq qalan qazın kütləsini hesablayın.

*Cavab:*

81. Həcmi 50 l olan boş balonun kütləsi 80 kq-dır. Belə balonu 0°C və 150 atm təzyiq altında oksigenlə doldurduqda oksigenin kütləsi ümumi kütlənin neçə faizini təşkil edər?

*Cavab: 11,78%*

**82.** Elektrolitik üsulla alınmış oksigende az miqdarda su buxarı və hidrogen qarışığı olur. Oksigeni həmin qarışıqdan necə təmizləmək olar?

**83.** Hidrogenlə oksigen qarışığının qapalı qabda reaksiyasında 54 q  $H_2O$  alınmış və bu zaman 16 q  $O_2$  artıq qalmışdır. İlkin qarışıqda necə mol oksigen olduğunu hesablayın.

*Cavab: 2 mol  $O_2$*

**84.** Laboratoriyyada və sənayedə ozon necə alınır? Müvafiq reaksiya tənliklərini yazın.

**85.** Əvvəlcə oksigenlə doldurulmuş şüşə balonu, sonra isə eyni temperatur və təzyiqdə ozonlaşdırılmış oksigenlə dolu balonu çəkmişlər. Çekilər arasındakı fərq 0,21 q olmuşdur. Ozonlaşdırılmış oksigendə nə qədər ozon olduğunu hesablayın.

*Cavab: 6,63 q*

**86.** Ozon molekulunun əmələ gəlməsində hansı tip hibridləşmə və kimyəvi əlaqə mövcud olur?

**87.** Oksigenin xüsusi çökisi 1,132 q-dır. 1,36 q oksigen nə qədər həcm tutar?

*Cavab: 1,2 l*

**88.** Normal şəraitdə hidrogenə görə sıxlığı 15 olan azot və oksigen qarışığından elektrik cərəyanı buraxdıqda həcmi 10% azalmışdır. Reaksiya temperaturunda əmələ gələn qaz qarışığının tərkibini təyin edin.

*Cavab: 0,6 həcm  $O_2$ , 0,4 həcm  $NO$ , 0,8 həcm  $N_2$*

**89.** Ozonun oksigendən fəqli xassələri hansılardır?

**90.** 89,6 l oksigen normal şəraitdə elektrik boşalması olan ozona-tordan keçirdikdə alınan qazın həcmi 70,6 l olmuşdur. Bu zaman necə litr ozon alındığını hesablayın.

*Cavab: 38 l  $O_3$*

**91.**  $BaO$  və  $BaO_2$  -dən ibarət 5 q qarışığa sulfat turşusu ilə təsir etdikdə 397 ml (n.ş)  $H_2O_2$  alınır. İlkin qarışığın faizlə tərkibini tapın.

*Cavab: 60%, 40%*

**92.** Oksigenin  $O_2^{2-}$ ,  $O_2^-$  və  $O_2^+$  molekulyar ionları necə əmələ gelir və bu ionlara uyğun gələn birləşmələr necə adlanır?

**93.** Aşağıdakı reaksiyaları tamamlayın:

1.  $K + O_3 \rightarrow \dots$
2.  $Zn + O_3 \rightarrow \dots$
3.  $Na_2SO_3 + O_3 \rightarrow \dots$

**94.** Oksigen element və bəsит maddə kimi harada daha çox yayılıbdır?

**95.** Ozon qazının oksigen qazından kimyəvi cəhətdən daha fəal olmasını necə izah etmək olar? Cavabınızı əsaslandırın.


### *5. Kükürd və onun birləşmələri*

**1.** Kükürdün təbii birləşmələrini sayın, onların kimyəvi formulalarını yazın və onlarda kükürdün oksidləşmə dərəcəsini təyin edin.

**2.** Kükürdün normal və həyəcanlanmış hallarda valentini müəyyənləşdirin.

**3.** Kükürdün allotropik modifikasiyaları hansılardır və onlar bir-birindən nə ilə fərqlənir?

**4.** Kükürdün aşağıdakı ardıcılıqla oksidləşmə dərəcəsinin dəyişməsinə uyğun gələn reaksiya tənliklərini tərtib edin.



**5.** Bir ton kükürd almaq üçün hansı həcmində (n.ş) 99%-li hidrogen-sulfid lazımdır?

*Cavab:  $707\text{ m}^3$*

**6.** Təbii kükürd necə sabit izotopun qarışığından ibarətdir və bunlar hansılardır?

7. 4,4 qram hidrogen-sulfidi yandırmaq üçün lazım olan havanın həcmini (n.ş) hesablayın.

**Cavab: 22 l.**




8. Kükürd-4 oksidin hidrogen-sulfidlə reaksiyası nəticəsində 100 q kükürd alınmışdır. Reaksiyaya daxil olan hidrogen-sulfidin həcmini (n.ş) hesablayın.

**Cavab: 46,7 l H<sub>2</sub>S**

9. Kükürd 6-fluorid oksigendə yanarmı? O oksidləşə bilərmi? Nə üçün? Cavabınızı əsaslandırın.

10. Kükürd 4-oksid və kükürd 6-oksid molekullarına uyğun gələn rezonans quruluşları yazın.

11. Aşağıdakı çevrilmələrə əsaslanaraq A, B, C maddələrini adlandırın və reaksiya tənliklərini yazın.



12. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



13. Metalin sulfatında 20,5% metal vardır. Həmin sulfatda kükürdün faizlə miqdarnı tapın?

**Cavab: 26,66% S**

14. Elementlərdən 1 mol kükürd 4-oksid əmələ gələrkən 332,8 kC istilik ayrılır. Bir qram kükürdün yanması zamanı nə qədər istilik ayrılır?

**Cavab: 10,4 kC**

15. Mis kuporosunda kristallaşma suyunun faizlə miqdarnı tapın.

**Cavab: 36%**

16. Tərkibində 40% qarışq olan 2 kq piritdən alınmış 80%-li sulfat turşusu məhlulunun kütləsini hesablayın.

**Cavab: 2,45 kq.**

17. Tərkibində 4% kükürd 4-oksid olan məhlulda sulfat turşusunun faizlə miqdarnı hesablayın.

*Cavab: 4,9%*

18. Hidrogen və oksigen atomları sayca bir-birinə bərabər olan məhlulda sulfat turşusunun faizlə miqdarını hesablayın.

*Cavab: 73,1%*

19. Hidrogen-sulfidin tərkibində hidrogen və kükürdün olduğunu hansı iki üsulla sübut etmək olar?

20. 4 üsulla kükürd 4-oksidin alınma reaksiyalarının tənliklərini tərtib edin.

21.  $\text{Na}_2\text{S}_2\text{O}_3$  və  $\text{Na}_2\text{S}_4\text{O}_6$  duzlarının quruluş formullarını yazın.



22. Bir ton piriti yandırıldıqda nə qədər 60%-li sulfat turşusu məhlulu ( $\rho=1,505 \text{ g/sm}^3$ ) almaq olar?

*Cavab:*

23. 40 q 12%-li sulfat turşusu məhluluna 4 q kükürd 4-oksid əlavə olunmuşdur. Yeni məhlulun faizlə tərkibini hesablayın.

*Cavab: 22%  $\text{H}_2\text{SO}_4$*

24. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



25. 0,2 N sulfat turşusu məhlulunun pH-nı hesablayın:

*Cavab: pH=1*

26. Normal şəraitdə 9,8 l hidrogen-sulfidlə 17,5 qram kükürd 4-oksid arasında gedən reaksiya zamanı neçə qram bərk məhsul alınar?

*Cavab: 21 q.*

27. 3,52 q dəmir 2- və 3-sulfat qarışığı olan mehlula artıqlaması ilə  $\text{BaCl}_2$  məhlulu əlavə etdikdə 5,85 q çöküntü alınmışdır. Qarışığın %-lə tərkibini hesablayın.

*Cavab: 43,2%  $\text{FeSO}_4$*

28. Qapalı qabda 1,5 l  $\text{H}_2\text{S}$  və  $\text{O}_2$  qarışığı (n.ş) yandırıldıqdan sonra alınan reaksiya məhsulları 49,2 ml suda həll edilmişdir. Bu zaman 1,64%-li sulfit turşusu məhlulu alınmışdır. İlkin qarışqda gəzərlərin həcmini hesablayın.

*Cavab: 0,224 l  $\text{H}_2\text{S}$ , 1,276 l  $\text{O}_2$*

**29.** 40 kq 20%-li mis 2-sulfat məhlulunu hazırlamaq üçün lazımlı olan  $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$  və suyun kütləsini hesablayın.

**Cavab:** 12,5 kq  $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$  və 27,5 5 kq  $\text{H}_2\text{O}$

**30.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

1.  $\text{SO}_2 + \text{KMnO}_4 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$
2.  $\text{SO}_2 + \text{H}_2\text{S} \rightarrow \dots$
3.  $\text{SO}_2 + \text{KClO}_4 + \text{H}_2\text{O} \rightarrow \dots$
4.  $\text{SO}_2 + \text{H}_2\text{O} + \text{HBrO}_3 \rightarrow \dots$
5.  $\text{SO}_2 + \text{KClO}_3 + \text{H}_2\text{O} \rightarrow \dots$

**31.** 16 q rombik kükürdün yanmasından 148,6 kC, eyni miqdardar monoklinik kükürdün yanmasından isə 148,41 kC istilik ayrılır. Verilənlərə əsaslanaraq rombik kükürdün monoklinik kükürdə keçid entalpiyasını hesablayın.

**Cavab:** 0,38 kC

**32.** Kükürd monooksidin alınmasını əks etdirən reaksiya tənliklərini yazın.

**33.** Sərbəst kükürd hansı maddələrlə reaksiya zamanı həm oksidlaşdırıcı həm də reduksiyaedici xassəsi göstərir? Cavabınızı reaksiya tənliklərinə əsasən izah edin.

**34.**  $\text{K}_2\text{S}$  və  $\text{Al}_2(\text{SO}_4)_3$  məhlullarını qarışdırıldıqda onların arasında baş verən reaksiyanın molekulyar və ion tənliklərini tərtib edin.

**35.** A qazının qatı  $\text{H}_2\text{SO}_4$ -də oksidləşməsindən B-bəsit maddə, C-mürekkeb maddə və  $\text{H}_2\text{O}$  alınmır. A və C maddələri məhlulu öz aralarında qarşılıqlı təsirdə olaraq çöküntü halında B maddəsini əmələ gətirirlər. A, B və C maddələrinin adını söyləyin və reaksiya tənliklərini yazın.

**36.** Tərkibində 5 q  $\text{NaOH}$  olan məhluldan 6,5 l (n.ş) hidrogen-sulfid keçirirlər. Bu zaman hansı duz və nə miqdarda alınar?

**Cavab:** 7 q.  $\text{NaHS}$

**37.** Kükürd atomunda boş d-orbitalının olması onun xassələrinə necə təsir edir? Cavabınızı əsaslandırın.

38. Hidrogen-sulfidi ağızı yuxarı qoyulmuş qaba havanı sıxışdırıb çıxarmaq yolu ilə toplamaq olarmı? Cavabınızı aydınlaşdırın.

39. Sulfat turşusunun suda məhlulunun elektroliz tənliyini tərtib edin.

40. Sulfid turşusu və onun həll olan duzları üçün keyfiyyət reaksiyası hansıdır?

41. 6,8 q hidrogen-sulfidin normal şəraitdə həcmini hesablayın.


*Cavab: 4,48 l.*

42. 5 kq kükürd almaq üçün 75%-li hidrogen-sulfiddən (n.ş) neçə litr sərf olunmalıdır?

*Cavab:*

43. Kükürdün allotropik şəkildəyişmələrindən birinin molekul kütlesi 256 q-dır. Allotropik şəkildəyişmədə atomların sayını təyin edin və quruluş sxemini verin.

44. Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



45. 3 M  $\text{H}_2\text{SO}_4$  məhlulun 95%-i ionlarına tam dissosiasiya etmişdir. Məhlulda  $[\text{H}^+]$  və  $[\text{SO}_4^{2-}]$  ionların qatılığını hesablayın.

*Cavab: 5,7 mol/l  $[\text{H}^+]$ , 2,85 mol/l  $[\text{SO}_4^{2-}]$*


46. Nə üçün sulfat turşusunun kontakt üsulu ilə istehsalı zamanı kükürd 6-oksid suda yox, qatı  $\text{H}_2\text{SO}_4$ -da həll edilir?

47. Bəzən qışda pəncəre çərçivələrinin arasına içərisində qatı  $\text{H}_2\text{SO}_4$  olan qab qoyulur. Bunu nə məqsədlə edirlər və nə üçün qabı yuxarıya qədər sulfat turşusu ilə doldurmaq olmaz?

48. Niyə hidrogen-sulfidi qatı sulfat turşusundan keçirməklə qurutmaq olmaz?

49. Aşağıdakı termokimyəvi tənliklərə əsaslanaraq 10 kq  $\text{H}_2\text{SO}_4$  alınanda nə qədər istilik ayrıldığını hesablayın.





**50.** Tərkibində 70%  $\text{FeS}_2$  olan 5 ton piritin yanması üçün normal şəraitə gətirilmiş havanın həcmini hesablayın.

**Cavab:**  $8555 \text{ m}^3$

**51.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

1.  $\text{H}_2\text{S}_2\text{O}_8 + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{H}_2\text{SO}_5 + \text{H}_2\text{O} \rightarrow \dots$
3.  $\text{SO}_2\text{Cl}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$
4.  $\text{S}_2\text{O} + \text{H}_2\text{O} \rightarrow \dots$
5.  $\text{SOCl}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$

**52.** Tərkibində 15% qarışığı olan 120 q  $\text{FeS}$  -dən alınmış hidrogen-sulfidin 2 l suda həll edilməsi zamanı alınan məhlulun faizlə qatılığını hesablayın.

**Cavab:** 1,93%

**53.** 5%-li oleum almaq üçün 40%-li ( $\rho=1,31 \text{ g/sm}^3$ ) sulfat turşusunun 200 ml-nə 20%-li oleumdan nə qədər əlavə etmək lazımdır?

**Cavab:** 4745 q

**54.** Kükürdün süni yolla alınmış izotoplarını göstərin.


**55.** Hansı maddələrə sulfanlar deyilir?

**56.** Hidrogen-sulfid sənayedə və laboratoriyyada necə alınır? Müvafiq reaksiyaların tənliklərini yazın.

**57.** 200 q 8%-li sulfat turşusu məhlulu üzərinə 50 q 12%-li  $\text{NaOH}$  məhlulu əlavə edilmişdir. Alınmış məhlulda natrium-hidro-sulfatın kütləsini hesablayın.

**Cavab:** 18 q.

**58.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini tərtib edin.



**59.** Bir litr 20%-li məhlul hazırlamaq üçün neçə millilitr 70%-li sulfat turşusu məhlulu götürmək lazımdır.

**Cavab: 201,3 ml**

**60.** 0,5 M sulfat turşusu məhlulunda hidrogen və hidroksid ionlarının qatılığını tapın.

**Cavab:  $10^{-1} \text{ mol/l } [H^+]$ ;  $10^{-13} \text{ mol/l } [OH^-]$**

**61.** 1,5 saat müddətində sulfat turşusu məhlulundan 5A cərəyan keçmişdir. Bu zaman ayrılan hidrogen və oksigenin həcmini və elektroliz zamanı parçalanan suyun kütləsini hesablayın.

**Cavab:  $3,14 \text{ l } H_2$ ,  $1,57 \text{ l } O_2$ ,  $0,14 \text{ mol } H_2O$**

**62.** Duru və qatı sulfat turşularının metallara təsiri bir-birindən nə ilə fərqlənir? Cavabınızı əsaslandırın.

**63.** Politionat turşusu və politionatları necə almaq olar?




**64.** Sulfat turşusunun kontakt və nitroz üsulları ilə alınması proseslərinin reaksiya tənliklərini yazın.

**65.** Kalsium-sulfidin hidroliz reaksiyasının molekulyar və ion tənliklərini yazın.

**66.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $H_2S_2O_7 + NaCl \rightarrow \dots$
2.  $H_2SO_4 + PCl_5 \rightarrow \dots$
3.  $ClSO_2OH + H_2O \rightarrow \dots$
4.  $SO_2 + PCl_5 \rightarrow \dots$
5.  $SO_3 + SCl_2 \rightarrow \dots$

**67.** Reaksiyaları elektron balansı üsulu ilə əmsallaşdırın. Kükdürün hansı reaksiyada oksidləşdirici, hansında reduksiyaedici olduğunu göstərin.



**68.** Sixlığı  $1,29 \text{ g/sm}^3$  olan 5M sulfat turşusu məhlulunun faizlə qatılığını hesablayın.

**Cavab: 38%**

**69.**  $S^{2-}$ ,  $SO_3^{2-}$  və  $SO_4^{2-}$  ionları vəsf olaraq necə təyin olunur?

**70.** Kükürd atomunun və sulfid ionunun elektron formulunu yazın.

**71.** Aşağıdakı turşulardan hansı qüvvətlidir və nə üçün?

- 1)  $H_2SO_4$  və ya  $H_2SO_3$ ; 2)  $H_2SO_4$  və ya  $H_2SeO_4$

**72.** 0,1 natrium-tiosulfat məhluluna artıqlaması ilə  $H_2SO_4$ -lə təsir etdikdə 4,8 q kükürd alınır. Bu reaksiya üçün götürülmüş natrium-tiosulfat məhlulunun həcmini hesablayın.

*Cavab: 1,5 l.*

**73.** Götürülmüş 100 qr natrium-sulfit məhlulu 100 ml 0,2 M yod məhlulunu rəngsizləşdirir. İlkin natrium-sulfit məhlulunun faizlə qatılığını hesablayın.

*Cavab: 2,25 %*

**74.** 200 millilitrində 1,96 q  $H_2SO_4$  olan məhlulun normallığını hesablayın.

*Cavab: 0,2 N*

**75.** 500 ml 0,5 N sulfat turşusu məhlulu hazırlamaq üçün neçə millilitr 2N sulfat turşusu məhlulu lazım olduğunu hesablayın.

*Cavab: 125 ml*


**76.**  $FeS$  və  $FeS_2$  qarışığının 20,8 qramının yanması zamanı 6,72 l (n.ş) qaz şəkilli məhsul alınır. Yanma zamanı əmələ gələn bərk qalığın kütləsini hesablayın.

*Cavab: 16 q  $Fe_2O_3$*

**77.**  $S+O_2 \rightarrow SO_2$  reaksiyasında kükürd 4-oksidin əmələgəlmə entalpiyası  $-296,9$  kC/mol-dur. 12 qram kükürdüñ yanması zamanı nə qədər istilik ayrılacaqdır.

*Cavab: 111,3 kC*

**78.** Aşağıdakı çevrilmələrə uyğun gələn reaksiya tənliklərini tərtib edin.



**79.** Barium-sulfatın mümkün olan üsullarla alınmasına misallar götərin.

**80.** Nə üçün hidrogen-sulfid və sulfidlər ancaq reduksiyaedici, kükürd 4-oksid və sulfitlər həm oksidləşdirici, həm də reduksiyaedici, kükürd 6-oksid və sulfatlar isə ancaq oksidləşdirici xassə göstərir? Hər birinə aid reaksiya tənliklərini yazımaqla səbəbini izah edin.

**81.**  $33,6\text{ l }SO_2$  və  $44,8\text{ l }H_2S$ -dən ibarət olan qaz qarışığının (n.ş) hidrogenə görə nisbi sıxlığını tapın.

**Cavab:** 23,43

**82.** 500 q 84%-li sulfat turşusu məhlulu hazırlamaq üçün nə qədər sulfat anhidridi və 49%-li sulfat turşusu lazımdır?

**Cavab:**  $238\text{ q }SO_3$ ,  $262\text{ q }49\% H_2SO_4$  məhlulu

**83.**  $3,01 \cdot 10^{23}$  sayda kükürd 6-oksid molekulunu nə qədər suda həll etmək lazımdır ki, 9,8%-li məhlul alınsın?


**Cavab:** 460 q.

**84.** Sink-sulfid, hava və sudan sulfat turşusunu necə almaq olar? Müvafiq reaksiyaların tənliklərini yazın.

**85.** Kükürd 4-oksid və kükürd 6-oksidin laboratoriyyada və sənayedə alınması reaksiyalarının tənliklərini yazın.

**86.** Kükürdün allotropik şəkildəyişmələrindən adı şəraitdə hansı daha davamlıdır?

**87.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:



**88.** 40 q 10%-li məhlul hazırlamaq üçün nə qədər susuz  $Na_2SO_4$  lazımdır və o nə qədər  $Na_2SO_4 \cdot 10H_2O$ -ya müvafiq gelir.

**Cavab:**  $30,65\text{ q su və }9,35\text{ q }Na_2SO_4 \cdot 10H_2O$

**89.** 4,48 l (n.ş) hidrogen-sulfidin oksigen artlığında yanma məhsulu  $57,4\text{ ml}$  20%-li  $NaOH$  məhlulunda ( $\rho=1,22\text{ q/ml}$ ) udulur. Bu zaman alınan məhlulda maddələrin kütlə payını (%-lə) və bu məh-

lula  $\text{Ca}(\text{OH})_2$ -in artıq miqdarı ilə təsir etdikdə ayrılan çöküntünün kütləsini hesablayın.

**Cavab:**  $6\% \text{NaHSO}_3, 21,9\% \text{Na}_2\text{SO}_3, 24 \text{ q CaSO}_3$

90. Sulfat turşusunun sənayedə istehsalı zamanı xammal kimi hansı maddələrdən istifadə edilir?

91. «Kükürd çiçəyi»ni necə almaq olar?

92. Dəmir 2-sulfid, cıvə 2-sulfid və kalium-sulfiddən ibarət olan qarışıqlı bir-birindən necə ayırmak olar?

93. 20%-li sulfat turşusunun ( $\rho=1,14$ ) normallığıni hesablayın.

**Cavab:**  $4,65 \text{ N}$

94. Tərkibində qarışiq olan 10 ton piritin yanmasından  $3500 \text{ m}^3$  ( $\text{n. ş.}$ )  $\text{SO}_2$  qazı alınmışdır. Qarışığın faizlə miqdarını hesablayın.

**Cavab:**  $6,29\%$

95. Natrium-sulfat və sulfiti hansı nisbətdə qarışdırmaq lazımdır ki, alınan qarışığın 160 q-da oksigenin miqdarı kükürdün miqdərindən 1,8 dəfə çox olsun?

**Cavab:**  $100 \text{ q Na}_2\text{SO}_3; 60 \text{ q Na}_2\text{SO}_4$



96. 100 q 96%-li sulfat turşusu məhlulunu oleuma çevirmek üçün lazımlı olan  $\text{SO}_3$ -ün kütləsini hesablayın.

**Cavab:**

97. Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini tərtib edin.



98. Aşağıdakı reaksiya tənliklərini tamamlayın:



99. Tiosulfat turşusu ( $\text{H}_2\text{S}_2\text{O}_3$ ) və tiosulfatları, pirosulfat turşusu ( $\text{H}_2\text{S}_2\text{O}_7$ ) və pirosulfatları, persulfat turşusu ( $\text{H}_2\text{S}_2\text{O}_8$ ) və persulfatları necə almaq olar? Müvafiq reaksiya tənliklərini yazın.

**100.** Kükürd 4-oksidin təsirindən boyalar rəngsizləşir və vaxt keçdikcə rəng bərpa olunur. Bu hadisənin səbəbini necə izah etmək olar?

**101.** 20 ml-də 1,74 q  $K_2SO_4$  həll edilmiş məhlulun molyar qatılığını hesablayın.

**Cavab:** 0,5 M.

**102.** 0,6 mol natrium-sulfitlə turşunun reaksiyasından alınmış kükürd 4-oksidin 95 kPa və  $20^\circ C$ -də həcmini hesablayın.

**Cavab:** 15,38 l.

**103.** 91%-li  $H_2SO_4$  məhlulunda nə qədər  $SO_3$  həll etmək lazımdır ki, 30%-li oleum alınsın?

**Cavab:** 100 q.

**104.**  $Na_2S_2$ ,  $FeS_2$ ,  $H_2S_2$  və  $H_2S_3$  birləşmələrin quruluş formullarını tərtib edin və onları adlandırın.

**105.** İlk dəfə xlordan mühafizə olunmaq üçün natrium-tiosulfat məhlulu hopdurulmuş süzgəcdən istifadə etmişlər. Ancaq bu zaman müəyyən olunmuşdur ki, digər bir qazla zəherlənmə baş verir. Bu qaz hansıdır və o necə əmələ gelir? Həmin qazdan qorunmaq üçün nə etmək lazımdır? Cavabınızı reaksiya tənliklərini yazımaqla izah edin.

**106.** Karbon-disulfidin standart əmələgəlmə entalpiyası  $\Delta H_{298}^0 = 62,7 \text{ kC/mol-dur}$ . 38 q  $CS_2$ -in yanması zamanı ayrılan istiliyin miqdarını hesablayın.

**Cavab:** 524,8 kC.

**107.** Nə üçün havada bir müddət saxlanılan natrium-sulfit məhlulu barium-xloridlə turşularda həll olmayan çöküntü verir?

**108.** Kükürdün allotropik modifikasiyaların qarşılıqlı çevrilmesi hansı şəraitdə mövcuddur?

**109.** Tərkibində 45% kükürd olan 320 q dəmir kolçedanından 500 q 80%-li sulfat turşusu məhlulu alınmışdır. Sulfat turşusunun çıxımını hesablayın.

**Cavab: 90,7 %**

- 110.** 600 ml 0,8 M hiposulfit məhlulu hazırlamaq üçün 75,85 q susuz hiposulfit həll edilmişdir. Hiposulfitin molekul kütłesini hesablayın.

**Cavab: 158 q**

- 111.** Tərkibində 24%  $\text{FeS}_2$  olan 1 ton filizdən nə qədər 40%-li oleum almaq olar? Məhsulun çıxımı 95%-dir.

**Cavab: 345 kg**

- 112.** Kükürdün fiziki xassələrini sadalayın.

- 113.** Kükürdün laboratoriyada alınma reaksiyalarını yazın.

- 114.** Kükürdün tətbiq sahələrini sadalayın.

- 115.** 100 ml 8%-li ( $\rho=1,07 \text{ g/ml}$ ) natrium-sulfat məhluluna neçə qram  $\text{Na}_2\text{SO}_4 \cdot 10\text{H}_2\text{O}$  əlavə etmək lazımdır ki, həll olan maddənin kütłə payı (%-lə) 2 dəfə artsın?

**Cavab: 30,5 q**


- 116.** 16 q sulfat turşusu məhlulu üzərinə artıq miqdarda  $\text{BaCl}_2$  əlavə edilmişdir. Bu zaman 5,7 q çöküntü alınmışdır. İlk məhlulda sulfat turşusunun faizlə miqdarını tapın.

**Cavab: 15%**

- 117.** Cu, C və  $\text{Fe}_2\text{O}_3$ -ün 4:2:1 mol nisbətində götürülmüş ardıcıl-lıqdan qarışığın 2,2 qramını tam həll etmək üçün hansı həcmde 96%-li sulfat turşusu məhlulu ( $\rho=1,84 \text{ g/ml}$ ) lazımdır.

**Cavab: 4,2 ml**

- 118.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.



- 119.** Tionil-xloridi ( $\text{SOCl}_2$ ) və sulfuril-xloridi necə almaq olar? Bunlara anhidrid kimi baxmaq olarmı? Cavabınızı reaksiya tənliklərini yazmaqla əsaslandırın.

- 120.** 8 %-li məhlul hazırlamaq üçün 27,8 q  $\text{FeSO}_4 \cdot 7\text{H}_2\text{O}$ -ni neçə millilitr suda həll etmək lazımdır.

**Cavab: 162,2 q**

- 121.** Doymuş  $\text{CuSO}_4$  məhlulunun 280 q-nı  $60^\circ\text{C}$ -dən  $20^\circ\text{C}$ -yə qədər soyutduqda neçə qram kristallaşar? Susuz  $\text{CuSO}_4$ -in  $60^\circ\text{C}$ -də həllolma qabiliyyəti 40 q,  $20^\circ\text{C}$ -də isə 20,7 q-dır.

*Cavab: 68,26 q*

**122.** Natrium-tiosulfatda kükürd atomlarının oksidləşmə dərəcələrinin cəmi nə qədərdir?

**123.** 350 q 9%-li NaOH məhlulundan 17 qram hidrogen-sulfid qazı buraxılmışdır. Alınmış məhlulda suyun kütləsini tapın.

*Cavab: 332,7 q*

**124.** Nə üçün tiosulfat turşusu tez parçalanır?

**125.** 50% kükürd və 50% oksigendən ibarət olan birləşmədə kükürdün ekvivalentini hesablayın.

*Cavab:*

**126.** Tərkibi  $\text{Na}_2\text{S}$ ,  $\text{Na}_2\text{SO}_4$  və  $\text{NaCl}$ -dən ibarət 20 q qarışq suda həll edildi. Alınmış məhlulun yarısına artıq miqdarda  $\text{CuSO}_4$  mehlulu əlavə edildi və bu zaman 4,8 q çöküntü alındı. İlkin məhlulun digər yarısına isə artıq miqdarda  $\text{BaCl}_2$  mehlulu əlavə edildi. Nəticədə 4,66 q çöküntü əmələ gəldi. İlkin qarışqda duzların faizlə miqdarını hesablayın.

*Cavab: 39%  $\text{Na}_2\text{S}$ , 29,3%  $\text{Na}_2\text{SO}_4$ , 31,7%  $\text{NaCl}$*

**127.** Qatı sulfat turşusunun kükürdə təsirindən 326 q kükürd qazı alınmışdır. Bu zaman nə qədər kükürd sərf olunmuşdur?

*Cavab:*

**128.** Kükürdün əmələ gətirdiyi mühüm turşuları sayın. Hər turşunun oksidləşdirici, reduksiyaedici xassələrini xarakterizə edin. Turşunun tərkibində olan hansı ionun ona oksidləşdirici və reduksiyaedici xassə verdiyini göstərin. Adları çəkilən turşuların duzlarının ümumi adlarını söyləyin.


**129.** Natrium-sulfiti natrium-tiosulfatdan hansı xassəsinə görə fərqləndirmək olar? Cavabınızı reaksiya tənliyini yazmaqla izah edin.

**130.** Oleum turşusu dəmir sistemlərdə daşınır. Onun qurğuşun sistrenlə əvəz etmək olarmı? Nə üçün dəmir oleumda həll olmur?

**131.**  $\text{SO}_2$  və  $\text{SO}_3$  –molekulunda kükürd atomunun hibridləşmə dərəcəsi  $\text{sp}^{\frac{3}{2}}$ -dir. Bu molekullar polyardır mı? Onların fəza quruluşu necədir?

**132.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.





**133.** Kükürd 4-oksid necə təyin olunur? Cavabınızı reaksiya tənliklərini yazmaqla izah edin.

**134.** Qatı sulfat turşusunu digər turşulardan necə fərqləndirmək olar? Cavabınızı əsaslandırın.

**135.**  $\text{Na}_2\text{SO}_4 \cdot 10\text{H}_2\text{O}$ ,  $\text{MgSO}_4 \cdot 7\text{H}_2\text{O}$ ,  $\text{FeSO}_4 \cdot 7\text{H}_2\text{O}$ ,  $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$  və  $\text{CaSO}_4 \cdot 2\text{H}_2\text{O}$  duzlarının tətbiq sahələrini göstərin.

### **6. Selen, tellur, polonium**

**1.** Selen, tellur və poloniumu dövrü sistemdəki mövqeyinə görə xarakterizə edin, atomların quruluş sxemlərini və elektron formulalarını tərtib edin.

**2.** Selen, tellur və poloniumu təbiətdə hansı şəkildə rast gəlinir?

**3.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{H}_2\text{SeO}_3 + \text{HClO}_3 \rightarrow \dots$
2.  $\text{H}_2\text{TeO}_3 + \text{HClO}_3 \rightarrow \dots$
3.  $\text{AgSe} + \text{O}_2 \rightarrow \dots$
4.  $\text{Te} + \text{H}_2\text{O}_2 \text{ (30%-li)} \rightarrow \dots$

**4.** 30 qram kalium-selenid natrium-nitratla birgə əridilərək üzərinə sulfat turşusu əlavə edilmişdir. Bu zaman alman selenat turşusunun kütləsini tapın.

**Cavab:** 27,67 qr.

**5.** Selen, tellur və poloniumun normal və həyəcanlanmış hallarının ümumi sxemini göstərin.

**6.**  $\text{SO}_2 - \text{SeO}_2 - \text{TeO}_2 - \text{PoO}_2$  sırasında turşu oksidi xassəsi necə dəyişir? Cavabınızı əsaslandırın.

**7.** Selenin radioaktiv izotopunu göstərin. O, nə kimi praktik əhəmiyyət daşıyır?

**8.**  $160^{\circ}\text{C}$ -də tellur su ilə reaksiyası zamanı oksidləşir. 0,1 q tellurdan hansı qazı və hansı həcmde almaq olar.

*Cavab: 0,035 L*

**9.**  $\text{H}_2\text{S}-\text{H}_2\text{Se}-\text{H}_2\text{Te}$  sırasında birləşmələrin oksidləşdiricilik və reduksiyaedicilik xassəsi necə dəyişir?

**10.** Tellurun izotoplarnı göstərin. Bunlardan neçəsi və hansılar davamlıdır?

**11.** Selen və tellurdan ibarət 0,3 q qarışığın duru xlorid turşusuna təsiri nəticəsində 24 ml (n.ş) hidrogen ayrılmışdır. İlkin qarışığın faizlə tərkibini tapın.

*Cavab: 54,7%, 45,3%*

**12.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

1.  $\text{H}_2\text{SeO}_3 + \text{SO}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{Se} + \text{KOH} \rightarrow \dots$
3.  $\text{Se} + \text{HClO}_4 + \text{H}_2\text{O} \rightarrow \dots$

**13.**  $\text{H}_2\text{O}-\text{H}_2\text{S}-\text{H}_2\text{Se}-\text{H}_2\text{Te}$  sırasında birləşmələrin termiki davamlılığı və turşuluq xassəsi necə dəyişir?

**14.** Kalium-selenatin  $\text{SO}_2$  ilə qarşılıqlı təsirindən 0,987 q şüşəyə-bənzər ağ rəngli çöküntü olan  $\text{SeO}_3$  alınmışdır. Reaksiyaya daxil olan  $\text{SO}_2$ -nin həcmini (n.ş) hesablayın.


*Cavab: 0,17 l*

**15.** Selen, tellur və poloniumun tətbiq sahələrini sadalayın.

**16.**  $\text{H}_2\text{SO}_3-\text{H}_2\text{SeO}_3-\text{H}_2\text{TeO}_3$  sırasında turşuluq xassəsi necə dəyişir?

**17.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

1.  $\text{Po} + \text{HCl} \rightarrow \dots$
2.  $\text{Po} + \text{HNO}_3 \rightarrow$



**18.** Selenin necə izotopu vardır və onlar hansılardır?

**19.**  $\text{SeO}_2$  suda və qələvilərdə həll olur,  $\text{TeO}_2$  suda həll olmur, qələvilərdə isə həll olur,  $\text{PoO}_2$  yalnız turşularda həll olur. Müvafiq reaksiya tənliklərini yazın. Gösterilən oksidlər arasında turşu və əsasi xassəsinin dəyişməsi haqqında nəticə çıxarın.

**20.** Selen, tellur və poloniumun fiziki xassələrini söyləyin.

**21.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

1.  $\text{Se} + \text{HNO}_3$  (qatı)  $\rightarrow \dots$
2.  $\text{Te} + \text{HNO}_3$  (qatı)  $\rightarrow \dots$
3.  $\text{Po} + \text{HNO}_3$  (qatı)  $\rightarrow \dots$

**22.** Kalium-selenit və ammonium-selenatın hidroliz reaksiyası tənliyini tərtib edin.

**23.** Selen, tellur və poloniumun oksigenli birləşmələrini sadalayın. Bu oksidləri necə almaq olar? Müvafiq reaksiya tənliklərini yazın.

**24.**  $\text{SeO}_2$  və  $\text{TeO}_2$ -dən ibarət 5 q qarışq  $\text{SO}_2$  ilə reduksiya edildi. Alınmış məhsulun su ilə reaksiyasından 0,3 q (n.ş) qaz ayrıldı. İlk qarışığın tərkibini müəyyən edin.

*Cavab: 1,14 q, 3,86 q.*

**25.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

1.  $\text{K}_2\text{SeO}_4 + \text{SO}_3 \rightarrow \dots$
2.  $\text{Au} + \text{H}_2\text{SeO}_4 \rightarrow \dots$
3.  $\text{H}_2\text{SeO}_4 + \text{HCl} \rightarrow \dots$

**26.** Selen, tellur və poloniumun kimyəvi xassələrini qeyd edin və müvafiq reaksiyaların tənliklərini yazın.

27. Aşağıdakı şəkildə müşahidə olunan rabitə enerjisinin qiymətinin dəyişməsini necə izah etmək olar. Cavabınızı əsaslandırın. Rabitə enerjisi qiymətinin aşağıdakı şəkildə müşahidə olunan dəyişməsini necə izah etmək olar.

Rabitə E-E E, kC/mol	O-O	S-S	Se-Se	Te-Te
138	213	183	138	

28. Selen, tellur və poloniumun qatı nitrat turşusu ilə reaksiyasının tənliklərini tərtib edin və elektron balansı üsulu ilə əmsallaşdırın.

29. Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

1.  $\text{SeO}_2 + \text{SO}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{H}_2\text{SeO}_4 + \text{HCl} + \text{Pt} \rightarrow \dots$
3.  $\text{TeF}_6 + \text{H}_2\text{O} \rightarrow \dots$

30. VI A qrup elementlərində ionlaşma enerjisinin, elektrona qohumluğun və elektromənfiiliyin qiymətinin qanuna uyğun dəyişməsini izah edin.

31. Kütləsi 5 q olan selenat turşusunun üzərinə qatı HCl əlavə edilmişdir. Bu zaman 0,463 l (n.ş) xlor qazı ayrılmışdır. Reduksiya olunan selenat turşusunun faizlə miqdarını hesablayın.

*Cavab: 59, 88%*

32. VIA qrup elementləri üçün birləşmələrdə hansı rabitə növü yaratmaq daha xarakterikdir və nə üçün?

33. Selen, tellur və poloniumun halogenlərlə əmələ getirdikləri birləşmələrin formullarını yazın. Bu birləşmələri necə almaq olar? Müvafiq reaksiya tənliklərini tərtib edin.

34.  $n\text{H}_2\text{O}\cdot\text{EO}_3$  (x-su moleküllerinin sayı, E=S, Se, Te, Po) ümumi formuluna malik turşunun forma və xassələri S-dən Po doğru getdikcə necə dəyişir?

**35.** Selen və tellur elementlərinin isti qəlevi məhlulu ilə qarşılıqlı təsiri reaksiyasının tənliklərini tərtib edin.

**36.** Eyni qatılıqlı  $K_2SO_3$  və  $K_2SeO_3$  duzları məhlullarının hansında hidroliz dərəcəsi böyük olar?

**37.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

1.  $H_2TeO_3 + SO_2 + H_2O \rightarrow \dots$
2.  $Te + KOH \rightarrow \dots$
3.  $Te + H_2O \rightarrow \dots$
4.  $TeO_2 + KOH \rightarrow \dots$
5.  $TeO_3 + NaOH \rightarrow \dots$
6.  $TeCl_4 + SO_2 + H_2O \rightarrow \dots$

**38.**  $PoO_2$  qəlevilərlə hansı şəraitdə reaksiyaya daxil olur? Cəvabınızı reaksiya tənliyini yazıqla izah edin.

## 7. TEST NÜMUNƏLƏRİ

1. Cədvələ əsasən doğru olan cavabı müəyyən edin.

Reaksiyaya daxil olan maddələr		Reaksiya məhsulları
<b>adi şəraitdə</b>		
1.	$H_2 + S \rightarrow$	$H_2S$
2.	$2Na + S \rightarrow$	$Na_2S$
3.	$Hg + S \rightarrow$	$HgS$
4.	$S + 3F_2 \rightarrow$	$SF_6$
5.	$2S + Cl_2 \rightarrow$	$S_2Cl_2$

- A) 1,3,5;    B) 2,3,4;    C) 2,5;    D) 1,2,3;    E) 3,4,5.

2. VI A qrup elementlərini reduksiyaediciliyinin artması sırası ilə düzün.

Maddələr	Əmələ gəlmə istiliyi , kC/mol
$H_2X$	-142,12
$H_2Y$	20,9
$H_2Z$	-79,42
$H_2T$	288,3

- A) X,Y,Z,T;    B) T,Z,Y,X;    C) T,Y,Z,X;  
D) Y,Z,T,X;    E) T,Y,X,Z.

3. Cədvələ əsasən hansı kimyəvi formul müvafiq mineralın əsas tərkib hissəsidir?

	$CuFeS_2$	$Na_2SO_4 \cdot 10H_2O$	PbS	ZnS
A	xalkopirit	mirabilit	qalenit	sfalerit
B	xalkozin	mirabilit	sfalerit	qalenit
C	xalkopirit	millerit	epsomit	sfalerit
D	qalenit	xalkopirit	qalenit	ratit
E	tenardit	mirabilit	qalenit	sfalerit

4. Hansı cavabda sulfat turşusunun alınmasında xammal kimi istifadə edilə bilən təbii birləşmələr verilmişdir?

A	CuS	Cu <sub>2</sub> S	CuSO <sub>4</sub> · 5H <sub>2</sub> O	FeS	FeS <sub>2</sub>
B	FeS <sub>2</sub>	S	H <sub>2</sub> S	NaSO <sub>4</sub> · 10H <sub>2</sub> O	ZnS
C	ZnS	PbS	S	Na <sub>2</sub> SO <sub>4</sub>	FeS
D	Cu <sub>2</sub> S	H <sub>2</sub> S	PbS	ZnS	CaSO <sub>4</sub> · 2H <sub>2</sub> O
E	BaSO <sub>4</sub>	FeS <sub>2</sub>	H <sub>2</sub> S	Na <sub>2</sub> S	CuSO <sub>4</sub> · 5H <sub>2</sub> O

5. Cədvələ əsasən doğru olan cavabı müəyyən edin.

	Əsasi xassəli	Turşu xassəli
1.	Na <sub>2</sub> S	CS <sub>2</sub>
2.	Al <sub>2</sub> S <sub>3</sub>	K <sub>2</sub> S
3.	CaS	SiS <sub>2</sub>
4.	SiS <sub>2</sub>	AlS <sub>2</sub>
5.	BaS	S <sub>2</sub> Cl <sub>2</sub>

A) 1,3,5; B) 2,4,5; C) 1,2,4; D) 3,5; E) 2,4.

6. Hansı halda qatı H<sub>2</sub>SO<sub>4</sub>-dən istifadə olunub?

	İlkin maddələr	Reaksiya məhsulları
1.	C <sub>12</sub> H <sub>22</sub> O <sub>11</sub> + H <sub>2</sub> SO <sub>4</sub> →	12C + H <sub>2</sub> SO <sub>4</sub> · 11H <sub>2</sub> O
2.	PCl <sub>5</sub> + H <sub>2</sub> SO <sub>4</sub> →	ClSO <sub>2</sub> OH + POCl <sub>3</sub> + HCl
3.	Fe + H <sub>2</sub> SO <sub>4</sub> →	FeSO <sub>4</sub> + H <sub>2</sub>
4.	C + 2H <sub>2</sub> SO <sub>4</sub> →	CO <sub>2</sub> + 2SO <sub>2</sub> + 2H <sub>2</sub> O
5.	2NaCl + H <sub>2</sub> SO <sub>4</sub> →	Na <sub>2</sub> SO <sub>4</sub> + HCl

A) 1,3,5; B) 1,2,4,5; C) 1,2,3,4,5; D) 2,3,5; E) 1,2,3,4.

7. Hansı halda elementlərin təbii izotoplarının sayı düzgün verilməhdür?

	O	S	Se	Te
A	3	4	6	8
B	3	2	8	4

C	2	3	6	2
D	4	4	8	6
E	3	3	4	6

8.  $\text{H}_2\text{S}$ -lə reaksiyaya daxil olan maddələr sırasını göstərin.

A	$\text{P}_2\text{O}_5$	$\text{H}_2\text{SO}_3$	$\text{SO}_3$	Si	$\text{F}_2$
B	$\text{HNO}_3$	$\text{CaSO}_4$	$\text{CuO}$	$\text{KCl}$	Ag
C	$\text{CuCl}_2$	$\text{H}_2\text{SO}_3$	$\text{SO}_2$	$\text{H}_2\text{SO}_4$	$\text{HNO}_3$
D	$\text{Pb}(\text{NO}_3)_2$	$\text{O}_2$	$\text{SO}_3$	Cu	$\text{AgCl}$
E	$\text{CO}_2$	Ag	$\text{H}_2\text{SiO}_3$	$\text{NaCl}$	$\text{KNO}_3$

9. Cədvələ əsasən düzgün olan cavabı müəyyən edin.

	$\text{H}_2\text{S}_2\text{O}_5$	$\text{H}_2\text{S}_2\text{O}_7$	$\text{HSNO}_3$	$\text{H}_2\text{S}_2\text{O}_3$
A	pirosulfit	pirosulfat	sulfoksil	tiosulfat
B	persulfat	pirosulfat	aminosulfat	ditionat
C	pirosulfit	ditionat	sulfoksil	trisulfat
D	pirosulfit	pirosulfat	nitrozil sulfat	tiosulfat
E	polisulfan	pirosulfat	nitrozil sulfat	tiosulfit

10. Adı şəraitdə getməsi mümkün olmayan reaksiya tənliklərini göstərin.

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
1	$2\text{Fe}+6\text{H}_2\text{SO}_4$ (qatı) $\rightarrow$	$\text{Fe}_2(\text{SO}_4)_3+3\text{SO}_2+6\text{H}_2\text{O}$
2	$2\text{Al}+6\text{H}_2\text{SO}_4$ (qatı) $\rightarrow$	$\text{Al}_2(\text{SO}_4)_3+3\text{SO}_2+6\text{H}_2\text{O}$
3	$\text{Pb}+3\text{H}_2\text{SO}_4$ (qatı) $\rightarrow$	$\text{Pb}(\text{HSO}_4)_2+\text{SO}_2+2\text{H}_2\text{O}$
4	$n\text{H}_2\text{O}+\text{H}_2\text{SO}_4$ (qatı) $\rightarrow$	$\text{H}_2\text{SO}_4 \cdot n\text{H}_2\text{O}$
5	$\text{SO}_3+\text{H}_2\text{SO}_4$ (qatı) $\rightarrow$	$\text{H}_2\text{S}_2\text{O}_7$

A) 1,3,5; B) 2,4,5; C) 1,2,3; D) 3,4,5; E) 2,3,4.

11. Hansı cavabda elementlərin allotropik modifikasiyalarının sayı düzgün verilmişdir?

	O	S	Se	Te
A	3	3	6	3
B	2	4	8	4
C	2	3	6	2
D	3	2	2	2
E	3	3	2	6

12. Kükürd 4-oksidin təyinində istifadə olunan reaksiya tənliklərini göstərin.

	İlkin maddələr	Reaksiya məhsulları
1	$J_2 + SO_2 + 2H_2O \rightarrow$	$H_2SO_4 + 2KJ$
2	$Br_2 + SO_2 + 2H_2O \rightarrow$	$H_2SO_4 + 2HBr$
3	$NO_2 + H_2O + SO_2 \rightarrow$	$H_2SO_4 + NO$
4	$2KMnO_4 + 5SO_2 + 2H_2O \rightarrow$	$2H_2SO_4 + K_2SO_4 + 2MnSO_4$
5	$2HNO_3 + SO_2 \rightarrow$	$H_2SO_4 + 2NO_2$

A) 1,4; B) 2,5; C) 3,4; D) 2,4; E) 3,5

13. Cədvələ əsasən hansı cavabda maddələrin adı düzgün verilmişdir?

	$ClSO_2OH$	$SOCl_2$	$S_2Cl_2$	$SO_2Cl_2$
A	sulfuril-xlorid	xlor-sulfan	kükürd monoxlorid	tionil-xlorid
B	xlorsulfon	sulfuril-xlorid	kükürd monoxlorid	tionil-xlorid
C	xlorsulfon	sulfuril-xlorid	kükürd di-xlorid	tionil-dixlorid
D	tionil-xlorid	kükürd mono xlorid	sulfuril xlorid	xlorsulfan
E	hidrokso-xlorid	xlorsulfon	kükürd monoxlorid	tionil-xlorid

14. Deyilmış fikirlərdən hansılar doğrudur?

1.	Kükürd tozu üzümçülükde ziyanvericilərə qarşı mübarizədə istiادə olunur.
2.	Natrium sulfitdən qara barit və kibritin hazırlanmasında istifadə edilir.
3.	Tellurdan rezin sənayesində və şüşə istehsalında istifadə edi-ir.
4.	Kükürd 6-oksiddən sulfat turşusunun istehsalında və qazların qurudulmasında istifadə edilir.
5.	Selendən kauçukun vulkanlaşdırılmasında istifadə edilir.

A) 1,3,4; B) 2,4,5; C) 3,4; D) 3,4,5; E) 2,4.

15. Cədvələ əsasən VI A qrup elementlərini kimyəvi aktivliyin artması sırası ilə düzün.

	Nisbi elektromənfilik	Yer qabığında yayılması kütłəcə, %
X	2,4	$6 \cdot 10^{-5}$
Y	3,5	47,2
Z	2,0	$2 \cdot 10^{-14}$
T	2,6	$5 \cdot 10^{-2}$
M	2,1	$1 \cdot 10^{-6}$

A) X,Y,Z,T,M; B) Z,M,X,T,Y; C) M,T,Z,Y,X:

D) Z,M,X,Y,T; E) X,Z,T,Y,M

16. Hansı reaksiyalarda kükürd oksidləşdiricidir?

	Reaksiyaya daxil olan maddələr	Reaksiya məhsulları
1	$3S + 6NaOH \xrightarrow{t}$	$2Na_2S + Na_2SO_3 + 3H_2O$
2	$2P + 5S \xrightarrow{t}$	$P_2S_5$
3	$2H_2 + SO_2 \xrightarrow{t}$	$2H_2O + S$
4	$Fe + H_2SO_4 \rightarrow$	$FeSO_4 + H_2$
5	$Al_2S_3 + 6H_2O \rightarrow$	$Al(OH)_3 + 3H_2S$

A) 2,3,5; B) 1,3,5; C) 2,4; D) 3,4,5; E) 2,3

17. Hansı kimyəvi formul müvafiq mineralin əsas tərkib hissəsidir?

	PbSe	AgCuSe	AuAgTe <sub>4</sub>	PbTe
A	klaustalit	evkayrit	altant	silvinit
B	umanqıt	timmanit	kalaverit	melonit
C	klaustalit	umanqıt	silvanit	altant
D	blokit	evkayrit	altant	silvanit
E	klaustalit	evkayrit	silvanit	altant

18. Kükürd 4-oksidlə reaksiyaya daxil olan maddələr sırasını göstərin.

A	HNO <sub>3</sub>	C	H <sub>2</sub>	Na <sub>2</sub> SiO <sub>3</sub>	SiO <sub>2</sub>
B	Al <sub>2</sub> O <sub>3</sub>	NaOH	HCl	AgCl	H <sub>2</sub> S
C	MgO	P <sub>2</sub> O <sub>5</sub>	S	CuCl <sub>2</sub>	CO
D	H <sub>2</sub> S	CO	HNO <sub>3</sub>	PCl <sub>5</sub>	H <sub>2</sub>
E	C	H <sub>2</sub> SiO <sub>3</sub>	Cl <sub>2</sub>	K <sub>2</sub> SiO <sub>3</sub>	N <sub>2</sub> O

19. Hansı cavabda turşuların adı düzgün verilmişdir?

	H <sub>2</sub> SeO <sub>3</sub>	H <sub>6</sub> TeO <sub>6</sub>	H <sub>2</sub> Se <sub>2</sub> O <sub>7</sub>	H <sub>2</sub> TeO <sub>3</sub>
A	selenit	tellurat	selenat	tellurit
B	selenat	tellurit	piroselenat	tellurat
C	selenit	ortotellurat	piroselenat	tellurit
D	selenid	ortotellurat	selenat	tellurit
E	selenit	tellurat	selenit	ortotellurat

20. Natrium-tiosulfatın fotoqrafiyada tətbiqini eks etdirən reaksiya tənliyini göstərin.

	İllkin maddələr	Reaksiya məhsulları
A	Na <sub>2</sub> S <sub>2</sub> O <sub>3</sub> +4Cl <sub>2</sub> +5H <sub>2</sub> O→	2H <sub>2</sub> SO <sub>4</sub> +2NaCl+6HCl
B	Na <sub>2</sub> S <sub>2</sub> O <sub>3</sub> +KCN→	KCNS+Na <sub>2</sub> SO <sub>3</sub>
C	AgBr+2Na <sub>2</sub> S <sub>2</sub> O <sub>3</sub> →	Na <sub>3</sub> [Ag(S <sub>2</sub> O <sub>3</sub> ) <sub>2</sub> ]+NaBr
D	Na <sub>2</sub> S <sub>2</sub> O <sub>3</sub> +Cl <sub>2</sub> +H <sub>2</sub> O→	Na <sub>2</sub> SO <sub>4</sub> +2HCl+S
E	Na <sub>2</sub> S <sub>2</sub> O <sub>3</sub> +2HCl→	H <sub>2</sub> S <sub>2</sub> O <sub>3</sub> +2NaCl

## FƏSİL IX

### VII A QRUP ELEMENTLƏRİ

#### 1. Qısa xarakteristikası

D.İ.Mendeleyev dövri sistemin yeddinci qrupun əsas yarımqrupunu flüor (*F*), xlor (*Cl*), brom (*Br*), yod (*I*) və astat (*As*) *p*-elementləri daxildir. Bu elementlər metallarla birbaşa qarşılıqlı kimyəvi təsir zamanı duz əmələ gətirdikləri üçün onları ümumi ad ilə halogenlər adlandırırlar. Belə ki, yunanca «*halogen*» «duz əmələgəti-rən», «duz doğuran» deməkdir. Bunlardan

▲ *Flüor* – elementini sərbəst şəkildə ilk dəfə 1886-ci ildə fransız kimyaçısı *A.Muasson* hidrogen-flüoridi susuz halda elektroliz edərkən almışdır. Elementə verilən *fтор* adı yunanca «*fторос*» sözdən götürülmüşdür ki, bunun da mənası «*dağıdıcı*» deməkdir.

*Flüor təbiətdə birləşmələr şəklində yayılmışdır*. Onun birləşmələrinə dişdə, sümükdə və təbii sularda rast gelir. O, həmçinin az miqdarda beyində, böyrəklərdə, qanda olur. İnsan orqanizminə flüor su vasitəsilə keçir. Belə ki, suyun hər tonunda 0,2 mq flüor vardır. *Flüor yer qabığında nisbətən geniş yayılmış elementdir*.

#### Flüorun təbii birləşmələri

- $Ca_5(PO_4)_3F$  – flüorapatit
- $CaF_2$  – flüorit
- $Na_3AlF_6$  – kriolit

Flüorun bir stabil təbii  $^{19}_9F$  (100%) izotopu vardır. Onun  $^{17}_9F$ ,  $^{18}_9F$  və  $^{20}_9F$  olan süni radioaktiv izotoplari da alınmışdır. Bu izotoplariın yarımparçalanma dövrü uyğun olaraq  $T_{1/2}=66$ ,  $T_{1/2}=107$  və  $T_{1/2}=12$  saniyədir. Bu izotoplari aşağıdakı nüvə reaksiyaları nəticəsində *oksigen* və *neonun* izotoplara çevrilirlər.

- |                                                     |                                                                                     |
|-----------------------------------------------------|-------------------------------------------------------------------------------------|
| • $^{17}_9F \rightarrow ^{17}_8O + \beta^+ + \nu$ ; | • $^{18}_9F \rightarrow ^{18}_8O + \beta^+ + \nu (\nu^- - \text{neytrino})$         |
| • $^{18}_9F + \bar{e} \rightarrow ^{18}_8O + \nu^-$ | • $^{20}_9F \rightarrow ^{20}_{10}Ne + \beta^- + \nu^- (\nu - \text{antineytrino})$ |

Flüor adı şəraitdə *açıq-sarı* rəngli, xarakterik kəskin iyli, zəhərli qazdır. Bərk halda onun iki modifikasiyası vardır,  $\alpha\text{-F}_2$  və  $\beta\text{-F}_2$ . Hər iki modifikasiya molekulyar kristal qəfəsə malikdir.

▲ *Xlor* – elementi ilk dəfə olaraq 1774-cü ildə isveç kimyaçısı *K.V.Şeyele* tərəfindən kəşf edilmişdir. Lakin o bu elementi «*turşu*» kimi qələmə vermişdir. Məhz, 1810-cu ildə ingilis alimi *H.Devi* onun yeni element olduğunu sübut etmiş və rənginə müvafiq olaraq ona *xlor* adı vermişdir. Bu da yunanca «*chloros*» sözündən götürülmüşdür ki, mənası «*yaşıl*» deməkdir.

*Təbiətdə xlor yarınız birləşmələr şəklində rast gəlinir*. Onun birləşməlrinə həmçinin bitki və heyvan orqanizmlərində və dəniz suyunda da rast gəlinir.

### Xlorun təbii birləşmələri

- $MgCl_2 \cdot 6H_2O$  – bişofit
- $NaCl$  – qalit
- $KCl$  – silvin
- $NaCl \cdot KCl$  – silvinit
- $Ca_3(PO_4)_2 \cdot Cl$  – xlorapatit
- $KCl \cdot MgCl_2 \cdot 6H_2O$  – karnalit
- $MgSO_4 \cdot KCl \cdot 3H_2O$  – kainit

Təbii xlor iki stabil izotopun  $^{35}_{17}Cl$ (75,53%) və  $^{37}_{17}Cl$ (24,47%) qarışığından ibarətdir. Onun kütlə ədədi 33, 34, 36, 38 və 39 olan sünü radioaktiv izotoplari da alınmışdır. Bu izotopların yarımparçalanma dövrü uyğun olaraq  $T_{1/2}=2,8$  saniyə,  $T_{1/2}=33$  dəqiqə,  $T_{1/2}=2 \cdot 10^6$  il,  $T_{1/2}=38,5$  və  $T_{1/2}=60$  dəqiqədir. Bu izotopların parçalanması zamanı neytrino ( $\nu$ ) və antineytrino ( $\bar{\nu}$ ) hissəcikləri ayrılır.

- $^{33}_{17}Cl \rightarrow ^{33}_{16}S + \beta^+ + \nu$ ;
- $^{39}_{17}Cl \rightarrow ^{39}_{18}Ar + \beta^- + \bar{\nu}$
- $^{36}_{17}Cl + \bar{e} \rightarrow ^{36}_{16}S + \nu$

Adı şəraitdə xlor *sarımtıl-yasılı* rəngli, kəskin iyi zehərli qazdır. Berk halda molekulyar kristal qəfəs əmələ getirir.

▲ **Brom** –elementini fransız kimyaçısı *A.J.Balar* 1828-ci ildə keşf etmişdir. Elementə verilən ad iyinə görə yunan sözü olan «*bro-mos*» sözündən götürülmüşdür ki, bunun da mənası «*üfunət*» deməkdir.

**Brom təbiətdə birləşmələr halında yayılmışdır.** Onun birləşmələrinə həll olmuş şəkildə dəniz (0,006%) və buruq sularında ( $10^{-3}\%$ ) rast gəlinir.

### Bromun təbii birləşmələri

#### • *AgBr* – bromarqirit

Qeyd etmək lazımdır ki, brom yer qabığında qəlevi və qəlevi-torpaq metalların bromidləri şəklində tərkibində xlor olan mineral-larda qarışq kimi olurlar.

Təbii brom iki stabil izotopdan  $^{79}_{35}Br$  (50,56%) və  $^{82}_{35}Br$  (49,44%) ibarətdədir. Onun həmçinin bir sıra süni radioaktiv izotoplari da alınmışdır.

Brom adı şəraitdə *tünd qırmızı-qonur* rəngli pis iyi, boğucu, asan uçucu ağır mayedir.

▲ **Jod** –elementini sərbəst şəkildə 1811-ci ildə fransız kimyaçısı *B.Kurtua* dəniz yosunlarının külündən almışdır. Elementə verilən *yod* adı yunanca «*iodes*» sözündən götürülmüşdür və mənası «*bənövşəyi*» deməkdir.

**Yod təbiətdə birləşmələr şəklində tapılır.** Dəniz suyunda, dəniz yosunlarının külündə və buruq suların tərkibində yoda rast gəlinir.

### Yodun təbii birləşmələri

#### • *Ca(JO<sub>3</sub>)<sub>2</sub>* – lautarit


Ümumiyyətlə yoda qəlevi metalların duzları şəklində qarışq kimi xlor minerallarında rast gəlinir.

Jod elementi yalnız bir təbii izotopa  $^{127}_{53}J$  (100%) malikdir. Lakin onun çoxlu sayıda süni radioaktiv izotoplari da alınmışdır.

Yod zəif metal parıltısına malik *tünd bənövşəyi* rəngli kristal maddədir. Onun kristal qəfəsin təpə nöqtələrində aralarında zəif ra-

bitə olan ikiatomlu molekullar (*J<sub>2</sub>*) yerləşdiyindən qızdırıldıqda kristal haldan bir-başa bənövşəyi rəngli buxar hala keçir – yəni «*süblimə*» edir. Yod üzvi həllədicilərde yaxşı, suda isə pis həll olur.

▲ *Astat* – elementinin mövcudluğu haqqında *1871-ci* ildə rus alimi *D.İ.Mendeleyev* xəbər vermiş və onu şərti olaraq «*ekayod*» adlandırmışdır. Bu elementi *1940-ci ildə Serge, Karson və Mak-Kenze* aşağıdakı reaksiya üzrə bismutu sürətli  $\alpha$ -hissəcikləri ilə bombardman etməklə süni yolla almışlar.



*Astat* elementinin mövcud olduğunu isə ilk dəfə avstriya kimyaçıları *B.Karlik və T.Bernert* polonium-218 izotopunun radioaktivliyini öyrənərkən müəyyən etmişlər.

*Astatin təbiətdə miqdarı son dərəcə cüzdirdir.*

*Astat* elementinin *20* radioaktiv izotopu məlumdur. Bunlardan ən davamlı isə  ${}^{210}_{85} \text{At}$  -dur. Onun yarımparçalanma dövrü  $T_{1/2}=8,3$  saatdır.

## 2. VII A qrup elementlərinin əmələ gətirdiyi turşular

### FLÜOR

- *HF* – flüorid

### XLOR

- *HCl* – xlorid
- *HClO* – hipoxlorit
- *HClO<sub>2</sub>* – xlorit
- *HClO<sub>3</sub>* – xlorat
- *HClO<sub>4</sub>* – perxlorat

### BROM

- *HBr* – bromid
- *HBrO* – hipobromit

- $HBrO_2$  – bromit
- $HBrO_3$  – bromat
- $HBrO_4$  – perbromat

---

**YOD**

---

- $HJ$  – yodid
- $HJO$  – hipoyodit
- $HBrO_3$  – yodat
- $HJO_4$  – peryodat
- $H_3JO_6$  – ortoyodat
- $H_3JO_5$  – mezoyodat
- $H_4J_2O_4$  – diperiyodat

### 3. VII A qrup elementlərinin və onların birləşmələrinin tətbiq sahələri

- ▲ ***Flüor*** – • raket yanacaqlarında oksidləşdirici kimi,  
 • yüksək temperaturlu sürtgü yağlarının, soyuducular üçün məyələrin istehsalında,  
 • sənii kriolitin, kənd təəsərrüfatında ziyanvericilərlə mübarizədə tətbiq olunan maddələrin ( $Na_2[SiF_6]$ ),  $NH_4HF_2$  və s.) alınmasında,  
 • üzvi sintezdə, o cümlədən teflan adlı plastik kütlənin və mineral gübrələrin istehsalında,  
 • ***HF (turşu kimi)*** – flüorun istehsalında,  
 • üzvi sintezdə, kimyəvi analizdə, silikatların parçalanmasında,  
 • şüşənin donuqlaşdırılmasında və onun səthində müxtəlif naxışların salınmasında,  
 • atom texnikasında uran 4-flüöridin sintezində,  
 • eksər nadir metalların alınmasında və sənii kriolitin istehsalında,

•  $H_2SiF_6$ ,  $NH_4HF_2$  –spirtli içkiler və pivə istehsalı sənayesində dezinfeksiyaedici maddə kimi,

•  $Na_2SiF_6$ ,  $Ba_2SiF_6$  –kənd təsərrüfatında ziyanvericilərə qarşı mübarizədə.

### —Xlor və onun birləşmələri—

▲ **Xlor** – • içməli suyun dezinfeksiya edilməsində,

• parça və kağızların ağardılmasında,

• müxtəlif kimyəvi zəhərlərin istehsalında,

• boyaq və dərman maddələrin sintezində,

• hidrogen-xlorid, müxtəlif qeyri-üzvi və üzvi birləşmələrin alınmasında və oksidləşdirici kimi,

•  **$HCl$  (qaz halında)** – üzvi sintezdə xlorüzvi birləşmələrin alınmasında,

•  **$HCl$  (turşu kimi)** – boyaq və dərman maddələrin sintezində,

• texnikada metalların səthinin təmizlənməsində,

• tibbdə, dəri sənayesində və xloridlərin alınmasında,

• kimya laboratoriyasında reaktiv kimi,

•  **$NaCl$**  – xlorun, natrium-hidroksidin, hidrogen-xloridin, metallik natriumun və sodanın alınmasında xammal kimi,

•  **$KClO$**  – kağız və parçaların ağardılmasında,

•  **$KCl$**  – gübrə kimi, həmçinin potaş və digər kalium duzlarının alınmasında xammal kimi,

•  **$KClO_3$**  – pirotexnikada və kibrit sənayesində,

•  **$NaClO_3$** ,  **$Ba(ClO_3)_2$** ,  **$Ca(ClO_3)_2$**  (*suda məhlulları*) – defolyant olaraq pambıq kollarını yarpaqsızlaşdırmaq üçün,

•  **$NaClO_3$** ,  **$Ba(ClO_3)_2$** ,  **$Ca(ClO_3)_2$**  (*qatı məhlulları*) – alaq otları ilə mübarizədə,

•  **$CaCl_2$**  – qazların və bir çox üzvi maddələrin qurudulmasında,

•  **$HClO$**  – ağardıcı maddə kimi,

•  **$AlCl_3$**  – üzvi sintezdə katalizator kimi,

•  **$Ca(OCl)_2$**  – ağartma və dezinfeksiya işlərində,

- $ZnCl_2$  – dəmir yol şpallarını və elektrik dirəklərini çürüməkdən qorumaq üçün lehimləmədə oksid təbəqələrini təmizləməkdə,
- **Perxloratlar** – reaktiv texnikasında və partlayıcı maddələrin istehsalında,
- $BaCl_2$  – kənd təsərrüfatında kimyəvi zəhər kimi,
- $AgCl$  – fotoqrafiya işlərində,
- $C_6H_6Cl_2$ ,  $CH_3COCH_2Cl$ ,  $C_2H_5Cl$ ,  $CCl_4NO_2$  – kənd təsərrüfatı ziyanvericilərə qarşı mübarizədə

### Brom və onun birləşmələri

- ▲ **Brom** – • kimya sənayesində və əzcaçılıqda müxtəlif qeyri-üzvi və üzvi birləşmələrin alınmasında,
- kinofotoqrafiya sənayesində istifadə edilən fotohəssas maddələrin alınmasında,
  - $KBrO_3$  – çörək bişirmədə, çörəyin keyfiyyətini yaxşılaşdırmaqdə və analitik kimyada,
  - $AgBr$  – fotomaterialların hazırlanmasında,
  - $KBr$ ,  $NaBr$ ,  $CaBr_2$  – tibbdə sinir xəstəliklərin (xüsusilə əsəb) müalicəsində və fotoqrafiyada,
  - $C_2H_5Br$  – antidentalatorların sintezində

### Yod və onun birləşmələri

- ▲ **Yod** – • yüksək dərəcədə təmiz kimyəvi maddələrin və monokristalların alınmasında,
- $^{131}I$  **radioaktiv izotopu** – tibbdə qalxanabənzər vəzin funksiyasının müəyyən edilməsində və onun bir sıra xəstəliklərinin müalicəsində,
  - beynində pis xassəli şişin yerini müəyyənləşdirməkdə,
  - **Yodun spirtdə 5-10% -li məhlulu** – tibbdə yaraların dezinfeksiyasında və analitik kimyada,
  - $AgJ$  – fotomateriyalların istehslində,

• **KJ** – tibbdə sıflisin üçüncü (hummoz) dövrünün müalicəsin-də və analitik kimyada,

• **Yod üzvi birləşmələri** ~ tibbdə rentgen diaqnostikasında,

### Cədvəl 9

#### VII A qrup elementlərinin bəzi xassələri

XASSƏLƏRİ	<sub>9</sub> F	<sub>17</sub> Cl	<sub>35</sub> Br	<sub>53</sub> J	<sub>85</sub> At
Xarici elektron konfiqurasiyası	$2s^22p^5$	$3s^23p^5$	$4s^24p^5$	$5s^25p^5$	$6s^26p^5$
Nisbi atom kütlesi	18,998 4	35,453	79,904	126,9045	[210]
Atom radiusu, (nm)	0,064	0,099	0,114	0,133	-
İon radiusu, $E^-$ (nm)	0,133	0,181	0,196	0,220	0,230
Rabitə uzunluğu ( $E-E$ ), nm	0,142	0,199	0,228	0,267	0,29
İonlaşma cərəjisi, eV,	$J_1$	17,42	12,96	11,84	10,45
	$J_2$	34,98	23,80	21,80	19,10
	$J_3$	62,65	39,90	35,90	33,00
	$J_4$	87,23	53,30	47,30	42,00
	$J_5$	114	67,8	59,7	-
	$J_6$	157	97,0	88,6	-
Elektrona hərislik, eV	3,45	3,61	3,37	3,08	~2,8
Nisbi elektromənfilik	3,9	3,1	2,9	2,6	2,3
Ərimə temperaturu, $^{\circ}\text{C}$	-220,6	-100,9	-7,2	113,5	227
Qaynama temperaturu, $^{\circ}\text{C}$	-187,7	-34,2	58,8	184,5	317
Berk maddenin sıxlığı, g/sm <sup>3</sup>	1,3	1,9	3,4	4,4	-
Xarakterik oksidleşme dərəcəsi	-1	1,+1,+3, +5,+7, (+4), (+6)	-1,+1, +3,+5,+ 7	-1,+1, +3,+5,+7	(-1),+1, +5,+7
Bos yarimsəviyyə	-	3d,4s	4d,5s	4f,6s	5d,7s
Yer qabığında yayılması (%-lə), kütle	Atom %	0,02	0,02	$3 \cdot 10^{-5}$	$4 \cdot 10^{-6}$
	Kütłə %	$6,5 \cdot 10^{-2}$	$4,5 \cdot 10^{-2}$	$3 \cdot 10^{-5}$	$1 \cdot 10^{-4}$
Standart elektrod potensialı ( $E_1^{\circ} \rightarrow 2E^-$ )	2,87	1,36	1,07	0,54	-

## MƏSƏLƏ VƏ ÇALIŞMALAR

### 4. Xlor və onun birləşmələri

**1.** Sıra nömrəsinə əsaslanıb xlor atomunun quruluş sxemini çəkin və onun elektron formulunu yazın.

**2.** Xlor atomu normal halda birvalentli, həyecanlanmış halda isə 3, 5 və 7 valentli olur. Bunu elektronların orbitallar üzrə paylanması ilə göstərin.

**3.** Oksigenli birləşmələrində xlor atomu hansı oksidləşmə dərəcələrinə malik olur? Misallar götərin.

**4.** Qatı sulfat turşusu və natrium-hidroksid kristalları ilə  $\text{Cl}_2$  və  $\text{HCl}$ -u qurutmaq olarmı? Cavabınızı əsaslandırın.

**5.** 40 ml 6%-li HCl məhlulu ( $\rho=1,03 \text{ g/ml}$ ) neytrallaşdırmaq üçün hansı həcmde 4%-li NaOH məhlulu ( $\rho=1,04 \text{ g/ml}$ ) tələb olunur.

*Cavab: 65,1 ml*

**6.** Xlor 75%  $^{35}\text{Cl}$  və 25%  $^{37}\text{Cl}$  izotoplari qarşığından təşkil olunmuşdur. Təbii xlorun orta atom kütłesini hesablayın.

*Cavab: 35,5*

**7.** Sulfat turşusu ilə saatda  $10 \text{ m}^3$  (n.ş) hidrogen-xlorid alındığını nəzərə alıb, sənayenin xörək duzuna olan gündəlik tələbini hesablayın.

*Cavab: 6259 kq*

**8.** 100 q 10%-li xlorid turşusuna 100 q 10%-li natrium-hidroksid əlavə edilmişdir. Alınan məhlulda su molekullarının sayını hesablayın.

*Cavab: 10,27*


**9.** 400 ml 0,5 N  $\text{CaCl}_2$  məhluluna artıqlaması ilə soda məhlulu əlavə edən zaman nə qədər  $\text{CaCO}_3$  çöküntüsü alınacaqdır?

*Cavab: 10 q*

**10.** Aşağıdakı çevrilmələrə əsaslanaraq A, B və C maddələrini müəyyən edin və reaksiya tənliklərini tamamlayın.

1.  $A + H_2 \rightarrow B$
2.  $A + H_2O \rightleftharpoons B + C$
3.  $A + H_2O + SO_2 \rightarrow B + \dots$
4.  $C \xrightarrow{hv} B + \dots$

**11.** Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini tərtib edin.



**12.** Xlorun oksid və hidroksidlərinin quruluş formullarını tərtib edin.

**13.** Qatı xlorid turşusunun reduksiyaedicilik xassəsini əks etdirən reaksiya tənliklərini tərtib edin.

**14.** Aşağıdakı birləşmələrdən ən güclü oksidləşdirici xassəyə malik olanı hansıdır?

1.  $HClO$ ; 2.  $HClO_2$ ; 3.  $HClO_3$ ; 4.  $HClO_4$ ; 5.  $KClO_4$ ;

Cavabınızı əsaslandırın.

**15.** Xlorlu su və ona əlavə edilən üzvi boyaq işiqda qaldıqda rəngsizləşir. Bunun səbəbini reaksiya tənliklərini yazmaqla aydınlaşdırın.

**16.** Bir həcm suda 500 həcm hidrogen-xlorid həll edilmişdir. Alınmış məhlulun faizlə qatılığını hesablayın.

*Cavab: 14%*

**17.** Sixlığı 1,225 olan 20%-li qaynar  $NaOH$  məhlulunun 326,53 ml-də  $27^\circ C$  və 1 atm təzyiqdə 24,6 l xlor həll edilmişdir. Bu zaman alınan duzların tərkibi necədir? Duzların faizlə qatılığını hesablayın.

*Cavab: 7,53%  $NaCl$*

**18.** Al və Mg-dan ibarət 3,51 q ərintini həll etmek üçün 2 həcm 6 M  $HCl$  və 3 həcm 4 M  $H_2SO_4$  məhlullarından düzəldilmiş 50 ml turşu qarışığı məhlulundan istifadə edilmişdir. Ərintidə metalların faizlə miqdarını hesablayın.

**Cavab: 70,4%, 29,6%**

19. Sixlığı 1,1 q/ml olan 2 l 20%-li xlorid turşusu məhlulunda normal şəraitdə hansı həcmde hidrogen-xlorid həll edilmişdir?

**Cavab: 270 ml**

20. Xlor oksidində 47,42% oksigen vardır. Bu oksidin buxarlarının hidrogenə görə sixlığı 33,73-dür. Oksidin formulunu müəyyən edin.

**Cavab:  $\text{ClO}_2$**

21. Natrium-xlorid məhlulu üzərinə artıqlaması ilə  $\text{AgNO}_3$  məhlulu əlavə edilmişdir. Bu zaman 10 q çöküntü alınmışdır. Məhulda neçə qram NaCl-id olduğunu hesablayın.

**Cavab: 4,1 q**

22. Sixlığı 1,1 q/ml olan 2 l 20%-li xlorid turşusu məhlulundan normal şəraitdə hansı həcmde hidrogen-xlorid həll edilmişdir?

**Cavab: 270 ml**

23. 400 kq 37%-li xlorid turşusu almaqdən ötrü sintez üçün hansı həcmde ( $n.\ddot{s}$ ) xlor lazım olduğunu hesablayın.

**Cavab: 45,41 m<sup>3</sup>**

24. Həcmli sixlığı 1,47 kq/l olan 20 l-lük polad balondakı xlorun kütləsini və həcmini ( $n.\ddot{s}$ ) hesablayın.

**Cavab: 29,4 kq, 9,2 m<sup>3</sup>**



25. İon əmələ gətirən ikivalentli metaldan kütłələri eyni olan iki lövhə hazırlanmışdır. Həmin lövhələrdən biri  $\text{CuCl}_2$ , digəri isə  $\text{CdCl}_2$  məhluluna salınmışdır. Bir müddətdən sonra  $\text{CuCl}_2$  məhluluna salınmış lövhənin kütlesi 1,2%, ikinci lövhənin kütlesi isə 8,4% artmışdır. Cu və Cd-xloridlərinin molyar qatılıqlarının azalması eyni olmuşdur. Metalı müəyyən edin.

**Cavab: Fe**

26. Natrium-xlorid və natrium-sulfatdan ibarət 3,750 q qarışq üzərinə qatı sulfat turşusu əlavə edilmişdir. Bu zaman 4,234 q  $\text{Na}_2\text{SO}_4$ -alınmışdır. İlkin qarışığın faizlə miqdarını hesablayın.

**Cavab: 60,1 %, 39,9%**

27. Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**28.**  $\text{HClO}$ ,  $\text{HClO}_3$ , ve  $\text{HClO}_4$  –oksigenli turşuların alınma reaksiyalarının tənliklərini yazın.

**29.** Sink-xlorid və qalay 4-xlorid duzlarının hidroliz reaksiyalarının tənliklərini yazın.

**30.** Aşağıdakı reaksiya tənliyini elektron-balansı üsulu ilə əmsallaşdırın.



**31.** Sənayedə xörək duzu məhlulundan saatda  $400 \text{ m}^3$  xlor alınır. Elektroliz sexinin xörək duzuna olan gündəlik tələbini hesablayın.

*Cavab: 50,2 t*

**32.** 100 kq suda neçə litr (n.ş) hidrogen-xlorid həll etmək lazımdır ki, 20%-li xlorid turşusu alınsın?

*Cavab: 78,87 l*

**33.** Sixlığı 1,12 olan 12,9%-li xlorid turşusunu  $44,47 \text{ ml-i}$  50,4%-li  $\text{NaOH}$  məhlulu ilə tədricən neytrallaşdırılmışdır. Alınan məhlul  $0^\circ\text{C}$ -yə qədər soyudulduğda nə qədər duz çökər?  $0^\circ\text{C}$ -də doymuş məhlulda 11,6% madde vardır.

*Cavab: çöküntü alınmır.*

**34.** 2 1 2N  $\text{H}_2\text{SO}_4$  məhluluna bir mol  $\text{SO}_3$ , və  $54,7 \text{ q}$  hidrogen-xlorid əlavə edilmişdir. Bu zaman alınmış məhlulu neytrallaşdırmaq üçün hansı həcmdə 9%-li  $\text{NaOH}$  məhlulu ( $\rho=1,11 \text{ q/ml}$ ) lazımdır?

*Cavab: 3,03 l*

**35.** Xlorun suda həll olunmasından sonra məhluldan  $11,2 \text{ l}$  oksigen (n.ş) ayrılmışdır. Mehlu məhlulu neytrallaşdırmaq üçün nə qədər kalium-hidroksid lazım olduğunu hesablayın.

*Cavab: 74 q*

**36.** Natrium-xloridə sulfat turşusu ilə təsir etdikdə  $73 \text{ q}$  hidrogen-xlorid alınmışdır. Reaksiya gedən kolbada isə  $33 \text{ q}$   $\text{NaCl}$  artıq qalmışdır. Neçə faiz  $\text{NaCl}$ -in reaksiyaya daxil olduğunu hesablayın.

*Cavab: 78%*

**37.** Xlorun oksigenli birləşmələrinin tətbiq sahələrini sadalayın.

**38.** Aşağıdakı birləşmələrdə xlor atomun oksidləşmə dərəcələrini təyin edin.

1.  $\text{Sr}(\text{ClO}_4)_2$  ; 2.  $\text{Mg}(\text{ClO}_3)_2$ ; 3)  $\text{Ca}(\text{OCl})_2$ ; 4.  $\text{KClO}_2$

**39.** Xlor molekulunda ( $\text{Cl}_2$ ) kimyəvi rabitənin növünü, kovalentliyini və xlor atomunun oksidləşmə dərəcəsini göstərin.

**40.** Natrium-xloridin həllolma əmsalı  $80^{\circ}\text{C}$ -də 380,  $0^{\circ}\text{C}$ -də 358-dir.  $80^{\circ}\text{C}$ -də doymuş 600 q natrium-xlorid məhlulu  $0^{\circ}\text{C}$ -yə qədər soyutduqda nə qədər duz çökər?

*Cavab:9,5 q*

**41.** Bir litr suyu doydurmaqdan ötrü lazımlı olan xloru (2,3 l) almaq üçün neçə millimetr sixlığı 1,19 q/ml olan 37%-li xlorid turşusu məhlulu lazımdır?

*Cavab:34 ml*

**42.** Bir həcm suda 100 həcm (n.ş.) hidrogen-xlorid həll etdikdə alınan turşu neçə faizli olar?

*Cavab: 14%*

**43.** 110 q 10%-li xlorid turşusu məhluluna 480 q 5%-li natrium-hidroksid və 367,5 q 8%-li sulfat turşusu məhlulu əlavə edilmişdir. Məhlulu quruyana qədər buxarlandırmış və alınan bərk qalığı əriyənə kimi qızdırılmışlar. Soyutduqdan sonra alınan bərk qalığın kütləsi nə qədər olacağını hesablayın.

*Cavab:42,6 q.*


**44.** 50%  $\text{CaOCl}_2$ , 30%  $\text{Ca}(\text{OCl})_2$  və 20%  $\text{CaCl}_2$ -dən ibarət 1 kq qarışq qızdırılmışdır. Nəticədə kalsium-xlorat və kalsium-xloriddən ibarət 1 kq qarışq alınmışdır. Alınmış qarışqda kalsium-xloratın faizlə miqdarını hesablayın.

*Cavab:28,05 %*

**45.**  $-1$ ,  $+3$ ,  $+5$  və  $+7$  oksidləşmə dərəcələrində xlor atomunun elektron formulunu yazın. Xarici energetik səviyənin elektronlarının orbitallar üzrə paylanması göstərin.

**46.** Xlorun oksid, hidroksid və duzlarının oksidləşmə-reduksiya xassələrini xarakterizə edin.

**47.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.



**48.** Birləşmələrdə xlor atomu hansı oksidləşmə dərəcələrinə malik olur? Belə birləşmələrə misallar göstərin.

**49.** 400 ml 20%-li xlorid turşusu məhlulunun ( $\rho=1,1 \text{ g/sm}^3$ ) həcmini 1048 ml-ə çatdırıldıqda alınan məhlulda xlorid turşusunun faizlə miqdarnını hesablayın.

*Cavab: 8 %*

**50.** Xlorlu suyun (ışığda qaldıqdan sonra) 100 ml-nin neytrallaşdırılması üçün 50 ml 0,4 M natrium-hidroksid sərf olunmuşdur. Xlorlu suyun molyar qatılığını hesablayın.

*Cavab: 0,1 M*

**51.** 18 q NaCl-dən sulfat üsulu ilə alınan HCl, gümüş-nitrat məhlulundan keçirildikdə 35 q AgCl çöküntüsü alınır. İkinci reaksiyanın çıxımını 100% qəbul edərək HCl-in çıxımını hesablayın.

*Cavab: 79,26 %*

**52.**  $\text{HClO}-\text{HClO}_2-\text{HClO}_3-\text{HClO}_4$ -sırasında oksigenli turşuların turşuluq və oksidləşdiricilik xassəsi necə dəyişir? Cavabınızı əsaslandırın.

**53.** 100 ml 36%-li xlorid turşusunun ( $\rho=1,18$ ) 50 q  $\text{KMnO}_4$  ilə qarşılıqlı təsirindən neçə litr (n.s.) qaz alınar?

**Cavab:** 8,15 l

**54.** İtkinin 3% olduğunu nəzərə alıb, 60 l hidrogen almaq üçün tərkibində 20% qarışığı olan çirkli xörək duzu nümunəsindən nə qədər götürmək lazımlı olduğunu hesablayın.

**Cavab:** 403,48 q

**55.** Xlorun laboratoriyada və sənayedə alınması üsullarına aid reaksiya tənliklərini tərtib edin.

**56.** Xlorlu əhəngin alınması reaksiyasının tənliyini yazın və onun tətbiq sahəsini göstərin.

**57.** Manqan 4-oksid və digər dördvalentli elementin oksidi qarışığının 33,7 q -nın xlorid turşusu ilə reaksiyasından 6,72 l xlor ayrılmışdır. Naməlum elementin oksidi xlorid turşusu ilə  $\text{MnO}_2$  kimi reaksiyaya girir. Naməlum elementi müəyyən edin. Qarışıqda oksidlərin molyar nisbəti 5:1 kimidir.

**Cavab:** Pb

**58.** 400 q 20%-li NaOH məhlulu üzərinə 400 q 20%-li xlorid turşusu məhlulu əlavə edilmişdir. Bu zaman alınmış məhlulda hansı mühit (qələvi, turş və ya neytral) yaranacaqdır?

**59.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

- 1)  $\text{Ca}(\text{ClO}_4)_2 + \text{H}_2\text{O}_2 \rightarrow \dots$
- 2)  $\text{Cl}_2 + \text{Ba}(\text{OH})_2 \rightarrow \dots$
- 3)  $\text{KClO}_3 + \text{FeCl}_2 + \text{HCl} \rightarrow \dots$

**60.** Xlorun ( $\text{Cl}_2$ ) hidroliz reaksiyasının molekulyar və ion tənliklərini tərtib edin. Xlorlu suya 1) turşu məhlulu, 2) qələvi məhlulu, 3)  $\text{NaCl}$  məhlulu əlavə edilməsi hidroliz tarazlığına necə təsir edir?

**61.** Təbii xlor  $^{35}\text{Cl}$  və  $^{37}\text{Cl}$  izotoplari qarışığından təşkil olunmuşdur ki, onunda orta atom kütləsi 35,5-dir.  $^{35}\text{Cl}$  və  $^{37}\text{Cl}$  izotoplari faizlə miqdarını tapın.

*Cavab: 75%, 25%*

**62.** Kimyəvi reaksiyaların tənliklərini yazmaqla xlorun kimyəvi xassələrini göstərin.

**63.** Bir həcm suda 2,3 həcm xlor həll olur. 3 l suyu xlorlaşdırmaq üçün nə qədər manqan-4-oksid və neçə millilitr sıxlığı 1,19 q/ml olan 37%-li xlorid turşusu lazımdır?

*Cavab: 38,5 ml*

**64.** Aşağıdakı çevrilmələri həyata keçirən reaksiya tənliklərini yazın.



**65.** Aşağıdakı verilmiş maddələrdən istifadə edərək, hansı yolla javel suyu almaq olar?

- 1) NaOH mənlulu      2) NaCl –bərk halda  
 3)  $\text{H}_2\text{SO}_4$  – qatı      4)  $\text{MnO}_2$

Müvafiq reaksiya tənliklərini tərtib edin.

**66.**  $\text{MnO}_2$ -in təsirindən 11,2 l (n.ş.) xlor qazı almaq üçün neçə millilitr 30%-li xlorid turşusu məhlulu lazımdır?

*Cavab: 211 ml*

**67.**  $100\text{m}^3$  (n.ş.) hidrogen-xlorid almaq üçün nə qədər 97%-li natrium-xlorid olan daş duz lazımdır?

*Cavab: 269,3 kq*

**68.** Parçanı ağartmaq üçün 2%-li natrium-hipoxlorit məhlulundan istifadə edilir. Bir ton belə məhlul almaq üçün nə qədər natrium-hidroksid və neçə litr (n.ş.) xlor lazımdır?

*Cavab: 21,5 kq, 60,13 l  $\text{Cl}_2$*

**69.** Üç elementdən ibarət olan maddenin 2,7 q xlorla reaksiyasından metalların xloridləri qarışığı və hidrogen-xlorid qazı əmələ gəlmişdir. Sonuncunu suda həll etdikdə 100 ml 2 M xlorid turşusu alınmışdır. Maddənin tərkibinə daxil olan metallardan biri qələvi metaldir. Birləşmədə həmin metalın payına 42,59% , xloridində isə 39,32% düşür. Birləşmənin formulunu müəyyən edin və həmin birləşmədə oksidləşmə dərəcəsini göstərin.

*Cavab: NaAlH<sub>4</sub>*

**70.** Tərkibində müəyyən qədər oksid qarışığı olan 1,6 q Mg tozu 0,5 M HCl məhlulunda həll edilmişdir. Bu zaman artıq qalan xlorid turşusunun neytrallaşmasına 200 ml 0,4 M NaOH məhlulu sərf olundu. Oksidin nümunədə faizlə miqdarnı hesablayın.

*Cavab: 25%*

**71.** 150 ml 40%-li KOH məhlulundan xlor qazı buraxılması zamanı neçə qram KClO<sub>3</sub> almaq olar? Bu zaman neçə hissə KOH ·KClO<sub>3</sub>-in alınmasına sərf olunacaqdır.

**72.** Nə üçün hidrogen-xloridin sulfat üsulu ilə alınması zamanı qatı sulfat turşusu və bərk halda NaCl -id götürmək lazımdır. Cavabınızı əsaslandırın. Reaksiya tənliyini tərtib edin.

**73.** Xlorun tətbiq sahələrini kimyəvi reaksiya tənliklərini yazımaqla qeyd edin.

**74.** Nə üçün xlor almaq məqsədilə xörək duzundan daha çox istifadə olunur? Cavabınızı əsaslandırın.

**75.** 14,8 q kalium-hidroksidini neytrallaşdırmaq üçün məhlula 12 q xlorid turşusu əlavə etmişlər. Bu zaman nə qədər duz alınar, mühitdə hansı maddə nə miqdarda artıq qalır və məhlul nə kimi xassə göstərər?

*Cavab: 18,24 q, 2,64 q*

**76.** Dəmirlə mis xəlitesi ovuntusundan ibarət, kütlələri eyni olan nümunənin birini xlor, digərini isə hidrogen-xlorid olan qaba tökmüş, qabların ağızını bağlamış və qızdırılmışlar. Reaksiya qurtardıqdan sonra qabları ilkin temperatura qədər soyutmuşlar. Birinci

qabda təzyiq 55%, ikincidə isə 30% azalmışdır. Xəlitənin tərkibini hesablayın. Nəzərə alın ki, qabların hər ikisinin həcmi eynidir.

*Cavab: 72,4% Fe, 27,6% Cu*

77. 7,5 q ikivalentli metal 21,93 q NaCl ərintisinin elektrolyzindən ayrılan xlorla qalıqsız birləşir. Həmin metalin 7,5 qramının əmələ gətirəcəyi yodidin kütləsini hesablayın. Metalın hansı metal olduğunu müəyyən edin.

*Cavab: 55 q CaJ<sub>2</sub>*

78. 250 ml sulfat turşusu iştirakı ilə 21%-li məhlulda ( $\rho=1,22$ ) olan  $FeSO_4$ -i oksidləşdirmək üçün neçə millilitr 6,8%-li  $KClO_3$  məhlulu ( $\rho=1,04$ ) lazımdır.

*Cavab: 121,7 ml*

79. Hidrogen-xloridin alınmasına aid reaksiyaların tənliklərini tərtib edin və elektron-balansı üsulu ilə əmsallaşdırın.

80. X metalin tozuna 672 ml (n.ş) xlorun təsirindən həmin metalin 2,67 q xloridi alınmışdır. X metalini müəyyən edin. Onun xlorid məhlulunun 1) artıqlaması ilə götürülen qələvi ilə; 2) kalium-karbonatla; 3) natrium-sulfidlə; 4) su ilə reaksiya tənliklərini tərtib edin.

*Cavab: Al*

81. Xlor ionunun səciyyəvi reaksiyasının molekulyar və ion tənliklərini yazın.

## 5. Flüor, brom, yod və birləşmələri.

1. Dövri sistemdəki mövqeyinə görə halogenlərin ümumi xarakteristikasını verin və flüordan sonrakı halogenlərin normal və həyacanlanmış halların ümumi sxemini göstərin.

2. Sıra nömrəsi artdıqca halogenlərin oksidləşdirmə-reduksiyaetmə xassələri necə dəyişir? Bu dəyişmələrə səbəb nədir? Cavabınızı əsaslandırın.

3. Nə üçün xlorlu su almaq olur, flüorlu su yox? Cavabınızı reaksiya tənliklərini yazmaqla əsaslandırın.

4. Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

- 1)  $\text{F}_2 + \text{NaOH} \rightarrow \dots$
- 2)  $\text{F}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$
- 3)  $\text{HF} + \text{SiO}_2 \rightarrow \dots$

5. Xlor, brom və yodun flüorla əmələ gətirdiyi birləşmələrdə flüor atomları tək sayıda olurlar. Bunu necə izah etmək olar? cavabınızı əsaslandırın.


6.  $\text{HClO}_3 - \text{HBrO}_3 - \text{HJO}_3$  sırasında oksigenli turşularda turşuluq xassəsi və oksidləşdiricilik qabiliyyəti necə dəyişir?

7. Flüor, brom və yodun hidrogenli birləşmələrinin alınması reaksiyalarının tənliklərini tərtib edin və şəraitini göstərin.

8. 1 kq 5% qarışığının KJ-dən xlorun təsiri ilə 700 q yod alınmışdır. Reaksiyanın praktiki çıxımını hesablayın.

*Cavab: 96,31%.*

9. Aşağıdakı reaksiyanın molekulyar tənliyini tərtib edin və elektron-balansı üsulu ilə əmsallaşdırın.



10. Hansı şərait daxilində kristallik yodu əritmək olar?

11. Nə üçün yod suda pis həll olduğu halda, üzvi həllədicilərdə yaxşı həll olur? Cavabınızı əsaslandırın.

12. Aşağıdakı birləşmələrdə brom atomunun oksidləşmə dərəcəsini təyin edin:

- 1)  $\text{HBr}$ ; 2)  $\text{HBrO}$ ; 3)  $\text{HBrO}_3$ ; 4)  $\text{HBrO}_4$ .

13. Bromlu suyun üzvi maddələrin müxtəlif sinif nümayəndələri ilə üç cür reaksiya tənliyi tərtib edin.

**14.** Xlorid turşusu məhlulunu flüorid turşusu məhlulundan ferqləndirmək üçün iki üsul söyləyin.

**15.** Oksigen yanma reaksiyasının məhsulu ola bilərmi? Cavabınızı reaksiya tənliyini yazımaqla izah edin.

**16.** 250 ml flüorid turşusu məhlulu ilə ( $C(HF)=0,1 \text{ mol/l}$ ) hansı miqdarda  $\text{SiO}_2^-$  reaksiyaya girər?

**Cavab:** *0,375 q*

**17.** Nə üçün birləşmələrdə xlor, brom və yod  $-1, +7, +5, +3, +1$  oksidləşmə dərəcəsi göstərə bildiyi halda, flüor isə ancaq  $-1$  oksidləşmə dərəcəsinə malik olur? Cavabınızı əsaslandırın.

**18.** Halogenləri oksidləşdiricilik xassəsinin azalması istiqamətində düzün. Müşahidə olunan qanunauyğunluqları izah edin.

**19.** Flüor, brom və yodun alınması reaksiyalarının tənliklərini yazın və onların törəmələrinin tətbiq sahələrini göstərin.

**20.** Halogenlərin hidrogenli birləşmələri hər hansı bir reaksiyada oksidləşdirici rolunu oynaya bilərmi? Cavabınızı əsaslandırın.

**21.** Nə üçün  $\text{HF}_2^-$  -anionu olduğu halda,  $\text{HCl}_2^-$  anionu mövcud deyil? Cavabınızı əsaslandırın.

**22.** Aşağıdakı verilmiş reaksiyaların hansıları ilə yod almaq olar?

- |                                                               |                                                                |
|---------------------------------------------------------------|----------------------------------------------------------------|
| 1) $\text{KJO}_3 + \text{Br}_2 \rightarrow$                   | 4) $\text{KJO}_3 + \text{Cl}_2 \rightarrow$                    |
| 2) $\text{KJ} + \text{Br}_2 \rightarrow$                      | 5) $\text{KJO}_3 + \text{KJ} + \text{H}_2\text{O} \rightarrow$ |
| 3) $\text{KJ} + \text{SO}_2 + \text{H}_2\text{O} \rightarrow$ |                                                                |


**23.** 40 ml 8%-li HJ məhlulunu ( $\rho=1,06 \text{ g/ml}$ ) oksidləşdirmək üçün hansı həcmde 5%-li yodat turşusu məhlulu ( $\rho=1,02 \text{ g/ml}$ ) lazımdır? Bu zaman hansı miqdarda yod ayrılacaqdır?

**Cavab:** *18,3 ml, 4 q*

**24.** Aşağıdakı birləşmələrdə yod atomunun oksidləşmə dərəcəsini təyin edin.



**25.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:



**26.** Nə üçün flüorid turşusu ilə işləyən zaman şüşə qablardan istifadə etmək olmaz? Cavabınızı əsaslandırın.

**27.** Nə üçün flüor oksigenli turşular və onlara məxsus duzlar əmələ gətirmir? Cavabınızı əsaslandırın.

**28.** Nə üçün  $\text{JF}_7$  və  $\text{JF}_5$  birləşmələri olduğu halda  $\text{ClF}_7$  və  $\text{JCl}_5$  birləşmələri mövcud deyil? Cavabınızı əsaslandırın.


**29.**  $\text{Cl} \rightarrow \text{Br} \rightarrow \text{J} \rightarrow \text{At}$  istiqamətində hallogenlərin ionlaşma enerjisi və elektrona qohumluğu necə dəyişir? Bunu nə ilə izah etmək olar? Cavabınızı əsaslandırın.

**30.**  $\text{HF} - \text{HCl} - \text{HBr} - \text{HJ}$  – sırasında oksigensiz turşuların turşuluq xassəsi və reduksiyaedicilik qabiliyyəti necə dəyişir?

**31.** Bromlu və yodlu sular sarı rəngli olur. Belə suları necə fərqləndirmək olar?

**32.** Manqan 4-oksid, xlorid turşusu və sərbəst yoddan istifadə edərək yodat turşusunu necə almaq olar? Bu zaman baş verən reaksiya tənliklərini tərtib edin.

**33.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:



- 2)  $KJ + H_2SO_4$  (qatı)  $\rightarrow \dots$   
 3)  $J_2 + HNO_3$  (qatı)  $\rightarrow \dots$   
 4)  $F_2 + NaOH$   $\rightarrow \dots$

34.  $BF_3$ ,  $BCl_3$ ,  $BBr_3$ , və  $BJ_2$  birləşmələrin qaynama temperaturları uyğun olaraq 172, 286, 364 və 483 K-dir. Müşahidə olunan qanuna uyğunluğun səbəbini izah edin.

35. Hansı oksidləşmə dərəcəsində yod atomu həm oksidləşdirici, həm də reduksiyaedici xassə göstərir? Müvafiq birləşmələrin kimyəvi formullarını yazın.

36. Yodat turşusunun üç üsulla alınması reaksiyaların tənliklərini tərtib edin və elektron balansı üsulu ilə əmsallaşdırın.

37. 50 ml 14%-li bromid turşusu məhlulu ( $\rho=1,1$ ) 700 ml-ə qədər durulaşdırılmışdır ( $\rho=1,0$ ). Alınmış məhlulda bromid turşusunun faizlə və molar qatılığını hesablayın.

*Cavab: 1,1%, 0,136 M.*

38. Hidrogen-bromidin üzvi maddələrin müxtəlif sinif nümayəndələri ilə beş cür reaksiya tənliyini tərtib edin.

39. Nə üçün hidrogen-flüorid maye, lakin digər halogen-hidridlər qaz halındadır? Cavabınızı əsaslandırın.

40. Texnikada karbon-flüoridləri hansı ümumi xassəsinə görə və əsasən harada istifadə olunurlar? Daha çox əhəmiyyət kəsb edən karbon-flüoridlərinə misallar gətirin.

41.  $HF - HCl - HBr - HJ$  – istiqamətində kimyəvi rabitənin davamlılığı necə dəyişir? Bunu nə ilə izah etmək olar? Cavabınızı əsaslandırın.

**42.** Nə üçün halogenidlərinə qatı sulfat turşusunun təsiri ilə hidrogen-bromid və hidrogen-yodid almırlar? Fikrinizi reaksiya tənliklərini yazmaqla aydınlaşdırın.

**43.** Natrium-bromid, xlorid turşusu və manqan 4-oksiddən hansı reaksiyalar vasitəsilə brom almaq olar? Bu reaksiyaların tənliklərini tərtib edin və onların hər birində oksidləşdirici və reduksiyaedici maddəni göstərin.

**44.** HF – HCl – HBr – HJ – sırasında hidrogenhalogenidlərin qaynama temperaturu uyğun olaraq –293K, -188K, -206K və -238 K-dir. HF-in qaynama temperaturunun digər hidrogen-halogenidlərin qaynama temperaturundan yüksək olması səbəbini izah edin.

**45.** Aşağıdakı reaktivlərin hansı ilə qarışqda olan AgJ-i, AgCl-dən ayırmalı olar?

- 1)  $\text{H}_2\text{SO}_4$ ; 2)  $\text{HNO}_3$ ; 3)  $\text{NH}_3$ -məhlulu; 4)  $\text{KBr}$ ; 5)  $\text{KOH}$ .

**46.** Sulfat turşusu iştirakı ilə kalium-yodidin 150 ml 6%-li  $\text{KMnO}_4$  məhlulu ilə qarşılıqlı təsirindən ( $\rho=1,04 \text{ g/ml}$ ) nə qədər yod ayrılacaqdır?

*Cavab: 37,6 q*

**47.** Kalium-yodid məhlulunun üzərinə əvvəlcə az miqdarda bromlu su, sonra isə artırılması ilə xlorlu su əlavə edilmişdir. Bu zaman məhlulda hansı reaksiyalar baş verəcəkdir? Müvafiq reaksiyaların tənliklərini yazın.

**48.** Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın:



**49.** Sulfat turşusunun iştirakı ilə 50 ml 0,75 M məhlulda olan  $\text{FeSO}_4 \cdot 1$  oksidləşdirmək üçün 60%-li  $\text{KBrO}_3$  məhlulundan ( $\rho=1,04$ ) neçə millilitr götürmük lazımdır?

*Cavab: 16,6 ml*

**50.** Hansı reaksiyaların köməyi ilə litium-bromid məhlulunu kalium-flüorid məhlulundan fərqləndirmək olar? Müvafiq reaksiya tənliklərini tərtib edin.

**51.** Nə üçün xlorun sulu məhluldan alınması reaksiyalarını flüorun alınmasına tətbiq etmək olmur? Cavabınızı əsaslandırın.

**52.**  $\text{KHF}_2$  -nin ərintisinin eklektrolizi zamanı flüorun alınmasında elektrodlar üzərində hansı prosesler baş verir? Elektrodlar və elektrolizator hansı materialdan hazırlanır? Baş verən reaksiya tənliklərini yazın.

**53.** Bir başa bəsit maddələrin qarşılıqlı təsirindən halogenlərin oksigenli birləşmələrini almaq olarmı? Oksohalogenidli turşuları hansı adı üsulla almaq olar?

**54.** Kalium-yodidin iştirakı ilə yodun suda həll olması qabiliyyəti artır. Bunu necə izah etmək olar? Cavabınızı əsaslandırın.

**55.** Sizə F, Cl, Br və I ionları olan dörd cür məhlul verilmişdir. Qabların hər birində olan halogen ionlarını necə təyin etmək olar? Fikrinizi reaksiya tənliklərini yazmaqla izah edin.

**56.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın:

- 1)  $\text{Br}_2 + \text{H}_2\text{O} + \text{Ca}(\text{OH})_2 \rightarrow \dots$
- 2)  $\text{BrCl}_5 + \text{H}_2\text{O} \rightarrow \dots$
- 3)  $\text{KBr} + \text{KClO}_3 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$
- 4)  $\text{Br}_2 + \text{NaOH} + \text{NaCrO}_2 \rightarrow \dots$

**57.**  $\text{J}_2\text{O}_5$  – molekulunun əmələ gəlməsində yod atomunun hansı orbitalları iştirak edir?

**58.** Atmosfer təzyiqində yodu müəyyən olunmuş temperatura qədər qızdırıldıqda ərimə baş vermir. Bu zaman yod buxar halına ke-

çir. Bərk maddənin ərimədən bir başa buxar halına keçməsi hadisəsi necə adlanır?

**59.** Hansı üç üsulla  $\text{Br}_2$  və  $\text{NaBr}$ -u almaq olar? Müvafiq reaksiya tənliklərini tərtib edin.


**60.** Üzvi birləşmələrin halogenli törəmələrindən sənayedə və məişətdə geniş istifadə olunur. Belə birləşmələrdən sizə məlum olanların kimyəvi formullarını yazın və adlandırın.

**61.** Halogenlərin hansı ilə elə reaksiya aparmaq olar ki, orada oksigen reaksiyanın yanma və ya oksidləşmə məhsulu olsun? Fikri-nizi reaksiya tənliklərini yazmaqla tamamlayın.

**62.**  $\text{HF}$  və  $\text{H}_2\text{F}_2$  -dən ibarət qaz qarışığının hidrogenə görə sıxlığı müəyyən temperatur daxilində 14,5-ə bərabər olur. Qaz qarışığın tərkibini faizlə ifadə edin.

**Cavab:** 55%, 45

**63.** Aşağıdakı turşuların turşuluq xassəsi soldan sağa və aşağıdan yuxarıya doğru zəifləyir. Bunu necə izah etmək olar? Cavabınızı əsaslandırın.



**64.**  $\text{F}_2 - \text{Cl}_2 - \text{Br}_2 - \text{J}_2$  -sırasında halogen moleküllərində nüvə-lərarası məsafə və dissosiasiya enerjisi necə dəyişir? Bu dəyişmələr halogenlərin xassələrinə necə təsir edir? Cavabınızı əsaslandırın.

**65.** Analiz üçün götürülmüş mineral suyun tərkibində 0,94%  $\text{NaCl}$ , 0,0002%  $\text{NaF}$ , 0,01%  $\text{NaBr}$  və 0,01%  $\text{NaJ}$  – vardır. Belə suyun 50 tonundan nə qədər göstərilən natrium-halogenidlərini almaq olar?

**Cavab:** 0,05 t  $\text{NaCl}$ , 0,00001 t  $\text{NaF}$ , 0,0005 t  $\text{NaBr}$  və  $\text{NaJ}$

**66.** Halogenlərin atomları və ya molekülləri onların mənfi yüklü ionlarından oksidləşdirmə-reduksiya etmə xassələri cəhətdən

nə ilə fərqlənir? Onlarda bu xassələr hallogenin sıra nömrəsi artırıqca necə dəyişir? Bu dəyişmənin səbəbi nədir? Cavabınızı əsaslandırın.

**67.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

- 1)  $J_2 + Cl_2 + H_2O \rightarrow \dots$
- 2)  $KJ + K_2Cr_2O_7 + H_2SO_4 \rightarrow \dots$
- 3)  $KJO_3 + KJ + H_2SO_4 \rightarrow \dots$

**68.** Tərkibinə Li,  $Cl_2$  və  $O_2$  daxil olan 0,543 q olan bəzi duzların turş məhluluna yodun ayrılması başa çatana kimi NaJ məhlulu əlavə edilmişdir. Bu zaman 4,57 q yod ayrılmışdır. İlkin duzların tamamilə termiki parçalanması zamanı bərk maddənin kütləsi neçə faiz azalacaqdır?

**Cavab:**  $LiClO_3$ , 53,0%

**69.** Bromun su ilə reaksiya tənliyini yazın. Məhlula 1) turşu, 2) kalium-yodid əlavə edən zaman kimyəvi tarazlıq yerini hansı istiqamətə doğru dəyişəcək? Cavabınızı əsaslandırın.

**70.** A qazı qatı sulfat turşusu ilə reaksiya zamanı B bəsit maddəyə çevrilir. B maddəsinin sulfid turşusu ilə reaksiyası zamanı C bəsit maddəsi və ilkin A maddəsinin məhlulu alır. A, B, C-maddələrini müəyyən edin. Reaksiya tənliklərini yazın.

**71.** Flüor qida məhsulları və su vasitəsilə orqanizmə daxil olur. Suyun litrində 2 mq NaF olduğunu nəzərə alaraq insan sutkada 2 l su qəbul edərsə nə qədər flüor qəbul edir?

**Cavab:** 1,8 mq

**72.** Qrup daxilində yuxarıdan aşağı gəldikcə hər bir hallogen özündən sonrakını çıxarır. Nə üçün göstərilən məqsəd üçün flüordan istifadə edilmir? Cavabınızı əsaslandırın.

**73.** Nə üçün halogenlər və onların yüksək oksidləşmə dərəcəli birləşmələri oksidləşdiricilik xassəsi göstərir? Cavabınızı əsaslandırın.

**74.** Kalium-yodid məhlulundan uzun müddət xlor axını keçmişlər. Sonra məhsulu nişasta ilə yoxladıqda göy rəng alınmadığı,

yeni orada sərbəst yod olmadığı məlum olmuşdur. Bunu nə ilə izah etmək olar? Baş verən reaksiya tənliyini yazın.

**75.** Qüvvətli A turşusu məhlulundan xlor qazını buraxdıqda B-bəsit maddəsi alınır və mehlul qaramtlı rəngə boyanır. Xlor qazının buraxılması davam etdikdə isə B maddəsi C-turşusuna çevrilir və mehlul rəngsizləşir. A, B, C-maddələrini müəyyən edin. Reaksiya tənliklərini tərtib edin.

**76.** Brom molekulunun elektron formulunu və quruluşunu tərtib edin.

**77.** Tibbi məqsədlər üçün dezinfeksiyaedici maddə kimi sərbəst yodun etil spirində 5%-li məhlulundan istifadə edirlər. Bir ton belə mehlul hazırlanmadan ötrü lazımlı olan yodu almaq üçün tərkibində 0,01% natrium-yodid olan buruq suyundan nə qədər xlor alınır?

**78.**  $MgJ_2$  və  $ZnJ_2$  qarışığı bromlu su ilə işlənmiş və alınmış mehlul buxarlandırılmışdır. Bu zaman alınan bərk qalığın kütləsi ilkin qarışığın kütləsindən 1,445 dəfə az olmuşdur. Əgər ilkin qarışığı artırıqlaması ilə götürülmüş  $Na_2CO_3$  ilə işlədikdə alınan bərk qalığın kütləsi ilkin qarışığın kütləsindən neçə dəfə az olar?

**Cavab:** 3,11

**79.** 200 ml 0,1 N  $AgNO_3$  məhlulu üzərinə 2 q KB-id əlavə edilmişdir. Bu zaman neçə qram gümüş-bromid çöküntüsü alınacaqdır. Duzların mehlulda normal qatılığı nəyə bərabər olacaqdır.

**Cavab:** 3,16 q, 0,016 N, 0,084 N

**80.** Hidrogen-halogenidli turşuların eyni molyar qatılıq məhlullarında dissosiasiya dərəcəsi aşağıdakı kimidir?

Hidrogen-halogenidli turşular	HF	HCl	HBr	HJ
$\alpha(HHal)\%$ $c(HHal) = 0,1 \text{ mol/l}$	9	92,6	93,3	95,0

Bütün halogenidli turşulardan yalnız HF turşusunun mehlulunun zəif turşu olduğunun səbəbi nədir? Cavabınızı əsaslandırın.

## 6. TEST NÜMUNƏLƏRİ

1. Verilənlərə əsaslanaraq halogenləri atom kütlələrin artması sırası ilə düzün.

Kimyəvi formul	Rabitə	rabitə enerjisi, kC/mol
HX	H-X	366,5
HY	H-Y	566,1
HZ	H-Z	298,4
HT	H-T	431,4

A) X,Y,Z,T; B) T,Z,Y,X; C) Y,T,X,Z; D) X,Y,T,Z; E) Y,T,Z,X.

2. Suda həll olmayan xloridlər sırasını müəyyən edin.

A	TiCl <sub>4</sub>	AgCl	AuCl	Hg <sub>2</sub> Cl <sub>2</sub>	ZnCl <sub>2</sub>
B	CuCl	KCl	NaCl	Hg <sub>2</sub> Cl <sub>2</sub>	PbCl <sub>2</sub>
C	BaCl <sub>2</sub>	ZnCl <sub>2</sub>	TiCl <sub>4</sub>	AuCl	KCl
D	FeCl <sub>3</sub>	MgCl <sub>2</sub>	AlCl <sub>3</sub>	PbCl <sub>2</sub>	NaCl
E	CuCl	TiCl <sub>4</sub>	AgCl	AuCl	Hg <sub>2</sub> Cl <sub>2</sub>

3. Cədvələ əsasən dönen reaksiya tənliklərini göstərin.

İlkin maddələr		Reaksiya məhsulları
1	4HCl+O <sub>2</sub>	2Cl <sub>2</sub> +2H <sub>2</sub> O
2	2F <sub>2</sub> +2H <sub>2</sub> O	2HF+O <sub>2</sub>
3	Cl <sub>2</sub> +H <sub>2</sub> O	HCl+HClO
4	Br <sub>2</sub> +H <sub>2</sub> O	HBr+HBrO
5	H <sub>2</sub> +Cl <sub>2</sub>	2HCl

A) 2,4,5; B) 1,2,4; C) 1,3,4; D) 3,4,5; E) 3,4

3. Cədvələ əsasən düzgün olan cavabı müəyyən edin.

	ClF	BrF	BrCl	JCl	JBr
aqreqat halı					
A	qaz	qaz	qaz	qaz	qaz
B	maye	qaz	bərk	maye	bərk
C	qaz	maye	qaz	bərk	bərk
D	maye	maye	maye	maye	maye
E	bərk	bərk	bərk	bərk	bərk

5. Hansı halda flüoridlərin adı düzgün verilmişdir?.

	Amfoter xassəli	Turşu xassəli
1	MgF <sub>2</sub>	NaF
2	BeF <sub>2</sub>	SF <sub>6</sub>
3	AlF <sub>3</sub>	SiF <sub>4</sub>
4	SiF <sub>4</sub>	SF <sub>6</sub>
5	PF <sub>5</sub>	AlF <sub>3</sub>

- A) 1,3,5; B) 2,3; C) 2,4; D) 1,2,3; E) 3,4,5.

6. Cədvələ əsasən düzgün verilmiş cavabı müəyyən edin.

	F	Cl	Br	J	At
Təbii izotopların sayı					
A	1	2	2	3	4
B	4	3	2	6	20
C	1	2	3	2	-
D	2	3	1	2	1
E	1	2	2	1	-

7. Cədvələ əsasən düzgün olan cavabı müəyyən edin.

	Turşu xassəli	Əsasi xassəli
1	CuBr <sub>2</sub>	NaBr
2	MgBr <sub>2</sub>	CaBr <sub>2</sub>

3	$HgBr_2$	KBr
4	$AlBr_3$	$FeBr_3$
5	$PBr_3$	$BaBr_2$

A) 1,3,5; B) 2,4; C) 1,4,5; D) 3,4; E) 2,3,5

8. Cədvələ əsasən düzgün olan cavabı müəyyən edin.

	F	Cl	Br	J	At
Kəşf tarixi					
A	1886	1774	1811	1940	1828
B	1886	1774	1828	1811	1940
C	1828	1886	1940	1774	1811
D	1774	1811	1886	1828	1940
E	1886	1774	1811	1828	1942

9. Cədvələ əsasən düzgün olan cavabı müəyyən edin.

	Əsasi xassəli	Turşu xassəli
1	$NaCl$	$SiCl_4$
2	$CaCl_2$	$AlCl_3$
3	$MgCl_2$	$PCl_5$
4	$AlCl_3$	$SnCl_4$
5	$KCl$	$SCl_6$

A) 1,2,4; B) 1,3,5; C) 2,4; D) 3,4,5; E) 1,4

10. Hansı cavabda turşuların adları **düzgün verilmişdir?**

	$HClO$	$HBrO_3$	$H_5JO_6$	$H_4J_2O_4$
A	xlorit	bromit	peryodat	mezoyodat
B	hipoxlorit	bromat	peryodat	hipoyodit
C	hipoxlorit	bromat	ortoyodat	diperiyodat
D	hipoxlorid	bromit	yodat	hipoyodit
E	xlorit	hipobromit	ortoyodat	diperiyodat

11. Cədvələ əsasən hansı halda oksidlərin aqreqat halları **düzgün verilmişdir?**

	$\text{Cl}_2\text{O}$	$\text{ClO}_2$	$\text{ClO}_3$	$\text{Cl}_2\text{O}_7$	$\text{JO}_2$	$\text{Br}_2\text{O}$
A	qaz	qaz	maye	maye	bərk	maye
B	qaz	maye	bərk	bərk	maye	maye
C	maye	maye	maye	maye	maye	maye
D	qaz	qaz	qaz	maye	bərk	bərk
E	maye	qaz	maye	bərk	maye	bərk

12. Cədvələ əsasən halogenləri atom radiuslarının **azalması istiqamətində düzün.**

Kimyəvi formul	Rabitə	rabitə uzunluğu, nm
$\text{HX}$	$\text{H-X}$	0,141
$\text{HY}$	$\text{H-Y}$	0,091
$\text{HZ}$	$\text{H-Z}$	0,160
$\text{HT}$	$\text{H-T}$	0,127

A) Z,X,T,Y; B) X,Y,Z,T; C) T,Z,Y,X; D) X,Y,T,Z; E) Z,X,Y,T.

13. Halogenləri oksidləşdiriciliyin **artması sırası ilə dü-zün.**

İlkin maddələr	Reaksiya məhsulları	$\Delta H_{\text{reak}}, 298, \text{kC}$
$\text{H}_2 + \text{X}_2 \rightarrow$	$2\text{HX}$	-72,6
$\text{H}_2 + \text{Y}_2 \rightarrow$	$2\text{HY}$	-541,4
$\text{H}_2 + \text{Z}_2 \rightarrow$	$2\text{HZ}$	53,2
$\text{H}_2 + \text{T}_2 \rightarrow$	$2\text{HT}$	-184,6

A) Z,X,T,Y; B) X,Y,Z,T; C) T,Z,Y,X; D) Z,X,Y,T; E) X,T,Y,Z.

14. Cədvələ əsasən halogenləri sıxlıqların **artması istiqamətində düzün.**

Bəsit maddə	Rabitə	Rabitə uzunluğu,nm
$\text{X}_2$	$\text{X-X}$	0,267

$Y_2$	$Y-Y$	0,199
$Z_2$	$Z-Z$	0,291
$T_2$	$T-T$	0,142
$M_2$	$M-M$	0,228

- A)  $X, Y, Z, T, M$ ; B)  $T, Y, M, X, Z$ ; C)  $M, T, Z, Y, X$ ;  
D)  $T, Y, M, Z, X$ ; E)  $X, Y, T, Z, M$ .

15. Cədvələ əsasən halogenləri kimyəvi aktivliyin artması sırası ilə düzün.

Yer qabığında yayılması kütləcə(%)		Nisbi elektromənfilik
X	$3 \cdot 10^{-5}$	2,9
Y	$6,5 \cdot 10^{-2}$	3,9
Z	$1 \cdot 10^{-4}$	2,6
T	$4,5 \cdot 10^{-2}$	3,1

- A)  $X, Y, Z, T$ ; B)  $Z, X, T, Y$ ; C)  $T, Z, Y, X$ ; D)  $Z, X, Y, T$ ; E)  $X, Y, T, Z$ ;

16. Hansı halda oksidlərin rəngi düzgün verilmişdir?

	$Br_2O$	$BrO_2$	$BrO_3$	$JO_2$	$J_2O_3$
A	qəhvəyi	sarı	ağ	ağ	sarı
B	qara	ağ	sarı	qəhvəyi	sarı
C	qəhvəyi	sarı	ağ	sarı	ağ
D	mavi	sarı	ağ	yaşıl	ağ
E	sarı	qəhvəyi	qonur	ağ	yaşıl

17. Cədvələ əsasən VII qrup elementlərini ionlaşma enerjisinin azalması istiqamətində düzün.

Element	Elektrona hərislik, eV
X	3,37
Y	2,8
Z	3,45
T	3,08
M	3,62

- A) Z,M,X,T,Y; B) X,Y,Z,T,M; C) M,T,Z,Y,X;  
 D) Y,Z,X,T,M; E) Z,M,T,X,Y.

18. Hansı kimyəvi formul müvafiq mineralın **əsas tərkib hissəsidir?**

	NaCl	AgBr	Ca(JO <sub>3</sub> ) <sub>2</sub>	MgCl <sub>2</sub> ·6H <sub>2</sub> O
A	qalit	bromarqirit	kriolit	aşorit
B	bişofit	bromarqirit	kriolit	bişofit
C	silvin	bromit	lautarit	aşorit
D	qalit	bromarqirit	lautarit	bişofit
E	qalit	arqirit	yotit	Aşorit

19. Hansı cavabda oksidlərin rəngi **düzgün verilmişdir?**

	Cl <sub>2</sub> O	ClO <sub>2</sub>	ClO <sub>3</sub>	Cl <sub>2</sub> O <sub>7</sub>
A	sarımtıl-qəhvəyi	yaşılımtıl-sarı	rəngsiz	tünd-qırmızı
B	açıq-yaşıl	bənövşəyi	qonur	sarı
C	sarımtıl-qəhvəyi	qonur	rəngsiz	tünd-qırmızı
D	sarımtıl-qəhvəyi	yaşılımtıl-sarı	tünd-qırmızı	rəngsiz
E	rəngsiz	yaşılımtıl-sarı	tünd-qırmızı	rəngsiz

20. Cədvələ əsasən halogenləri reduksiyaediciliyin **artması sırası ilə düzün.**

Maddələr	$\Delta G_{\text{ə.g.} 298}^0 \text{ kC/mol}$
HX	-53,3
HY	-272,8
HZ	1,8
HT	-95,2

- A) X,Y,Z,T; B) T,Z,Y,X; C) Y,T,X,Z;  
 D) Z,Y,T,X; E) Y,T,Z,X.



## FƏSİL X

### VIII A QRUP ELEMENTLƏRİ

#### 1. Qısa xarakteristikası

D.İ.Mendeleyev dövri sisteminin sekizinci qrup əsas yarımqrupuna helium (*He*), neon (*Ne*), argon (*Ar*), kripton (*Kr*), ksenon (*Xe*) və radon (*Ra*) elementləri daxildir. Bunlardan helium *s*, qalanları isə *p*-elementləridir. VIII A qrup elementləri kimyəvi cəhətdən olduqca passiv elementlərdir. Ona görə də əvvələr bu elementlərin birləşmələrinin kimyaçılar tərəfindən almaq mümkün olmadıqından onlara «təsirsiz» qaz adı verilmişdir. Təsirsiz qazlardan:

▲ *Helium* – elementi 1868-ci ildə bir-birindən asılı olmayaraq fransa astronomu *J.Jansen* və ingilis astronomu *H.Loker* tərəfindən eyni vaxtda günəş spektrini tədqiq etdikdə kəşf edilmişdir. Elementə verilən *helium* adı yunanca «*helios*» sözündən götürülmüşdür. Mənası «günəş» deməkdir. Yerde isə helium elementini 1894-cü ildə ingilis alimi *D.U.Ramzad* tərkibində *uran* olan «*kleveit*» mineralında tapmışdır. Heliumun  ${}_2^4\text{He}$ ,  ${}_2^3\text{He}$  olmaqla iki stabil və  ${}_2^5\text{He}$ ,  ${}_2^6\text{He}$  olmaqla iki radioaktiv izotopu vardır.  ${}_2^3\text{He}$ -izotopu atmosferdə və yer qabığında kosmik şüaların təsiri ilə baş verən aşağıdakı nüvə reaksiyaları nəticəsində toplanır.



*Helium kosmosda ən geniş yayılmış elementdir.* Aparılmış spektral analizin nəticəsinə əsasən müəyyən edilmişdir ki, o meteoritlərdə, günəş və ulduzların atmosferində olur.

Heliumun kainatda toplanması günəş və ulduzların enerjisi hesabına baş verən nüvə reaksiyaları nəticəsində mümkün olur.



▲ *Neon* – elementi 1898-ci ildə ingilis alimləri *D.U.Ramzad*, *M.Travers* tərəfindən maye havanın spektral analizi zamanı kəşf


edilmişdir. Elementin adı yunanca «*neos*» sözündən götürülmüşdür ki, mənası «*yeni*» deməkdir.

Neon elementinin  $^{20}_{10}Ne$ ,  $^{21}_{10}Ne$  və  $^{22}_{10}Ne$  olmaqla 3 stabil izotopu vardır. Bunlardan ən geniş yayılımı  $^{20}_{10}Ne(90,92\%)$  izotopudur. Qeyd etmək lazımdır ki, neonun davamlı izotoplарının varlığını 1912-ci ildə **Tomson**, sonralar isə **Aston** müəyyən etmişdir. Bu elementin həmçinin sünü yolla alınmış 5 izotopu da vardır.

▲ **Arqon** – elementi 1894-cü ildə ingilis fiziki **C.Reley** və ingilis kimyaçısı **D.U.Ramzey** tərəfindən keşf edilmişdir. Elementə verilən **argon** adı yunanca «*fəaliyyətsiz*» deməkdir.

Argonun  $^{36}_{18}Ar(99,6\%)$ ,  $^{38}_{18}Ar(0,063\%)$  və  $^{40}_{18}Ar(0,337\%)$  olmaqla üç izotopu vardır.

Qeyd etmək lazımdır ki, yüngül elementlərin təbietdə eksər hallarda yüngül izotopları daha çox yayılmış olur. Ancaq argon izotoplarda isə eks hal müşahidə müşahidə olunur. Belə bir halın səbəbi 1943-cü ildə müəyyən edilmişdir. Belə ki,  $^{39}_{18}Ar$ -izotopu təbietdə  $^{39}_{19}K$ -radioaktiv izotopunun parçalanması nəticəsində əmələ gelir və proses iki istiqamətdə gedir.  $^{39}_{19}K$ -izotopunun 88%-i « $\beta$ -parçalanma» nəticəsində  $^{39}_{20}Ca$ -izotopa çevrilir. Lakin onun təxminən hər 100 nüvəsindən 12-si şüalanır. Əksinə, nüvəyə ən yaxın olan « $k$ -səviyyədən» bir elektron qəbul edir. Nüvəyə daxil olan elektron **protontla** birləşərək **neytrona** çevirilir və nəticədə **neytrino** hissəciyi şüalanır. Nəticədə  $^{39}_{19}K$ -radioaktiv izotopu  $^{39}_{18}Ar$ -izotopuna çevirilir.



Vulkan püskürmələri nəticəsində yerdən çıxan süxurların tərkibində  $^{39}_{19}K$ -izotopunun miqdarı çox olduğundan (**hər tonda 3,1g**) və onun yarımparçalanma dövrü həddən artıq böyük olduğundan (**1,3 mld. il**), məhz yuxarıda göstərilən proses uzun illər davam etməlidir. Ona görə də «*argon-40*» izotopu tərkibində **kalium** olan minerallarda rast gəlinir.

▲ **Kripton** –elementi 1898-ci ildə ingilis alimləri **D.U.Ramzay** və **M.Travers** maye havanın fraksiyaları distiləsində almışlar.

Elementə verilən ad yunanca «*kriptos*» sözündən götürülmüşdür ki, bunun da mənası «*gizli*» deməkdir.

Kriptonun  $^{78}_{36} Kr$ ,  $^{80}_{36} Kr$ ,  $^{82}_{36} Kr$ ,  $^{84}_{36} Kr$ ,  $^{86}_{36} Kr$  və  $^{88}_{36} Kr$  olmaqla altı stabil izotopu vardır. Bunlardan yüstünlük təşkil edəni isə  $^{84}_{36} Kr$  (56,9%) izotopudur. Onun həmçinin 17 süni radioaktiv izotoplarda alınmışdır.

▲ ***Ksenon*** – elementi 1898-ci ildə ingilis alimləri ***M.Travers*** və ***D.U.Ramzay*** tərəfindən kəşf edilmişdir. Elementin adı yunanca «*ksenon*» sözündədir ki, mənası «*yad*» deməkdir.

Təbii ksenon 9 izotop qarışığından ibarətdir. Bunlardan da ən geniş yayılanı  $^{129}_{54} Xe$  (26,44%),  $^{131}_{54} Xe$  (21,18%) və  $^{132}_{54} Xe$  (26,89%) izotoplarıdır. Ksenon həmçinin 18 süni radioaktiv izotopları da sintez olunmuşdur.

▲ ***Radon*** – elementinin izotoplarnı 1900-1904-cü illərdə bir-birindən asılı olmayaraq ***Rezenford*** və ***Ouens, Ramzay*** və ***Soddi, Dorn, Debyern*** kəşf etmişlər. Ancaq ***Ramzay*** və ***Soddi*** ilk olaraq radonun spektr xətlərini, kimyəvi indiferentliyini öyrənmiş və onun dövri sistemdə yerini müəyyən etmişlər. Məhz bu səbəbdən də radonu kəşf edənlərin siyahısında ***Ramzay*** və ***Soddinin*** adı birinci çəkilir.

Radon elementinin davamlı izotopu yoxdur. Onun  $^{219}_{86} Rn$ ,  $^{220}_{86} Rn$ ,  $^{222}_{86} Rn$ -izotopları  $\alpha$ -parçalanma nəticəsində polonium izotopuna çevirilir. Radonun həmçinin kütlə ədədi 201+224 arasında dəyişən süni radioaktiv izotoplari da alınmışdır.

Radonun  $^{223}_{86} Rn$  və  $^{224}_{86} Rn$  izotoplari parçalanma nəticəsində  $\beta$ , qalan izotoplari isə  $\alpha$  - hissəcikleri xaric edir.  $^{221}_{86} Rn$ -izotopunun parçalanmasından isə həm  $\alpha$ , həm də  $\beta$ -hissəciklər alınır.

## 2. Təsirsiz qazların tətbiq sahələri.

▲ ***Helium*** – metalların qaynaq edilməsində,

- bəzi fiziki və kimyəvi proseslərin aparılmasında təsirsiz mühit yaratmaqdə;
- yeyinti məhsullarının konservləşdirilməsində;
- ***Helium (maye halda)*** – maddələrin soyudulmasında;

- oksigenlə qarışığı sualtı işlərdə;
- $\alpha$ -hisseciklərindən nüvə reaksiyalarında,  
▲ *Kripton* - tibbdə oksigenlə qarışığının narkotik kimi,
- $^{85}\text{Kr}$  - izotopu - radioaktiv indikator kimi,
- $^{135}\text{Xe}$  - izotopu - neytronların udulmasında,
- $\text{XeF}_x$  - birləşmələri - reaktiv mühərriklərdə,  
▲ Tərkibində radon olan sular - sinir, ürək-damar və dəri xəstiliklərin müalicəsində,
- Maddələr mübadiləsi pozulması hallarında.

### Cədvəl 10

#### VIII A qrup elementlərinin bəzi xassələri

XASSƏLƏRİ	${}_2\text{He}$	${}_{10}\text{Ne}$	${}_{18}\text{Ar}$	${}_{36}\text{Kr}$	${}_{34}\text{Xe}$	${}_{86}\text{Rn}$
Xarici elektron konfiqurasiyası	$1s^2$	$2s^22p^6$	$3s^23p^5$	$4s^24p^6$	$5s^25p^6$	$6s^26p^6$
Nisbi atom kütləsi	4,0026	20,179	39,948	83,8	131,29	222,01
Atom radiusu (nm)	0,122	0,160	0,192	0,198	0,218	0,220
İonlaşma enerjisi, eV,	J <sub>1</sub>	24,6	21,6	15,8	14,0	12,1
	J <sub>2</sub>	54,4	41,0	27,6	24,4	21,2
	J <sub>3</sub>	-	63,5	40,7	36,9	32,1
	J <sub>4</sub>	-	97,1	59,8	52,5	-
	J <sub>5</sub>	-	126	75,0	64,7	-
	J <sub>6</sub>	-	158	91,0	78,5	-
Sixlığı (maye halda), g/sm <sup>3</sup>	0,13	1,2	1,4	2,413	3,157	4,4
Ərimə temperaturu, °C	-272	-249	-189	-157	-112	-71
Qaynama temperaturu, °C	-269	-246	-186	-153	-108	-62
Oksidleşme dərəcəsi	0	0	0	0,+2,+4,+6,+8	0	0
Atmosferda yayılması (%)	$5,24 \cdot 10^{-4}$	$1,8 \cdot 10^{-3}$	0,93	$3 \cdot 10^{-4}$	$8,7 \cdot 10^{-6}$	$7 \cdot 10^{-17}$

Yer qabığında yayılması (%-lə), kütłə	$4,2 \cdot 10^{-7}$	$5 \cdot 10^{-7}$	$3,6 \cdot 10^{-4}$	$1,9 \cdot 10^{-8}$	$2,4 \cdot 10^{-9}$	$6,2 \cdot 10^{-16}$
Suda həll olması ( $0^\circ$ ), $\text{sm}^3/\text{l}$	10	14,0	52,4	99,1	203,2	510
Van-der-Vaals radiusu, nm	0,122	0,160	0,192	0,198	0,218	0,220

## MƏSƏLƏ VƏ ÇALIŞMALAR

### 3. Təsirsiz qazlar

1. D.İ.Mendeleyev dövri sistemdəki mövqeyinə görə təsirsiz qazların ümumi xarakteristikasını verin.
2. Təsirsiz qazları bir-birindən hansı üsulla ayırmaq olur? Cəvabınızı əsaslandırın.
3. Təsirsiz qazlardan kimyəvi cəhətdən ən passivi hansılardır?
4. Kripton elementinin hansı birləşmələri alınmışdır. Onların kimyəvi formullarını yazın.
5. Ksenon flüorla hansı birləşmələr əmələ gətirir. Bu birləşmələrin alınma şəraitini göstərin.
6. Sıra nömrəsinə əsaslanaraq təsirsiz qazların atomunun quruluş sxemini çəkin və elektron formullarını yazın.
7.  $\text{Ba}_2\text{XeO}_6$  birləşməsi ilə qatı sulfat turşusu arasında reaksiyanın axıra qədər getməsinin kimyəvi səbəbəini izah edin.
8. Ksenon diflüoridin suda məhlulu güclü oksidləşdirici xassəlidir. Aşağıdakı reaksiyaların mümkün olmasını müəyyənləşdirin.

1.  $\text{XeF}_2 + \text{HCl} \rightarrow \text{Cl}_2 + \dots$       3.  $\text{XeF}_2 + \text{B}_2\text{O}_3^- \rightarrow \text{B}_2\text{O}_4 + \dots$   
 2.  $\text{XeF}_2 + \text{AgF} \rightarrow \text{AgF}_2 + \dots$       4.  $\text{XeF}_2 + \text{NpO}_2^+ \rightarrow \text{NpO}_3^+ + \dots$

Baş verən reaksiyaların molekulyar tənliyini tərtib edin.

**9.** Ksenon tetrafluorid güclü oksidləşdiricidir. O, suyun iştirakı ilə sərbəst gümüşü qarışq oksidə- gümüş 1-oksidə çevirir. Baş verən reaksiya tənliyini tərtib edin. Ksenon tetrafluorid güclü reduksiya-edici rolunu oynaya bilərmi? Cavabınızı əsaslandırın.

**10.**  $\text{XeOF}_4$  və  $\text{XeO}_2\text{F}_2$  birləşmələrinin hidroliz reaksiyalarının tənliklərini tərtib edin.

**11.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{XeF}_4 + \text{KJ} \rightarrow \dots$
2.  $\text{XeF}_6 + \text{RbF} \rightarrow \dots$
3.  $\text{XeF}_2 + \text{H}_2\text{O} \rightarrow \dots$

**12.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{XeO}_3 + \text{KJ} + \text{HCl} \rightarrow \dots$
2.  $\text{XeF}_4 + \text{H}_2\text{O} \rightarrow \dots$
3.  $\text{XeO}_3 + \text{NaOH} + \text{O}_3 \rightarrow \dots$

**13.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{Xe}[\text{PtF}_6] + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{NaXeO}_6 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$
3.  $\text{XeF}_6 + \text{Ba(OH)}_2 \rightarrow \dots$

**14.** Ksenon elementi hansı elementlər tipinə, metal, yoxsa qeyri metallara aiddir. Fikrinizi misallar əsasında dəqiqləşdirin.

**15.** Heliumu p-elementlərə aid etmək olarmı? Cavabınızı əsaslandırın. Bu elementin VIII A qrupunda yerləşdirilməsi düz-gündürmü?

**16.**  $\text{XF}^+$ ,  $\text{HeH}^+$ ,  $\text{He}_2^+$  və  $\text{NeHe}^+$  kationlarının mövcud olmasını və  $\text{XeF}^-$ ,  $\text{HeH}^-$  və  $\text{He}_2^-$ ,  $\text{NeXe}$  molekulunun mövcud olmasını molekulyar orbitallar metoduna əsasən izah edin.

**17.** Ksenon elementi bir-başa yalnız hansı elementlə reaksiyaya daxil olur?

**18.** 22,4 l ksenon və 224 l flüoridin qarşılıqlı təsirindən neçə qrupa  $\text{XeF}_4$  birləşməsinin alındığını hesablayın.

**19.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{XeF}_4 + \text{H}_2 \rightarrow \dots$
2.  $\text{XeF}_6 + \text{H}_2\text{O} \rightarrow \dots$
3.  $\text{XeF}_6 + \text{SiO}_2 \rightarrow \dots$

**20.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{XeOF}_4 + \text{SiO}_2 \rightarrow \dots$
2.  $\text{XeO}_2\text{F}_2 + \text{SiO}_2 \rightarrow \dots$
3.  $\text{XePtF}_6 + \text{H}_2\text{O} \rightarrow \dots$

**21.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{Xe} + \text{CF}_4 \rightarrow \dots$
2.  $\text{XeF}_6 + \text{Pt} + \text{HF} \rightarrow \dots$
3.  $\text{Ba}_2\text{XeO}_6 + \text{H}_2\text{SO}_4 \rightarrow \dots$

**22.** Aşağıdakı reaksiya tənliklərini tamamlayın.

1.  $\text{XeOF}_4 + \text{H}_2\text{O} \rightarrow \dots$
2.  $\text{XeF}_4 + \text{Pt} + \text{HF} \rightarrow \dots$
3.  $\text{XeO}_3 + \text{Ba(OH)}_2 \rightarrow \dots$

#### 4. TEST NÜMUNƏLƏRİ

1. Cədvələ əsasən nəcib qazları atom kütlələrinin **azalması istiqamətində düzün.**

Element	Atmosferdə yayılması(%)	İonlaşma enerjisi ( $J_1$ ,eV)
X	$8,7 \cdot 10^{-6}$	12,1
Y	$1,8 \cdot 10^{-3}$	21,6
Z	$7 \cdot 10^{-17}$	10,7
T	$5,24 \cdot 10^{-4}$	24,6
M	0,93	15,8
K	$3 \cdot 10^{-4}$	14,0

- A) X,Y,Z,T,M,K; B) K,M,T,Z,Y,X; C) Z,X,K,M,Y,T;  
D) X,Y,M,Z,T,K; E) Z,X,K,Y,M,T

2. Nəcib qazları atom kütlələrinin **artması istiqamətində düzün.**

Element	Van-der-Vaals radiusu,nm
X	0,198
Y	0,122
Z	0,220
T	0,218
M	0,160
K	0,192

- A) X,Y,Z,T,M,K; B) Y,M,K,X,T,Z; C) K,M,T,Z,Y,X;  
D) Y,M,K,T,X,Z; E) X,Y,M,T,Z,K

3. Doğru olmayan ifadəni göstərin.

A	Heliumdan metalları qaynaq edilməsində istifadə olunur.
B	Ksenonun oksigenlə qarışıığı tibbdə narkotik kimi istifadə edilir.
C	Tərkibində radon olan sular sinir, ürək-damar və dəri xəstəliklərində istifadə olunur.

D	Nəcib qazlardan helium, neon və arqon kimyəvi cəhətdən ən passiv elementlərdir.
E	Nəcib qazlar rəngsiz və susuz maddələr olub, adı şəraitdə molekulları biratomludur.

4. Cədvələ əsasən nəcib qazları atom radiuslarının **azalması istiqamətində** düzün.

Bəsit maddə	Oksidləşmə dərəcəsi
X	0,+2,+4
Y	0
Z	0,+4
T	0,+2,+4,+6,+8
M	0
K	0

- A) Z,T,X,K,M,Y; B) X,Y,Z,T,M,K; C) K,M,T,Z,Y,X;  
D) Z,T,X,M,K,Y; E) X,Y,T,K,M,Z

5. VIII A qrup elementlərini atom nüvə yükünün **azalması istiqamətində** düzün.

Element	Suda həll olması, $0^{\circ}\text{C}, \text{sm}^3/\text{l}$
X	99,1
Y	10,0
Z	510
T	203,2
M	14,0
K	52,4

- A) K,M,T,Z,Y,X; B) X,Y,Z,T,M,K; C) Z,T,X,K,M,Y;  
D) X,Y,M,T,K,Z; E) Z,T,X,K,Y,M.

6. Cədvələ əsasən təsirsiz qazları atom radiuslarının **artması istiqamətində** düzün

Bəsit maddə	Ərimə temperatur (bərk halda) <sup>0</sup> C
X	116,1
Y	24,1
Z	202,4
T	84,1
M	1,2
K	161,1

- A) X,Y,Z,T,M,K; B)M,Y,T,X,K,Z; C) K,M,T,Z,Y,X;  
 D) X,Y,Z,M,T,K; E) M,Y,T,K,X,Z.

7. Hansı cavabda nəcib qazların kəşf tarixi düzgün verilmişdir?

	He	Ne	Ar	Kr	Xs	Rn
A	1904	1898	1898	1894	1900	1904
B	1868	1894	1890	1898	1904	1900
C	1868	1898	1894	1898	1898	1904
D	1894	1898	1898	1894	1800	1900
E	1904	1900	1804	1898	1898	1894

8. Cədvələ əsasən doğru olan cavabı müəyyən edin.

	He	Ne	Ar	Kr	Xs
Radioaktiv izotopların sayı					
A	1	6	8	18	5
B	3	5	17	7	18
C	2	5	7	17	18
D	2	5	7	18	17
E	4	3	6	16	14

9. Cədvələ əsasən dyzgün olan cavabı müəyyən edin.

	He	Ne	Ar	Kr	Xs	Rn
Təbii izotopların sayı						
A	3	2	6	6	3	5
B	2	3	3	6	9	3
C	2	3	3	9	6	3

D	1	2	2	1	3	1
E	2	6	3	4	3	9

10. Söylənilən ifadələrdən hansılar **dəyildir**?

1.	Helium kosmosda ən geniş yayılmış elementdir.
2.	Helium elementinin altı stabil təbii izotopu vardır.
3.	Təsirsiz qazları əsasən maye havadan alırlar.
4.	Ksenon 8-oksidi ( $XeO_4$ ) adı şəraitdə bərk halda olan maddədir.
5.	Radonun üç davamlı izotopları vardır.

A) 1,3,5;    B) 2,4,5;    C) 2,4;    D) 3,4,5;    E) 1,3.

## Ə L A V Ə L Ə R

**Cədvəl 11.**

**İkinüvəli molekullu bəsit maddələrdə kimyəvi rabitənin əsas xarakteristikası.**

Formulu	Rabitə	Rabitə enerjisi, kC/mol	Rabitə uzunluğu, nm
H <sub>2</sub>	H – H	436,0	0,074
F <sub>2</sub>	F – F	159,0	0,142
Cl <sub>2</sub>	Cl – Cl	242,3	0,198
Br <sub>2</sub>	Br – Br	192,9	0,228
J <sub>2</sub>	J – J	151,0	0,266
O <sub>2</sub>	O = O	498,7	0,120
S <sub>2</sub>	S = S	417,7	0,189
N <sub>2</sub>	N ≡ N	945,6	0,109
P <sub>2</sub>	P ≡ P	489,1	0,188

**Cədvəl 12.**

**İkinüvəli molekullu mürəkkəb maddələrdə kimyəvi rabitənin əsas xarakteristikası.**

Kimyəvi formulu	Rabitə	Rabitə uzunluğu, nm	Rabitə enerjisi, KC/mol
HF	H – F	0,091	566,1
HCl	H – Cl	0,127	431,4
HBr	H – Br	0,141	366,5
HJ	H – J	0,160	298,4
NO	N = O	0,115	631,7
CO	C ≡ O	0,113	1075,0

**Cədvəl 13.**  
**Üç- və dördnüvəli molekulu mürəkkəb maddələrdə kimyəvi  
 rabitənin əsas xarakteristikası.**

Kimyəvi formulu	Valent bucağı, dərəcə ilə	Rabitə	Rabitə uzunluğu, nm	Rabitə enerjisinin orta qiyməti, KC/mol
H <sub>2</sub> O	105	HO-H	0,096	460,9
H <sub>2</sub> S	92	HS-H	0,133	364,6
NH <sub>3</sub>	107	H <sub>2</sub> N-H	0,101	391,0
CO <sub>2</sub>	180	OC=O	0,116	798,3
SO <sub>2</sub>	120	OS=O	0,143	497,8
SO <sub>3</sub>	120	O <sub>2</sub> S=O	0,143	435,1

**Cədvəl 14.**  
**Bəzi qeyri- metal atomlarının elektrona hərisliliyi  
 (qohumluğunu)**

Element	elektrona hərislik (E)		Element	elektrona hərislik (E)	
	eV/atom	Kc/mol		eV/atom	Kc/mol
H	0,74	72,1	O	1,47	142,0
F	3,58	345,5	S	2,07	199,6
Cl	3,76	362,8	N	0,05	4,8
Br	3,54	341,6	C	1,12	108,0
J	3,29	317,5			

**Cədvəl 15.****Enerji vahidləri arasında əlaqə.**

Vahidlər	Ekvivalentdir			
	C	erq	kal	eV
1 Coul (C)	1	$10^7$	0,2388	$0,624 \cdot 10^{19}$
1 erq (erg)	$10^{-7}$	1	$2,388 \cdot 10^{-8}$	$0,624 \cdot 10^{12}$
1 kilovat saat (kVt·s)	$3,6 \cdot 10^6$	$3,6 \cdot 10^{13}$	$8,598 \cdot 10^5$	$2,247 \cdot 10^{25}$
1 kalori (kal)	4,1868	$4,187 \cdot 10^7$	1	$2,583 \cdot 10^{19}$
1 elektron-volt (eV)	$1,602 \cdot 10^{-19}$	$1,602 \cdot 10^{-12}$	$3,926 \cdot 10^{-20}$	1

**Cədvəl 16.****Təzyiq vahidləri arasında əlaqə.**

Vahidlər	Ekvivalentdir		
	Pa	mm.c.st	atm
1 Pa	1	$0,75 \cdot 10^{-2}$	$0,987 \cdot 10^{-5}$
1 fiziki atmosfer amm	$1,013 \cdot 10^5$	760,000	1
1 mm.c.st	133,322	1	$1,3158 \cdot 10^{-3}$

**Cədvəl 17.****Bəzi fundamental fiziki sabitlər.**

Adı	İşarəsi	Qiyməti
Vakuumda işığın sürəti	C	$2,998 \cdot 10^8 \text{ m} \cdot \text{s}^{-1}$
Plank sabiti	h	$6,626 \cdot 10^{-34} \text{ kC} \cdot \text{c}$
Atom kütlə vahidi	a.k.v.	$1,661 \cdot 10^{-27} \text{ kg}$
Elementar yük	e	$1,602 \cdot 10^{-19} \text{ Kl}$
Elektronun kütləsi	$m_e$	$9,110 \cdot 10^{-31} \text{ kg}$

Avaqadro sabiti	$N_A$	$5,486 \cdot 10^{-4}$ a.k.v.
Faradey sabiti	$F = A_A e$	$6,022 \cdot 10^{23}$ mol <sup>-1</sup>
Universal qaz sabiti	$R = PV_m/T$	$9,6484 \cdot 10^4$ K.l.mol <sup>-1</sup>
İdeal qazın molyar həcmi (normal şəraitdə) ( $T_0 = 273,15$ K $P_0 = 101325$ Pa)	$V_m = RT_0/P_0$	$8,314 \text{ kC} \cdot \text{mol}^{-1} \cdot \text{K}^{-1}$ $22,414 \cdot 10^{-3} \text{ m}^3 \cdot \text{mol}^{-1}$

**Cədvəl 18.**

**Müxtəlif temperaturlarda havanın suda həllolma qabiliyyəti  
( həcmlə 100 həcm suda).**

Temperatur, °C	Həllolma	Temperatur, °C	Həllolma
10	2,28	15	2,06
11	2,23	16	2,01
12	2,18	17	1,98
13	2,14	18	1,93
14	2,09	19	1,90

**Cədvəl 19.**

**Doymuş su buxarının müxtəlif temperaturlarında təzyiqi.**

Temperatur, °C	Təzyiq, kPa	Temperatur, °C	Təzyiq, kPa	Temperatur, °C	Təzyiq, kPa
14	1,598	19	2,189	24	2,902
15	1,705	20	2,339	25	3,170
16	1,817	21	2,486	26	3,362
17	1,935	22	2,643	27	3,561
18	2,061	23	2,841	28	3,779
0	0,61	40	7,37	70	31,2
10	1,23	50	12,3	80	47,4
30	4,24	60	19,9	100	101,3



**Cədvəl 21.**

**Qeyri metalların hidrogenli birləşmələrinin standart  
əmələgəlmə entalpiyası ( $\Delta H_{\text{əg},298}^0$ ).**

Birləşmə	$\Delta H_{\text{ə,g},298}^0$ Kc/mol	Birləşmə	$\Delta H_{\text{ə,g},298}^0$ Kc/mol	Birləşmə	$\Delta H_{\text{ə,g},298}^0$ Kc/mol
HF(q)	-268,6	H <sub>2</sub> Se(q)	33,4	SbH <sub>3</sub> (q)	149,2
HCl(q)	-92,3	H <sub>2</sub> Te(q)	96,2	CH <sub>4</sub> (q)	-74,8
HBr(q)	-35,9	NH <sub>3</sub> (q)	-46,2	SiH <sub>4</sub> (q)	32,2
HJ(q)	26,6	PH <sub>3</sub> (q)	9,6	GeH <sub>4</sub> (q)	83,7
H <sub>2</sub> S	-20,2	AsH <sub>3</sub> (q)	66,1	SnH <sub>4</sub> (q)	162,7

**Cədvəl 22.**

**Bəzi kristallik quruluşlu maddələrin entalpiyası ( $\Delta H_{\text{k},298}^0$ ).**

$\Delta H_{\text{k},298}^0$ kc/mol					
Anion \ Kation	F <sup>-</sup>	Cl <sup>-</sup>	Br <sup>-</sup>	J <sup>-</sup>	OH <sup>-</sup>
Li <sup>+</sup>	1024	862	802	748	854
Na <sup>+</sup>	909	774	741	694	884
K <sup>+</sup>	805	717	677	637	790
Rb <sup>+</sup>	774	678	654	618	766
Cs <sup>+</sup>	732	646	625	592	720

**Cədvəl 23.****Hallogenlərarası birləşmələrin bəzi xassələri.**

Kimyəvi formul	Ərimə temperaturu, °C	Qaynama temperaturu, °C	Aqreqat halı
ClF	-155,6	-100,1	qaz
ClF <sub>3</sub>	-76,3	11,75	qaz
BrF	-33	20	maye
BrF <sub>3</sub>	8,8	127,6	maye
BrCl	-54	5	qaz
JCl	27	97	bərk
JBr <sub>2</sub>	36	116	bərk
BrF <sub>5</sub>	-61,3	40,5	maye
JF <sub>5</sub>	9,43	105,5	maye
JF <sub>7</sub>	Sublimə	4,5	qaz

**Cədvəl 24.****Bəzi sulfidlərin standart əmələgəlmə entalpiyasıyası.** $(\Delta H_{\text{e.g.} 298}^0 \text{ kC/mol})$ .

Sulfidlər	$\Delta H_{\text{e.g.} 298}^0 \text{ kC/mol}$	Sulfidlər	$\Delta H_{\text{e.g.} 298}^0 \text{ kC/mol}$
Al <sub>2</sub> S <sub>3</sub> (k)	-509	FeS (k)	-101,0
BeS (k)	-235	FeS <sub>2</sub> (k)	-174,0
Bi <sub>2</sub> S <sub>3</sub> (k)	-156	GeS (k)	-69
CS <sub>2</sub> (m)	88	GeS <sub>2</sub> (k)	-189
CaS (k)	-482	H <sub>2</sub> S (q)	-21
CdS (k)	-152	Na <sub>2</sub> S (k)	-372
Cs <sub>2</sub> S (k)	-343	PbS (k)	-101,0
Cu <sub>2</sub> S (k)	-79	Sb <sub>2</sub> S <sub>3</sub> (k)	-158
ZnS(k)	-209	H <sub>2</sub> S (m)	-

**Cədvəl 25.**

**Bəzi oksidlərin standart Hibbs əmələgəlmə enerjisi  
 $(\Delta_{298} G^0 \text{ em.g. Kc/mol})$ .**

Tərkib	$\Delta_{298} G^0 \text{ em.g. kC/mol}$	Tərkib	$\Delta_{298} G^0 \text{ em.g. kC/mol}$
Li <sub>2</sub> O	-562,0	B <sub>2</sub> O <sub>3</sub>	-1192,5
Li <sub>2</sub> O <sub>2</sub>	-543,4	Al <sub>2</sub> O <sub>3</sub>	-1582,0
Li O <sub>2</sub>	-209,0	Ga <sub>2</sub> O <sub>3</sub>	-996,9
Na <sub>2</sub> O	-377,0	Jn <sub>2</sub> O <sub>3</sub>	-831,9
Na <sub>2</sub> O <sub>2</sub>	-446,9	Tl <sub>2</sub> O <sub>3</sub>	-321,4
NaO <sub>2</sub>	-188,1	CO	-394,4
K <sub>2</sub> O	-332,1	SiO <sub>2</sub>	-851,6
K <sub>2</sub> O <sub>2</sub>	-429,8	GeO <sub>2</sub>	-501,1
KO <sub>2</sub>	-238,2	SnO <sub>2</sub>	-519,9
Cs <sub>2</sub> O	-274,5	PbO <sub>2</sub>	-218,3
Cs <sub>2</sub> O <sub>2</sub>	-327,2	P <sub>4</sub> O <sub>10</sub> (b)	-2697,6
CsO <sub>2</sub>	-213,2	SO <sub>3</sub> (m)	-368,4
BeO	-582,0	Cl <sub>2</sub> O <sub>7</sub> (m)	400,0
MgO	-569,4	CO <sub>2</sub> (q)	-394,4
CaO	-604,2	H <sub>2</sub> O(q)	-228,6
S <sub>2</sub> O	-559,8	H <sub>2</sub> O(m)	-237,3
BaO	-528,0	N <sub>2</sub> O(q)	104,1
NO(q)	86,6	NO <sub>2</sub> (q)	51,5
N <sub>2</sub> O <sub>4</sub> (q)	98,4	Cl <sub>2</sub> O(q)	94,2
OF <sub>2</sub>	42,5	P <sub>2</sub> O <sub>5</sub> (10)	-1348,8
PbO	-189,1	SO <sub>2</sub> (q)	-300,2
SO <sub>3</sub> (q)	371,2	H <sub>2</sub> O <sub>2</sub> (m)	-120,0
N <sub>2</sub> O <sub>4</sub> (m)	98,0	P <sub>4</sub> O <sub>6</sub>	-

**Cədvəl 26.**

**Bəzi oksidlərin standart əmələgəlmə entropiyası  
 $(S_{\text{e.g.} 298}^0 \text{ Kc/mol}\cdot\text{K})$ .**

Oksid	$S_{\text{e.g.} 298}^0 \text{ kC/mol}\cdot\text{K}$	Oksid	$S_{\text{e.g.} 298}^0 \text{ kC/mol}\cdot\text{K}$
$\text{Al}_2\text{O}_3(\text{k})$	50,9	$\text{P}_4\text{O}_6(\text{k})$	-
$\text{CO}(\text{q})$	197,5	$\text{P}_4\text{H}_{10}(\text{k})$	228,8
$\text{CO}_2(\text{q})$	213,7	$\text{SO}_3(\text{k})$	95,5
$\text{CaO}(\text{k})$	39,7	$\text{SnO}_2(\text{k})$	52
$\text{Cl}_2\text{O}(\text{q})$	266,2	$\text{B}_2\text{O}_3(\text{k})$	54
$\text{H}_2\text{O}(\text{q})$	188,7	$\text{BaO}(\text{k})$	70
$\text{H}_2\text{O}(\text{m})$	70,1	$\text{BeO}(\text{k})$	14
$\text{MgO}(\text{k})$	26,9	$\text{ClO}_2(\text{q})$	257
$\text{N}_2\text{O}(\text{q})$	219,9	$\text{Cl}_2\text{O}_7(\text{q})$	565
$\text{NO}(\text{q})$	210,6	$\text{GeO}_2$	55
$\text{NO}_2(\text{q})$	240,2	$\text{HO}_2(\text{q})$	219
$\text{N}_2\text{O}_4(\text{q})$	303,8	$\text{H}_2\text{O}(\text{k})$	39
$\text{OF}_2(\text{q})$	247,0	$\text{H}_2\text{O}_2(\text{q})$	233
$\text{P}_2\text{O}_5(\text{k})$	114,5	$\text{KO}_2(\text{k})$	117
$\text{PbO}(\text{k})$	66,1	$\text{K}_2\text{O}(\text{k})$	94
$\text{PbO}_2(\text{k})$	74,9	$\text{K}_2\text{O}_2(\text{k})$	120
$\text{SO}_2(\text{q})$	248,1	$\text{Li}_2\text{O}(\text{k})$	38
$\text{SO}_3(\text{q})$	256,7	$\text{N}_2\text{O}_3(\text{q})$	312
$\text{Si}_2\text{O}_2$ (kvars)	41,8	$\text{N}_2\text{O}_5(\text{q})$	356
$\text{Cl}_2\text{O}_7(\text{m})$	-	$\text{NaO}_2$	116
$\text{H}_2\text{O}_2(\text{m})$	111,0	$\text{Na}_2\text{O}$	75
$\text{N}_2\text{O}_4(\text{m})$	209,3	$\text{Na}_2\text{O}_2$	95
$\text{SrO}$	54	$\text{SO}_3(\text{k})$	52
		$\text{SnO}(\text{k})$	56

**Cədvəl 27.**

**Bəzi əsas və turşuların standart əmələgəlmə entalpiyası**

$(\Delta H_{\text{eg}298}^0, \text{kC/mol})$ .

Əsaslar	$\Delta H_{\text{eg}298}^0, \text{kC/mol}$	Turşular	$\Delta H_{\text{eg}298}^0, \text{kC/mol}$
$\text{NaOH (k)}$	-484,7	$\text{H}_2\text{SiO}_3(\text{k})$	-1130,0
$\text{Mg(OH) }_2(\text{k})$	-426,3	$\text{HNO}_3(\text{m})$	-173,0
$\text{KOH (k)}$	-424,7	$\text{HPO}_4(\text{k})$	-954,7
$\text{Pb(OH) }_2(\text{k})$	-418,4	$\text{H}_3\text{PO}_4(\text{k})$	-1283,6
$\text{CsOH (k)}$	-417,1	$\text{H}_4\text{P}_2\text{O}_7(\text{k})$	-2238,5
$\text{Be(OH)}_2(\text{k})$	-904,1	$\text{H}_2\text{SO}_4(\text{m})$	-811,3
$\text{Mg(OH)}_2(\text{k})$	-924,6	$\text{H}_2\text{SeO}_3(\text{k})$	-523,0
$\text{Ca(OH)}_2(\text{k})$	-986,6	$\text{H}_2\text{SeO}_4(\text{k})$	-534,0
$\text{Sr(OH)}_2(\text{k})$	-959,3	$\text{H}_2\text{TeO}_3(\text{k})$	-612,9
$\text{Ba(OH)}_2(\text{k})$	-946,1	$\text{H}_6\text{TeO}_6(\text{k})$	-1284,6
$\text{Ra(OH)}_2(\text{k})$	-999,4	$\text{HClO}_4(\text{m})$	-36,0
$\text{Al(OH)}_3(\text{k})$	-1276,1	$\text{HJO}_3(\text{k})$	-230,1
H		$\text{H}_5\text{JO}_6(\text{k})$	-761,4
		HCl	-166,9
		HClO	-124,3

**Cədvəl 28.**

**Bəzi halogenidlərin kristalmış halda standart  
əmələgəlmə entalpiyası ( $\Delta H_{\text{əg}298}^0$ , kC/mol).**

Element	Flüorid	Xlorid	Bromid	Yodid
	$\Delta H_{\text{əg}298}^0$ , kC/mol	$\Delta H_{\text{əg}298}^0$ , kC/mol	$\Delta H_{\text{əg}298}^0$ , kC/mol	$\Delta H_{\text{əg}298}^0$ , kC/mol
Litium	-616,7	-408,8	-351,0	-272,7
Natrium	-570,3	-410,9	-359,8	-287,9
Kalium	-568,1	-435,9	-392,0	-327,6
Ribidium	-552,3	-430,9	-393,2	-328,4
Sezium	-531,4	-432,9	410,0	-336,7
Mis	-531,4	-206,0	-141,4	-
Gümüş	-200,8	-125,5	-100,4	-62,5
Berellium	-1033,4	-334,7	-330,5	-163,2
Maqnezium	-1123,4	-641,8	-516,0	-359,8
Kalsium	-1219,6	-785,8	-682,8	-535,5
Stronsium	-1216,2	-815,9	-740,0	-536,5
Barium	-1207,1	-859,8	-753,1	-602,5
Sink	-764,4	-580,2	-330,5	-209,2
Kadmium	-699,8	-389,0	-317,8	-205,0
Civə	-418,4	-230,0	-169,4	-105,4
Alüminium	-1488,0	-697,4	-514,6	-318,0
Xrom	-1112,9	-554,8	-	-
Manqan	-790,8	-468,6	-405,8	-251,0
Dəmir	-983,2	-401,6	-309,6	-
Kobalt	-656,8	-313,8	-217,6	-
Nikel	-657,6	-305,5	-212,4	-92,2

**Cədvəl 29**

**Bəzi oksigenli turşuların duzlarının standart əmələgəlmə  
entalpiyası  $\Delta H_{298}^0$ , kC/mol**

Duz	$\Delta H_{\text{e.g.} 298}^0$ kC/mol	Duz	$\Delta H_{\text{e.g.} 298}^0$ kC/mol
$\text{Li}_2\text{CO}_3(\text{k})$	-1215,9	$\text{AgNO}_3(\text{k})$	-120,7
$\text{LiNO}_3(\text{k})$	-482,3	$\text{BaCO}_3(\text{k})$	-1202,0
$\text{Li}_2\text{SO}_4(\text{k})$	-1434,3	$\text{Ba}(\text{NO}_3)_2(\text{k})$	-991,6
$\text{MgCO}_3(\text{k})$	-1096,2	$\text{BaSO}_4(\text{k})$	-1465,0
$\text{NaC}_2\text{H}_3\text{O}_2(\text{k})$	-710,4	$\text{CuCO}_3(\text{k})$	-1206,0
$\text{NaHCO}_3(\text{k})$	-947,4	$\text{Ca}(\text{NO}_3)_2(\text{k})$	-936,9
$\text{NaNO}_3(\text{k})$	-466,5	$\text{Ca}_3(\text{PO}_4)_2(\text{k})$	-4125,0
$\text{Na}_2\text{CO}_3(\text{k})$	-1129,0	$\text{CaSO}_4(\text{k})$	-1432,0
$\text{Na}_2\text{SO}_3(\text{k})$	-1090,0	$\text{CaSiO}_3(\text{k})$	-1631,7
$\text{Na}_2\text{SO}_4(\text{k})$	-1384,8	$\text{CdSO}_4(\text{k})$	-925,9
$\text{Na}_2\text{SiO}_3(\text{k})$	-1518,0	$\text{CuSO}_4(\text{k})$	-771,1
$\text{Na}_3\text{PO}_4(\text{k})$	-192,5	$\text{FeSO}_4(\text{k})$	-922,6
$\text{NiSO}_4(\text{k})$	-889,1	$\text{K}_2\text{CO}_3(\text{k})$	-1146,4
$\text{PbSO}_4(\text{k})$	-918,1	$\text{KClO}_3(\text{k})$	-391,2
$\text{SrSO}_4(\text{k})$	-1444,0	$\text{KNO}_3(\text{k})$	-492,7
$\text{ZnSO}_4(\text{k})$	-978,2	$\text{K}_2\text{SO}_4(\text{k})$	-1433,4

## Cədvəl 30

## Bəzi oksidlərin standart əmələgəlmə entalpiyası

 $(\Delta H_{\text{eg}298}^0 \text{ kC/mol})$ 

Oksid	$\Delta H_{\text{eg},298}^0$ kC/mol	Oksid	$\Delta H_{\text{eg},298}^0$ kC/mol
$\text{Li}_2\text{O}(\text{k})$	-595,8	$\text{NO}_2(\text{q})$	33,9
$\text{Na}_2\text{O}(\text{k})$	-416,0	$\text{NO}(\text{q})$	90,4
$\text{K}_2\text{O}(\text{k})$	-363,2	$\text{P}_4\text{H}_{10}(\text{k})$	-2984,0
$\text{Pb}_2\text{O}(\text{k})$	-359,2	$\text{SO}_2(\text{q})$	-296,9
$\text{Cs}_2\text{O}(\text{k})$	-355,4	$\text{SO}_3(\text{q})$	-395,2
$\text{BeO}(\text{k})$	-598,7	$\text{SeO}_3(\text{q})$	-184,5
$\text{MgO}(\text{k})$	-610,7	$\text{SeO}_2(\text{q})$	-230,5
$\text{CaO}(\text{k})$	-635,5	$\text{TeO}_2(\text{k})$	-325,5
$\text{SrO}(\text{k})$	-592,2	$\text{H}_2\text{O}(\text{q})$	-241,8
$\text{BaO}(\text{k})$	-553,6	$\text{H}_2\text{O}(\text{m})$	-285,8
$\text{RaO}(\text{k})$	-543,9	$\text{H}_2\text{O}(\text{k})$	-291,8
$\text{B}_2\text{O}_3(\text{k})$	-1264,0	$\text{Cl}_2\text{O}(\text{q})$	75,7
$\text{Al}_2\text{O}_3(\text{k})$	-1675,0	$\text{ClO}_2(\text{q})$	104,6
$\text{CO}_2(\text{q})$	-393,5	$\text{Cl}_2\text{O}_7(\text{q})$	271,9
$\text{PbO}(\text{k})$	-217,8	$\text{Cl}_2\text{O}_7(\text{m})$	320,9
$\text{N}_2\text{O}_5(\text{q})$	12,5	$\text{J}_2\text{O}_2(\text{k})$	-183,2
$\text{CO}(\text{q})$	-110,5	$\text{SnO}_2(\text{k})$	-580,8
$\text{SiO}_2(\text{k})$	-905,4	$\text{SnO}(\text{k})$	-286,0
$\text{GeO}_2(\text{k})$	-539,7	$\text{PbO}_2$	-276,6
$\text{N}_2\text{O}(\text{q})$	82,0	$\text{SnO}_2(\text{k})$	581
$\text{N}_2\text{O}_4(\text{q})$	9,6	$\text{H}_2\text{O}_2(\text{q})$	-137
$\text{OF}_2(\text{q})$	25,1	$\text{H}_2\text{O}_2(\text{m})$	-187
$\text{P}_2\text{O}_5(\text{k})$	-1492,0	$\text{KO}_2(\text{k})$	-284
$\text{K}_2\text{O}_2(\text{k})$	-440	$\text{N}_2\text{O}_3(\text{q})$	83
$\text{N}_2\text{O}_4(\text{m})$	-19	$\text{N}_2\text{O}_5(\text{q})$	11
$\text{NaO}_2(\text{k})$	-260	$\text{Na}_2\text{O}_2(\text{k})$	-510
$\text{SO}_3(\text{k})$	-455	$\text{P}_4\text{O}_6(\text{k})$	-1569,0

Cədvəl 31.

İon radiusu,  $\text{\AA}^0$ 

İon	Koordinasiya ədədi						İon	Koordinasiya ədədi					
	2	4	6	8	10	12		2	4	6	8	10	12
$\text{Li}^+$	-	0,73	0,90	1,06	-	-	$\text{Se}^{2-}$	-	-	1,84	-	-	-
$\text{Na}^+$	-	1,13	1,16	1,32	-	1,53	$\text{Te}^{2-}$	-	-	2,07	-	-	-
$\text{K}^+$	-	1,51	1,52	1,65	1,73	1,78	$\text{Po}^{4+}$	-	-	1,08	1,22	-	-
$\text{Rb}^+$	-	-	1,66	1,75	1,80	1,86	$\text{F}^-$	1,15	1,17	1,19	-	-	-
$\text{Cs}^+$	-	-	1,81	1,88	1,95	2,02	$\text{Cl}^-$	-	-	1,67	-	-	-
$\text{Fe}^+$	-	-	1,94	-	-	-	$\text{Br}^-$	-	-	1,82	-	-	-
$\text{Be}^{2+}$	-	0,41	0,59	-	-	-	$\text{J}^-$	-	-	2,06	-	-	-
$\text{Mg}^{2+}$	-	0,71	0,86	1,03	-	-	$\text{OH}^-$	1,18	1,21	1,23	-	-	-
$\text{Ca}^{2+}$	-	-	1,14	1,26	1,37	1,48							
$\text{Sr}^{2+}$	-	-	1,32	1,40	1,50	1,58							
$\text{Ba}^{2+}$	-	-	1,49	1,56	1,66	1,75							
$\text{Ra}^{2+}$	-	-	-	1,62	-	1,84							
$\text{B}^{3+}$	-	0,25	-	-	-	-							
$\text{Al}^{3+}$	-	0,53	0,68	-	-	-							
$\text{Ga}^{3+}$	-	0,61	0,76	-	-	-							
$\text{In}^{3+}$	-	0,76	0,94	1,06	-	-							
$\text{Tl}^{3+}$	-	0,89	1,03	1,12	-	-							
$\text{C}^{4+}$	-	0,29	-	-	-	-							
$\text{Si}^{4+}$	-	0,40	0,54	-	-	-							
$\text{Ge}^{4+}$	-	0,53	0,67	-	-	-							
$\text{Sn}^{4+}$	-	0,69	0,83	0,95	-	-							
$\text{Pb}^{2+}$	-	1,12	1,33	1,43	1,54	1,63							
$\text{Pb}^{4+}$	-	0,79	0,92	1,08	-	-							
$\text{N}^{3-}$	-	1,32	-	-	-	-							
$\text{P}^{3+}$	-	-	0,58	-	-	-							
$\text{As}^{3+}$	-	-	0,72	-	-	-							
$\text{As}^{5+}$	-	0,48	0,60	-	-	-							
$\text{Sb}^{3+}$	-	-	0,90	-	-	-							
$\text{Bi}^{3+}$	-	-	1,17	1,31	-	-							
$\text{O}^{2-}$	1,21	1,24	1,26	1,28	-	-							
$\text{S}^{2-}$	-	-	1,70	-	-	-							

**Cədvəl 32.**

**Azeotrop qarışıqların tərkibi və qaynama temperaturu  
( 1atm.-də )**

Sistem	Azeotrop qarışıqların tərkibi kütlə, %-lə	Qaynama temperaturu, °C
H <sub>2</sub> O-HF	35,35 (HF)	120,0
H <sub>2</sub> O-HCl	20,30 (HCl)	108,6
H <sub>2</sub> O-HBr <sub>2</sub>	46,85 (HBr <sub>2</sub> )	126,0
H <sub>2</sub> O-HJ	57,00 (HJ)	127,0
H <sub>2</sub> O-HNO <sub>3</sub>	68,00 (HNO <sub>3</sub> )	120,5

## Ə D Ə B İ Y Y A T

1. Н.Л.Глинка. Задачи и упражнения по общей химии. Л., 1985.
2. Л.И.Романцева, З.Л.Лещинская, В.А.Суханова. Сборник задач и упражнений по химии. М., 1980.
3. С.И.Васюченко. Сборник задач и упражнений по химии. М., 1968.
4. T.İ.Sultanov, H.R.Qurbanov. Ümumi kimyadan məsələ və çalışmalar. B., 2004.
5. T.İ.Sultanov, H.R.Qurbanov. Qeyri-üzvi kimyanın nəzəri məsələləri. B., 2005.
6. Я.А.Угай. Общая и неорганическая химия. М., 2000.
7. Н.Л.Глинка. Общая химия. М., 2003.
8. Н.Н.Павлов. Общая и неорганическая химия. М., 2002.
9. Н.Г.Коржуков. Общая и неорганическая химия. М., 2004.
10. И.Г.Хомченко. Общая химия. М., 2005.
11. А.А.Князев, С.Н.Смарьгин. Неорганическая химия. М., 1990.
12. И.А.Зубович. Неорганическая химия. М., 1989.
13. Н.Н.Павлов. Неорганическая химия. М., 1986.
14. М.Сиенко, Р.Плейн, Р.Хестер. Структурная неорганическая химия. М., 1968.
15. Дж.Кемпбел. Современная общая химия. М., 1975.

16. В.И.Спицын, Л.И.Мартыненко. Неорганическая химия. М., 1991.
17. Ә.V.Әliyev. Qeyri-üzvi kimya. B., 2005.
18. Р.А.Лидин, Л.Ю.Аликберова, Г.П.Логинова. Неорганическая химия в вопросах. М., 1991.
19. И.И.Беляева, Е.И.Сутягин, В.Л.Шелепина. Задачи и упражнения по общей и неорганической химии. М., 1989.
20. Г.П.Хомченко, И.Г.Хомченко. Задачи по химии. М., 1993.
21. Д.П.Ерыгин, А.К.Грабовый. Задачи и примеры по химии. М., 1989.
22. Р.А.Лидин, В.А.Молочко, Л.Л.Андреева. Задачи по неорганической химии, М., 1990.
23. П.Будрудтак. Задачи по химии. М.1989.
24. И.Г.Хомченко. Сборник задач и упражнений по химии. М., 1989.

## TEST NÜMUNƏLƏRİNİN

## CAVABLARI

HİDROGEN	I-A QRUP	II- A QRUP	III- A QRUP
1-D 11-A	1-A 11-B	1-B 11-A	1-A 11-D
2-E 12- C	2-B 12-D	2-B 12-C	2-E 12-A
3-D 13- C	3-D 13-E	3-A 13-A	3-B 13-C
4-A 14- B	4-A 14-A	4-C 14-E	4-C 14-C
5-C 15- C	5-C 15-C	5-D 15-B	5-C 15-C
6-B 16- A	6-B 16-E	6-C 16-E	6-A 16-B
7-C 17- B	7-B 17-A	7-A 17-A	7-E 17-B
8-C 18- E	8-A 18-C	8-C 18-B	8-B 18-E
9-C 19- C	9-C 19-B	9-E 19-A	9-A 19-D
10-E 20- A	10-D 20-B	10-C 20-A	10-A 20-D
IV-A QRUP	V -A QRUP	VI- A QRUP	VII- A QRUP
1-C 11-D	1-C 11-D	1-B 11-C	1-C 11-A
2-B 12- B	2-A 12-D	2- C 12-A	2-E 12-A
3-D 13- A	3-B 13-E	3-A 13-B	3-C 13-A
4-C 14- C	4-B 14-E	4-D 14-A	4-C 14-B
5-C 15- E	5-B 15-A	5-A 15-B	5-B 15-B
6-A 16- A	6-A 16-B	6-B 16-A	6-E 16-C
7-B 17- D	7-D 17-A	7-A 17-E	7-A 17-A
8-A 18- E	8-D 18-C	8-C 18-D	8-B 18-D
9-B 19- C	9-E 19-A	9-D 19-C	9-B 19-D
10-E 20- A	10-C 20-C	10-C 20-C	10-C 20-C
VIII- A QRUP			
		1-C	6-B
		2-B	7-C
		3-B	8-C
		4-A	9-B
		5-C	10-B

Q E Y D

## M Ü N D Ö R İ C A T

<b>GİRİŞ.....</b>	<b>3</b>
<b>FƏSİL I. Dövri sistemin s və p elementləri.....</b>	<b>5</b>
1. S-elementləri.....	5
2. P-elementləri.....	7
<b>FƏSİL II. Hidrogen.....</b>	<b>11</b>
1. Qısa xarakteristika.....	11
2. Hidrogen və təbii birləşmələrin tətbiq sahələri.....	14
3. Hidrogen və birləşmələri -(məsələ və çalışmalar).....	15
4. Test nümunələri.....	24
<b>FƏSİL III. I A qrup elementləri.....</b>	<b>30</b>
1. Qısa xarakteristika.....	30
2. I A qrup elementlərinin və onların birləşmələrinin tətbiq sahələri.....	35
3. Qələvi metallar və birləşmələri (məsələ və çalışmalar).....	38
4. Test nümunələri.....	54
<b>FƏSİL IV. II A qrup elementləri.....</b>	<b>61</b>
1. Qısa xarakteristika.....	61

2. II A qrup elementlərinin və onların birləşmələrinin tətbiq sahələri.....	67
3. Berillium və maqnezium(məsələ və çalışmalar).....	71
4. Qələvi torpaq metalları (məsələ və çalışmalar).....	77
5. Test nümunələri.....	88
<b>FƏSİL V. III A qrup elementləri.....</b>	<b>94</b>
1. Qısa xarakteristika.....	94
2. III A qrup elementlərinin əmələ gətirdiyi turşular.....	98
3. III A qrup elementlərinin və birləşmələrinin tətbiq sahələri.....	99
4. Bor və onun birləşmələri (məsələ və çalışmalar).....	103
5. Alüminium və onun birləşmələri (məsələ və çalışmalar).....	110
6. Qallium, indium, tallium və birləşmələri (məsələ və çalışmalar).....	120
7. Test nümunələri.....	122
<b>FƏSİL VI. IV A qrup elementləri.....</b>	<b>129</b>
1. Qısa xarakteristika.....	129
2. IV A qrup elementlərinin əmələ gətirdiyi turşular.....	135
3. IV A qrup elementləri və onların bəzi birləşmələrinin tətbiq sahələri.....	136
4. Karbon və onun birləşmələri (məsələ və çalışmalar).....	141
5. Silisium və onun birləşmələri (məsələ və çalışmalar).....	151

6. Germanium, qalay, qurguşun və birləşmələri (məsələ və çalışmalar).....	158
7. Test nümunələri.....	165
<b>FƏSİL VII. V A qrup elementləri.....</b>	<b>171</b>
1. Qısa xarakteristika.....	171
2. V A qrup elementlərinin oksigenli turşuları.....	175
3. V A qrup elementlərinin tətbiq sahələri.....	176
4. Azot və onun birləşmələri (məsələ və çalışmalar).....	180
5. Fosfor və onun birləşmələri (məsələ və çalışmalar).....	190
6. Arsen, stibium, bismut və birləşmələri (məsələ və çalışmalar).....	199
7. Test nümunələri.....	204
<b>FƏSİL VIII. VI A qrup elementləri.....</b>	<b>210</b>
1. Qısa xarakteristika.....	210
2. VI A qrup elementlərin əmələ getirdikləri turşular.....	214
3. VI A qrup elementlərinin və onların birləşmələrinin tətbiq sahələri.....	214
4. Oksigen və onun birləşmələri (məsələ və çalışmalar).....	219
5. Kükürd və onun birləşmələri (məsələ və çalışmalar).....	228
6. Selen, tellur, polonium.....	241
7. Test nümunələri.....	246

<b>FƏSİL IX. VII A qrup elementləri.....</b>	<b>252</b>
1. Qısa xarakteristika.....	252
2. VII A qrup elementlərinin əmələ gətirdiyi turşular.....	255
3. VII A qrup elementlərinin və onların birləşmələrinin tətbiq sahələri.....	256
4. Xlor və onun birləşmələri (məsələ və çalışmalar).....	260
5. Flüor, brom, yod və onun birləşmələri (məsələ və çalışmalar).....	269
7. Test nümunələri.....	279
<b>FƏSİL X VIII A qrup elementləri.....</b>	<b>285</b>
1. Qısa xarakteristika.....	285
2. Təsirsiz qazların tətbiq sahələri.....	287
3. Təsirsiz qazlar (məsələ və çalışmalar).....	289
4. Test nümunələri.....	292
<b>Əlavələr.....</b>	<b>296</b>
<b>Ədəbiyyat.....</b>	<b>311</b>
<b>Cavablar.....</b>	<b>313</b>
<b>Mündəricat.....</b>	<b>315</b>

# **HÜSEYN QURBANOV**

**Hüseyin Ramazan oğlu Qurbanov**

## **Qeyri-üzvi kimya**

- s və p – elementlərin xarakteristikası
- məsələlər
- çalışmalar
- testlər

Ali məktəblər üçün dərs vəsaiti

**I H I S S E**

<b>Texniki redaktor:</b>	Kimya elmləri namizədi, dosent Ağayeva Rəna Yusif qızı
<b>Korrektor:</b>	Kimya elmləri namizədi Ağapaşayeva Sevinc Muradxan qızı
<b>Kompyüter tərtibatçısı:</b>	İsmayılova Rəna Əvəzağa qızı

---

**Yığılmağa verilmiştir: 15.03.2008  
Çapa imzalanmıştır: 12.04.2008**  
**Tiraj 500; ş.c.v. 20**  
**"MBM" mətbəəsində**  
**çap olunmuşdur**